

Üzeyir Hacıbəyli



NƏŞRLƏRDƏ KƏNARA  
QOYULMUŞ, İXTİSAR VƏ  
"REDAKTƏ" EDİLMİŞ  
ƏSƏRLƏRİ

II hissə

Toplayanı, ərəb əlifbasından latin qrafikasına çevirəni, ixtisar və «redakta» edilmiş mətnləri düzəldəni, ön sözün müəllifi və lügətin tərtibçisi:

*prof. Sirməmməd Hüseynov*

*Redaktor:* *prof. Şamil Vəliyev*

*Texniki redaktor:* *fəl. d Aygün Əzimova*

*Operator:* *Arzu Qocayev*

*Ü.Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş, ixtisar və "redakta" edilmiş əsərləri. Bakı, "Elm" 2010, 236 səh.*

ISBN 978-9952-453-17-1

4603000000  
655(07)-2010

## Ön söz

«Elm» nəşriyyatı keçən 2009-cu ildə Üzeyir Hacıbəylinin «Nəşrlərdə kənara qoyulmuş əsərləri»nın 1904-1912-ci illəri əhatə edən 1-ci hissəsini oxuculara təqdim etdi. İndi bu kitabın 1915-1917-ci illər dövründə aid 2-ci hissəsi Üzeyir Hacıbəyli sevərlərin istifadəsinə verilir. Buraya onun «Yeni İqbali», «Sovqat», «Açıq söz», «Doğru söz», «İttihad» qəzetlərində dərc edilmiş əsərləri daxildir. Qeyd edək ki, bu yazıların bir qismi heç onun əsərlərinin bibliografiyasında, «Həyat» və yaradıcılıq salnaməsi ndə və ensiklopediyasında, belə göstərilmişdir. Kitabın həmçinin 1918-ci il noyabrın əvvəllərində «Azərbaycan» (rus dilində) qəzetində dərc olunmuş «Pisğma o Persii» (1,4,6 noyabr) sərlövhəli çox mühüm bir əsəri də daxil edilmişdir.

Kitabda ayrıca bölüm kimi Üzeyir bəyin əvvəlki nəşrlərdəki əsərlərində aparılmış ixtisar və hatta «redakta» edilmiş hissələrinin orijinallarla yoxlanılmış tam mətni də verilir. 1906-1915-ci illərdə dərc edilmiş və belə «əməliyyata» məruz qalmış yazıların miqdarı 30-dan artıqdır. Mənəcə bütün bu görülən işlər milli iftixarımız, əvəzsiz tarixi şəxsiyyət Üzeyir bəyin əsərlərinin tam akademik külliyyatını hazırlamaq və naşı etmək üçün vacib idi. Qarşıda bu müqəddəs vəzifənin icrası durur. Üzeyir bəy irsinin pərvənələri kimi mən də bu məsuliyyətli və şərəflə işə bundan sonra da kömək etməyə hazırlam.

*Sirməmməd Hüseynov*

## ORDAN – BURDAN

«İstilayı - səmə»

E nəsl Şilizbux əhalisindən danimarkalı olub, alman əsgərləri arasında müharibə etmiş olan bir cavuş «Kövnü, əlhaqq və istila» ünvanı ilə top gurultuları altında bir şeir tərtib etmişdir.

Bu şeir «Tayms» qəzətindən əldə edilib nəşr olunmuş və rus qəzətələri də bunu tərcümə ilə nəşrən iqtibas etmişdirlər. Almanlar əlhaqqında istehzakarənə bir zəmində yazılan bu şeirin nəşrən tərcüməsi sudur:

Biz Fransiyarı tar –mar etdik, Elzas –Loteran üzərində hakimiyyətimizi bərqrərər etdik. Sərhədimizi artıq şimala doğru genişlətmək qarşısındayız. Belçikayı cibimizə soxduşdan sonra dəmir yarımğumuzu Sveçə, Hollanda və Danimarka üzərinə endirəcəyiz. Alman səltəsi hüzurunda ümum kiçik millətlər təslim olunmalıdır. Mühəribəyi biz kamalı – müzsəfəriyyət ilə tamam edəcəyiz. Avstriya, İspaniya, İngiltərə, Rusiya və Türkiyə –iştirə hərbi qənimətlərimiz bunları olacaqdır.

Biz Asiyayı istila edəcəyik, Afrikayı ilhaq edib Amerikayı müstəmləkə edəcəyiz.

Bundan sonra kürreyi – ərzə şayani –şəhəriyyat bir şey daha qalmayacaq. Artıq biza yer üzü sıq (dar) gələcək. Fəqət məyus olmayacağız. Bizim müvələtkə və Gindenburg –Aya səfər qılacaq və orada vüqut –əzimə baş göstəracakdır.

İki qütbül bir yerə tez möhkəmləyib, Günsə ordan bombardman edəcək, bundan sonra göyə hərbi səyahət yapacağız. Göyün qapıları bizim qeyşər hüzurunda açılacaq və buradan qeyşərimiz kəndisinin əski alman Allahma ziyrətə gedəcəkdir.

Biz burada göy istila edəcəyiz və şübhəsiz qeyşər məbəd olacaqdır. Sonra biz cəhənnəmi zəbt edəcəyiz ki, zətən bizim vəkil –səfirimiz –Bismark orada bulunuyor».

«Yeni İqbab», 5 iyul 1915, № 59

səltə-ağalıq, hakimliyyət

kövnü – ələm, təblət

əlhaqq – doğrusu, həqiqətən

istila – işğal

## TÜRK VƏ BOLQAR ETİLAFI HAQQINDA

Coxdan bəri söylənilməkdə olan Türk və Bolqar etilafı axırda məlum oldu ki, əmələ gəlib və qol qoyulubdur. Bolqariya hökuməti bir zamanda iki tərəf ilə danışq edə -edə axırda türklər ilə etilaf qurmaq qərar qoydu. Hərçəndi etilafı-mürəbbə dövlətləri (yəni Rusiya, Fransa, İngiltərə və İtaliya) ilə Bolqariyanın danışıq hələ qurtarmayıbdir. Etilafı-mürəbbə dövlətləri müxaliflərə cürbəcür təkliflərdə davam edirlər. Lakin dünənki teleqramlardan anlaşılığına görə almanların nüfuzi bolqarlar üzərinə o qədər təsir etmiş ki, etilafı -mürəbbənin bolqarlardan qəti bir cavab gözləmələri çətindir.

Türk və bolqar etilafı əsası üzrə öylə olubdur ki, Türkiyə toprağından bir parça yer bolqarlar keçir: Böylə ki, bolqarların Atəşər dənizindən olan Dədəağac bəndərindən öz şəhərləri olan Fəzə Felyupupolya getmək üçün yolları Türkiyə toprağından idи. Bu işə gömrük vergisi cəhətinə bolqarlar üçün müskülət törədirid. İndi haman parça yer türklər tərəfindən bolqarlarla verilib və bu yol ilə etilaf əmələ galibdir. Bu yerin səthi igirmi min mürəbbə kilometroya qədərdir. Deyilməgə görə etilaf nə qədər olsa da, genə də bolqarların əl -ayağını bağlamayırmış. Hətta Bolqariya istəsə günü bu gün Türkiyə üstüne töküüb orada bərkinərmış.

Lakin «Novoye vremya» qəzetəsi işin bu cəhətinə inanmıyor və diyor ki, Türkiyədə heç bir vəzir bu işə razi olmaz ki, yerinin bir hissəsini özgəyə verə. Özü də bili ki, haman özgə sabah onun üstüne hücum edəcəkdir. Digər tərəfdən bolqarların da bir parça yer alıb da ehtiyatını əldən buraxmayı dəyişən qısqıaldadan bir fəqərədir. Görünür ki, burada başqa əsaslar vardır. Haman «sağlam politik əsaslarını» bilmək üçün «Novoye vremya» alman qəzetlərinə müraciət edib də bəyannı orada tapır.

Böylə ki, almanların «Hamburg xəbərləri» namindəki qəzətərinin axır nömrələrində yazılıbdır ki: mərkəzi dövlətlər (yəni Almaniya ilə Avstriya) bolqarların Makedoniya ilə əski Serbiyadakı iddiyalarını hər bir barədə iqrar və təsvib etməkdədirler. Əgər Bolqariya Serbistan üzərinə hücum edib «öz həqqi olan» yerləri istila edərsə, o halda mərkəzi dövlətlər bolqarlarınu bu iddiyalarına silah güclü ilə kömək durarlar. Yunan isə -bu işlərə dinməz durub ancəq

gəndən baxar, hərçəndi yunan ilə serblər arasında əhdnamə vardır ki, bolqarlar Serbistan üzərinə hücum etsə, yunanlar serblərə kömək etsinlər. Lakin məzkr əhdnamadə tak bolqarların hücumu xüsusunda deyilib. Bolqar Almaniya və Avstriya hücumu barəsində əsla bir söz yoxdur. Və bir də yunanlardan ötrü dinməz durmaq özlərinə mənşətdir. Çünkü, mərkəzi dövlətlər Qavalanın yunanlar əlində qalmasını təmin edirlər. Bolqarlar isə Qavala əzəzində Arnavutdan yer alırlar. Türk -bolqar etilafının imzalanması türklər ilə bolqarların yaxınlaşmışlığını və bir də mərkəzi dövlətlərin İtalyan programının feldən qövlə keçməsini müdafiəkədər.

Lakin «Novoye vremya» qəzetəsinin aqlı kəsmir ki, Bolqariya Serbistan üzərinə silahlı əl açıñ. Çünkü, bolqarlar rus cəmiətinin fikrinə məhəlgüzər olmasalar da, öz xələfgirlərinin fikrini nəzərə alıborlar. Xələfgirlər isə bolqarların Almaniya və Avstriya ilə albır olmasına razı degildirlər. Doğrusu budur ki, bolqarlar Türkiyə vəsatisi ilə Almaniya ilə etilafı girib söz verəcəklər ki, dinməz dursunlar: almanlarından ötrü bir ölmək və qalmاق məsləhi vardır ki, o da Serbistanı yarib -keçib, türklər ilə bilavasitə əlaqədə olmaqdır. Əgər farz edəlim ki, almanlar Serbistandan keçdilər. O halda bolqar baş vaziri Radoslavovun bir işi olacaqsə -o da dəst -dəstə oturub avstriyalıların bolqar yerlərində keçməlinə tamaşa etməkdir.

Hər halda «Novoye vremya» özü də görünür ki, bu «bolqar oyunundan» yaxşı baş aymırı. Odur ki, axırda müttəfiq dövlətlərin diplomatlarına təklif ediyor ki, bu «murdar oyunu» tezlik ilə aşkarə çıxarsınlar. Da öylə olmasın ki, bolqarlar da bizi türklər kimi əla salıb axırda başımızı iş açınlar.

Bizə türk -bolqar etilafı əmri vəqəf hökmünə girdikdən sonra, bunun nəticəsi nə olacağını gələcəkdəki görəcəgimiz vaqələr göstərər.

Üzeyir

«Yeni İqbal», 10 sentyabr 1915, № 114

etilaf - barışq, razılaşma  
mürəbbə - dörtlük

## ORDAN –BURDAN

Upavanın qulluqçuları diyorlar ki, guya şəhər bahalı imiş.  
Qəndin girvənəsi igirmi iki qəpik imiş, paltar –palasın qiyməti  
iki –üç qat artıbmış, azuqəyə pul çatırmaq olmurmış...

Qəroz, məvaciblərinin artırılmasını istiyorlar; diyorlar ki, pul çatmır.

Ay hay, yay yay!!

Yaxşı, forz edəlim ki, məsələn, süpürgəçilərin igirmi manatlıq məvaciblərini artırıb otuz manat elədik. Elə bilirsiniz ki, bununla onun işi düzəldi? Xeyr! Hərgah otuz manat ilə iş düzəlirsə, bəs neçün süpürgəçilərin starşinaları ki otuz manat alırlar, onlar da məvaciblərinin artırılmasını istiyorlar?!

Yoxsa starşinaların da məvacibini artırıq?

Yaxşı, onu da artırıb lap əlli manat elədik. Pəs upravanın əlli manat alan qulluqçuları neçün sıkayət edirlər ki, pul çatmır?

Deməli gərkən onların da artırılsın, hə? Yetmiş beş manat olsun! Bəs indi ki yetmiş beş manat onların işini düzəldir, neçün uprava uçitellərinin da işini düzəltməyir. Halbuki, onlar yetmiş beş manat nəqd pul alırlar və genə həmişə deyinirlər ki, dolanmağa pul çatmır?

Yəni sən elə bilirsən ki, uçitellərin məvacibi lap iki qat artıb yüz əlli manat olsa, iş düzələr? Xeyr, düzəlməz.

Hərgah düzələrsə, bəs neçün upravanın yüz əlli manat olan deloprovidetilli pulsuzluqdan sıkayət edirlər?

Fikirləri budur ki, onların da məvacibləri artsın! Öylədirmi? Yaxşı artsın, lap olsun beş yüz manat!

Axi genə də iş düzəlmir!

Upravanın ayda beş yüz manat məvacib alan çənləri də diyorlar ki, ildə altı min manata dolanmaq çətinidir!

Bəs neçə olsun?

Yoxsa istiyorsunuz ki, çənlərin də məvacibi artsın.... a! Yox bir! Yəni istədigin budur ki, upravanın bütün qulluqçuları da qorodskoy qəlavə kimi ildə igirmi dörd min manat alsınlar?!

Bəs iş olmaz ki! ...

Filakəs  
«Yeni İqbəl», 16 sentyabr 1915, № 119

## TEATRO VƏ MUSIQİ

### «Arşın mal alan» erməni dilində

Dünən Mayilov qardaşlarının teatrında «Arşın mal alan» operettası erməni operet dəstəsi tərəfindən Bakıda birinci dəfə olaraq mövqeyi –tamaşaşa qoyuldu.

Operettanın sözleri başdan –ayaqa qədər nə sayaq ki, müsəlmancasında var, öylə də tərcümə edilibdir. Musiqisənə gəldikdə, mütərcimin əlinde «Arşın mal alan»ın notları olmadığına görə bəzi havaları bilməyib özlərindən bir neçə Osmanlı və erməni havalarını qoşubdurlar.

Oyun əli –ələməm yaxşı keçdi; Artistlərdən Sultan bəy rolunu oynayan Torosyan bizim komikimiz Əlişkər Hüseynzadənin yerini vərə bilməsə də, yenə öz rolunu qaidəsinə oynadı və cəmaatə çox güldürdü. Əsgər rolunu oynayan cənab erməni dilinə segahı yaxşı məqamda başladı; Zənguləsi olmadığına görə segah bir qədər düzənsiz çıxırdı, lakin erməni təsnifini o qədər gözəl oxudu ki, cəmaat əl çalıb təkrarını tələb etdilər. Amma çox heyflər olsun ki, bu cənab Əsgərin kimdən ibarət olduğunu başa düşmüyüb ikinci pərdədə komiklik eyləməgə başlayıb zövqümüzü xorəb etdi. Arvad almaq kibi öylə çatın bir məsələ qarşısında müşkülətə düber olmuş ciddi bir cavanın biməna komikliyi heç yaraşan şey degildir. Süleymani oynayan cavan çox diri idi; Çox aydın danişib, həm də oxuyordu. Valsi işa –heç tərifə gölməyen bir surətdə gözəlcəsinə oyun çıxardı mahir bir artist olduğunu başa düşmüyüb ikinci xanım, doğrudur bizim Ağdamski kibi Şahnaz və Osmanlı oxumadı, lakin –bir o ki, arvad idi – Bəsdir xanının bəzi hərəkatı Yevropa sayaqında idisə də, yenə də yaxşı oynadı. Təkrar edirəm ki, Əsgər rolunu layiqli surətdə aparsa idi, bu xanımın oyunu daha gözəl görünürdü. Asiyani oynayan xanımın rəqs və oxumağı cəmaatə çox xoş gəldi; Təkrarını tələb etdilər. Qulluqçu Tellini oynayan xanım öz curu olan Vəlidəni geri durmuyordu. Bu xanım çox gözəl bir surətində məlahət vardi. Oyunu da diri idi.

Mütərcim Mağalyan cənablarının təhtı –idarəsində tərənnümsəz olan sazəndələr uyğun idilər; Çalğuları cəmaatə təsirbəxş idi. Mütərcim cənablarının bu işlərə bir çox zəhmətlər çəkmiş olduğu aşkar idi.

Operett və oyun cəmaətin xoşuna gəldi. Erməni cəmaətinin hər sinifindən adamlar var idilər. Ermənilərin şairi olan Dumda məkatib komisiyasının sədri Ohanesyan cəməbləri daxi teatrodə idi.

Müsləman opera və dram baş artistləri; «Arşın mal alan» müsənnisi Üzeyir bəy ilə bərabər daxi tamaşaçılar içində idilər. Oyunun axırında cəmaət müsənnisi səhnəyə çağırıb alıqladılar. Cəmaət kəmali -dəb və ərkan ilə hər kəs öz yerində əyləşib səssiz kuş-huş və güş ilə oyuna tamaşa etmələri tərif və təhsinə layiq idi.

Musiqiçi  
«Yeni İqbal», 21 sentyabr 1915, № 123

Bu yazı ilk dəfədir ki, yenidən dərc olunur.

## RUSİYA VƏ BOLQARIYA VƏ İNGİLİZ MƏTBUATI

**H**əminin diqqəti bu böyük müharibəyə cəlb edilmiş ikən, bu tərəfdən Bolqariyanın səfərbərlik və müharibə tədarükəti xüsusiyyəndəki əməlləri indi hər kəsin nəzərini Şərq və Qərb meydandalarından ayırib Balkan torşasına çəkməkdədir. Keçən səfər demənidik ki, Bolqariyanın bu tədarükətinin məqsədi yavaş -yavaş aşkar olmayıdadır. Bu gün alınmış teleqraflardan məlum olduğu üzrə Rusiya dövlətinin Bolqariya hökumətinə not verməgi Rusiyada Bolqariya haqqında müəyyən fikir hasil olunduğunu və bu fikrə görə də Bolqariya qarşı müəyyən bir tədbir ittixaz ediləcəgini bildirməkdədir.

Rusiya dövləti Bolqariyadan tələb ediyor ki, Bolqariya ümum slavyanlı ilə bərabər Rusiyaya qarşı xüsumatkarənə əməllərini qət edib qoşunu içində olan düşmən komandan və zabitlərini çıxardıb kənar etsin. Bunun üçün Bolqariya igirmi dörd saat vəqət verilir. Əgor Bolqariya bu müddət keçincə Rusyanın tələbinə əmlət etməsə, o halda rus səfəratı və konsulları Bolqariyadan çıxıb gedəcəkdirlər və Rusiya ilə Bolqariya arasında münasabatı -siyasiyyət kəsilöəkdir.

Bolqariyanın Serbiyaya qarşı düşməniliyi qövldən fələ keçərsə, o halda Bolqariya tək bir Serbiya degil, bəlkə Rusiya ilə bərabər ingilis və fırenglər qarşı da düşmən olar. Buna görə Rusiya dövləti tərəfindən Bolqariyaya nota verildikdən sonra bu məzmun notlarının ingilis və Fransa tərəfindən daxi veriləcəgi gözlənlər.

Bir neçə gün bundan qabaq ingilis xariciyə vaziri Edvard Heyzi Ümumbalkan və xüsusən Bolqariya haqqında böyük bir nitq söylədi. Nitqin ümumiyyətlə məzmunu bu idi ki, hələ Bolqariya tərəfindən Serbiyaya qarşı felən müharibə başlanmasına, bu müttəfiq dövlətlər qəti tədbir ittixaz etməyib, ancaq işin gerisində müntəzir olacaqdırlar. Ingilis qəzetləri vəzirlerinin bu nitq xüsusunda məqalələr yazıb Bolqariyaya dair nəzərlərini bayan ediyorlar.

«Tayms» qəzetəsi diyor ki: bizim ata -babadan bəri Bolqariyaya qarşı qalban hüsnü -təvəccohümüz vardır. Biz bolqarların artıb böyüüməsinə kömək etdik. Bolqariya 1912-ci əsəndə gözəl bir oyun oynayıb Balkan ittifaqı yaratdı - bizi şad olunduq. Bədən Bukareş əhdnaməsindən sonra Bolqariyanın başına gələn

həvadisatdan dolayı təəssüflər bəyən etdi. «Deyli telegraf» qəzətəsi də haman məzmunda yazıb sonda əlavə ediyor ki: Lakin biz ehtiyat olmaliyiq. Çünkü, alman fitnələrinin rəngiröyğəni və gücü biza yaxşı məlumdur.

«Deyli nəfs» qəzətəsi dəxi diyor ki: Məlumdur ki, bu müharibə başlanğıcından bəri ingilis dövləti öz boyunnera aldığı təkliflərindən qaça bilməz: qaçsa, özünü namussuz edir. Əvvəlinci təklifimiz Belçikanı kamış etmək, ikincisi isə -Seriyanı qurtarmaqdır. Serbiyanın üzərinə hücum etsələr, bizi gəndən baxıb qala bilmərik. Serbiyanın tərəfini, istiqalılın və tamamılıyının təmin etməyən sülhə bizi razı ola bilmərik. Doğrudur, bəziləri Bukares şəhədnəsinin təzədən baxılmasını lazımlı və həqq bilməyirlər (bu şəhədnənin sayısında idi ki, Bolqariya o vəqt zərər çəkdi). Lakin bu şəhədnənin nöqsanları Serbiyan üçün dəlil ola bilməz ki, üzərinə hücum edildiğli vəqtde bizi dən kömək tələb etməsin.

Bədənən «Tayms» diyor ki, bizim məqsədimiz: yalnız o degil ki, Balkan dövlətləri tək bir Yevropanın azadlığı üçün bizi kömək etsinlər: bu köməkdən məqsəd bir də Balkan məsələsinin bir kərəlik həll edilməsidir ki, burada dövlətlər arasında mətin bir etlaf əmələ gəlsin. Almanın məqsədi isə Balkanlarda hökmfarma olmaqdır. Bu isə bütün Şərqi tərəfində hökmran olmaq üçün bir pillədir.

Balkan gərk Almanianın ələltisi olsun ki, bu vasitə ilə İstanbulda yol açın. İstanbul isə -Hamburqdan Bağdada və Hindistan hündüduna gedən bir yoldur.

Qəzətələrin bu sözlərindən aşkarlı ki, bolqarların Serbiya üzərinə müharibə açmasına ingilis cəmiati bu işdən çox narazi olub ciddi tədbirlər görəcəkdirler. Ola bilsin ki, Rusiya dövlətinin bu günkü notası ingilis və Fransa tərəfindən də Bolqariyaya nota verilməsinə səbəb olsun. Hər halda Balkanda böyük hadisələr əmələ gələcəgi tükədən asılı bir seydir.

Üzeyir

«Yeni İqbal», 22 sentyabr 1915, № 124

rəngiröyğəni – yağlı boyalı şəkilli

## BALKANLARDA

Bu gənki telegramlardan anlaşıldığına görə Balkanlarda işlər mühüm bir hələ girir. Əvvələ şəyəni -şəhəmiyyət burasıdır ki, bolqarlar Rusiya dövlətinin notasına rədd cavab verib, bununla Rusiya dövləti ilə əlaqələrini kəsməq qərar qoyubdurlar. Şübəsizdir ki, Rusiya dövləti öz notasına cavab şafi almadıqdan sonra öz səfirini və konsullarını Bolqariyadan geri çağırıb münasibəti -siyasiyyəsini kəsəcəkdir. Böylə olan surətdə Bolqariya Rusiya dövləti ilə müharibə halında olacaqdır. Demək olar ki, Bolqariya Osmanlı dövlətindən ayrılib müstaqil bir dövlət olandan bəri -bu birinci karadır ki, Bolqariya öz xilaskarı olan Rusiyaya qarşı müharibə tədarükünə girir. Aşkarlı ki, işin bu surəti Rusiyada bolqarlarla qarşı böyük bir nəzarılıqla səbəb olub, bolqarların bu əməli ruslar tərəfindən xəyanətə add ediləcəkdir.

Fransa ilə Ingiltərinin öz müttəfiqləri Rusiyaya, Bolqariyaya nota vermələri xəbəri hələ ki, yoxdur. Lakin bu gün böylə xəbər var ki, Bolqariya paytaxtı olan Sofiyadakı Fransa və ingilis səfirlərinə dövlətləri tərəfindən əmr olunmuşdur ki, onlar dəxi orada rus səfirlərinə tədabirinə şərık olsunlar.

Digər tərəfdən olşalatı daha pərişan edən bir şey varsa, o da yunan baş vəziri Venezulisin istefasıdır. İş bundadır ki, müsyə Venezulisi həmişə etlafı -mürəbbə tərəfdarı olub alman və Avstriyaya qarşı hərəkətlərdə bulunmayı -öz dövləti üçün məsləhət bilibdi. Müharibə başlandıqdan sonra yunan kralı ilə Venezulisi arasında ixtilaf əmələ gəlib. Venezulisi bu məsələ üstündə istəfa verdi. Lakin bu son günlərdə yunan kralı Konstantin ki Almaniya padşahı Vilhelminin qaynırı, xəstəlikdən şəfayət olub Venezulisi genə baş vəzirliyinə qəşirdi.

İndi Bolqariyanın xüruci və bu xürucin də Serbiyanın və Sırbistan ilə bərabər etlafı -mürəbbə dövlətlərinə qarşı olduğundan dolayı Serbiyan ilə şəhədnəsi olan yunan dövlətinin na sayaq rəftərdə bulunduğu məsələ araya düşüb, qızetələr xəbər verdilər ki, yunan kralı ilə Venezulisi arasında ittihad əmələ gəlib, Yunan dövləti Serbiyaya kömək edəcəkdir.

Bədə yunanın Bolqariyadan sonra səfərbərlik elanı bu xəbəri təsdiq və təbidi etdi, xəbərlər göldi ki, etlafı -mürəbbə dövlətlərindən

İngiltere ile Fransa Serbiyanı bolqarlardan qorumaq və kömək etmək üçün yunan toprağından, yəni Sələnik şəhərindən qoşun çıxartmaq istiyorlar. Bu iş, əlbəttə, yunanın bitərəfligini pozur. Əlbəttə, əgər yunanlar birkərəlik Serbiyani etilafı –mürəbbə dövlətləri tərəfdarı oluram –deyib, bu qərarı elan etsə idi: müttəfiqlərə Serbiyaya keçmək üçün yer verərdi. Görünür bu məsələ üstündədir ki, Almaniya ilə qohumluğu olan yunan kralı Konstantin ilə baş vəzir Venezelis arasında genə tazədən nifaq düşüb, baş vəzir istehfa verməgə məcbur olubdur.

Bu iş, bunun Serbiyaya kömək edə biləcəgini işarə kimi bir şeydir. Təəccüb burasıdır ki, Serbiyaya kömək edəcəgi gözənlənən Rusiya bugünkü telegrafdan anlaşıldığını görə Bolqariyaya söz veribdir ki, bitərəf duracaqdır. Deməli, bu gün Bolqariya Serbistan üzərinə mührəribə aça, yunan və Ruminiyadan kömək gözləmək işi naməlüm bir halda qalır. Böylə olan surətdə Serbiya na kömək gözlərsə, etilafı –mürəbbə dövlətlərinən gözləyə bilər. Bu dövlətlərin işə Serbiya tərəfə bir yolları varsa, o da yunandan keçməkdir. Əlbəttə, Almaniya dövləti Belçikanın bitərəfligini pozub oradan keçmək kimi vəsilələrə əl qatıldıqda etilafı –mürəbbə dövlətləri dəxi yunandan keçə bilərlər. Lakin bu halda yunan nə edər? O da Belçika kimi işə mane olmağı başlarımı; yoxsa başlamaz –burası gələcəkdə aşkar olacaq məsələdir. Daha bu saat Balkan işindən baş aqmaq çox çotındır. Əmri –vəqəflər iqrar etməkdən başqa qabaqda nələr olacağı demək və ya forz etmək çox müşküldür. Burası şübhəsizdir ki, əgər Rumuniya və yunan Serbistana kömək etməsələr, o halda etilafı –mürəbbə dövlətləri öz müttəfiqləri olan Serbiyanı bir tərəfdən Avstriya, digər tərəfdən Almaniyası üçüncü tərəfdən dəxi Bolqariya hücumuna qarşı yalnız başına qoymağə razı olmayıcaqdırlar.

Bolqariyanın dəxi səfərbərlikdən asıl məqsədi «müsəlləh bitərəflik» olmuyub, mözh Serbiya ilə mührəribə olduğu aşkarə çıxdı. Odur ki, bugünkü xəbərlərdən görünür ki, Bolqariya Serbistana ultimatum veribdir ki, Bolqariyanın iddia etdiyi yerləri Serbiya versin və bu ultimatumun cavabına bir gün gecə vəqət verilibdir.

Üzeyir

«Yeni iqbal», 25 sentyabr 1915, № 127

etilafı –mürəbbə –həmrəy dörtlük

xürc – qarşı çıxmə

şəfi - qənaətləndirici

## PARLAQ ÜMİDLƏR

Veliki knyaz Nikolay Nikolayeviç həzrətlərinin vürudi müəsəlibitə yazmış olduğumuz məqalədə izhar etmişik ki, təzə canişimizin vürudi ilə şikəxtərmiş olmuş Qafqaz müsəlmanlarının ümidişləri artıb galəcəyə xoş nəzarla baxılacaqdır.

Veliki knyazın ilk görüşündə müsəlman nümayəndlərinə qarşı göstərmış olduqları hüsnu –təvəccəh və qazi cənablarının xoşəmdinə cavabın irad etmiş olduqları sözlər ümidişlərimizi daha da artırıb, qəlbimizi xoşal edıbor.

Veliki knyaz Nikolay Nikolayeviç həzrətləri qazi cənablarına cavabın bu sözləri irad etmişlərdir: «ətəbrikatı –dua və sonalarla qarşı dərin təşəkküratımı müsəlmanlara yetiririz. Müsəlmanların mənəfezi mənim qəlbimə yavqudur. Onların ehtiyacatını rəf etmək üçün gülçün olduğu qədər iş görəcəyəm».

Ölkəmizin idarəsinin ixtiyarı verilmiş həzrəti –alimin əvvəl görüşdə müsəlmanlara qarşı göstərmış olduğu bu iftifat və hüsnu –təvəccəh bizim üçün parlaq ümidişlərdir. İndi bu qədər etibar və etina olunmaz bir halda qalib, bütün hüsnumüz, bütün ruhumuz sixinti içində ikən, bundan sonra biz də öz varlığımızı bildirməgə və biz də Qafqaz əhlə olduğumuzu aşkar etməgə ümidivar oluruq. «Başiqapızlı müsəlman» adı üstümüzdən götürülüb sözümüzü yerinə yetirməgə, ürəğimiz dərдинi aqmağa, ehtiyacatımızı bildirməgə canişin həzrətləri yanına yolumuz və ixtiyarımız olacağına ümid edirik. Qafqaz müsəlmanları sair Qafqaz millətləri arasında bizim başısağlığıımıza səbəb olan fərq və təfəvüt qoyulmayıağına ümid edirik. «Vəhşi müsəlman» adını bir kərəlik hər kəsə unutdurmaq üçün qaili –mədəniyyət və tərəqqi olacağımızı isbatə yolumuz və imkanımız olacağına ümid edirik.

Veliki knyaz Nikolayeviç həzrətlərinin xoş olduğu qədər də qiymətli olan bu sözləri bizi parlaq ümidişlər verməklə bərabər, azürda xatirimizi də təskin edib, qabaqlarda həqqimizdə rava görülmüş hər bir böhtən və suyi –zannların boş və bimənalığı isbat edildiğini olduğunu da bildirir. Veliki knyazın xoşəmdinə böyük və mənidir bir məqalə dərc etmiş olan «Zakavkazski rəq» qəzetəsi bizim keçən məqalədəki fikrimizi daha müffəssal bir surətdə bayan edib əzümlə diyor ki: «Qafqazın təzə canişini olan veliki knyaz

Nikolay Nikolayeviçin vürudi ölkəmizdəki gürcürlər bərabər müsəlmanların qəlbində böyük və samimi bir şadlıq əmələ gətirəcəkdir... Bu şadlıq səmimidi: çünki, istor gürcüler, istor müsəlmanlar ləp əmindiirlər ki, təzə canışın dövründə bir millətin o biri millətdən seçilməsi və qeyrişlərinə nisbatan, mümtaz bir mövqəə qondarılması işi dəha olmayıacaqdır. Bədə yenə haman «Gürçü» imzası ilə yazılım maqalədə deyilir ki: «Qafqazın gürcüləri və müsəlmanları bilsərlər ki, bu saat meydana çıxıb islahat tələb etmək vəqtü degildir... Lakin gözlədikləri odur ki, bütün Qafqazda yaşayan millətlər bir tərzə baxılsın».

Bizim də dedigimiz odur ki, indiya qədər kənardı qalmış olan müsəlmanlar da bir kərəlik qabağa çəkilib sairlər kimi bir cərgədə dursunlar ki, bugün islahat zamanı yetişdikdə onlar da gözədə və nəzərdə olsunlar.

Veliki knyz Nikolay Nikolayeviç həzrətlərinin bu sözlərindən sonra işlərin böylə olacağına əminik və son darəcə mütəşəkkirik. Biz də ehtiyacımız yolunda veliki knyz kibi ali bir zətin varğucu ilə iş görməgəinə layiq olduğumuzu isbatə çalışarıq.

Üzeyir

«Yeni İqbal», 25 sentyabr 1915, № 127

84606  
suyı -zənn -pis xəyal, bədgümanlıq  
xoşamədi -xoşa golma  
azürə -qəmli, ləcimli  
durbin -uzaqqötən

## ORDAN –BURDAN

B u nədəndir ki, bizim bayramlar ikişib, birisi bir gün və o biri da onun şəhərisi olur?

Bunu adına nə deməli? Və bunun mənəsi nədir?

Bəla görünür ki, təqvimlərimiz düz degildir.

Məsələn, keçən ramazan bayramı man bir şəhərdə idim ki, şəhəsinin çoxusu oruc tutan və namaz qılan olub –bir kəlmə müsəlmandır.

Lakin iş böylə oldu:

Əvvələ niyyət gününə şəhərdə ki müsəlmanların bir yarısının ağızı bağlı və bir yarısının da ağızı açıq oldu. Bir yarısı diyordu ki, niyyət bu gündür.

O biri yarısı diyordu ki, xeyra, sabahdır.

O idi ki, bayram günü daxi cəmaatin bir yarısı ağızı bağlı və bir yarısı ağızı açıq olub, oruc yiyənlər diyorular ki, bayram bu gündür.

Oruc tutanlar diyorular ki, xeyr sabahdır. Onlar diyorular ki, siz bayram günü oruc tutub haram iş görürsünüz. Bunlar diyorular ki, xeyr siz orucunu yeyib günah edirsiniz.

İndi qurban bayramı gelir. Bizim təqvimlərə baxsan –qurban bayramı oktyabr ayının yeddisində düşür.

Halbu ki, Orenburq mahkəməyi –şərəsi öz dairələrində ki, mollarla xəbər veribdir ki, qurban bayramı oktyabrin altısındadır.

Doğrudur, iki gün bir –birinin dalınca kabab yemək pis şey degildir. Lakin iş tək bir kababda degildir.

İş bundadır ki, axı bu na üçün bəla olur?

Əlbəttə təqvimlərimiz düz degildir.

Hamı bilir ki, bizim ay –qəməridir. Yəni bizim hesabladığımız aylar göğdə çıxan ayın dövrəsinə təbedir.

Ay ki, doğdu –bizim ayımızın əvvəlidir.

Ay ki, bir günlük oldu –bizim ayımızın biridir.

Iki günlük oldu –ikisidir.

Üç günlük oldu –üçüdür. Ta gedir çıxır igirmi doqquza və ya otuzça.

Bəla olan surətdə madam ki, əlimizdə göğdəki ay kimi böyük dəlilimiz var, o halda nədədir ki, bu gün və o biri yaramaz, sabah bayram edir.

Bu təqvimləri bir kərəlik ay ilə düzəltmək çətindirmi ki, bu gün müssəlmənların bayramıdır dedikdə, məlum olsun ki, Məşhədi Kərim də bayram edir, Təxvətillün Abiz də!

Daha aya ki, heç kəsin bir sözü olmaz!..

Yoxsa bir fərqi qəsdən belə eləməgəin özgə bir mənəsi var ki, bizim aqlımız o yerəcən çatmır?..

Onu bilmiyoram! Amma bilsə idim bəd olmazdı ...

Filakəs  
«Yeni iqbal», 27 sentyabr 1915, № 128

## ORDAN -BURDAN

Dünən "Bəsirat" qəzətəsində bir giley oxudum ki, guya qəzətələrimiz öz övhal və güzəranımlıdan heç zad yazmıyb elə iyyə mühəribə, iyyə mühəribə və siyasi məqalələr...  
Yaxşı, öz övhal və güzəranımlıdan nə yazaq?

Allaha şükür, nəyimiz əskikdir; nəyimiz yoxdur?

Hara əl aparsan - hər şeyimiz öz yerində cağbacığ; hər işimiz öz yerində, yarlı - yaraşçıları düzəlmüş; hər məsələmiz müzakirəyə qoyulub birkərəlik həll olunmuş...

Daha nəyimizdən yazaq, nadən şikayət edək?

Qoy o barədə ermənilər yazarın, ermənilər şikayət eləsin ki ...

O cüra yəzib şikayət edə-edə axırda öz milli məktəb və milli kələsa işlərini istədikləri kimi yoluna qoyub. İndi də sair dərdləri xüsusunda yəzib şikayət edirlər.

Biza nə club Allaha şüktür?

Nəyimiz əskikdir? Nəyimiz yoxdur?

Qoy o barədə gürçülər yazarın ki, onları dərdləri, ehtiyacları vardır; işləri-gücləri vardır. Din, məktəb, yer - topraq, bəg, raiyyətə - qərəz min cürə məsələləri vardır ki, həlli üstündə çalışmaq lazımdır!

Bizim nəyimiz var ki? Biza nə düşübüdür ki, elə şeyləri yazaq ki, cəməst da oxumasın və desin ki, qəzetinizdə "interestni" şey yoxdur?

Erməniyə, gürçüyə baxmıyın, bizim işimiz özgə cürdür.

Biz hamımıza - iştir qəzətə yayan olsun, iştir qəzətə oxuyan olsun - bir səliqə ilə böyülmüş ki, gözümüzük açıb qoç doğşdırmaq, it boguşdurmaq, xoruz vuruşdurmaq, adam gülşədirmək kimi şeylərə adatkərdə olub, onun üçün də dava xəbərlərini çox sevərik.

Əvvələ, necə ki, yuxarıda ərz elədim, heç bir dərdimiz, ehtiyacımız yoxdur. Və sənifyan bu cüra "interestni" məqamda kimin yadına dərd düşür?

Rus - Almaniya və Avstriya ilə; Almaniya və Avstriya - Serbiya ilə; Serbiya - Bolqarıya ilə; Bolqarıya - ingilis və firəng ilə; Ingilis və firəng Osmanlı ilə; Osmanlı - rus ilə dava edib vuruşduğu zamanda, biz gərək hər bir şeyi yaddan çıxardıb, məhz dava xəbərlərinə baxaq. Bu cüra tamaşanı görən adam da desən nə yada sala bilər?

Və bir də sən elə güman edirsən ki, daha bizzən başqa davadan yazan yoxdurmu? Yəni elə güman edirsən ki, erməni qəzətələri, gürçü qəzətələri davadan heç zad yazmırırlar? Əlbəttə, yazırlar! Ancaq, o bizim borcumuz degil ki, dava xəbərlərinin də axırına öz dərdimizi calamaq. Və dava işlərinə də öz ehtiyacımızın çeşməgi ilə baxaq!

Bizimki məhz təmaşayı - bimüzd və qəsəzdir...

Hansi müsəlmandır ki, buyurub döşünə dögstün və desin ki, mən bazarдан qatıq alıb evə aparırkən yolda qoç döğüşdürüldüğünü görüb dayanmadım. Çünkü fikrimə gəldi ki, o da dolma seviyor?

Əvvələ!

Və saniyən genə təkrar edirəm. Axi bizim ne dardımız var ki? Ne ehtiyacımız var ki? Hər şeyimiz öz yerində düz...

Allaha şükür no olub ki?

Və qəzətçilərin burada nə təqsiri vardır?

Lap naħaq gileydir ki, edirlər!

#### Filankəs

"Yeni İqbal", 28 sentyabr 1915, № 129

lyza - sziyyat verme  
bimüzd - muzdsuz

#### ORDAN - BURDAN

- Bolqariyanın qoşunu çoxdur; saldatları artıq dərəcədə igiddir; komandanları tədbir bilindirlər. Top və tüsəngləri boldur...

Bunu mən demirəm, "Russkoye slovo" qəzetəsində bir nəfər adam var ki, dava işlərindən yaxşı başı çıxır, bu sözləri o diyor - idi. 1912-ci ildə, Balkan davasında... dili ağzına sağlamışdır.

- Bolqariyanın qoşunu azdır, saldatları yaramazdır; komandanları işgörən degildirlər. Topu və tüsəngi azdır...

Bunu da mən demirəm, "Russkoye slovo" qəzetəsində bir nəfər adam var ki, dava işlərindən yaxşı başı çıxır. Bu sözləri o diyor ...

Mixaylovski - (o adamın adı Mixaylovskidir) vətənə mənşət yetirmək üçün xəlqi qarixdırmasa yaxşı olardı. Onsuz da ara çox qatışdır. Onsuz da hərənin ağızından bir söz çıxır; onsuz da sözlərin dalını - qabağına başa düşən azdır.

Almanlar işin həqiqətini bilmək üçün min curə hiylə ilə hər yerə casuslar dağıdır ibşəmlərinin güclü və zəif yerlərini bilmək istiyorlar. Mixaylovskilər isə - məzmunsuz məqalələri ilə bizi qarixdırırlar...

\*\*\*

- Ay bacı, de görək evinizdə neçə adam vardır. Görək onların hamısı dəftərə yazılınsın!

- Biy, başıma xeyr! Yəqin bizzən saldat yiğacaqdırlar ki, adamlarımızı soruşurlar!

A qız, Həsənin adını verma; Hüseynin də adını demə, Əlini yada salma, denən ki, bir qoca kiymız var, ikicə də arvadıq ...

- Ay əml! De görək evinizdə neçə adam vardır. Görək onların hamısı dəftərə yazılınsın!

- Ya həqq! Yəqin hərəmizdən pul yiğacaqdırlar, qoy Məhamədin adını demiyim, Cəfəri gizlədim; Vəlini bildirmiyim, deyim ki, bir mənəm, bir də arvadımdır.

Qafqaz müsəlmanlarının sayı bu növ ilə yüksilib, hesablanıb "Kafkazski kalendar"ın içində dərc olunubdur. On müsəlman

əvəzinə beşi göstərilib, axırdı məlum olubdur ki, guya Qafqaz  
ölkəsində cəmi - cümlətəni üç milyon yarım müsəlman varmış ...

"Kafkazski telegraf" qızetası da bu hesab'a baxıb Hacı Zeynalabdin Tağıyev canablarına diyor ki: Bəs sən namestnik ilə görüşürkən diydən ki, Qafqazda altı milyon müsəlman var! Hanı ki? Bu hesab, bu da kitab!

Təcəttib burasıdır ki, müsəlmanların sayından söhbət düşən kim «Baku» və «Kafkazski teleqraf» qəzətlərinin həmişə qidiş tutur! Hələ keçənlərdə «Baku» qəzetəsi şəhərimizdəki müsəlmanların yarısını yemisdi. Yaxşı ki, «Kaspı» qəzetəsi üstə cuxh qoymadı!

Hər halda tək - taklıklı Qafqaz müsləmanları o biri millətlərin hamisindən çıxdur. Nə olar? Qoy çox olsun! Daha burada qidiq tutmaq və ya alacıq tutmaqla müsləmanların sayı askilmaz ki?

Filankes  
"Yeni iqbal", 29 sentyabr 1915 № 120

## **BOLOARISTANIN CAVABI ƏTRAFINDA**

Rusiyani Bolqarıya hökumätine verdiği ultimatumuna qarşı hökuməti -məzkrəninin cavabı dünki teleqraf xəbərlərində nəşr olunmuşdur. Bolqar hökuməti bu cavabılış Rusiyani ultimatomda bəyan etdiyi tələblərini rədd edir və bundan böylə gorək Rusiya və gorək sair müttəfiqlərlə Bolqarıya arası açılmış, yəni diplomasi münasibat kəsilməsi oluyor. Cənubi, Rusiya ultimatomunda ağar Bolqar cavabı qonaqtıbəş olmasa, o hədəli Rusiyani Sofiya səfiri geri çağırılacağı və binaənəleyə müttəfiqlərlə Bolqarıya arasında münasibat kəsiləcəgi bəyan olunmuş idi. Həm vəqəf böylə də oldu. Bolqar hökumətinin verdiyi cavab qonaqtıbəş olmadığından, gorək Rusiya və gorək digar müttəfiqlər Bolqarıyadan diplomasi nümayəndələrini (elçilərini) geri çağırıldılar və bu surətlə münasibati -siyasiyi kaşmış oldular. Buna görə Bolqar hökuməti bu gün müttəfiqlərlə hərb halında bulunur - demək mümkündür.

Bolqar hökumətinin bu kibi vəziyyət alması müttəfiqlərca qeyri-təbii olduğundan, bu dəfə bütün mətbuat şu məsələyi mütləq etməklə məşğuldurlar. Bu cümlədən keçən nömrədə Bolqarstan əhvalını əşkəri cəhdən mütalesə edən «R.V.» qəzəsəsinin bu dəfə məsələnin siyasi cəhətləri haqqında məqaləsini əhamiyətəna görə nəqd ediriz.

**Məzkr qəzətə** Bolqaristəninin bu kibə siyaset keçirməsindən bələdçi son dərəcə mütəəssir olaraq şu surətlə bəyani —əskar ediyor:

«... Demak ki, bu günə qədər «ana ilə qız» adlanan bu iki məmələkət, indidən etibarən «əməhabir halində» bulunuyorlar. Buna bənzər bir hal dəhər dünyada yoxdur. Almaniya isə İtaliyanın bu gündiki münasibətləri asla vüqatdan bu hala bənzəməz.

Bolqaristan bu gün -yarin Serbistan'a saldıracak ve onun bu hərəkəti ilə Bolqariya arasında da elanı -hərb edilmiş olacaqdır. Bolqariya artıq özünün mövqeyini tayin etdi ve fəqər -layatlaşdırıcı olaraq tayin etdi, yəni getdi baş yazısını (müqaddəsratının) əbadi olaraq «ya ölüm, ya dirim» -deyərək Alman -Avstriya - Macar - Türk müqaddəsərləti bağladı.

Binaaoleyha slavlığın can düşmanı olan bu heyatla al -ala verib slav alamına karşı «ölüm -dirim» vrouşmasına girişmiş oldu. İndii Berlinda nəhayətsiz fərəh və sürür hökmfərmadır. Orada şəsəli

şənliliklər yapılmıyor, gurultular qoparlıyor. Fialhəqiqə Alman diplomatları üçün şənliliklər, şadmanlıqlar yapmağa yeri də vardır. Onlar Bolqaristəni fətə -layətgəyyər töbii bir cəhətə çəkməgə müvəffəq olduları ilə iftخار edə bilərlər. Çünkü dünyada insanlıq və «insan» sözüne inanan heç kəs daha ümid edə bilməzdə ki, insanı bu kibə müdhiş xəyanətə sövq eləmək mümkün olsun. Fəqət Vilhelm ətrafında olan «insansevmazı» adamlar bunu da yapa biliyortularmış...

Əfkari -ümumiyyyədə bu səbəblə qoyulmuş olan və gələnən və həyəcanlar, bir daha digər tərəfdən Yunanistan xəbərləri ilə qaynayıb qabarmış oldu. Oradan yunan baş vəkili Venezilosun istəfa verdiği bildirilmişdir. Halbuki, hələ ancaq dünəndir ki, yunan xələfi, yunan məmələkəti Venezilos lisani ilə kəndisinin Serbiyaya sədaqətlə olduğunu bildirmiş və 1913 sonosunda aqd olunan serb - yunan müahididə ilə hərəkət edəcəyini cahana elan etmişdi. Fəqət bir həftə keçər -keçməz bütün bəy qərarlar, millət məclisində və vəkil dili ilə bəyən olunan şu qərarlar, dərhal dəyişmiş oluyor; Venezilos iş başından çəkilərək şəhəri - bəhrəm kəsb ediyor. Görünür ki, yunan başqa, kral Konstantin dəxli başqa bir şeydirler. Çünkü kral müşarıley bir kərə Venezilosa millət məclisində məzkrə fikiri, məzkrə qərarı bəyən etməgə müsaidə vermiş id; amma nə oldu ki, ertəsi gün Venezilos həzərətlərinə çağırıb kəndisinin artıq bu siyasa təhəmmül edəməyiçəkini və binaəniley həbi siyaset gedisiini istəmdigini bildirdi. Buna cavabən Venezilos da əldə olan son çarəyə təvəssül etməgə, yəni dərhal istəfa verməklə iş başından çəkilməgə məcbur oldu. Bu səbəblə Berlin təkrar şənlilik ediyor, şadmanlıqlar, şadmanı -nümayişlər ediyor. Çünkü birincidən pök az yüngül olan bu ikinci xəyanət Berlinin pak xoşuna gediyor.

Halbuki, Rusiya dövləti Bolqar hayatındə, Bolqar tarixi -müqəddəRatında nə kibə rol oynamışdır, İngiltərə və Fransa dövlətləri də yunan hayatındə o kibə rol oynamışdır. Həm Rusiyanın özü də Yunanistandan şükrəni - nemət gözələmək Fransa ilə İngiltərədən az həqili deyildir. Fəqət bunun yerinə ancaq nankorluq (nəməkbehəramlıq) baş göstəriyör ... Görünür ki, nemsə tilsim və əfsunu bunlara şiddətlə təsir etmişdir. Bundan ötrü afinalılar (Yunanistanın paytaxt adamları, yəni hökumət başında olanlar deməkdir) müttəfiqlərin Balkandakı işlərini qarşıdırmaq istiyorlar

ki, bu səbəblə Berlindəkilər (nemələr) zəhərli şadlıq qəhəhəsi ilə ortalığı vəlvələdar eylasınlar.

Əlbətə həqiqət haldə xain olanlar hənuz bolqar xəlqı ilə yunan xəlqi degil, yalnız onların hökmərdarı olan kral Ferdinandla kral Konstantindir. Onların məhəfiliində hömdəm olan ərkani -hərb olan əfradıdır. Bunların xəyanəti də hər şeydən əqdəm kəndilərini hökmət başına çağırış olan millətlərə xəyanət etməkdən ibarət qalır.

Əgor bədbaxt bu millətlər kəndi hökmərdərini və onların hömdəmlərini tərəfindən çövrilən şu siyaset dəllallarına qarşı bir şey yapmağa qadir olmasalar, o halda müttəfiq dövlətlər də meydanda olan əhvala görə hərəkət etməgə məcbur qalacaqlardır.

Yunanistanda əhval hənuz qətiyyət kəsb etməmiş kibidir, bəlkə yunan kralı hənuz alman əfsunundan başını xilas etməgə və Bizans təxtinə oturmaq xəyalından aylırmaga qadirdir. Çünkü müttəfiqlər yunan sovhəlini yalnız böylə işlər ilə, kralın təməssə achiqdan ölmək qorkusuna məruz qalacaqdır.

«Yeni İqbab», 30 sentyabr 1915, № 131

## ORDAN –BURDAN

- Ay Ruminiya, Ruminiya!

Duymuşam sənin fikrin!

Bilmışam sənin qəsdin!

Sənin istədigin nə olduğunu yaxşı başa düşmüşəm! ...

Balkanda dinnəz duran indi bir sənəsn:

Osmanlı davada, bolqar davada, Serbiya davada, Qaradağ davada, yunan da davada; Amma sən bitərəfsən ki, bitərəfsən!

- Ay Ruminiya, Ruminiya!

Duymuşam sənin fikrin!

Bilmışam sənin qəsdin!

Zahirinə baxıb batınıñ görürəm.

1913 – ci il yadındadır!

Mənim də yaxşı yadimdadır!

Bolqar, serb, qaradağlı və yunan əlbir olub Osmanlının üstüñə töküldəndə, sən dinnəz durub təsbeh çevirirdin və gülə - gülə diydurdun ki: xeyr a, mənин işim yoxdur! Amma əsil həqiqətdə qonşun olan Bolqariyanın bir parçasına göz tikib maritlamsımdın!

Sən yaxşı bilirdin ki, bolqar, serb, yunan dostluğu baş tutan iş degildir! Bir gün olacaqdır ki, bu dostlar bir - birlərinin atına darişib pay üstündə dava salacaqdırlar:

Bəli Osmanlı:

“Düşmən bir olsa dəfini asandır eləmək,

Bay ol zaman ki, yüz qoya, hər bir kənardan!” - deyib Makedoniyanı əldən verdi.

Paylaşmaq zamanı yetişdi.

Dostlar dalaşdırılar.

- Yunan ilə Serbiya - Bolqariya üstüñə düşüb şappaladılar.

O halda sən əba və təsbehi yerə qoyub “seryozni” oldun və dedin ki:

“Fürsəti fövt eyləməz aqıl ağər nadan ola!”

Bir tərəfdən Osmanlı, bir tərəfdən Serbiya, bir tərəfdən Qaradağ, bir tərəfdən yunan hücumları qarşısında əl - ayaq çabalatmaqdə olan Bolqariyaya bir tərəfdən də sən qalxıb dedin ki:

Aşna, ya budur ki, dinnəz - söyləməz Dubroviç ilə Silistrəni mənə ver, ya da bu yandan da mən dava edib səni yer yüzündən yox edəcəyik!

Bədbəxt Bolqariyanın olacı kəsilib razi oldu.

Axırda böylə oldu ki, sən müftə yerə topraq qazandın. Amma xəlq axar çaylar kimi qan tökdü ...

İndi fikrin nadir??

- Ay Ruminiya, Ruminiya!

Duymuşam sənin fikrin!

Bilmışam sənin qəsdin!

Örgənibən dolmaya! Genə əba bürünüb, təsbeh çevirirsən!

Yoxsa indi də maritlayıbsan?

Avstriyanın Transilvaniyası ilə aran necədir?

Politikan pis politika degil! Xəlq vuruşsun, sən mülk qazan!

Yox, aşna, onu sənə müftə verməzərlər!

İndi aqlın o vəqət getməsin!

Kömkək lazımdır, kömkək!

Yoxsa birdən dəgirmən tərsinə işlər: bir gün olar ki, həm o tərəf və həm bu tərəf səni aralığa salıb elə sixarlar ki, lap suyun süzülər!

## Filakəs

“Yeni İqbal”, 1 oktyabr 1915, № 132

## ORDAN -BURDAN

### Qafqaz əhli belə diyordular:

- Uşaqlarımızı əvvəlcə kiçik məktəblər qoydurduq; ordan qurtarandan sonra realni, gimnaziya, kommerçeski kimi orta işkollarda oxudurduq. Oradan da qurtarandan sonra göndərirdik ki, gedib içəri Rusiyada böyük məktəb olan universitetlərdə oxusunlar.

Aya, olmazmı ki, öz ölkəmizdə kiçik məktəblər, orta işkolalar olan kimi, bir dənə də universitet olsun ki, daha bir də uşaqlarımızı uzaq yerlərə göndərmiyik? Nahaq yera bir o qədər pul xərcləmiyək, uşaqlarımızı gözdən konar qomyıq!

Nə olar ki; Petroqrad, Moskva, Varşava, Kiyev və sair rus şəhərlərində böyük işkol olan kimi, Tiflisdə və ya Bakıda da ola bilmezmi? Axi buralar dəxi rus şəhərləridir.

Bu barədə çox danişib, çox çalışıldılar; amma yuxarıdan dedilər ki:  
- Olmaz!

Qafqazlılar qas - qabaqların sallıyib sakit oldular.

İndi iş belə düdü ki, bəzi şəhərlərin böyük işkollarını özgə şəhərlərə köçürmək lazımlı gəlir.

Qafqaz əhli işdən xəbərdar olub qalmaqla saldırlar:

Yığışırlar, danişirlar, höcətləşirlər, hesablaşırlar, məsləhətləşirlər, telegramlaşırlar, çığrıçı - başlıqlar -səs - kül qalxır - ərş - fələq...

Yuxarıdan bunlara təəccübə baxıb diyorlar ki:

- Balam, nə olubdur? Nə səs - küydür?

Qafqazlılar cavabında:

- Neca nə olubdur? Məgər böyük işkolaları Qafqaza daşılmayıorsınız?

- Neca böyük işkolaları?

- Varşavanıñkini, Riqanıñkini...

- Kim diyor onu?

- Biz deyirik!

- Siz çox qələt eliyorsunuz və başınızı daşa döğürsünüz!

- Yaxşı, bəs o böyük işkolaları hara köçürəcəksiniz?

- O sizin borcunuz degil! Sizin borcunuz bunu bilməkdir ki, Qafqazın böyük işkolası olmaq vəqtü yetişmiyibdir. Siz hələ balacısınız, böyük işkollarınız olsa, başınız şışər!

Qafqaz əhli genə simsirığın sallıyib və qas - qabağın töküb öz - özlərinə diyorlar ki:

- Bu da olmadı!

Flankəs

"Yeni İqbal", 2 oktyabr 1915, № 133

## ORDAN -BURDAN

Oxularımızın Qurban bayramı mübarek olsun!  
Qurban qoyunu diyor ki:

- «Ay Allahın üzüag bəndələri! Biz qoyunların həqqi siz  
insanların boynunda çoxdur!

Hərəgə biz olmasa idik – siz gərək öz övladlarınızın başını  
kəsib qurban edəydiniz!

O halda, bu gün qoyun qanı əvəzinə, insan qanı axardı.

Doğrudur, bu saat dava çöllöründə həqiqətdə də insan qanı  
axır. Amma o məsələ biz qoyunların işi degildir: onu siz özünüz  
bilərsiniz.

Mənim mətləbim ancaq budur ki, diyoram:

İndi ki, mənim adımı qurban qoyunu qoyub, başımı kəsib,  
qanımı axırdısanız, izn verin bir dənə vəsiyyət edim:

- Ətimi hər kəs yiyoçak yesin, amma dorimi aparın müsəlman  
cəmiyyəti – xeyriyəsinə verin ki, heç olmasa Qars fələkzadələri ki,  
sizin öz cinsinizdəndir – kabab da olmasa, yavan çörək tapıb yeyə  
bilsin.

Vəssəlam. İndi buyurun başımı kəsin!»

\*\*\*

Ibrahim peygəmbər deyibdir ki:

- Allah yolunda qurban kəsin və bu yol ilə Allaha məhəbbət  
və etiqadınızı izhar edin.

Məhəmməd peygəmbər deyibdir ki:

- Allah yolunda qurban kəsin, amma o qurbanı fəqir –  
fülqəraya, yetim – yesilərə, tamarzları ehsan edin!

Cox əcab! Borcumuz itaət etməkdir!

Lakin - qurbanın yağı və qəşəng yerlərindən dövlətlə  
qonşulara göndərin! - Bunu hansı peygəmbər deyibdir - bilmirəm.

Her halda onu əmr edən "peygəmbər" görünürlər çox vacib  
əlaatədir ki, əmrinə bu cür sədaqət ilə itaət edirik!

\*\*\*

Orenburq məhkəməyi – şəriəsi müsəlmanlara elan etdi ki:

- Qurban bayramı oktyabrın altısında seşənbə günüdür.  
Çünki, ay görünüb və sabit olubdur.

Bakı qazi Quberniya məclisi dəxi müsəlmanlara elan etdi ki:

Qurban bayramı oktyabrın yeddisində caharşənbə günüdür.  
Çünki ay görünüb və sabit olubdur.

Bu iki elanın ikisi də doğrudur. Ancaq bir para  
müsləmlənlərin Qurban bayramı bir gün qabaq, bir parasının ki də  
bir gün də olmaqdə təqsirkar olan bir kimsə varsa, o da

- Aydır.

Ayın borcu odur ki, bir gecədə hər yerdə görünsün. Halbuki,  
ay əvvəlcə gedib özünü Orenburq məhkəməyi – şəriəsinə göstərir və  
geçəni Orenburqda qalıb, səhər yola düşür və axşam Bakıya varid  
olub özünü qazi məclisinə göstərir. Odur ki, təqvimlərimiz bir –  
birini tutmuyor....

Öş, müsləmlənlərin hansı işi bir – birini tutur ki, təqvimləri  
də tutsun!

\*\*\*

Bağışlayın daha yorulmuşam:

Qurban....

Cəmiyyəti - xeyriyyə ...

Qars fələkzadələri ...

Kabab yeyəndə bu sözləri unutmuyun!

Filakəs

"Yeni İqbal", 7 oktyabr 1915, № 137

Əlataə - Tanrıya itaət edən

\*\*\*

\*\*\*

\*\*\*

## ORDAN –BURDAN

Səhərimizin bir para məhəllələrində bəla qайдə var ki, müsəlman mülküdaları müsəlman kirayənişlərinə ev vermeyirlər.

Bu bir köhnə məslədər ki, o barədə çox, çox da danişibdirlər.

Bəs buna nə deyirsiniz ki, müsəlman dərzisində, müsəlman dəlləgində, müsəlman çəkməcisinə və sair müsəlman sənətkarlarına iş tapşırımıyb, həmisi özgərləri axtarırlar? Bu nədəndir?

Deyəcəksiniz, cüntki millətpərəst degilik! Bu barədə iki nəfərin mübahisəsinə qulaq asırdım.

Biri diyordu: -Mən çox yaxşı millətpərəstəm və arzum da budur ki, bizim millət də sairlər kimi tərəqqi edib, hətta hamidən da yaxşı olsunlar. Amma mənim paltarının təqsiri nadir ki, dərzi Məşhədi Rəsula verdim korlaşdı -Ambarsum kirva işə verdim düzəldim.

O biri diyordu: -Hərgah sən millətpərəstsən, sən gərkək paltarını həmisi Məşhədi Rəsulə verəsan: zərər yoxdur, qoy korlasın! Özgərlər millət yolunda canından keçir, amma sən paltarından da keçmək istəmirsin!

Əvvəlinci diyordu: -Canım, axtı Məşhədi Rəsul pis tikir, xamdır!

İkinci diyordu: -Xam da olsa, pis də olsa, genə də müsəlmandır, millətdir.

Mən bunların bu mübahisəsi barəsində fikir elədim: xəyalım məni çəkib uzaq -uzaq yerlərə apardı və axırdı götürüb bir meydana çıxardı: orada bir xeyli məxluq gördüm: hamisi müsəlman idilər. Ancaq birinin paltarı çox gödək olub dümbüridə idi. Birininki, pak bir atəgi uzun, birininki gödək idi. Birisi ufuldaya -ufuldaya güc ilə yeriyyordu. Gördüm ki, çəkmələri ayağına dardır, sixir, birisi başıqışq gəzib papagını əlində tutmuşdu, cüntki papag başına girmiyordu ... Xəyalım istədi ki, məni daha uzaq yerlərə aparıb bir çox şeylər göstərsin. Lakin mən razi olmayıb qayıtdım və ayıldım, onda bildim ki, bu gördüğüm adamlar hamisi «millətpərəst» imişlər ...

♦♦♦

Qайдə üzrə götürsən -sənətkar iki cürə olar: ustad və xam. Ustadın işi yaxşı çıxar, bələ ki, xəlq görəndə diyr ki:

-Ustadına bərəkallah!

Xamın da işi pis olar: deyərlər ki, zalim oğlu malı korlayıbdır!

Amma vay o gündən ki!

Əvvələ -

Ustad sənətkar, öz işini başdansovuma edib sonra deyə ki:

-Əş, keçər gedər, həmişə yaxşı olub, bir kərə pis olsun!

Və sənət -

Xam sənətkar özünü ustad hesab edib öz xamlığına məqərr olmuya! Özündən başqa heç kəsi bəğənmidiyə!

♦♦♦

Millətpərəstlik o degil ki, müsəlman əlindən çıxan pis işə yaxşı deyəsan. Yaxşı odur ki, yaxşıdır; pis də odur ki, pisdir. Millətpərəstliğin buraya dəxli yoxdur. Qoy bizim sənətkarlar öz işlərində tərəqqi edib qüsursuz iş görənlər ki, müsəlman da baxanda bağənsin, qeyri müsəlman da, nəinki, müsəlman baxanda ürəgi xarab olub, özgəsi baxanda rişqənd edib gülsün!

Filankəs

«Yeni iqbab», 12 oktyabr 1915, № 139

məqərr -qərar tutan  
dümbüridə -quyruğu kəsik

## ORDAN -BURDAN

Cəmiyyəti -xeyriyyəmizin yetimxanasında işlərimiz kəmali -qaidə ilə getməkdədir. Qədim zurna çalanların xoşlarına gəlmiyən oxumuş və ziyan xanımlarımız, yetim -yesirlərə baxmaq kimi arvada məxsus işləri, bu işlərdə səriştəsi olmayan kişilərin əlindən alıb özləri qaidə üzrə aparmaqdadırlar.

Bu saat cəmiyyəti -xeyriyyəmizdə kişi işini kişi eliyor, arvad işini də arvat, cəmaatimiz də beqədri -məqdur ianələri ilə cəmiyyətə kökmək etməkdadırlar.

Bunda sözüm yoxdur.

Bu gün cəmiyyəti -xeyriyyə azalarından bir nəfər çox çalışın əfəndi ilə səhbiətimiz oldu. Haman əfəndi cəmiyyətimizin yetimxanasına dair bir məsləhət töküdü ki, mənim əqlimə batdı.

Əfəndi diyor ki:

Yetimxanələrimizdə altmışa qədər balaca yetimlər vardır ki, hal-hazırda tərbiyə olunmaqdadırlar.

Bunlardan əlavə beş -altı nəfər arvad, bir o qədər yetişmiş qız və bir o qədər də yetmiş oğlan xeyləgi vardır.

Xirdə yetim ballardan dərs oxumaq zamanı yetişənləri cürbəcür məktəblərə qoymaq və ya oğulluğa, qızlığa götürmək istəyən adamlara vermək lazımdır ki, tərbiyələrinə də özləri baxsınlar.

Bəs dərs vəqtleri ötmüş qızları və oğlanları və yekə -yekə arvadları nə edək? Məqsəd o degil ki, bunlar ömürləri olanı cəmiyyəti -xeyriyyədə yeyib yatsınlar! Bunları işə qoymaq lazımdır.

İş də bu cürə ola bilər:

Arvad və qızlar üçün:

Etibarlı adamların evində qulluğa girmək, əra getmək, ev -eşik sahibi olmaq.

Oğlanlar üçün:

Mədənlərdə, zavodlarda, fabrikalarda cürbəcür qulluqlara girmək və axırdı bir sənət sahibi olmaq.

Əlbəttə, bu işlərin hamisi da gərək cəmiyyətin öz əlilə olsun.

Bələ olan surətdə cəmiyyətin yetim -yesirləri saxlamaq himməti daha da artıb, dahan da uca olar.

Bu məsləhət mənim əqlimə batır, həqiqətdə də böylə olmalıdır.

Ata -ana öz əvladlarının galəcəgi xüsusunda fikirlər çəkib, tədbirlər gördüyü kimi, bu yetim -yesirlərə də ata -ana olmuş cəmiyyəti -xeyriyyəmiz, bunları saxlamaqla bərabər galəcəkləri barəsində fikir etməlidir.

Fikirdə ki, əza əfəndinin haman məsləhəti ilə əmələ gələ bilər.

Ola bilsin ki, bəzilərinin bu xüsusda özgə planları vardır. Onu da bilsək, bəd olmaz.

♦♦♦

Rəfiqim diyor ki, günlərin bir günü vadavan qabaq Firəngistanın Paris şəhərinə getmişdim. Bir gün gördüm ki, mən olan məhəllədə bir sürüş və qovgā əmələ gəldi. Cəmaat, kişi, arvad, uşaq bir evin dövrəsini alıb qızışmış bir hal ilə evə tərəf əl uzadıb kimi isə hədələyirdilər, istiyordular ki, içəri soxulsunlar. Amma qaradavoylar qoymuyordular. Bir zamandan sonra evin içərisindən iki nəfər qaradavoy bir şəxsi tutub yavaş -yavaş bayır çıxardırlar. Bir də onu gördüm ki, cəmaat səs -kuyi ilə hücum edib bir arza qalmışdi ki, o şəxsi qaradavoyların əlindən alıb parçalamaq istiyordular. Yaxşı ki, o biri polislərin əllərindəki ağac ilən bir növ cəmaati dala basıb min məşəqqət və zəhmət ilə yol aça bildilər. Maxluq qaradavoyların himayəsinə sixilmiş olan bu şəxso söğüslər söğürdülər, tüpürürdülər və hərdən bir hücum edirdilər ki, heç olmasa bir neçə yumruq vursunlar.

Bir nəfər firəng soruşdum ki, balam, bu nə əhvalatdır, nə olubdur ki, bu cəmaat bir bələ qızıbdır və o şəxs kimdir ki, cəmaat onu parçalamak istiyor?

Firəng cavab verdi ki, bu şəxş bir adam öldürübür, ona görə şəhər əhlinin buna açığı tutub, bu qatılış özləri cəza vermek istiyorlar

... Təccüb edib dedim ay yazıqlar, bizim ölkədə, tək bir Bakıda və Bakı quberniyasında Allahın verən günü beş -altı müsəlman öldürülür, heç kasın qulağına girmiyor. İndi siz ayda -ildə bir adam öldürüləmək bər bu qədər qovgā salırsınız! Heç utanmırınzı? Heç eyb degilmə! Rəhmətinin usağı, biz adam öldürənlərə artıq hörmət və qeyrət göstərib ikiqat baş ağırik. Amma siz onu polis əlindən alıb parçalamak istiyorsunuz, bələ dəbihəyalıq olar? ...

Mənim sözlərim firəngi təccüb gotirib heyrlə üzüma baxdı və sonra açıq ilə dedi ki, hər halda cəmaat bilsə ki, sən bu qatılış qahmar

çixırsan, onu bil ki, səni diri didərlər! Əcəlin yetməsin, çəkil get! Mən qorxub qaçdım.

Filakəs  
«Yeni İqbal», 14 oktyabr 1915, № 141

beqədri - məqdur - əldən gələn qədər  
şuris - çaxnaşma, qarşıqlıq

## ORDAN - BURDAN

"Açıq söz" rəfiqimiz şəhər dumasının müsəlman qlasnlarından şikayet edib diyor ki, məkulat kimi mühüm bir məsəlonun müzakirəsinə bir çoxu ketməmişdi: gedənlər dəxi ya dinməz durubdurlar, ya da elə söz danışıldır kி, mətləbə dəxli olmurdı.

\*\*\*

Şamaxı yolunda konkaya minib Quba meydanından keçəndə görürsən ki, müsəlmanlardan bir neçəsi konka yolunun içəinə girib heç aqillarına də gəlmir ki, konkə gələndə kənar dursunlar və konka bunları basmasın. Konkasdırən hələ gəndən bunları görüb zəng çalır, çalır, çalır ... bel - yol açılmır, səslərin, yol açılmayırlar. Elə ki, konka atı yetişib müsəlmanın belinə, bögrünə toxunur - o halda canım müsəlman başa düşür və sıçrıyib yoldan qaçır.

\*\*\*

İndi haman bu məkulat və qəhatlik məsələləri də hala kி, nə bizim, nə də bizim şəhərimizin sahibləri olan qlasnlarımızın vecinə degildir ... Biz hələ "zəng" səsini eşitmirik. Elə ki, qəhatlik konkasisinin "atları" bel - bugunumuzu sindirər və ya "konka" altına düşüb başımız azılər - onda bu məsələnin nə qədər gərkli olduğunu sonradan - sonraya başa düşərik və "əzilmış" başımız ilə də heç bir iş görə bilmərik

\*\*\*

Amma insaf ilə danışsan biz gərək bizim qlasnların da halını nəzərə alaq.

Siz burasının yəqin bilin ki, "təb" deyilən şey tək bir şeir yazımcıdan ötrü degil, bəlkə nəşr yazımcıdan ötrü və hətta ağızdan danışmaqdan ötrü da lazımdır! Gərək təbin gölsin ki, sən də durub bir seydon şirin - şirin danışsan.

Təb də hər dəfə golməz. Təbi - ... gətirmək lazımdır, gətirtmək üçün də ...

Bir şey ilə aldatmaq lazımdır.

Bülbüllün gül ağacı üstündə cəh - cəh vurması - şairin təbini çəkib gatırır, şair də şer diyor.

İndi bizim qlasnları da danışmağa həvəsləndirmək üçün gərək onların təbini hızlıyanan.

Bu isə bir şeylə mümkündür:

- Gərək müzakirə olunan məsələ qlasnlarının öz xüsusi interesinə toxunan ola!

Məsələn: müsəlman qlasıñı mülkdardır. Məsələ də mülk nalığunun artması üstündədir.

O halda qlasının təbi gəlir: dodaq – dodaqqdan ayrılır, ağız açılır və dil maşın kimi işləməqə başlıyır. Onda məlum olur ki, müsəlman qlasınışı çox əcəb natiq imiş. Ancaq bizim xəbərimiz yox imis!

Amma əmumi məsələlər dənişşında ki, onun qlaşının interesinə dəxli yoxdur, kişinin təbi yatır, həvəsi kəsilir və danişmağa da haləti olmuyor.

Nə etməli? Güc degil ki! Bizim qəsninələrimiz belədirlər.  
İstər xoşunuza gəlsin, istər hec gəlməsin.

## Filankas

"Yeni iqbal", 16 oktyabr 1915, № 143

## ORDAN - BURDAN

H e n e var.....  
Maktab.

düşman olan kaftarlarımız hâle var ...

Bayquslara oxşayan gırəvə layüflihun diridirlər....

Hələ genə də uluyurlar...

Səsləri gəlir ... pis səsləri ...

Quba uyezdində Siyad Xızı kəndi var.

Kənd qaranlıqda yaşıyor: məktəbləri yoxdur.

İşçi ve bilik arzusunda olanlar bu kendi bu zamanda məktəbsiz qaldığını rəya görmüyüb cəm olmuşlar və cəm olub da direktöra ərizə veribdirlər ki, Siyad Xizi kəndində bir məktəb açılsın.

Kəndin bayquşları bu əhvalatdan xəbərdar olub təşvişə döşübdürlər.

Səbəbi – təşviş budur:

**Bayquş - qaranlıq sevər:** bayquş xərabə və viranlıq dostudur. |  
| səsi və abadanlıq bayquşun ölümüdür.

Halbu ki, məktəb qaranlığı işıqlandırar, xərabəzəri abadan edir...

Odur ki, Siyad Xızının bayquşları təşvişə düşüb onlarda cəm olubdurlar və cəm olub da, onlar da ərizə veribdirlər və ərizələrində yazibdirlər ki:

- Biz məktəb istəmirik, çünki, dinimizə zərəri vardır!

Görün, ha! Dinimizə!!

Görəsən bu bayquşlar nə dindədirlər ki, o dinə məktəbdən, elm və mərifətdən zərər gözlənir?

## O hansı dindir?

Islam dinimi??

Haşa və kəlla!

Bu islam dini haqqında ən ağır bir ittihamdır ki, bu cura böhtanı ancaq islamın adını xərab və viran etmək istəyən bayquşlardan gözləmək olar!

Bunların "din" və "imanı" cəməatin qarənlığından istifadə edib tovlamaq və soymaqdır ki, doğrudan da məktəbin bu cür "din" və "imana" da zərəri vardır!

Bəli, hələ var...

Məktəb, mədrəsə, elm, mərifət və tərəqqiyə qarşı düşmən olan kaftarlarımız hələ var ...

### Filankəs

"Yeni İqbal", 13 oktyabr 1915, № 144

girəvə -məstun olmuş  
layüslühün - nicat tapmayanlar  
haşa və kəlla - qətiyyən, heç bir vaxt, əsla

### ORDAN -BURDAN

Yevropa müharibəsi və ... saqqal ...

Osmannıñ daxiliyyə vəziri Tələtbəy indiyə qədər saqqalını qırxdırırmış. Amma indi Tələtbəy sadri -əzəm etmək istiyorlar. Ona görə Tələtbəy də üzünü qırxdırımyib saqqalını uzadır.

İndi işi təxirə salan saqqal məsələsidir. Saqqal uzunan kimi məsələ tamam olub Tələtbəy sadri -əzəm olacaqdır.

Diyorlar ki, Tələtbəy hər səhər yerdən duran kimi güzgüyə baxıb saqqalının neçə "santimetra" irəlilədigini ölçür.

Türkədə məsələ var deyirlər ki, "saqqalın yoxdur - deyə sözüm keçmir".

Görünür ki, Tələtbəy də sadri -əzəm olandan sonra öz sözlərini saqqal gücü ilə keçirdəcəkdir.

İngiliz vəzirləri nəinki saqqal, hətta bugalarını da qırxdırırlar. Odr ki, həmişəlik qoşun saxlamaq məsələsi üstündə nə qədər danışırlarsa da sözləri keçmiyər. Halbuki, bunun elaci çox asandır:

-Saqqal!

\*\*\*

Bir manat kağız pul ..

Rusda bir məsələ var deyirlər ki: "Net xudo bez dobra". Yəni: heç bir pişlik yoxdur ki, içində bir yaxşılıq olmasın.

Səhər evdən çıxarkən bir manat kağız pulu cibimə qoyub konkaya mindim. Konduktor cibimə saldıqım əlimə gözaltı baxa - baxa əlindəki biletin cırmağa hazır olub pulun çıxmığına müntəzir idi. Amma kağız manatın qulağı görünən kimi biletin tumarnı torbayə salıb təvəqqəfə elədi ki, düşüm, cünki, xırda yoxdur.

Konkadan düşüb yanımıdan keçən faytona atıldım. Deməgilən, faytoncu mənim xırda pul üstündə konkadan düşməğimi bilibmış. Məni qəbul eləməndi, gah dedi evə gedirəm, gah dedi atimin nali düşübüdür, axırda xırda pul istədi. Qərəz piyadə getdim. Gördüm qəzətə satırlar, dedim aha, manatı xirdalamışam. Qəzətəçini çağırdım. Qəzətəçi kağız pulun ucunu görən kimi qazetəni alımdan qapıb güllə kimi qaçı. Girdim dükana işpişə almaq bəhanəsilə manatı xirdalıyam. Dükənənə kağız manatı görüb heç dinmədi. Ancaq işpişəni geri götürüb öz yerinə qoydu. Dükəndən mayus çıxıb o biri dükana girdim və dedim ki, bir manata xırda verin.

Dükənçi açığından güldü və mənim eqlimin azlığına heysiləndi, Qıxdım ki, çəkməni sildirim, çəkmənilən xırda pul istədi. Bir dilənciyə rast gəldim. Diyordı ki:

-Ağa, manə bir çörək pulu ver!

Cox sevinib dedim ki, baş üstə, doqsan beş köpük ver, bir manat verim. Dilənci də razı olmadı!...

Qarəz, baş ağrısı olmasın, axşam evə qayiadanda manat cibimdə idi və hələ indi də cibimdədir.

Pəs bundan məlum olur ki, hər pisliğin bir yaxşılığı da var: xırda pul olmadısa da, manat cibimdə qalib xorc edilmədi.

İndi qoy dükənçilərin malları dükənlərində, bizim də pullarımız cibimdə qalsın. Görək axırdı kim kima yalvaracaqdır...

Biz onlara, yoxsa onlar bizo!

♦♦♦

#### Artıq tamah baş yarar ...

Hər kəs bu məsəlin doğru olduğunu inanmırısa, dörd manatlıq cüstu qorodonaçalnikə on altı manata satmaq istəyən dükənçinin həbsxanadə öz əli ilə qapazlanan başına baxsin!

Hələ özi də qorodonaçalnikə diyormuş ki, bağışla, mən səni tanımamışam. Buna deyirlər:

Üzr bədər az günah!

Yəni man bu suratə ancaq əhalinin dərisini soyuram. Hökumət adamları ilə işim yoxdur.

«N.V.» qəzetəsi diyor ki, bu bahacıl tacirlər Rusiyada alman saldatından çıxdı və o saldatlardan da daha artıq zəlim, tamahkar və həyasızdırular!

Qəzetənin sözü, əlbəttə, doğrudur!

♦♦♦

Müsəlman «intelligent»ləri müsəlman teatrına getmiyork, diyorlar ki, orada «iskustvo» yoxdur. Diyorlar ki, biz «intelligent» və «obrazovanni» adamlarıq; bizi «iskustvo» lazımdır!

Keçən gün Tağıyevin teatrında məşhur piano çalan Irina Enerinin konserti idi. Mən də «iskustvo» sevən olduğuma görə teatroya yürüüb gedə -gedə də fikir edirdim ki, indi yəqin müsəlmanların «iskustvo» atəşində olan «intelligent»ləri teatrin qapı-bacısını, kassasını dağıtmadıqlarıll!

Amma ... teatra gedib bir neçə müsəlman artistindən başqa bir nəfər də olsun «intelligent» görmədi!

♦♦♦

Bəs əcaba, şəhərimizin bütün «iskustvo» sevənləri teatrdə olduğu halda, müsəlman «intelligent» «iskustvo» sevənləri nərədə idilər? Yoxsa «intelligentlərimiz» müsəlman teatrolarını «iskustvo» hesab etmiyən kimi, Enerinin çalışmasını və çalıştığı havacatı da «iskustvo» hesab etmiyorlar?!

♦♦♦

Ravi belə rəvayət edir ki, «kazino» kafəşantanın yanından keçərkən içəridə bir çox müsəlman «intelligentlərinin» komali -hus və güş ilə az canı -dil «iskustvo»ya məşgül olduğunu gördüm...

♦♦♦

İndi başa düşürəm ki, müsəlman «intelligentləri» «iskustvo» nəyə diyormuşlar!...

Filankəs

«Yeni İqbab», 20 oktyabr 1915, № 146

ravi – rəvayət edən

## ORDAN –BURDAN

### «Heydar təpmək»

Qarabağda, bu vaxtlar, yeni məhərəmlik yaxınlaşan zamanlar şəhərin cavaları və uşaqları yığılıb heydar təpərlər.

Heydar təpmək –qoşunbaşlıq kimi bir işdir.  
«Hərb üsulunu» yaxşı bilmək lazımdır.

Hər məhəllənin öz heydar təpənləri olub, sonra «bu məhəllənin qoşunu» o biri məhəllənin üzərinə «hücum» edib «mühəribə» vəqəf olur...

Bu işin təfsilatı belədir:

Əvvələ, hər bir «saldatın», yeni heydar təpənin gərək əlində «silahı» olsun, silahdan ibarət –çomaq, ağac və ya çoban dəğənəqidir. Bundan əlavə, sair lavazımı –hərbçiyyəti də yerində olub,ayağında başmaq əvəzinə çəst, çıxıa əvəzinə arxalıq və ya çıxası olsa da, «çənir» vurulsun. Papaq da gözün üstündə olsun.

Və saniyən «qoşun əhli» içində «disciplina», yeni inqiyad və itaat olsun, bəla ki, hər bir «laşkar» ali «baş komandanıları» olan dəstəbaşı tək hər bir əmər mütü olsun, hər nə buyursa, ona əməl etsin.

Bəli, məhərəmligə bir on –on beş gün qalmış hər məhəllənin dəstəbaşısı öz məhəlləsində «səfərbərlik» elan eliyor. «Qoşun əhli» məhəlləsinin dəstəbaşısı qorxub qaçıbdır. Gah diyorlar ki, Colaflı məhəlləsinin dəstəbaşısı da Hacıyusluuya kömək galibdir. Lakin cuhudlar məhəlləsinin dəstəbaşısı bu təpərlərə etina etmib yürüşünə davam edir və o məhəllənin məscidinə yaxınlaşdıqda ora «qoşunu»nun əllərində ağcların atılıb –düşmələri görünür. Buranın dəstəbaşısı əvvəlcə bir göz dolandırıb «düşmənin» qüvvətini mülahizəyə alır. «Müxaliş» tərəfi zəif görsə, cürətlə dəstəsini irəli çəkir. Cünki bili ki, «düşman» tərəfdən məməniət göstəriləmeyecekdir, nümayişkarana bir surətdə kaməli –kəbirü –qürur ilə o məhəllənin məscidi həyatında bir neçə kərə dövra edib, sonra mənsur və müzəffər öz məhəlləsinə qayıtmışa başlıyor və özü də həmişə ehtiyatda olur ki, ehtiyatın «düşman» tərəfdən «xəyanətkəranə» bir əməl baş versə, haman dəm qabağıını alsın.

Amma elə ki, «düşmanı» güclü görür, o halda yürüşünü bir az dayandırır və «müxaliş» tərəfin «mühəribə» edib –etməyəcək fikrini

duymaq istiyor, yainki, «parlementor», yəni «elçi» gözliyor ki, danışığa başlasınlar ki, hər tərəfin «sülhçuyanə» və yainki, «cəngcuyanə» fikri məlum olsun.

Cox vəqt olur ki, o tərəfin dəstəbaşısı öz «igidligini» göstərmək üçün biləmizdəkərə və mühəvirişəsini çəkib «düşmənə» qarşı çıxır. Və «mühəribə» başlanır. Hər iki tərəf bir –biri üzərinə hücum edirlər: indiki mühəribələrdə əvvəlcə top və tüsəng davası olub, sonra əl vuruşması və nizə –qılinc davası olur. Amma burada əvvəlcə ağac davası olub, sonra daş davasına keçir. Ağac şaqquştisi, «oskar»ların səs –kuyu, təbil və zəngin gürültüsü, dəstəbaşıların hay –kuyu, «çaralı»ların nənəvəy deməsi, cürbəcür söğüş –bunlar hamisini bir –birinə qarışır asımına bülənd olur. Bir qədərdaş sonra zəif tərəf «geri çəkilməgə» məcbur olur, qüvvətli tərəf onları sixışdırır. «Geri çəkilmək» «taktikası» tutub qaça –qaça mühəddəl olur. Məglub dəstəbaşı «qoşunu» töküb dovsan kimi qaçıır. «Qoşun» əhli isə kimi ağlaya –ağlaya, kimi ulufdaya –ulufdaya, kimi çığıra –çığıra və tabəldə cirq təbil ilə hərsisi bir tərəfə qaçıb canlarını qurtarırlar. Qalib tərəf qıy –qıy edə –edə qaçan «düşmən» bir qədər «taqib» edib sonra qayıdır. Qalib və məğrur dəstəbaşı qoşununu yığış zəfər və qələbələrindən naşı izhari –sürur və şadmanı edirlər və düşmənin qorxaqlığına və dəstəbaşlarının bişlürliginə güllür...

Sizi and verirəm Allaha, bir deyin görüm bu «heydar -əsfədar» «mühəribə»sinin Kərbəla faciəsinə və imam Hüseyin təziyəsinə dəxli və təsərrüfi vardır??

Hər kəs bunu mənə qandırısa –səvəb eləmiş kimi olar!

Gözlayıram...

Filankəs

«Yeni İqbəl», 21 oktyabr 1915, № 147

heydar –heydar –ərəbcə şir, aslan; məcazi –igid, cəsur (xəlifa Həzərət Əliyə verilmiş adlardan biri)  
hayahu –hay –kuy, mərəkə  
inqiyad –boyun əymə, ram olma  
mütü –tabe  
mənsur –qələbə çalmış, üstün gəlmış

## ORDAN –BURDAN

Qurdalamaq ...

**B**ir var Acaristan, bir də var acarlılar. Acaristan –yəni Batum və Artvin yaxınlarında bir yerdi ki, onun adıdır. Acarlılar –yəni Acaristanlı əhl. Acaristanı yox –bəlkə Acaristan olan acarlılardan bəzilərinin üstünə yerimişdər ki, guya bunlar hökumətin üzünə ağ olub Osmanlı qoşununa qatışbdirlər. Dava vəqtində bir dövlətin adamları düşmən tarəfə keçib onlara kömək etsə –adına:

-xəyanət deyərlər.

Genə təkrar edirəm ki, Acaristanı yox, acar əhlilərindən bəzilərinin üstə xəyanət yuxmışdır.

Sud qurdular. Özü da voyenni sud. Xain hesab olunan acarlıların işlərinə baxıldı, axırda məlum oldu ki:

-Bu işdə xəyanət olmuyubdur!

Bu ağır töhmət acarlı müsəlman və gürcünün üzərindən götürüldü.

Amma görünür ki, işin bu surəti yeri qurdalamağa və hər yerdə qurdalanmağa əğrınışmış olan bəzi qərəzkarları rahat etməyir.

Götürək məsələn, Tiflisdə çıxan «Kavkazski slovo» qəzetəsini, bu qəzətə işin ora –burasını qurdalyıv və diyor:

Pəs bütün Acaristan xəyanət göstəribidir, lakin acarlılardan təkətlikdə bir çox adamlar düşmən tarəfinə keçibdirlər. Yaxşı, eyib olmasın soruşmaq, o xəyanət işində kimi suda çəkmisdir?

Acaristanı, yoxsa acarların bəzilərini?

Hamiya aşkdardır ki, acarlıların bəziləri.

Sud bu işə nə qərar qoydu?

Sud qərar qoydu ki, bu işdə xəyanət olmuyubdur.

Belə olan surətdə rusun ədalətli sudu öz hökmünü desin, sonra «Kavkazski slovo» kimi qurdalaqqaların nə həqqi var ki, bir də tazadər acarlılara xayın desin!

Bu –araqurdalamaq degil də, nədir?

Acarlılar müsəlman və gürcüdürler.

Sudun bu qərərindən sonra uca səslə diyoruq ki:

-Müsəlmanlardan və gürcülərdən vətənə, dövlətə xəyanət edən və hökumətin üzünə ağ olub usyan qalxızan olmuyubdur. «Kavkazski slovo» qəzetəsinin xayın və ası tapmaq həvəsi varsa, hər halda müsəlman və gürcülərin içini əbəs yərə qurdalamasın,

tapmiyacaqdır! Hər yerdə olursa –olsun, xainlərin əməlindən mənəfət görənlərin özlərinin də o xayılardan zəhləsi gedər!

Cünki:

Xainlik namərdilikdir!

Namərdlik sıfəti də bizdə yoxdur!

Nahaq yərə qurdalayın: dinc durun: hamı sizdən yaxşı bilir. Sud öz sözünü dedi və məsələ tamam oldu.

Daldan atılan daş topuğa dəgar!

Filakəs

«Yeni iqbal», 23 oktyabr 1915, № 149

## ORDAN –BURDAN

Məhərrəmlik geldi.....

Cəmaat üç yərə bölünür:

Sağ, sol və orta.

Ortada olanlara "bitərəf" də demək olar.

O şey ki sağların xoşuna galır –olların xoşuna gəlməyir.

O şey ki,olların xoşuna galır – sağların xoşuna gəlməyir.

Ortadakı bitərəfdi. Dinnimiyor və diyor ki:

-Mən qatışımıyacəgəm!

Amma məndən olsa, sağ da, sol da və orta da bir kərə bir yərə yiğilib, bu barədə danişsa idilər də, çox yaxşı olardı.

İmam Hüseyin Əleyhissəsləmin təziyəsinə ehtiram və qaidə ilə saxlamaq lazımdır, belə qaidə ki, həm özümüzün və həm də gəndən baxanlarında təhsininə layiq olsun. Deməsinər ki:

-Gör müsəlmanlar nə qədər nizamsız və qaidəsizləgə öqrənibdirlər ki, öz imamlarının təziyəsini də qaidə və qonur ilə saxlaya bilmiyolar.

Cürlükfikirlilər qəzətəcilərin məhərrəmlik səhbətindən acıqları tutub diyorlar ki, güya biz təziyə saxlamaq istəmirik; belə şəyər xoşumuzu galmayırlar...

Bu, qəzətəcilər haqqında böyük bir iftiradır, yalandır!

Biz hürriyyət həqq və həqqaniyyət yolunda can qurban etmiş olan əvlədi – peygəmbərin təziyəsinə dünya durduqca hər məhərrəm yada salih ağlamاقلə باشلار بارədə arzu edirik:

Əvvəla:

Bu böyük və yanlıqli təziyə -

Hörmət və ehtiram ilə, qaidə və nizam ilə əmələ gələsin.

Və saniyən:

Bu təziyə cəmaətimizin əhval və ovzaini, ovsaf və əxlaqını tərbiyəyə salib, pis – pis əməllərdən kənar eləsin.

Gəlin hamımız:

Mollamız da, oxumuşumuz da, avamlarımız da, intelligentlərimiz da, əsnafımız da, qaraz bir kəlma - hamımız bir yərə yiğisəq bu barədə danişaq. Hər birimiz çalışaq, qəsd və qərəzi kənara ataq və işin sürətini əqli – səlimə tapşırıq. Hər bir sinifdən adam seçək və o adamlara məhvəl edək ki, bu təziyə işini qaidə, nizami - ehtiram və

rövənəqli bir sürətdə əmələ gətirmək üçün çalışınlar, lazımi tədbir və qərarlar qoysunlar. Biz də onların qoymaları qaidəyə əməl edib bu möhtəşəm təziyəni layiqli bir sürətdə saxlayaqq.

Uşaqlarımızın əllərində təbil döğə - döğə heç yas və qəm əsəri olmayan bir sürətdə küçələri dolanmaqla xariciləri istehzaya məcbur etmələri, küçələri dolanmaq, zəncir vurmaq yasa yaramaz.

Bəzi mərsiyyəxanaların əvlədi – peygəmbəra yaraşmayan sıfatları, onlara istinad vermələri, bu qasidələrlə ilə avam cəmaətin əxlaqını pozan "fitvaları" ki, hər kəs göz yaşı töksə - hər bir günahından azaddır ki, güya imama ağlamagımızdan məqsəd - tək bir günahdan azad olmaq üçündür. Deməli, günahı olmayan ağlamasa da olar!... Halbüki, bu cüra fitvalar, əvvəla sidqi – dil ilə ağlamağı aradan götürüb və saniyən cəmi oğurları, quldurları, qatılılları, mərdimazarları, ev yixan və ocağı kor qoynaları arxayın edib pis və murdar əməllərinə daha da şövqləndirir! Diyorlar ki:

- Ah nə var ki; filanın evini yararam, filanı öldürərəm, filanın arvad və usağıni böhörtərəm, sonradən məhərrəmlikdə imam üçün ağılayıb bir - bir günahimden pak olaram!....

Bu cüra "fitva" lar verən mərsiyyəxanalar, imamın, peygəmbərin, Allahan qəhr və qazəbdən qorxmuyor və anlamıyor ki, bu cüra danışqları ilə müsəlman cəmaətinin əxlaqını pozur, ovsafını xarab edir!?

Bu nə "rüşvət" dir ki, hər kəs ağla günühündən azaddır!?

"Rüşvət" lazım degil, sidqi – dil lazımdır. İmamə və ovladına məhəbbət və canıyanalıq lazımdır!!

Bunlar keçəndən sonra sair məsələlər də var ki:

Mesciddə çay içmək, papiros çəkmək, pis – pis sözər danışmaq Allahan evini yemək – içmək evi qayırmaq və bədə:

Neçə gün təziyə saxlamaq:

Nə vəqt yəsən çıxməq?

Və bir çox məsələlər ki, həlli və müzakirəsi öz içimzdən seçilmiş adamların məclisində həvələ olunsun ki, onlar bu barədə danişib hər nə pisdir – aradan götürüb və hər nə yaxşı və layiqlidir, qərarə alıb müəyyən bir program düzəltsinlər ki, ona müvafiq ehtiram ilə təziyə saxlayıb şühədayı – girəmin ruhi paklarını şad edək və bu cüra qaida

və hörmətimiz ilə özgələrin də bizim yas və təziyimizə ehtiram ilə baxmasına səbəb olaq.

Pəs, bəndəniniz fikrincə təziyə saxlamaqdan qabaq öz aramızda bir "təziyə komitəsi" seçmək lazımdır ki, o komitə nə sayaq qərar qoysa, öylə də təziyə saxlayaqla.

**Filankəs**  
**"Yeni iqbal", 25 oktyabr 1915, № 150**

**ovsaf – vəzflər, keyfiyyət**

## ORDAN –BURDAN

- Bahalığa qarşı mübarizə. Yəni – bahalılıqla dava etmək!

- Nəcə yani bahalılıqla dava etmək?

- Yəni qoymamaq ki, bahalıq olsun.

- Nə tövr qoymamaq ki, bahalıq olsun?

- Bəs sonda görünürlər ki, sanın xəbarin yoxdur!

- Nədən?

- Komitetlərdən!

- Hansı komitetlərdən?

- Bəs sırğa gün şəhərimizdə hər məhlədə komitetlər sedilərlə, belə komitet ki, içində hələ desən bir neçə nəfər müsəlman da vardır! İndi o komitetlər qoymiyacaqlar ki, şəhərimizdə bahalıq olsun.

- Axı nə tövr qoymiyacaqlar?

- Bax, iş belə olacaqdır: məsələn, sən gedəcəksən bazara, istəyəcəksən bir şeyi alasan, dükənci sənə baha deyəcəkdir, sən onda gedib öz məhlə komitetinə şikayət edəcəksən: məhələ komiteti gedib dükənci ilə mübahisə edəcəkdir: axırdı hərgələ dükənci razi oldu – oldu: yox olmadı.

- O halda qorodovoy çağırılacaqdır və dükəncidən protokol bağlayıb, sonra işinə baxılacaqdır. Hərgələ dükənci müqəssirə, o halda ona tənbəh olunacaqdır.

- Yaxşı, mən gündə heç olmasa bir on kərə bazara yüksürüb şey alıram. Aldığım şəyələrin də hamısı baha olur. İndi mən nə edim, hər dəfə yüksürüm komitetin üstüna?

- İstərsən yüksür, istərsən yüksürmə, o sənin hövslənə bağlıdır!

- Yaxşı, fərz edək ki, mən bir sital adamam və hər dəfə komitet üstə yüksürürəm, məgər bu komitet adamları o qədər bekardır ki, elə günün axşama kimi durub gözləyocəklər ki, görüşnlər şikayət galon varmı?

- Ay canım, komitet, sırağagın amələ gəlibdir, qoy bir neçə gün gözləyək görək nə tövr olur. Sonra genə işə baxarıq. Komitet hardan bekar olur ki, oraya seçilənlər hamısı qulluq adamlarıdır. Qulluq adamlarınınında səhər saat 8 – dən günorta saat 3 - ə kimi qulluqları olur!

- Deməli, iş günortadan sonraq qalır?

- Qalır.

- Bəs nə tövr olsun?.... Səzün doğrusu ....

- Səzün doğrusu budur ki, sən çox səhrsiz adamsan, dünən komitet seçilib, hələ uyuşmamış qatıqdır, indi sən istiyorsan ki, bu gün uczluq olsun?

- Yaxşı indi götürək işin bu tərəfini: yəni əsil bahalığı.

Məsələn, man əvvəllərdə Lapsın işpiçəsinə bir köpük verirdim, indi ikisini bir şahiya verirlər, komitet buna nə edəcəkdir.

- Heç nə! Çunki o fabrikadan gələn şeydir.

- Tütünün, tənbəkinin bir çetverkəsi əvvəllərdə 14 köpük idi. Indi altı şahı olubdur. Ona bas komitet nə edər?

- Ona da heçnə. Çunki o da fabrik işidir.

- Adekolonun bir şəşisi əvvəllərdə doqsan köpük idi, amma indi manat yarımdan da çoxdur. Buna nə edər?

- Əshi sən elə şey götürürsən ki, iş onsuza keçə bilər! Bu zamanlarda adekolon sənə nə garəkdir, sən zəruriyatdan danış!

- Yaxşı, zəruriyatdan da danışaram. Çörək ki, zəruriyatdır?

- Zəruriyyatdır!

- Əla çörəgin girvənkəsi əvvəlcə bir şahı idi, indi altı köpük yarımla olubdur, buna komitet nə edə bilər?

- Buna da heçnə, çunki o qiyməti uprava özü qoyubdur.

- Di bəs bu komitet hansı bahalıq ilə dava edəcəkdir?

- Sən bir az sabr elə, onda görarsan!

- Yaxşı sabr elərom. Indi bu tərəfi götürək. Diyorsan ki, o komitəyə seçilənlər hamısı qulluq adamıdır. Bəs bu alverçilərin, mülkdarların özləri yeyib içmeyirlər, geyinmeyirlər, bahalıq çəkmeyirlərmiş?

- Əshi mən görürəm ki, sən çox fuzulsan! Gəl bu səhbəti qoysaq qalsın sonraq, bir də aşkardır ki, bu işdən nə sənin başın çıxır, nə də mənim!!

Filakəs  
“Yeni İqbal”, 28 oktyabr 1915, № 153

## ORDAN –BURDAN

Cəmiyyəti – xeyriyyə imarətinin qabağından keçirdim. Bir nəfər dilənci müsəlman arvadı bir körpə qucağında və ikinci də yanında mənəi əhatə etdi: pul istədilər və zəli kimi yapışdır.

Sorusundan ki, siz nə diləncisiniz?

Dedilər ki: yetim – yesiriz.

Dedim ki, bəs bu cəmiyyəti – xeyriyyə ki bu saat qabağında səhbət edirik, yetimxana açıbdır ki, orada yetimlərə yemək də verilir, geymək də verilir...

Dedilər ki – o yetimxana bizdən ötrü degildir. O məxsus Qars və Ərdəhan yetimləri üçündür.

Dedim ki, nə tsavvutū vardır ki, yetim – yetimdir, indi ki, bir kərəlik bu yetimxanə açılıbdır, qoy siz yetim – yesirleri də oraya qoysun ki, birkoraklıq müsəlman mösləhləri yolcu və diləncilərdən təmizləşsin və yolculuq aradan götürürsün!

Arvad körpələrlə bərabər gülüb dedi:

“Biz müsəlman bazar və küçələrinin ziynəti və yaraşıqlığıq. Necə ola bilər ki, bizi buralardan təmizləsinlər! Və bii də onsuza şəhərimizdə cürbəcür şeylərin qəhətligi olur, sən də istəyirsən ki, bir də yolcu – dilənci qəhətligi olsun! Bundan əlavə biz burada yolçu luqdan başqa, bir də galib keçənlərə “keyf” veririk. Məsələn: rusça yalvarmaq sözlerini örgənib, adamları və qospodinləri güldürürük. Bəzən hammal və hummalar ilə nazu – qəmza veririk, gözəşirik....uşaqlarımız da ki, indidən dilənci və yolculuğa örgənib, böyüyəndə bunlardan bir mahir və ustə dilənci çıxınsı ki, galib – gedəni lap quldur kimi soysunlar! Sən nə fikir edirsin?!”

Gördüm ki, bunların sözləri “həqq” dir. Ona görə də cəmiyyəti – xeyriyyə bunlara məhəlgüzər olmuyor.



Səhli – güzar olma!

Və mürç olur, onları məsxərəyə qoyanların namərdiliyi bolqar namərdiliğini ağac – ağac ötür, hatta öz dost və aşnaları da bugünkü

Rumuniya və Yunanistan kimi xof ilə rica arasında qalib bilmeyirlər ki, nə etsinlər!

Bəs bu cü mühəbisələrin bərəkatindəndir ki, şəriət və din işlərində o qədər "tərəqqi" etmişik ki, şəriət qoyduğu qaidələrə daha da bərk "əməl" edib hələ bir az da o yana örtürk. Məsələn, şəriət bu yurubdur ki, eydi - əzħada qoyun qurban kəsmək yaxşı şeydir. Şəmaxi: şəhərindəki müsləmlənlərdən bir neçəsi isə "Allaha dəha da xoş getmək üçün" qurban gecəsi qoyun əvəzinə adam başı kəsibidlər! Hələ bu nədir ki, Şəriət işlərində o qədər tərəqqi etmişik ki, genə o qədər tərəqqi etmişik və genə o qədər tərəqqi etmişik ki, axırda şiddəti - tərəqqidən başımız xarab olub sərsəm dərəcəsinə gəlmışik. Belə ki o şey ki şəriətdə "əmər" dir, biz onu "bənəhəy" bilmişik. O şey ki, «nəhəy»dir, biz onu "əmər" bilmişik. İndi bu babətdəndir ki, Bakı quberniyasının "xadimi - sərbəst" olan müsləmlənləri şəriətin buyurduğu "müsəlman müsləmləni öldürməsin" əmrini "müsəlman müsləmləni öldürsün" bilib, "əməli - şəri" yə maşğuldurlar: bir - birilərini öldürülərlər! Bu tərəfdən də qəzətəçilər başlayıbdırlar ki, biz gərək milli və ictimai işlərdə tərəqqi edək: Bəli! Biz ki "tərəqqi" ni bu cüra anlıyoruz, çox ağ günə çıxarıq!

Gərək, Allah xeyir versin!

Filankəs  
"Yeni İqbal", 29 oktyabr 1915, № 154

şəh - asan olmayan  
eydi - əzħa - qurban bayramı  
nəhəy - qadağan etmə

## ORDAN - BURDAN

"Qlasni" rus sözüdür: özü də "qolos" kəlməsindən əməla galır.

"Qolos" - yəni səs.

"Qlasni" - yəni səs sahibi: daha açığı - səs verən

Odur ki, şəhər dumlarına seçilən adamların adına "qlasni" diyorlar. Bu ümid iləki Duma seçilmiş olan "qlasni" həm şəhərin abadlığından və həm də şəhərdə olan xəlqin ehtiyacından səhbət açıb, deyib danışın və bu cüra məsələlərin müzakirəsində dinməz oturmasın, səs versin, fikrini söyləsin, bildigini desin və sairə.

Bu səbəbla

Qafqazda bir şəhər var ki, onun adına Tiflis deyirlər. Haman bu şəhərə otuz mindən yuxarı müsləman taifəsi vardır. Bundan əlavə Tiflis şəhərində bir də bir Dum vardır. İndiye qədər qaidə belə idi ki, Tiflis Dumunda müsləman - falan olmazdı; Bunun bir çox səbəbi var idi. Biri də bu idi ki, Tiflis müsləmlənlərinin öz xüsusi işlərinə başları qarışır, Dum kimi, uprava kimi müsləmlənə "döixli və təsərrüfi" olmuyan işlərə qatılmazlardı. Və bir də bu iş müsləmlənə yaraşan degil idi! Müsləmlənlərinə odur ki, subhi - tezdən alış - verişinə və ya həmballığına gedib, axşam azan vəqtini evinə qayıdır bozbaşını yesin və namazını qılıb başını yerə qoysun ki, sabah tezdən durub genə işinə getsin, cüma günləri də bekar olanda o molların, bu mürnidin yanına gedib "şəriati" məsələlər mübahisəsinə qulaq assın və feyziyə olsun, savab sahibi olsun və bir çox bilmədiyi şeyləri öğrənsin. Bilsin ki, xörək bisirəndə kişmişini nə sayaq etsin, başın keşib xörək üstə qoysun, yoxsa diri - diri salıñ: bunlar hamısı böyük şərtdir və dünənda asuda yaşamaq üçün bilməgi vacibdir. Bir kişinin ki, saqqalı yumuruqdan uzun ola və o da böyük haram olduğunu bilməyə - daha o kişi nə kişidir və nə müsləmandır? Mənim yadimdادر ki, üç il bundan qabaq Bakıda mollalarımızdan bir nəfəri müsləman cəmətinə aylıtmış və xəbi - qəflətdən oyatmaq üçün saqqal qırxdırmagın haramlığı xüsüsunda təbib və səlis bir nitq söylədi ki, qulaq asanların hamisini ağız açıq qaldı! Pəs bu cüra məclisləri qoyub hara getmək olar? Dum nadir? Uprava nadir? Heç müsləmlənə yaraşar ki, axşam evə gəlib arvadına deyə ki: ay arvad, bozbaşımı tez ver, teləsirəm. Bu axşam Dumada zasedaniyamız var.

Amma, çünki dünya getdikcə xarablaşır və xeyir - bərəkət götürürülər: xəlq yoldan azır, onda görürsən ki, Tiflis müsəlmanlarının da içino Dum sözü düşür, nəinki, boş söz. Həttə havas əmələ gəlir ki, Duma seçilinlər və dumda "qlasni" olsunlar. Hərçəndi bu cüra seylərə "bildit" deyərlər, amma nə olsun? Zəmanə dönbürdür: və olacağa da çarə yoxdur. Görünür ki, qəzavü - qədərdə böylə yazılıbmış ki, gərk Tiflis müsəlmanları arasından da Dumda qlasni olsun. Bir seyə təccüb edirəm ki, bu iş Tiflis müsəlmanlarının aqlına hardan galibdir?! Onları kim öğradıbdır? Desən ki, «bozbaş yeyənlər»?

- Yox: çünki yuxarıda ərz etdim, onların başı «mübahisələrə» və şirin səhbətlərə məşğuldur. Desən ki, "katlet beynlər", o da yox! Çünki, bunlar birkərəlik müsəlman işlərinən əl çəkib heç qatışmaq da istəmdirlər. Məsələ nazik idi. Həsən diyordu ki, nə lazımlı, bəlkə məni seçmədiyər. Onda şansdan düşərəm. Cəfər da diyordu ki, nə lazımlı, bəlkə məni seçmədiyər, onda sinaram. Yaxşıçısı budur ki, heç bu məsələ qalxmasın. İndi Tiflis Dumunda müsəlman olmasa, Dum yaraşlıdan düşməz ki. Bəziləri də belə diyordular: Biz çox yaxşı bilir ki, Tiflis Dumında gərk müsəlman olsun! Amma kimi seçenek? Siz göstərin, biz də seçenek! Hərgah seçenek qaydasına əməl olunsa, onda Tiflis Dumuna əla adamlarımız düşəcəkdir ki, daha da gedib bizi Dumda özgələrin yanında biabır edib, xalqı üstümüze güldürəcəkdirler. Hamisindən yaxşısı budur ki, heç dinmibiyə səsimizi çıxartmayaq. İndi ki, bizim də özgələr kimi layiqli adamlımız yoxdur - onda dinnəməməgimiz lazımdır!

Var idi bəzi "uşaq - muşaq"dan ki, atılıb - tullanıb Dum səhbəti salmaq istiyorular, amma uşaqq - müşaqın ağızına baxan kim idi?

İndi bilmirəm bu il Tiflis müsəlmanlarına nə olubsa Dum və qlasni səhbəti salıbdırlar, Duma seçilmək istiyorlar. Cəmaət işlərinə qatışırlar. Deyəsən getdikcə ələ olacaqdır ki, heç bu müsəlmanları axırdı tanımış olmayıacaqdır?! Əyyam döñur, özü də yaman döñur! Hərçəndi bu işlər gərk heç olmaya idi, amma indiki olur, gərk nə tövər olur. Axırı xeyir olsun, Allah qadadan, bələdan saxlasın, göz dəmgəsən, yaman deyən olmasın...

- Balam, nə səs - küydür salıbsan, nədir səhərdən bəri mətləbi - mətləbə qatışdırıb yazırsan, nə olub ki?

Başımı qaldırıb görürəm ki, yoldaşım yazdığını oxuyurmuş. Dedim ki, Tiflis Dumuna müsəlmanlardan qlasını seçiləcəkdir, ondan yazırıam! Dedi, yəni bizim Bakı Dumunda məclis qurulan vəqtini yerləri boş qalan və yainki şirin - şirin mürğüləyən qlasnlardan olacaqlarla, heç olmasalar yaxşıdır!

Dedim, nədən bödğüman olubsan?

Yoldaşım cibindən "Zakavkazski reç" qəzetəsinin bir nömrəsini göstərdi ki, orada "Müsəlmanın" imzalı bir fəqərə oxudum və o fəqərənən anladım ki, Tiflis Dumuna müsəlmanlardan "qlasını" degil, bəlkə "bez qlasını" adamlar seçmək istiyorlar ki, Dumda "yalançı pəhləvan" kimi ağlışib mürğüləsinlər, əsnənlər, yatsınlar, hər nə edəcəklər etsinlər. Ancaq dila galib danışmasınlar!

Bunu oxuyub gördüm ki, dahi qələrim işləməyir, həvəsdən düşdüm, keyfim pozuldu, ovqatım port oldu.

Amma ... amma genə də heçə lənat!

Qoy Tiflis Dumundu təki müsəlman olsun, danışmasın! Çünki Dumda müsəlman olmaq bir məsələdir, Dumda danışmaq da başqa məsələdir!

Qoy lap lal da olsa, kar da olsa, müsəlman olsun!!

Filankəs  
"Yeni İqbal", 30 oktyabr 1915, № 155

**bidət – köhnə fikirli adamların bayənmədiyi yenilik, küfr**

## ORDAN –BURDAN

### Yetim cüce ...

T<sub>oyuq</sub> «cücesin» çıxardıb ölü, cüceləri yetim qalır, cüyüldiyə – cüyüldiyə sərgordan qalıb o toyuğun, bu toyuğun qanadı altına yürürlər. Lakin yad toyuqlar bunları qəbul etmib dildikləyib qovurlar ...

Bizim Bakı şəhərinin küçə –bazarında avara və sərgordan gəzib dilənci və yolcuqluq edən yetim –yesirlər dəxi haman yetim cüce qismindəndirlər ki, bu barədə keçən səfər daxi yazmışdıq.

Amma bu gün Bakı camiyatı –xeyriyyosundan qəzetəmizdə yazılımsız cavabdan görünür ki, cəmiyyətimiz qanadlarını bir az gen görüb yetim –yesirlərə də yuva vermək istiyor. Onun üçün əhaliyə elan edir ki, pərəstərsiz yetimlərin yerini bilənlər cəmiyyət idarəsinə xəbər versinlər.

Cəmiyyətimiz böylə bir işi görə, öylə böyük hünər göstərmış olar və öz asıl məqsədini yeritməgə başlar.

Amma indiki cəmiyyətimiz bu xeyir işə qədəm qoyur, qoy qədəmi elə qoysur ki, sonra da o biri qədəmi daldan basıb adım –adım irəli yeriməgə baslaşın və sonra gərk bir elan etməklə kifayətlənməsin və cəmiyyətimizə bir o qədər də ümid bağlamasın. Hani bizim cəmiyyətimizdə o şüur ki, yetim –yesirlərini axtarib cəmiyyətə də xəbər versin!..

Hamusından yaxşısı budur ki, öz içindən bir komitə seçsin və yetimxanə işini bu komitəyə həvalo etsin, onda işimiz əmələ gələr...

Cəmaat isə ..... ay cəmaat!

Cəmaat istəsə bir yaxşı iş görə bilər. O deyir ki:

-Bizdən pul, sizdən iş!

Məsələn, indi məhəramlıdır: cəmaat hamısı təziyəyə məşğuldur. Bu gün –sabah məscidlərdə «pul yığma» olacaqdır. Nə olar ki, o yığılan pulun bir hissəsi cəmiyyəti –xeyriyyənin bu yetim saxlamaq işinə sərf edilsin!

Yəni mən demirəm ki, bir il müddəti bekar qalıb bütün ümidiñi məhərrəmlığa tikmiş olan mərsiyəxanların ağızından alıb yetimlərə sərf etsinlər!

İndi ki, cəmaat mərsiyəxanlara möhtacdır və bu ehtiyacı rəf etmək üçün onlara pul verib çağırır, onda mərsiyəxanlar da cəmaatə ümid bağlayıb sənətlərini işlədlər və mərsiyəxanlıq biziñ bir sənət olubdur.

İndi bu sənət qalsınmı, qalmasınmı, bu başqa məsələdir.

Monim sözüm isə –burdur: qoy təziyə saxlayan cəmaat iki savab eləsinlər, həm təziyə üçün pul versimlər, həm də yetim –yesirləri saxlamaq üçün. Məsələn nə olar? On manat verən, bu səfər on iki versin ki, onun on manatı həmişəki kimli təziyəyə və ikicəsi də yetimxanəyə sərf olunsun. Və buayağdan hər kəs, hər il təziyə üçün verdiyi pulun üstüñə iki manat, üç manat artırsa, özüñə bir o qədər cəsa olmaz. Amma millətimiz üçün sofa olar! Və bu səvəb iş Allahın da, peyğəmbərin də, imamın da xoşuna gələr!

Bizlərdə deyarlar ki:

-Eli iş tut ki, Allaha xoş gəlsin! Haman işin birisi bax budur ki, var dedim. Pəs mərsiyəxanlarımız cəmaatimizin səxavatına ümid bağlayan kimi, biz də o saxavata göz tikib cəmiyyəti –xeyriyyəyə deyirik ki:

-Yetimlərə zəhmət çəkib siz özünüñ baxın, cəmaat isə:

-Pul versin!

Filankəs

«Yeni İqbəl», 1 noyabr 1915, № 156

## ORDAN -BURDAN

### Faytonçularımız ...

Övvellərdə Bakıda bir -fayton! -deyib çığıranda bir fayton evzina üçü -dördü çapılı gəldər.

Amma indi ...

İndi fayton, fayton deməkdən boğazın yırtılır -amma fayton tapılmır.

Ələküsüs, axşam çığı pasaj tərəfdən boş fayton tapmaq -böyük xoşbəxtliklərdən hesab olunur. Yəni faytonçular olur. Amma nə faytonçular? Faytonuna özü minib gəzir. Soruşanda ki, fayton, boşsanmı? Diyor ki, aqşağı gedirəm. Çox vəqt heç cavab da vermiyor. Özünün də gözləri o tərəf bu tərəfdədir: elə bil ki, bir adam itiribdir, onu axtarır.

Əvvellərdə buna diqqət yetirən olmurdur. Amma indi bu cürə hərəkət çox -çox gözə görünür. Odur ki, əhalidən bəziləri bu işə diqqət yetirib, faytonçuların kələklərini duyubdurlar.

Məlum olubdur ki, faytonçular bu cürə kələk ilə özlərini «kasib» müştərilərin «əlindən» qurtarıb, müştərilərin «yağılı»sını axtarırlar.

Əgər pasaj qabağında bir faytonçu görson ki, özü faytonun içino minib boş -boş sürür və gözləri də o tərəf, bu tərəfdədir, onda bil ki, kələkbəz faytonçu «yağılı» müştəri axtarır.

Guya faytonçular bu növ ilə «bahalığa qarşı mübarizə» edib çox pul qazanmaq istiyortular!

Amma bu boş fikirdir!

Əvvəla bazarı gazib «yağılı» müştəri tapincaya qədər iki «kasib» müştərini aparıb iki başın pulunu almaq olar.

Və saniyən sirsifatı «yağılı» görünən miniklərin bir çoxu evinə yetişəndən sonra «yağısız» olub «taksiv» ilə pul verib «yağ» o yanda qalsın, hələ qordovoyu da çağırırlar.

-Yaxşısı budur ki, faytonçular özlərindən «hoqqa» çıxartmayıb kəsbkardan qalmasınlar. Və əhalini özlərindən incitməsinler. Yoxsa bir gün olar ki, inciməş əhali bir kərəlik tövbə edər ki, daha fayton minməsin.

Filakəs

«Yeni İqbal», 2 noyabr 1915, № 157

## ORDAN -BURDAN

Ruslar almanlara «german» diyorlar. Bəzi yerlərdə də bunlara «cermən» diyorlar. Firənglər isə -«aləman» diyorlar ki, guya biz də onlardan götürüb «alman» deyirik.

Amma burasını mən yaqın bilmirəm ki, bu «aləman» sözünü biz firənglərdən götürmüşük, yoxsa firangalar bizdən!

Mənim aqlım belə kəsir ki, firənglər bizdən götürübdür, nəinki biz firənglərdən.

Bir də mənim aqlimdən başqa, əhvalatın özü də bunu isbat eliyor. Məssələn:

-Almanlar hər yərə getsələr, çapılı -çalıb, qırıb dağıdırılar. Bizi lər bu cürə çapovulçulara «alamən»çı deyirlər!

Bəs bundan məlum olur ki, firənglərin «aləman» sözü bizim həmin bu «alamənci» sözümüzən götürülübdür. Odur ki, biz də bundan sonra almanlara «alamənci» desək, daha doğru olar!

Zalimlər doğrudan ki alamançıdır!

♦ ♦ ♦

Konka müdürü Hüstov cənabları upravani qımıyar ki, faytonlar azlıq etdiginə görə konka geca saat on birdən sonra da işləsin. Bu şərtlə ki, saat 11-dən sonra bilet pulu iki şahı olsun. Əlbəttə, bu məssələni gərək uprava təsdiq etsin. Amma bu gün yeddi nəfər müsəlman tərəfindən qol qoyulmuş və idarəmizə göndərilmiş kağızdan belə görünür ki, bu məssələni upravadan əvvəl konka konduktorlarından birisi təsdiq edib, özü də qol qoyubdur. Odur ki, gecə vağzala gedən konkaya minmiş olan bu yeddi nəfər müsəlmandan hər biletə iki şahı pul alıbdır.

Amma nədəndirsə konduktor bu «cərimə»ni əvvəlcə müsəlmanlardan istiyibdir. Belə ki, konkada olan sair miniklərdən bir şahı, amma müsəlmanlardan iki şahı alırmış. Bunun səbəbi odur ki, konduktor da müsəlman, onlar da müsəlman. Pəs müsəlmanın da borcu müsəlmana kömək ... yox sohv oldu –

müsəlmana ziyyət eləməkdir.

Rəvayət edirlər ki, bu müsəlmanların içinde bir nəfər «dil bilən» olduğunu görə bu işin üstü açılır.

İş açılcaq kondukturon bərk acığı tutur və müsəlmanın acığı tutanda o biri müsalmana dediği, «qəşəng» sözlərin lap zorbalarından seçib bunlara diyor.

-Amma gənə də kondukturon insafı varmış, çünki sonradan - sonraya öz təqsirini boyununa alıb deyibdir ki:

-Bağışlayın mən sizi həmşəhri bildim!

Filakəs  
«Yeni İqbal», 9 noyabr 1915, № 161

İş açılcaq kondukturon bərk acığı tutur və müsəlmanın acığı tutanda o biri müsalmana dediği, «qəşəng» sözlərin lap zorbalarından seçib bunlara diyor.  
-Amma gənə də kondukturon insafı varmış, çünki sonradan - sonraya öz təqsirini boyununa alıb deyibdir ki:  
-Bağışlayın mən sizi həmşəhri bildim!

---

İş açılcaq kondukturon bərk acığı tutur və müsəlmanın acığı tutanda o biri müsalmana dediği, «qəşəng» sözlərin lap zorbalarından seçib bunlara diyor.  
-Amma gənə də kondukturon insafı varmış, çünki sonradan - sonraya öz təqsirini boyununa alıb deyibdir ki:  
-Bağışlayın mən sizi həmşəhri bildim!

## ORDAN -BURDAN Azuqə və mənzil məsələsi

İndi dünəndən bəridir ki, bu məsələ Tiflisdəki böyük şurada başlanıb bunun barəsində danışılmaqdadır.

Bu şuraya hər tərəfdən adamlar seçildi. Bizim Bakıdan dəxi seçildi. Birisi -Vermişev, biri də Askerpinski, yəni bir nəfər erməni və bir nəfər də rus.

Bu seçkiləndən dörd mülahizəyə pey aparmaq olar:

Əvvəla:

-Bir şəhərdən ki, bir böyük şuraya bir nəfər erməni və bir nəfər rus seçilir -pəs bə şəhərdəki əhalinin yarısı erməni və yarısı rusdur.

İkinci:

-Ola bilsin ki, bu şəhərdə erməni ilə rusdan başqa ayrı millət adamları dəxi vardır.

-Amma şuradakı müzakirə olunacaq məsələnin bu ayrı millət adamlarına daxlı və təsrifli yoxdur.

Üçüncü:

-Yox, bu məsələnin şəhərdəki ayrı millət adamlarına da daxlı və təsrifli vardır. Ancaq onlara dair bir söz açıla, onda əvəzlarından bu seçilmiş bir nəfər erməni ilə bir nəfər rus danışarlar.

Dördüncü:

-Ah, təfəvütlə yoxdur! Ayrı millət adamlarından seçilmiş olsa da - olmasa da birdir! Gedib o şurada lal və kar «səm, bəğəm» oturub nəhaq yera məciisin havasını xarab edəcəkdir.

Bu mülahizələrin biri, ikisi, üçü heçdir. Çünkü Bakıda bir çox, daha çox müsəlman var, bu müzakirə olunacaq azuqə və mənzil məsələsinin bunlara böyük daxlı və təsrifli var. Və heç vəqt ola bilmək ki, Bakı müsəlmanları əvəzindən özgəri danışın.

Dördüncü mülahizə ki, məciislərdə müsəlman vəkillər oldu - olmadı, təfəvütlə yoxdur.

-Heç danışmır -yarısına qədər doğru olub bizim başımızı aşağı salan işlərdən biridir.

Qıslamış çox olan Bakı Dumunda bu seçgi əmələ gəlib, bir nəfər də müsəlman vəkili seçilməgini layiq bilmədilər?

Bu xüsusda rəvayət belədir:

Müsəlmanlardan da seçilmək üçün hazır adam varmış və o adamın da bu azıqə və mənzil məsləsi xüsusunda deyib –danişmaq üçün lazımi itlaati varmış; ancaq bu adami Dumda keçirmək lazımlımiş və keçirmək üçün də müsəlman qlaslarının Dumda hüzuri lazımlımiş. Halbuki, haman gün Dumda cəmi –cüməlatanı səkkiz nəfər müsəlman qlasını mövcud imiş! Ona görə də müsəlman vəkilini keçirən olmuyubdur.

Bəli dol! Məsələs askardır! Bu cüra qlaslarının vücudu ilə biz hər bir şeydə və hər bir işdə ancaq gəndən baxan olacaq!

♦♦♦

İdarəmizə rus şəhərlərinin birisindən fars dilində yazılmış bir məktub galib. Bizdən bir sual edirlər ki, aya:

«Şəxs ke, çənd sal dəlləl ke kordə başəd,

Bə o mənsəbi dəhənd? İnce yek şəxs dəhsal dəlləl ki, kordəest an şəxs konsul kordəoend!»

Yəni, diyor ki: bir adam ki, on il dəlləliq etmiş ola, aya, o adamı konsul təyin etmək olarmı?

Cavab:

-Bəli, olar! Hətta bunun on illik «təcrübə»dən sonra konsul olmağı «işin» asanlıq ilə rəvəc və tarəqqisinə böyük bir səbəb ola bilər. Belə ki, bəziləri konsul olub, sonra «dəlləliq» öğrənilərlər, halbuki, bu şəxs dəlləlliği əvvəlcə öğrəni püşəvəqt təcrübə sahibi olubdur!

Keçən səfər qəzətəmizdə var idi ki, almanın İrəndəki konsulları hamisi əsl həqiqətdə dəlləl, komisyoncu və alver işlərini yaxşı bilən adamlardır.

Bunun əvəzində biz də deyirik ki, nə olsun?

İranın da özgə məmələkətlərdəki konsulları mahir və ustad dəlləllərdirlər!

Hər kəsin bir hünarı var!

Burada təəccüb ediləcək bir şey yoxdur!

Vəssəlam.

Filankəs  
pey -iz, ləpər  
təsrif -istədiyi kimli dəyişmə  
«Yeni İqbal», 11 noyabr 1915, № 163

dəxəl -qarışma, müdaxilə etmə

## ORDAN –BURDAN Dayaq ...

Bir ağac çox meyvə gətirəndə ağac və budaqlarına güc düşüb meyvələrin ağırlığından az qalır ki, sırsın, ona görə bağbanlar o cüra meyvəli ağacların sax və budalarına

-dayaq

verirlər.

İndi mən ki, işləri belə görürəm, bizim millət «bağban»larının dəxi borcludur ki, şəhərimizin upravasında olan müsəlman qlaslarınıza da, əlbəttə, əlf –əlbəttə bir –

-dayaq

versinlər.

Deyəcəksiniz ki, neçə yəni dayaq? Bu nə sözdür? Nə demək istiyorsan?

Demək istədigmə bax budur:

Zakon ilə qoyulmuş seçgi qaidəsi belə düşübüdür ki, Bakı şəhərində upravaya qlasını seçəndə, bir də görürsən ki, elə adamlar qlasın oldular ki, nə şəhər işlərindən, nə ümumövlət işlərindən, nə cəməat işlərindən, nə də ki, müsəlmanlara lazım olan iş və əməllərdən heç bir ittiləl, məlumatı və bacarığı yoxdur: odur ki, çox vəqt dum iclaslarına gəlməyən və ya gəlsələr də oturub mürgülyən qlasının vücudu ilə dumda iş yeritmək müsəlmanlara mümkün olmuyor.

Onda nə etməli?

Bacarıqlı adamlarımızın qlasını olmasına seçgi qaidəsi yol vermiyorum.

Seçilən bacarıqsız qlasılardan da fayda görmürük. Pəs ona görə deyirəm ki, biz gərək bu qlasınımızına əlbəttə –

-dayaq

verək!

Bol meyvə verən ağac ilə bacarıqsız qlasınıları tutusdurmaqdən məqsədim budur ki, ikisində də dayaq lazımlığını bildiririm.

Ancaq təsafüt burasındadır ki, -

-Ağac

meyvə verdiyi üçün dayaga möhtacdır, amma bizim –

qlasnlar  
«meyvə vermiyib bacarıqsız olduqlarına görə «möhtaci -  
dayaq»dırlar.

Coxocab.

Meyvoli ağacların dayağı nə olur?

Meyvəsiz və qurumış bir ağac!

Bəs «meyvəsi» qlasnların dayağı nə ola bilər?

Əlbəttə, «meyvoli» və bacarıqlı bir adam!

Qarəz, burada hər şey tərsinə olur. İndi bu «filosofiya» qalsın,  
amma qlasnlarımıza dayaq lazımdır.

Monim yadimdadır ki, ikinci Dövlət duması qurulandan sonra  
orada olan müsəlman vəkillərin «kömək» etmək lazım gəldi. Onun üçün bacarıqlı və biliqli adamlar oraya yığılıb Kazan qazetlərinin  
istilahı ilə «yardım komitəsi» qurdular ki, bu komitə müsəlman  
deputatlarına yol göstərirdi. İndi dayaq dedigim söz -haman  
«yardım komitəsi» kimi bir şəydir ki, bu saat bizim şəhər  
dumundakı qlasnlarımız da o cüra «yardıma» və dayağaya yaman  
möhtacdırlar. O millət «bağban»ları bu barədə yaxşı fikir etsələr,  
cox gözəl olardı...

Filankəs  
«Yeni İqbal», 12 noyabr 1915, № 164

İttihad -xəbəri

## ORDAN -BURDAN

S eviniram...

Eşidəndə ki, filan yerdə teatro oynadılar -xoşuma galır.

Eşidəndə ki, filan yerdə məscid tikdilər -xoşuma galır.

Eşidəndə ki, filan yerdə məktəb açılır -xoşuma galır.

Eşidəndə ki, filan yerdə bir comiyət qurdular -xoşuma galır.

Eşidəndə ki, filan dövlətli filan studentə dərs pulu verdi -xoşuma  
galır.

Eşidəndə ki, filan bög filan toyda, ya filan vayda ehsan elədi -  
xoşuma galır.

Eşidəndə ki, məhərrəm təziyəsində Qars fələkzədələrinə pul yığıdlar  
-xoşuma galır.

Amma bəzi xoş xəbərlər olur ki, onu eşidəndə nəinki təkcə  
xoşuma galır, bəlkə hələ -seviniram da!

Məsələn: bugünkü nömrəmizdə Şamaxı müxbirimiz yazan  
ahvalatı eşidib cox sevindim.

Bəli! Şamaxıdakı vərlilərindəki fəqir -füqəranın halını  
nəzərə alıb pul yığdırıv və bir adamı Stavropola göndəribdirlər ki,  
gedib o pula un alsın və o unu gətirib bazarда elə bir münasib  
qiymətə satsınlar ki, fəqir -füqəraala bilsin.

Yuxarıda sadaladığım və xoşuma galan işlərimizin hamısı -  
(məktəb açmaq da içində) hissəti güclü ilə omala galən işlərdür. Yəni  
ürək arzusuna ilə meydana qoyulan əməllərdir. Amma şamaxıların  
tədbiri -hissiyatdan başqa bir də aqli -səlim təhrķi ilə icra edilibdir.  
Məsələn: bir fəqir və yolcuya pul vermək -ürək işidir, rəhmdillikdir.

Amma o fəqiri bir sənətə qoyub pul qazandırmaq -əqli -səlim  
iştir.

Bu saat şəhərlərimizdə bahalı olduğuna görə fəqir -füqəranın və  
kasib -küsübələrinin hali əvvəlkindən daha pis olubdur.

Ağdam cəmiati məhərrəmlikdə yığılan pullardan bir qədərini bu  
fəqir -füqərayə paylamağı qərar qoypudurlar. Əlbəttə, yaxşı iş  
görübdürlər.

Amma Şamaxı əhli, daha yaxşı və daha məqul tədbir  
görübdürlər.

Fəqir -füqəradan və kasib -küsübən murad -tək bir diləncilər  
və yolcular degildir ki, onlara pul paylıyasın! Cox fəqirlər və

kasıbslar var ki, ənvai -məşəqqət ilə dolanib pis -pis günlər keçirdikləri haldə, bir kəsa ol açıb dilənməgi və ya «ehsan» almağı özlərinə ar bilirlər. Utanırlar, şəraf və heysiyyyətləri o cüra şeyi qəbul etmiyər. Sırtıq və sital dilənci və yolçular kimi sədəqə yığmağa üzəri gəlməyir. Halbüki, dilənci və yolçudan əvvəl bu cüra kasıb - küsübərin qeydına qalmaq lazımdır!

O da nə yol ilə olar?

Bax, haman Şamaxı varlıları etdiyi tədbirlər ilə, yəni un kimi ən zəruri olan şeyi bir yerdən çoxlu -çoxlu alıb, şəhərdə ucuz qiymətə satmaq ki, kasıb -küsübənən onu almağa məqđuri olsun!

Qozetəmizdə çox vəqt «kooperativ» adında söz keçir. Ola bilsin ki, bir çox oxucularımız bunun nə söz olduğunu bilməyir.

«Kooperativ»in əsil məqsədi -fəqir -fısqərə və kasıb -küsübəni gəzəlməkdir. Yəni onlara pul paylamaq, ehsan vermək degildir! Bölkə onları ağır olan məişət və güzəranlarını mümkün qədər yüngül etməkdir, şərtlərini əla göstirməkdir.

Şamaxı varlılarının bu tədbirləri - «kooperativ»ə tərəf açılan bir yoldur.

Ürək tərəfindən qəbul edilən və baş tərəfindən də caiz və lazımlı böyük bir işdir ki, adına -

-cəməat işi deyirlər!

Pəs, bu cüra işlərimiz mənən çox sevindirir. Allahın altında o biri şəhərlərimizin varlıları da şamaxınlara «taqlid» edib belə -belə işlər gərə idilər...

#### Filankəs

əqli -səlim -sağlam düşüncə  
mürad -istək  
ənva -növ, növlər  
məqđur -imkan

«Yeni İqbəl», 20 noyabr 1915, № 170

## ORDAN -BURDAN Dağıstanlı qardaşlarımıza...

D ağıstanlı qardaşlarımız şəhərimizdə məscid tikmək istiyorlar. Cox da əcəb eliyorlar.

Deyirər ki, Bakıda və ətrafında iğirmi mindən ziyadə dağıstanlı olduğum halda, məscidimiz yoxdur.

Doğru diyorlar, yoxdur.

Məscid Allah! evidir! Şəhərimizdə də məscidlərimiz çıxdır. Allahın evi hər kəs üçün açıqdır, hər kimin keyfi istəsə, hər bir məscidə gedib Allaşa dua edə bilər.

Burası doğrudur.

Amma bu gün bayram oldu. Ya cəməat xüsusi bir moizə lazım olduğunu? O halda hər kəs öz məscidinə gedir ki, öz dilində dua edib, öz dilində səyəşin, moizəyə qulaq assin.

Burası da düzdür.

Dağıstanlı qardaşlarımız məscid tikmək xüsusunda yiğilib danışarkən, şəhərimizdəki Kazan müsləmənlərinə verilmiş məscid yerində hələ indiyə qədər məscid tikilmədigini deyib təccüb edibdirlər.

Burada təccüb ediləcək bir şey yoxdur. Əvvələ Bakıdakı Kazan müsləmənləri dağıstanlı qardaşlarımıza nisbətən azdır. Və saniyən özləri də genə dağıstanlılara nisbətən çox kasıbdırlar, deməli, hələ ki, pul yoxdur.

Mənim əqlimcə təccüb ediləcək bir şey varsa, o da budur:

Az və kasib olan Kazan müsləmənlərinin Bakıda biri qızlar, biri da oğlanlar üçün iki dana məktəbləri vardır. Amma çox və püllü olan dağıstanlı qardaşlarımızın heç bir dana də məktəbləri də yoxdur!

Buna nə deyirsiniz?

Kazan müsləmənlərinin balaları öz məktəblərində həm rus dilini, həm öz dillərini, həm də şəriatlarını oxuyub öğrənirler. Bəs dağıstanlı qardaşlarımızın balaları nə qayırırlar?

Yaxşı olardı ki, dağıstanlı qardaşlarımız bir kərə də yiğisib bu hərədə dənişən idilər. Onda daha böyük iş görmüş olardılar.

Filankəs  
«Yeni İqbəl», 23 noyabr 1915, № 172

## ORDAN -BURDAN Yepiskop Andrey ...

**Y**uxarıda çap edilmiş «Yepiskop Andrey» məqaləsinə, albəttə ki oxudunuz.

Yepiskop keşfədir, misionerdir.

Sədi əleyhirrəma diyor ki:

«Nişi -əqrəb nə az rəhi -kinəst

Iqtizai -təbiətəs inəst» \*

Misionerlərin, keşfələrin iqtizai -təbiəti bunlarda vəqəb bir o qədər ki və kürdərət üzündən olmuyub, bəlkə doğrudan da təbiətləri belədir: islam dininə sataşmışa bilmirlər!

Dəlil və dəstavuzları da boş -boş şeylərdir: yəni müsəlmanlarda görünən hər bir pis adəti islam dininin üstünləri yuxurlar.

Amma genə:

«Əz mast ke bər mast!» \*\*

Nə üçün biz pis -pis adət və əməllərə mürtəkib olaq ki, misionerlər də, keşfələr də dinimizi pisləsinlər!

Fransa alimlərindən məşhur Renan qədimdə mollanımlarımızın «musiqi, rəssamlıq və bər para dünya elmləri haramdır» əmrindən qırmızı saqqallılarının «məktəb, qəzet və jurnal biza lazımdır» deməsindən: avam müridlərin təzə icad olunan maşınlar «bir əməli -şeytandır» fikrindən və burlardan başqa cürbəcürə manei -tarəqqi hərəkat və nadanlarımızdan dinimizə, şəriatımıza pey aparıb bir kitab yazmışdı ki, islam dini tərəqqiyə mane və düşmən olan bir dindir!

\*\*\*

Həqiqət, Yepiskop Andreydə olan təqsir bizim özümüzdə olan təqsirlərdən çox azdır.

Dogrudan da bir fikir edəlim: balaca uşaqlarımıza və qızlarımıza canabət əmləlinin şəhri -şərifini bəyan etləmək nəyə lazımdır.

Mən də məktəblərdə oxumuşam. Şəriati -müslimimiz «güsli» dörsində diyorud ki:

«İnsan ki, cənəb oldu -ona vacib odur ki, qüsli etsin».

Uşaqlardan cənəb sözü bilmiyənlər, həmçinin bilənlər də qəsdən durub müəllimdən soruşurdular ki, Mirza, cənəb nədir?

Mirza də cavabında gülə -gülə diyordu:

«Otur aşağı -eşşəqin birisi!»

Sonra tənəffüs vəqtində uşaqlar arasında «eksisiyə» oxunub cənəb sözünün nə olduğunu bilənlər bilmiyənlərə öğrədirdilər. Klasdakı uşaqlar da olşlumum on iki, on üç yaşında olanlar idi ...

Aya, ola bilməzmi ki, məktəblərdəki şəriat programı o cürə düzəsindən ki, «güsli» dəsləri ancaq böyük uşaqlara təlim edilib yaşca münasib olmuyanlara deyiləlməsin?

\*\*\*

Özgə millətlərdə ev təbiyəsi o cürə qaidəyə salınıbdır ki, məktəb təbiyəsi o ev təbiyəsinin dalısı (davamı) olub, təbiyəni tamam eliyor. Amma bizim məktəblərin təklifi ağırdr.

Cünki bizim ev təbiyəmiz analarımızın elmsiz olduqlarına görə, uşaqların oxlaqları hər bir barədə pozur: məsələn: məlumat ki, evdə uşaqlar yətənda hər bir «şey» öz adı ilə danışılır. Cürbəcür «dərin mənalı» söğüslər söğürlər. Uşaqların ulağlı oxlaq pozan sözərlər ilə dolur. Oxlaq pozulur.

Məktəblərimiz də təklifi bu olur ki, o pozulmuş oxlaqı düzəldib təmizləməğə çalışmaq, yoxsa ki, uşaq evdə eçitdiklərini məktəbdə də «dərs» alsa, onda işimiz tamam olar. «Təbiyəmiz» dəxi yepiskop Andreyin dəstavuzlu olub dinimizə «niş» vurmaq üçün fırsat taparlar...

«Nicat» cəmiyyətinin müəllimlər ictimaii baş tutsa, bu canabət qüsli məsələsinin də orada baxılması -canabət qüsli kimi o vacibatdandır!

Filakəs

«Yeni İqbal», 7 dekabr 1915, № 177

mürtəkib - günaha əl atmış, napaklıq

canabət -qüsli lazımdır

cənəb - murdarlanmaq (cinsi əlaqədə)

təklif -dini borc, vəzifə

\*Əqrəbin saneməgi: onun kinli olmasından deyil, onun zatlı təbəlatindəndir.

\*\*Bizzəndlər ki, bizdir!

## ORDAN -BURDAN

Diyorlar ki, Hindistanda bir qaida var: bir arvadın ki, əri öldü, arvad dəxi özünü oda atıb yandırır ki, daha ərindən sonra sağ qalmasın. İçəri Rusiya müsəlmanlarının da bir qaidası var: ərləri saldat olub davaya getmiş müsəlman arvadları da ərlərinin ölü xəbəri gələr -gəlməz haman dəm asılırlar ... Yəni deyil ki, ipdən asılırlar; Bəlkə molların yaxasından asılırlar ki, tez ol mənə özgəsinə əra ver!

Əlbəttə, arvadın özünü oda atıb yandırması pis və vahsi bir hərəkətdir və bizim şəriatımızdə də bu cür özünə cəza vermək və özünü öldürmək haramdır; Dul arvadın da dul qalmayıb özgəsinə əra getməsi də yaxşı şeydir; Deyirlər ki, hətta dul arvadı almaq savabdır, amma daha bu cürə yox ki, ərinin doğrudan da ölüb -ölmədiyini dürüst bilməmiş, mollanı yaxalayasan ki, tez ol mənə əra ver! «Quyaş» qəzetisi diyor ki, bu saat oralarда bəla -bəla şəyər çox olur; Bundan belə məlum olur ki, oralarda müsəlman qızların əra getməsi işi o cürə qaidədər ki, qız üçün təvafüt yoxdur: istər əri Həsən olsun, istər Hüseyn olsun, istər Əli olsun, istər Vəli olsun - qərəz bir adam olsun ...

Ya da ki budur:

Bu gün ki, ər öldü -yəni çörək kəsildi. Sabah ac qalmamaq üçün özgə əra getmək lazımdır ...

♦ ♦ ♦

Filakəs  
«Yeni İqbab», 9 dekabr 1915, № 179

Felyetonun ikinci hissəsi senzura tərəfindən bütövlükda çıxarıldığı üçün qəzətdə həmin yer boş buraxılmışdır. İlk dəfədir qəzetiñ mətnindən çap olunur.

## NƏYİMİZİN VAXTIDIR?

Sədri əfəndi Maqsudovun müsəlman qəzetlərində görünümkədə olan "Ən mühüm diləklərimiz" Ünvanlı siyahısı və Faiq Əfəndinin "Açıq söz" rəfiqimizdə hərdən görünməkədə olan "Milli ehtiyaclarımızın vaxtı?" sərləvhəli məqalələri Rusiya müsəlmanları əhval və mösiatının yaxşılanması məqsədini təqib edən və yollarını göstərən mühüm yazılar olduğu şübhəsizdir.

Bu məqalələri oxuduqda "Həyat", "İrsad" və "Tərəqqi" qəzetləri zamanı yadına düşür. O vaxt dəxi ehtiyaclarımız xüsusunda bir çox şəyər yazılıb və bir çox yollar da göstərilmişdi. İçəri Rusiya müsəlman qəzetləri dəxi bu sadalara səs verib, qəzətə danışqlarının axırı bir neçə ümumi syezd və ictimalara müncevər oldu. Böylə ümumi ictimanın axırıncısı 1913-cü ildə Petroqradda vəqəf oldu ki, orada içəri Rusiya və Qafqaz müsəlmanları nümayəndələrinin iştirakı ilə ictimə əmələ gəlib şübhənin bir çoxu ruhani işlərimizin işləni xüsusunda idi. Bu ictimanın qərardaları və məlumatın maddələri Rusiya müsəlman qəzetlərində və Qafqazda isə məttəəssəf yəniz bir "Kaspı" qəzetində müraciət də olsa yazıldı. İndiki qəzətə danışqlarının dəxi axırı bir ictimaya müncevər olmaq meyli və ehtimalı vardır. Hətta Faiq Əfəndi bir ictimə yığılmaq lüzumunu açıqcasına yazmışdı.

İşə əsasca baxılsı, hər bir ictimə yaxşı şeydir. Başbilənlərin bir yera yığılıb danışması, ehtiyaclarımıza baxılması, yolları aranması lazım və vacibdir. İndiyo qodar vəqəf olmuş ümummüsəlman ictimalarının gözə görünən və işə yaradılan nəticələri olmuyubdursa da, mənəvi əhamiyəti olubdur, indi də yəna istər ümumi Rusiya müsəlmanları, istər xüsusi Qafqaz müsəlmanları ictimasi vəqəf olursa, bunun nəticəsində biza yəna mənəvi bir mənşət olacaq şübhəsizdir. Lakin ictimadakı qövlün-fela qoyulub da gözə görünən və icrası əmələ gələn nəticələri olacaqdır? - deyə suala, zənnimcə, heç kəs qatı suradı "ha" deyə bilməz.

Böylə olan suradə təkrarən deyilmiş ehtiyaclarımızı bir də təkrar edib də ağızda çeynəmkəndən və ictimə qurub yəna təzədən ehtiyacları kağız üzərində yazıb daşılmışdansa, bu milli ehtiyaclarımızın və milli məsələlərimizin bundan bəla deyil bir quru danışılmaq, bəlkə selən rəf və daşını və həllini təmin edə biləcək

yollar xüsusunda danışın ve ictimalar qurmağımız daha münasib deyilmi? Ve bundan sonra məhz bu yolların aranılmasının vaxtı deyilmə? Qəzətə vasitəsilə danışmaq yənə danışılmaqında qalır. İctimai qurmaq yənə qurulmasında qalır. Ancaq "tema" dəyişilir. Yəni qəzətə və ictimai səhbatinin zəmin və mövzusu daha milli ehtiyaclarımız və məsailimiz olmayıb, bəlkə bu ehtiyac və məsailimizin keçirilmək və hüslə gətirmək yolları səhbatına dəyişir. Bu gün o səhbatın ibtidası, mənim zənnimcə 1) biz 30 milyonluq Rusiya müsəlmanlarının bu böyük məməkətdəki öz hal və mövqeyimizdən və 2) siyasi fırqlər cərgəsində tutmuş olduğumuz məqamdan başlanımlıdır.

1) Məməkətdəki hal və mövqeyimiz böylə bir surətdədir ki, Rusiya millətləri arasında əddə və çoxluqca ikinci bir dərəcədə olduğumuz halda, hər kəs nərəyə baxsa garək bizi görən və hiss etsin. Əvəzində gəzə görünəcək və hiss ediləcək bir haldə deyilik. Rusiyada yaşayan yəhudilər nə qədər dağınış və nə qədər pərişan olsalar da, yənə də onları Rusiyada həmişə görüb və həmişə vücdularını hiss etməkdəirlər. Yəhudi millətinin əfradı nə qədər dağınış olsalar da, yənə də yəhudi millətində müəyyən bir yəhudilik siması var ki, hər əfradının tərzi-hərəkətdən, fikrindən, amal və arzusundan məlumdur. Və bu sadaladığım şəyələr hər bir yəhudidə bir qayda və bir yoldadır. Bir ya-hudinin tərzi-hərəkəti, fikri, amal və arzusu bütün yəhudi millətinin tərzi-hərəkəti, fikri, amal və arzusudur. Həmçinin polyaklar, həmçinin ermənilər, həmçinin bu axır vaxtlarda gürçülər dəxi haman müəyyən surət və simaya haiz olduları halda, biz heç bir yerdə bir-birimizə uyğun gəlmirik. Hərəkətim fikri başqa, hərəkəmin amal və arzusu varsa başqa, tərzi-hərəkətim başqa-başqa.

Bu səbəbdəndir ki, əmumi camaat və dövlət işlərindəki əməllərimiz dəxi pərişanlıq əzəzdən calibi - diqqət deyildir. İctimizdəki pərişanlıq bir dərəcəyə çatıbdır ki, hətta əlimizdə olan hüquq və ixtiyarlarından dəxi layiqliq istifadə etməgə həvəsimiz olmayıb, bu əzəzdən hətta bəzi vaxt elə də olur ki, o hüquq və

ixtiyarlarından mənəfət almaq əzəzdən özümüza zarar də vurur. Və bu da bizi heç açındırmayıb da! Çünkü ruhsuz, həvəsiz, laqeyd, Avropa təbirilə "apatiçı" olmuşuq. İctimai və siyasi işlərə qarşı göstərməkdə olduğumuz bu "apatiya" və qeydsizlik bizim hər bir

sinsimizdə mövcuddur. Xass, avam, oxumuş, oxuma-mış, əməmliyyətlə hamisə bu "apatiya" dərdində mübtəladır. Doğrudur, bəzi vaxt olur ki, qaranlıq içində bir balaca işiq zələhərə görənən kimi bizim içimizdə dəxi milli və ictimai işlərə qarşı bazılımızda bir həvəs aləmatı görünür. Zələhərə edib də tez sənən kimi, bizim bu həvəsimiz dəxi tez yətib yənə qeydsizlik zülməti içində yox olur.

"Müsəlmanların heç bir şeyə meyl və həvəsləri yoxdur, heç bir şey vəclərinə deyildir" - cümlələri rusların və qonşu millətlərin bizim haq-qımızdakı nəzər və etiqadlarını bildirir. Bu "heç bir şey" dən ibarət ictimai və milli işlərdir. Əlbəttə, öz şəxsi işlərimiz və şəxsi mənafələrimizdə aid işlərə həvəsimiz çıxdır, öz dolanacağımizi və güzərənlərimizi yaxşı keçirmək üçün çalışırıq və bunu da mən töhmət və məzəmmət yolu ilə demirəm. Cənki hər kəsin öz şəxsi rifah hali üçün çalışması többi idir. Lakin bunda da bizim ancaq o cürrə işlərə meyl və həvəsimiz olur ki, şəxsi mənafeyimizə doğrudan-dogruya dəxil və əlaqəsi vardır. Dərd burasıdır ki, əmumi və ictimai və milli işlərin də hər birimizin xüsusi mənafeyimizə kənar yol ilə dəxli və əlaqəsi olduğunu başa düşə bilməyirk və ona görə də o işlərə meyl və həvəs etməyirik və laqeydənə baxırıq.

Dəlil Əçən, iştirak və icrasına haqq və ixtiyarımız olan əmumi ictimai və milli işlərimizi bir-bi sadalayıb bu işlərdə göstərdiyimiz səslilik və qeydsizliklərimizi müxtəsər bir surətdə meydana qoymağa məcburam.

Məsələn, ictimai işlərdən birisi və on tündəsi seçki işidir.

Heç görünübdürüm ki, müsəlmanı olan bir şəhərdə Dum sekisi mərhələsi müsəlman camaatının maraqlandırıb qızığın danışqlara, mü-bahisələrə, yığınçılara səbəb olub, camaatı qaynaşdırıra, bir hərəkət verə, bir həyacan sala? Heç vaxt! Hətta Bakı kimi bir müsəlman şəhərində Dum qlasnlarının yarısı müsəlman olmaq ixtiyarı bizdə ola-ola və şəhərimizdən qırxa qədər qlasnı seçmək haqqına malik olduğumuz halda bu hüquq və ixtiyarından ləyiqliq istifadə edib bəhrimənd olmağa da həvəsimiz olmuyor. Qlasnı seçkisi Bakı müsəlman camaatını deyil, bəlkə qlasnı olmaq və "qlasnisi" olmaqla öz xüsusi mənafeyinə doğrudan-dogruya qulluq edən işlər ilə əlaqəsi olan beşaltı nəfəri sekcidə qızışmağa vadar edir. Əmumcamaatın isə bu işdəki əlaqə və münasibəti ölçüsünə baxıb iki söz bildirir: "mənə nə!" Bu söz degil, bir avam camaatin, bəlkə

ziyali intelligentlərimizin dəxi gözəl ağzından çıxan "qəşəng" sözlərdir. Bir tərəfdən qlası seçkisi qaydalarının məhdud şəraiti, bir tərəfdən də müsəlman cəməstinin bu qeydsizliyi müsəlmanlardan o cüra qlasınılar seçilməsinə səbəb olur ki, onların Dum iclaslarında olub-olmamaları iclasda qoyulan qərardadırla heç də əsər əlamıyor. Buna görə də şəhərin müsəlman camaatının qırxa qadər qlasını olmaqla bərabər, yenə qlaslısızlıq hiss edilir. Yəni müsəlman qlasınıları ya iclasa çox vaxt gəlməməklə və ya gəlib də müzakirə edilən məsələlərə məhəlgəzər olmaqla bir çox işlərin ümummüsləman cəməstinə və yaxud Dum qulluqlarında əlaqədar olan tək-tək adamlarına zərərlə bir surətdə icrasına səbəb olurlar. Bəzim qlasınıların sohva xəṭalarını və sahələnkariqlərini keçmiş illərdən bəri yada salmaq uzun işdir. Bu keçən aylarda Canişin həzrətləri yanındakı şuraya Bakıdan bir nəfər də olsun müsəlman seçilmədiyinə və Dum seçkilərinin bu il nə səbəbə görə isə toxır edilməsi məsələsinin Dumdan keçirilməsinə səbəb olanlar məhz müsəlman qlasınıları olduğunu da işara etək, kifayatdır. Böylə hal tək bir Bakıda deyil, Qafqazın sair şəhərlərində də belədir. Bunu da bəzim ziyalılarımız, intelligentlərimiz, görə-görə və bila-bila, bu cüra mühüm bir işə diqqət yetirməyib laqeyd baxırlar. Bu qlasınılara yol göstərmək və rəhbər olmaq işi heç bir əsər fikrinə də galmir. Hələ Tiflis kimi o qədər böyük bir şəhərdə bir o qədər müsəlman ola-ola indiya qədər bir nəfər də olsun müsəlman qlasını yoxdur. Bu il orada müsəlmanlardan da qlası seçilmək məsəlesi qalxdısa da, bu da xeyirxah qonşumuz gürçülərin fikri ilə amala galdığı şübhəsizdir.

Yenə şəhər Dumuna qlası seçimində şəhərin ümummüsləman camaati laqeyd qalırsa da, bu işdə şəxsi mənafə ilə əlaqədar olan 5-6 nəfər müsəlmanın cümbüşü və hərəkəti müşahidə olunur. Dövlət Dumasına vəkil və məbus seçmək işi isə bundan da ifsənak bir haldaddir. Dövlət Dumasının şəxsi mənafeye doğrudan - doğruya əlaqası yoxdur, camaatımız da yuxarıda dediyimiz əzər - mənafeyi-səxsiyyələrinə kənar yol ilə əlaqası olan ictimai işlərin əhəmiyyətini başa düşürlər. Odur ki, Dövlət Duması kimi o qədər ali bir müəssisə müsəlman camaati yanında əhəmiyyətsiz bir şəydir. Dövlət Dumasının bir o qədər böyük olan mənə və əhəmiyyətini avam qismimiz anlamıyor. Bu mənə və əhəmiyyəti avamlara qandırmaq lazımlı olduğunu da ziyali və oxumuşlarımıza anlamaq istəmeyirlər.

Görünür ki, əzləri də bu işə bir o qədər əhəmiyyət vermeyirlər. Odur ki, Dövlət Dumasına müsəlmanlardan hər kəs deputat olacaqsə olsun, təsəvvüt yoxdur. Təki bir adam getsin! Əvvəlinci Dumada Əlimərdən bəy Topçubaşovun və bu dördüncündə də Məmməd Yusif Cəfərov cənablarının iş bilən, is görən və əlaqanın olduqlarını inkar etmək olmaz. Lakin siz elə gümən etməyin ki, bu adamları, haman o safi haiz olduları üçün müsəlman camaati layiq bilib məbusluğa intixab etdi! Bu seçkilərin sabəbi başqa mülahizələr idi ki, Dövlət Dumasına layiqli adam seçmək arzusuna heç bir dəxli yox idi. Bunların seçildikdən sonra layiqli məbus olmaları təsadüfi bir işdir.

Bu gün Qafqaz üçün zemstvo iştirakçıdır. Hökumət dəxi Qafqaza zemstvo verməyə maildir. İctimai müəssisə və idarəxanalar nümayəndə seçmək işlərinə bu cüra qeydsizliyimiz də bağı qalacaq iş, zemstvo olanda da oraya secediyimiz adamların Duma qlasınılarından yaxşı olmayıcaqları şübhəsizdir.

Hələ ictimai və ümumi müəssisə və idarəxanalar kənarda dursun, milli camiyyətlərimizə adam seçməkdə də yənə sahələnkariq edib və qeydsizlik göstərib elə adam seçə bilmirik ki, bunların iş görmələri və fəaliyyəti sayəsində camiyyət işlərinin gözə görünən və mənəfəti aşkar olan bir nəticəsi olsun və yainki bir kərə başlanılmış olan iş axırına yetirilsin və ya davamı lazımlı işə davam edilsin...

Bəs seçki kimi o qədər mühüm olan ictimai bir işə səsliyə və qeydsizlik ilə baxmamız desəm ki, tək bir Qafqaz müsəlmanları arasında olmayıçığı Rusiya müsəlmanları arasında daxi belədir, xəta olmaz zənn edirəm, oradalar da səsliyə və qeydsizlik nəticəsi olaraq Dum və zemstvolara layiqsiz adamlar seçilməklə müsəlmanlar mənafeyinə aid məsələlərin keçirilmədiyi fəqərəsi qəzetlərdə hər dəm görüləkdədir. Hələ Dövlət Dumasına "seçilmiş" olan məbuslarımız arasında bir nəfəri var ki, heç rusca bilmir...

\*\*\*

Omumi ictimai işlərdə öz secediyimiz adamlar vasitəsilə iştirakə ixtiyarımız olduğu halda, bu ixtiyardan lazımcıca mənəfət bərdar olmadığımızı birinci məqaləmizdə bəyan etdik.

Milli işlerimize galince burada daxi tərzi hərəkətimiz laqeydənə bir suradə olub bu cüra işlərin icrası üçün biza verilmiş olan ixtiyarlarından daxi layiq dərcədə istifadəyə qadır ola bilinirik.

Qafqaz müsəlmanlarının milli mətbuatı olmaq, milli məktəblər açmaq, milli comiyyətlər qurmaq kimi millət tərəqqi və təalisinə xidmət edən işlər mətbəşir olmaq ixtiyarı verildiyi 10 iləndə artıqdır - deyə bilərik ki, biz bu ixtiyardan istifadə edib də öz dilimizdə qəzətələr naşırına başlamışq. Milli məktəblər açmışq və milli comiyyətlər qurmuşuq. Amma burası var ki, biz bu işlərin hamisini "qızışmış" vaxtımızda etmişik, yəni 1905 və 1906 illərində, Rusiyadan "təzalanmış" gurultularından mütəssər olmaya bilməyib, biz də bir əsəri-həyət göstərmək arzusu ilə içtimai və milli işlərə mətbəşir olmuşuq: "Həyat", "Irşad" və "Tərəqqi" kimi böyük və ciddi qəzətələr nəşr etmişik. "Molla Nəsrəddin" kimi jurnal çıxartmışq. "Nicat", "Naşri-maarisu", "Səfa" və "Cəmiyyəti -xeyriyyə" adlı maarif və xeyriyyə comiyyətləri qurmuşuq. «Səadət», "Nur" və "Mədrəseyi-ruhani" kimi milli məktəblər açmışq və bu işlər hamisi millatımızın ziyahları, intelligentləri, müəllimləri və ümum başbilənləri iştirakı ilə icra edilibdir.

İndi bu 10 ilin ərzində bu milli təşəbbüslerimizdən Qafqaz müsəlmanları tərəqqi və təkamül yolunda bol-bol mənəvətlər görməli idilər. Bu tərəqqi və təkamül mənbələrindən saçılan işqların dairəsi hər il getdiyəcək böyüyüb cəhalət qorənğının an uzaq güşələrini da işqənlənməgə başlamalı idi. Halbuki əksini görürük: işq dairəsi ildən-ildə拉alıb sənməyə maildir və bu sayaq ilə qalarsa bir gün dəxi sənəcəyi aşkarıdır.

Əvvəllərdə həvəs ilə işə girişmiş olan başbilən ziyali və intelligentlərimiz nədəsa yavaş-yavaş camaat işlərləndən çəkilməyə və boyun qaçırmagə başlıdlar. Milli qəzətə ilə müsəlman intelligentləri arasında əvvəlcə bağlanmış olan əlaqə, get-gedə azalıb axırdılap kəsilmişdir. Bu gün müsəlman ziyahları ilə müsəlman mətbuatı arasında heç bir əlaqa yoxdur. Müsəlman intelligentlərinin oxuduqları qəzətə rus qəzətələridir. Bu barədə bir yerdə söz düşündə intelligentlərdən bəziləri müsəlmanca bisavad olduqlarını, bəziləri "əxbaratın" rus qəzətələrində bir gün əvvəl çıxdığını, bir parası da müsəlman qəzətəsi "avtaritetni" adamlar əlində olmamasını, bir yənsi da müsəlman qəzətələrinin dili çətin olduğunu bəhanə götürüb

mətbuatımızdan bixəbər olduqlarını bu yolla səbəbələr ilə bəyan edirlər. Intelligentlərimizdən bir parasının müsəlmanca bisavad olmaları vəqəen təqsəsfər ediləcək bir haldır. Bu ziyahlar haman o zamananın əvlədiridir ki, o vaxtlar müsəlman dili bilməməklək böyük bir faxr və "təşəxxüs" hesab olunurdu!

Lakin müsəlmanca bisavad olan intelligentdə savad olmasa da, milli sənəq və həvəs olsa, millat qeydində qalmaq, millətin mütərəqqi və mütəməddin bir hala salmaq arzusu olsa, haman bu tərəqqi və təməddün nişanəsi olan milli mətbuatda iştiraka özünü məcbur bilər və müsəlmanca bisavad olmayı da bu yolda ona mane olmaz. Intelligentlərimiz sair bəhanələri də heç tənqidə da layiq olmayıb, yəni milli "apatiya" və milli ruhsuzluq üzündən aməl qalmış haldır. "Həyat", "Irşad" və "Molla Nəsrəddin" kimi caridələrimizin əlimizdən getməyinin təqsiri hamidən artıq intelligentlərimizin boynundadır, bu halda isə əlimizdə olan qəzətələrin həli belədir ki, oxucularımız az olan kimi qə-zətədə işlayonlarımız daxi bir o qədər azdır. Bu qızığın zamanda meydana qoşuları o qədər böyük məsələlər çıxır ki, onun həlli ümummüsləman başbilənlərinin iştirakı ilə olması vacib gəlir. Halbuki bu cüra məsələlərin bir qəzətə mühərririnin (və hələ bəzi intelligentlərimizcə "avtoritetni" olmayan bir mühərririn) təkbaşına fikir və müləhizəsinin qəzətə sütununda həll edilməsi arzu edilməyen nöticələr vera bilər. Bir qəzətə, bir siyasi fırqənin və ya bir millətin naşri-əfsarı olmaq qaydası özgələrce müslüm olduğuna görə haman özgələr bizim qəzətələrə (bizdə siyasi fırqələr olmadığına görə) bir millat naşri-əfsarı dördünə baxıb qəzətəmət sütununda oxunur və milli və içtimai və ümumi məsələlərə aid olan sözləri, bir millətin ağızından çıxan söz bilirlər. Ona görə də hər bir məsələnin qəzətələrimiz sütununda pis və ya yaxşı həllini deyil, yalnız qəzətə mühərririnə, bəlkə ümummüsləman camaatının isnad verirlər. Bunu gözəlcəsinə bilmis olan ziyali və intelligentlərimiz yəni də əzələrini milli mətbuatdan kənar tutub bi yolda heç bir qayğı çıkmayırlar. Və bunuluna da öz mənəsbət olduqları millət barəsində heç bir fikir çıkmadıklarını aşkarə çıxardırlar...

Qəzətələrimiz başına yığılmış olan bir neçə nəşər yazuçularımız nə qədər "avtaritetni" olmasalar da, yəni də hərdən bir mühüm məsələlərdən səhbət salıb fikirlərini stölyuyub, haman mühüm məsələ haqqındaki fikirlərini cəmaat arasında müzakirə və mühabirəsinə

görmek, qəbul və yardımını bilmək istiyorlar. Halbuki, mühavirə - səhbat, müsahibə - mübadilə və ya müsadiməyi-əfkərə aşadı ehtiyacı olan böylə mühüm məsələlərə heç bir diqqət yetirən və məhəlqəzər olan olmuyor. Halbuki birisi qozətədə öz şəxsiyyətinə aid bir şey görmüş olsa, haman dəm cavab hazırlayıb qəzəto idarəsinə yürüür, bu iş əvvəlinci məqələmizdə dedigimiz kimi, hər kəsin öz şəxsi işlərindən başqa daha heç bir şey ilə "işi" olmadığını təkidd edən bir sübutdur.

Ziyalı və intelligentlərimizin milli mətbuataya meyl və həvəs etməyib də əlaqəsi olmadığı zəton Ümumrusiya müsəlmanları içinde müşahidə olunan isfənak bir hal iş də, bunun baxıusus Qafqaz müsəlmanları arasında dañda artıq gəzə çarpdığı aşkardır ...

Kecək milli cəmiyyətlərimizə, Qafqaz müsəlmanlarının Bakıda "Nəşri-maarif", "Nicat", "Səfa" adlı maarif və Bakıda, Tiflisdə və Gəncədə birər xeyriyyə cəmiyyətləri vardır. Ondan əlavə bu yaxınlarda bir də ənəs cəmiyyəti-xeyriyyəsi əmələ gəldi. Qars əslakəti xeyriyyə cəmiyyətlərimizi iş görməyə vadar etdi. Bakı "Cəmiyyəti-xeyriyyəsinin" 10 sənəlik davamı münasibətlə 10 illik fəaliyyəti xüsusunda bir şey yazmaq istəyən mühərrirrər çox gücləndilərsə də, bu halda "Cəmiyyəti -xeyriyyəmiz" in ciddi və geniş bir fəaliyyət göstərməsini təsdiq etməmək olmaz, həqqət Cəmiyyəti-xeyriyyə bu halda çox iş görür və müsəlman millatına kömək yetirir. Əhlimiz dəxi cəmiyyətin böylə iş gören olduğunu hiss edib cəmiyyətin kassasını biləram iana pulları ilə doldurmaqla əldən gələn qədər cəmiyyəte iş görməkdə köməklərini heç də müzayiqə etməyirlər. Odur ki, bu cəmiyyət bu halda sayılır. Öz aramızda da, qonşularımız yanında da və hökumət nəzərində da sayılıb fəaliyyəti də təqdir olunur. İsfənd - burda üzərlük. Maarif cəmiyyətlərimizə gəlinca, bu halda maarif yolunda doğrudan-dogruya işleyən "Nəşri-maarif" cəmiyyətidir ki, bəzi yerdərə məktəbləri olub davam etməkdə və əhalimizi maarifləndirməkdədir. Saïr cəmiyyətlərimizin işi is gərmərlərindən artıq yalnız bir adlarını çox eşidirik. Zəton "qızışmış" zamanımızda cəmiyyətlərimizin hamısı ciddiyyətlə işə girişib əhalimizini maarifi yolunda sırin - sırin islamlaşdırma idilər. Hətta "Nicat" maarif cəmiyyətinin yoxsus və manzılsız məktəb şagirdləri üçün bir pansionu və bir qiraətxanasi dəxi var idi. Lakin sonralar "süstlük" və qeydsizlik dövrü həlül edib cəmiyyətlərimizin «Naşri-

maarif»də içində olmaq üzrə fəaliyyəti suzaldı və getdiçə dar bir dairəyə girdi. Yəni yenə hər kəs artıq öz şəxsi işlərlə məşğul olub cəmaat işlərinin bargırınan üstlərindən atmaga başladılar, dağıldılar. Yerda beş-əç nəşr kəməksiz adamlar qaldı, pansion, qiraətxana tərk edilib, başlanmış işlər dayandırıldı, başlanması lazımlı görürlən işlər də heç başlanmadı. Hal-hazırda "Nicat" və "Səfa" cəmiyyətləri hər bir seydən çox teatrolar qoymaqla maşğuldurlar. Lakin bu teatrolardan məqsəd cəmiyyətə pul qazanıb da o pul ilə maarif işlərinə mübahisir olmaqdır, yaxud məhz teatro tamasha ilə cəmaati maarifləndirməkdirmi? Həl dürüst məlyəyən deyildir. Hər halda bu cəmiyyətlərin ciddi işlər görməkdə "köməksiz" olduları və bu köməyin da yəna ziyalı və intelligentlərimizdən gözönəlməsi son doraca hiss edilməkdədir. Cəmiyyətlərimizin on illik fəaliyyətinin nəticəsi bir neçə dənə məktəbdən ibarət olması olbat, çox da sevinçək bir hal degildir. Halbuki cəmiyyətlərimiz təraqqı və təlimiz yolunda itəşa idilər, çox-çox işlər görə bilərdilər... Açılmışına ixtiyar verilmiş olan milli məktəblərimiz dəxi milli cəmiyyətlərimiz kimi avval gurultu patılı ilə dəmdətgah və cah-cələl ilə açılıb da sonradan yavaş -yavaş kılıçılı axırdı yox olmağa üz qoyduqlarını kəmali-yas və kədərlə müşahidə etməkdəyik. Böyük milli məktəblərimizdən "Saadət" məktəbinin əvvəlki hali ilə indiki halını tutusduranlar, "Nur" məktəbinin vücdudunda dañda bir əsər qalmadığını yada salanlar sözümüzün şahidiidirlər. Bu böyük milli məktəbləri qayda ilə aparıb da başa çıxarda bilmədik. Məktəbi idarə edənlər, milli məktəb açıb da axıra qədər saxlamaga qadir olmadıqlarını aşkara çıxartıdlar. Ziyalı və intelligentlərimizdən da milli məktəb illərinə əhəmiyyət verənlər, "Saadət" kimi böyük bir məktəbi əvvəlki böyük halında daimi surətdə saxlamaga çək etmək avəzində, nədənsə, bu məktəbə qarşı açılanan bəri xilafşiranə bir surətdə hərəkət başlayıb indiya qədər do hərəkətlərə davam etməkdədirler.

İçəri Rusiya müsəlmanları içində "Hüseyniya", "Aliyo", "Zəncirli" və sair böyük milli məktəblər olduğunu eşidib də xoşal olduğumuz halda, Qafqazda Bakı kimi böyük müsəlman şəhərində bir böyük milli məktəb açımağa ixtiyarımız ola-ola məktəbi açıb da saxlamaga qüdrət və qabiliyyətimiz olmadığını görüb mayus olmaya bilməyirik...

♦♦♦

Bir dövlətin daxili işləri pərişan bir halda olduğu surətdə xarici olaq və münasibəti daxi o daxili pərişanlıqla yaraşır bir halda olub şan və heysiyyatı qonşular tərəfindən çox da nəzərə alınmaz. Bir millətin daxi içərisi xarab olursa, həmvətən olduğu qonşu və vətəndaşları içinde yaziq bir hala düşüb sayılmaz və nəzəri -etibardan kənar tutular. Bu ayyamda "bir adam öz qədrini bilməzsa, əzgələr də onun qədrini bilməz" sözü doğrudur. Bu sözün mənasını bir millətə daxi tətbiq etmək olar. Adam özünün insanlıq qədrini bilməli olduğu kimi, bir millət də özünün miliyyət qədrini bilməlidir.

Sair millətlər ümumvəton və dövlət işlərində ciddi bir surətdə iştirak etdiyi halda biz bu cərə işlərə heç də əhəmiyyət vermədiyimizi və haqq-nahaq iş gördükümüzü səslük və qeydsizlik ilə icra edilən seçkilərimiz ilə bildiririk. Saïr millətlər millatın bəqə və davamı şəraitini təşkil edən milli mətbuat, milli məktəb və milli cəmiyyətlərinin get-gedə tərəqqiyə mindirməyə çalışdıqları halda, biz buna da bir o qədər əhəmiyyət verməyib heç də möhəl qoymayıraq. Bunlar keçidkən əlavə əzgə millətlərin xalqın rifahi-halla dolanmasına və həm də mədəni olmasına kömək yetirən cürbəcür iqtisadi, elmi və fənni mədəssisə və idarələri (xırda istiqraz şirkətləri, kooperativləri, ticarət və sənət komitələri, cürbəcür soyuzları, müxtəlif elm və fənnlərə dair cəmiyyətləri) olduğu halda, bu kimi şeylərin bizim içimizdə nam və nişanəsi də yoxdur - deməyə hər kəs haqlıdır.

Miliyyət qədərini bilməzləkdan irəli gələn bu daxili pərişanlıq biz milləti əzgələr yanında başı aşağı edir, adımızi «qeyri-mədəni bir cəmaət» qoyub da kiminin biza yazılıగılır, kiminin bizdən zəhləsi gedir, bir parası da bizim bu halımızdan özləri üçün mənşət qazanır. Bizim qeyri -qabili -islah və tərəqqi bir millət olduğumuzu da iddia edənlər vardır. Dəlil və sübutları da içimizdə mövcud olan pərişanlıq, səslük, qeydsizlik və "apatiya" üzündən irəli gələn pəsəndə hal və mövqeyimizdir.

Siyasi fırqələr cərgəsində tutmuş olduğumuz məqam daxi sair vətəndaşlarımızın və özümləün də anlayacağı dərəcədə aşkar və müəyyən deyildir. Məbusumuz Məhəmməd Yusif Cəfərovun bu keçən günlərdə çap etdiyimiz məktubları bunu isbat etdi ki,

Dövlət Dumasının böyük siyasi fırqələr vəkilləri də bizim surət və simayı-siyasimizi tanımiyorlar. Dumada kadet, oktyabrist və nəsyonalistlərin böyük bir blok qurub da, müsəlmanlardan başqa hər bir millət vəkilləri nümayəndələrini oraya daxil etmələri, Duma əksəriyyətinin 30 milyonluq müsəlmanlara qarşı münasibəti təyin və aşkar edir. Lakin bu münasibət bizi heç də sad edacəcək münasibatlardan deyildir. Programı "millətlər hürriyyətini" müdafiə edən kadet fırqəsi vəkilləri müsəlman milləti üstündə olan bəzi qanuni məhdudatın götürülməsi tələbnaməsinə qol qoymaq da istəməyibdirlər. Məhəmməd Yusif Cəfərov cənabları kadetlərin bu hərəkatını «opportunistlik deyə bayan edir. Opportunist öz məqsədini əla gañirmək üçün hər bir fırıldadın istifadə edənlərdir: yəni kadetlər blok qurmaq fikrini əmələ gañirmək üçün Duma əksəriyyətini təşkil edən oktyabrist və nəsyonalistlər fırqəsini haman blokda iştiraka cəlb üçün, ifrat sol və ifrat sağlar ilə bərabər müsəlmanları da bu işdən kənar etdiyər ki, oktyabristlər və nəsyonalistlər bloka girməyə razı olsunlar. Lakin Cəfərov cənablarının sonrakı şikayətdən anlaşılır ki, Duma əzələri müsəlman fraksiyasının hansı bir siyasi fırqəyə bənzədiyini və ya xüsusi sıfırt-siyasını hələ müsəyyən edə bilməyibdirlər. Kadetlərin deyil, bədörəncə Dumada bəlkə birinci, ikinci və üçüncüdə da müsəlman fraksiyasına qarşı göstərməkdə olduqları etinasızlığının başqa bir sababı də var ki, o da yənə bizim öz süslüyümüz və qeydsizliyimiz nəticəsi olaraq əmələ galmış bir keyfiyyətdir. Belə ki, erməni - müsəlman qırğınlığından bəridir ki, rus millətinin kadet fırqəsi də içində olmaq üzrə əmək tərəqqipərvər hissəsi biza başqa bir nəzərdə baxmağa başladılar. Bütün onların gözündən düşdük. Bir dərəcəyə qədər bədnam olmağa layiq gərəndək. Həqiqət halda tərəqqixahların nəzərindən düşməyə və bədnamlılığı şayastə olmadığımız bir surətdə bu ləkə əstümzdə bağı qaldı. Deməli, günahkar olmadığımız halda günahkar gərəndək. Nədən? Çünkü gü-nahkar olmadığımızı isbatı çalışmadiq, Rusyanın bütün tərəqqipərvər qəzetləri bizi bu murdar işdə təqsirləndirirkən, biz təqsirkar olmadığımızı bayan etmək də istəmədiq. Doğrudur, rus tərəqqipərvər cəmaəti nəzərində bərəət qazanmaq üçün Moskva və Petroqrada bir

deputatsiya göndərdik. Amma deputatsiyani göndərib də bu yolda geniş bir surətdə iş görməyə imkan vermedi. Deputatsiya getməsinin nəticəsi olaraq, bəzi sağ tərəf qəzətlərində bizim leyhimiz məqalələr yazıldı. Bu issa bizi tərəqqipərvər rus cəmaati nəzərində daha da bədnam etdi. İndi o zamandan bərədir ki, rus tərəqqipərvər cəmaati biza etibar və etimadsızlıq ilə baxmağında davam eliyor. Doğrudur, rus tərəqqipərvərləri içində bizim həqiqət halimizi nəzərə alanlar və müsəlman millətinin ifşanək halının səbəbini başqa yerdən görənlər də yox deyildir. Hətta "Russkiye vedomosti" kimi ən ciddi və ən tərəqqipərvər bir qəzətə "Russkoye slovo"lara, flanlara rəqmən müsəlman millətinə qarşı əvvəlki nəzərini dayışmış kimi görünür. Lakin yənə də rus tərəqqipərvərlər əksəriyyəti əvvəlki etimadsızlığında bağıdır. Bizdə də o şür yoxdur ki, rus cəmaatini həqiqət halımız ilə tanış etməyə çalışaq, ermənilərin, yəhudilərin və Rusiyada olan sair millətlərin hal və ovzalarını bayan və aşkar etmək və xalqı həmən millətlər leyhinə döndərmək əçün deyil, bir Rusiyada, bəlkə əcnəbi məmələkətlərdə də orqanizasiyaları var ki, bu yolda şifahən və təhrirən söz yeridib hər dəm çığırıb-bağırmaqdadırlar. Amma biz öz vətəndaşlarımızın olan rusları da şhvalımızdan xəbərdar etməyə çalışımiyorum.

Erməni - müsəlman qırğını rus cəmaati nəzərində bizi ləkədar edən kimi keçən ilki acar vəqəesi dəxi Əmumrus cəmaati nəzərində bizi təzəzən bir də ləkələndirdi. Ədalətli rus sudu bu işi təhqiq edib də müsəlmanları tərəfindən heç bir xəyanət olmadığını elan etdi. (Böyük bir hissə mətdən çıxarılıb yeri ağ buraxılmışdır - Ş.H.)

Qəribə burasıdır ki, 30 milyonluq müsəlman millətinin hal və ovzai ilə rus cəmaatini aşına etmək əçün dövlətin paytaxtı olan Petroqradda rus dilində bir qəzetəmizin nə qədər lazımlı və vacib olmasına indiyə kimi və indi də nəzəri-etibarla almayıraq. Halbuki əvvəldən Petroqradda böylə bir böyük və ciddi qəzetəmiz olsayıdı, rus cəmaati bizim hal və övzamızdan bu sayaya bixəber olmazdı. Və o halda bizim də ehtiyacımız nəzərə alınardı.

Hal-hazırda Qafqazda gürcüler və ermənilər arasında mübahisələr cərəyan etməkdədir. Bu mübahisə Qafqazda olan erməni - müsəlman və gürcü münasibət və əlaqələrinin qayda və nizama salınması xüsusundadır. Yəni belə qayda və nizam ki, bir millət digər bir millətin interesinə və mənəsəyinə toxunmasın, hüququnu qəsb etməsin. Gürcü cəmaatinin bir hissəsi bu fikirdər ki, gürcülər ilə müsəlmanlar yaxınlaşınlar və əlbir olsunlar. Çünki o surətdə bu əhval ermənilərə təsir edib müsəlman və gürcülərə qarşı ehtiram ilə dolanırlar. Gürcülərin bir qismi də müsəlmanları xeyirxah olmaqla bərabər, əvvəlcə ermənilərin əzələri ilə sülh və saziş girişməyi səlah bilsirlər. Sübhəsizdir ki, məsələ ən mühüm ədd olunacaq bir məsələdir. Qafqaz müsəlmanları dəxi bu baradə öz fikirlərini, öz rəylərini bildirməlidirlər ki, Qafqazda olan bu əç millət arasında daimi bir sülh və saziş işi tez əmələ gəlsin. Onun əçün də bir millətin sair millət mənəsəyi və hüququna toxunmaq politikası aradan götürülməklə əlaqə və münasibatımız müəyyən bir qaydaya girsin, tərəqqi və nəşv-nöma yolunda bir millətin o biri millətə xələli olmasına. Bu cürə mühüm məsələlərin müsəlman qəzətləri tərəfindən əzəbsinə həll edilməsi bizcə münasib deyildir. Burada Əmummüsliman başbilənlərinin fikri lazımdır ki, qəzətlər dəxi o fikri izah və bəyan edib gürcü və erməni millətlərinə bildirsin. Halbuki, bundan da stütlük və qeydsizliyimiz müşahidə olunub əç millətə aid olan bu məsələnin ancaq iki millət arasında müzakirə edilməsilə məsələnin tez zamanda həll edilməyəcəyi və ya edilsə də, arzu olunan nəticələri verməyəcəyinə səbəb biz olacaq. Hələ bu günlərdə Qafqaz qəzətlərinin birində: Qafqaz müsəlmanlarından da saldat aparmaq lüzumu haqqında bir şey göründü. Bu da ən mühüm məsələlərdən birisidir ki, onun həlliində yənə Əmummüsliman başbilənlərinin iştirakı və müəyyən fikri lazımdır...

Qərəz, bir bu qədər danışığımız onun əstündədir ki, biz gərək əvvəlcə əzüməz-əzüməzə bir nəzər yetirik, əz içimizi və əz çölümüzü düzəldik və bir hala salaq ki, sonra əzgələr də biza nəzər yetirməyə və ehtiyacımızı nəzəri-etibarla alımaq rəğbat göstərsinlər. Hal-hazırda əsl bunun vaxtıdır ki, biz əvvəlcə əz-əzüməzə məhəl qoyaq, millətimizin qədrini bilək, müsəlman

millətinin içini və çölünü o cüra düzəldək ki, biz də bir millət olub millətlər arasına girməyə layiq olaq. Ehtiyacımızın deyil tək-tük ağzılardan bəlkə ümummillət ağzından çıxan bir səs olduğuna və bu səs də rus camaati, rus mətbuatı və Dövlət Dumasının tərəqqipərvər vəkilləri ağzından da səs verilib kömək edilməsinə və qonşu millətlər tərəfindən də haqlı görülməsinə yol göstərən şərait ilə dolanmaq xüsusunda danışmağımızın və çalışmağımızın vaxtidır, zənn və etiqadla sözümüz tamam edib qurtarıram.\*

Üzeyir  
«Yeni İqbal», 17, 18, 20 dekabr 1915,  
№ 185, 186, 187

slyahı -yazı  
şügű -maşgulliyət  
məsallimiz - məsalələrimiz  
qövlün -fela -sözün işə  
xass -imtiyaz  
safı -təmiz  
isfənak - acınacaqlı  
övzamlız - vəziyyətimiz  
nəşvü -nüma -inqişaf  
isfənd - üzərlük  
bərgiran - ağır yük

\* Ü.Hacıbəylinin bu məqaləsi nəşrlərə daxil edilmişdir. Yalnız 2002-ci ildə sözlərdən məqalə «Günay» qəzetinin noyabr saylarında Ş.Hüseynovun təqdimatında dərc olunmuşdur. Sonra həmin publisistik asır Ş.Hüseynovun 2004-cü ildə nəşr olunmuş «Mənəvi ırsımlı və gerçiklik» kitabına daxil edilmişdir (Bax. səh. 254-266 -red.).

## ORDAN -BURDAN

A h! Martinov ki getdi -heç nə! Genə olacaq «köhnə hamam, köhnə tas».

-Yəni necə?

-Yəni yənə ki, gənə qoçuluq, adam öldürmək, soyğunuluq - hamısı təzədən başlanıb məişətimizi koruyacaqdır!

Bu gün camaat əfradi ağzından belə -belə sözlər eşidilməkdədir.

Bu sözləri ağzılara alıb deyənlər axırdı özlərinə təselli verib bunu da olava elayirlar:

-Görək, bəlkə təzə qorodonaçalnik bu barədə Martinovdan şiddətli və ondan da zirək olacaqdır!

Sonra da:

-Allah elösin, elə olsun! -deyib işlərinə məşğul olurlar...

♦ ♦ ♦

Ruslar diyorlar ki: Asiya adamlarını «ögərtmək» üçün zor və gücləzindir! Zor və gücdür ki, Asiya adamları onun qabağında əl bağlayıb, boyun bururlar və qurdılgan çıxıb quzuya döñürler.

Keçən gün «R.S.» («Russkoye slovo» -Ş.H.) qəzetisinin müxbiri İranın təzə vəzirləri olan Fərmanfərmani, Sibəhdarı -filani tərifləyib, yaxşı piliyb qurtaranan sonra, axırdı diyor ki: Amma hamisindən yaxşı rus qosununun gücü və zordur. Çünkü Asiya adamlarının yaxşılığı və yamanlığı güc və zordan asıdır!

İndi Fərmanfarma və Sipahdarlar ilə işim yoxdur: onlar özləri bilarlar. Mən qatışmayaçım!

Biza qalsa, -axı biz də Asiya adamlarındanıq. Biz gərk bu cüra sözlərdən inciyək: cünti insanı «ögərtmək» üçün Allahtaala ağız, dil, söz yaradıbdir. Zor və güc isə heyvanı öğərtmək üçün yaranmışdır. Çünkü heyvan dil bilməyir, söz qanımıyır, başa düşməyir.

Ancaq incimək iki cürədir, bir var ki, inciyib -inciməkligində qalasan, bir də var ki, inciyib, incidilməgə layiq olmadığını bildirəsən.

Heyfər olsun ki, bizancaq inciyib və inciməkligimizdə qalanlardanıq!

♦ ♦ ♦

«Asiya adamlarını öğərtmək üçün zor və gücləzindir».

«Öğərtmək» iki şeyə olar:

Yaxşı işə öğrətmək, bir də pis işə öğrətmək.

Bu saat biz yaxşı işə öğrətmək xüsusunda danışırıq: bu iş: adam kimi dolanıb qoçubazlıq, adam öldürməgi, soyğunçuluğu aramızdan götürüb bilmərək tərk eləməkdir.

Martinovdan qabaq bu pis hərəkətlər müsəlmanlar içində kamalı -tərəqqidə idi. Martinov golib güc və zor göstərdi: qoçubazlıq bir dərəcəyə qədər yatdı, tək -tük oldu.

Deməli, bu cüra pis -pis hərəkətləri aramızdan götürmək üçün biz müsəlman cəmaatində qüdrət yox idi. Bu pisligin əlində aciz və naçiz qalıb, ax -vay eləməkdən başqa olımızdan heç zad gəlmiyordu. Sonra hökumət adamının güc və zoru ilə işə əncam tapılmaga başladı.

Pis -pis işləri aradan götürmək üçün bir hökumət mübarizəsi var, bir də cəmaat mübarizəsi. Bizim cəmaatimiz də heç bir orqanizatsiya olmadığını görə, pis -pis işlər ilə mübariza eləmək orqanizatsiyamız da yoxdur. Odur ki, bu cüra pis işləri aramızdan götürmək üçün bütün ümidiimizi ancaq martinovlara, yəni hökumət mübarizəsinə bağlaşmışıq...

Özümüzə qüdrət yoxdur: bacarıqsızıq, acizik, bişüruq. Odur ki, Martinov gedib -deyə təşvişə düşürük ki, genə qoçubazlıq, adam öldürmək və soyğunçuluq başlanacaqdır. Və təsəllimiz də budur ki, bəlkə təza qorodonaçalnik dəxi bu barədə Martinov kimi zirə olacaqdır!...

Bu cüra təşvişə düşənlər, rusların «Asiya xəlqini zor və güc ilə öğrətmək olar» etiqadına qol qoyan kimi, müsəlman cəmaatinin də bu işdə bişür, bivec, qüdrətsiz və bacarıqsız olduqlarına da qol qoyurlar.

Yaxşı da eliyorlar, həqləri vardır!

Cüntki:

-Həqiqət meydandadır!

Filankəs  
«Yeni İqbal», 27 dekabr 1915, № 192

fərمانfarma – buyuran, əmr edən  
səbəhdar – qoşun böyüyü

## ORDAN –BURDAN

Birdən görürsən ki, su çəkdiyin yerdə «ip» qırılıb «edul» düşdü quyunun dibinə. Gedib «çəngəl» götürürsən, quyuya salıb buluyursan, buluyursan, axtarsın, axtarsın. Hərgah dul çəngəl ilisib çıxı - qubbə almoram! Yox çıxmadi - gərək xərc qoyub «kənkan» götirosən! Qarəz çətin iş!

Odur ki, bu avhalat zərbüləmis olub diyorlar ki:

-Filan iş elə bil ki, quyunun dibindən çıxır!

♦ ♦ ♦

İndi mən də diyyorum ki:

-Müsəlmanın işi elə bil ki, quyunun dibindən çıxır! Yəni o qədər çətinlik ilə əmələ gəlir ki, axırdı adam lap havəsden düşüb az qalır ki, çəngəli də buraxın quyunun dibinə!

Bir görün ha türk dili dərsi vera bilən müəllim nadir ki, -o da lazım olanda tapılmıyor! Bakı direksiyasının Bakıdakı ikiillik müəllimlər kursuna bir nəfər türk dili dərsi vera bilən müəllim lazımdır:

-Müəllim tapılmıyor!

Erməni dili dərsi verən müəllim əvvəl gündəncə tapıldı! Ermənilərə nə var: onlar həmişə hazırlırlar. Müəllim lazımdır -əlini at sağa müəllim çıxısin, incinar lazımdır -əlini at sola -incinar çıxısin! Amma iki -üç aydır ki, direksiya axtarmamış yer qomyubudur. Soruşmamış adam qalmayıbdır. Elan verməmiş qəzet buraxmayıbdır -türk dili müəllimin tapılmışdır ki, tapılmır!

Oldür -tapılmıyor!

Bəzələn surətdə, albəttə, ya gərək «çəngəli» əlindən buraxıb birkərəlik qatı -əmid olasın, yada ki, «kənkan» çağırısan ki, golib «quyuñun» dibini axtarsın ki, bəlkə bir nəfər türk dili bilən müəllimin qulagi onun əlinə keçə ki, çəkib bayır çıxarda.

Hər işin bir «orası» və bir də «burası» var.

Bu işin «orası» budur:

Hərgah bu kursda oxuyan müsəlmanlar türkə savadlıdırular, o halda daha onlara müəllim nəyə lazım?

Hərgah savadlı degildilərə, onda da müəllim lazım degildir. Cüntki kurs ikiillikdir: və iki il ərzində türkə nə oxumaq olar ki, hələ oxuduqdan sonra şagirdlərə dərs vermelisin!

İndi gələk «burasına»:

Kursda beş nəfər erməni və on iki nəfər müsəlman olub, ermənilərin erməni dili müəllimi var. Amma müsəlmanların yoxdur. Bunun adına rusca «nenormaniye yavleniyə» diyərlər ki, tərcüməsi müsəlmanca budur:

-Məzəli iş!

Hər halda bu «məzəli işin» səbəbinin səbəbi başqa bir şey olmuyub, mənə odur ki, müsəlmanın hər işi quyunun dibindən çıxır! Yəni necə ki, bizi mətəbar mənbədən xəbər veribdirlər, dərs verən tapılmayırmış!

Filakəs

«Yeni İqbab», 30 dekabr 1915, № 195

dul – dolça, vedra

qübbə – yarımdairə şəklində çatılmış taz

əlmorad – qısqasını desək

## NƏTİCƏ

Deputat Məhəmməd Yusif Cəfərovun şikayətnamə denilə bilən məqaləsi Ümumrusiya müsəlman qəzetlərində bir oks –sədə tərəfdil Cəfərovun məqaləsi münasibatla o məqaləyə doğrudan – doğruya münasibatlı olan və o məqalədən dolayı fikirə gələn yazıçılar çıxıb demək olur ki, illə dəfə olaraq ümummüsəlman qəzetləri böyük bir məsələni hamılıqla müzakirəyə qoydular.

Cəfərov, Məqsudov əfəndinin: na üçün müsəlman fraksiyası tarəqqipərvərələr blokuna girmədi –deyə sualına cavab olaraq dedi ki, blok quranları müsəlmanları qəbul etmədir. Bunu bəyan ilə Dumanın kadet fırqəsindən şikayət etdi ki, Rusiyada olan hər bir millətin sərbəst və azad yaşaması maddəsi bu böyük fırqənin məslək və programında ola –ola, fırqə başçılığı müsəlman deputatlarını çağırırmayı müsəlman millətinin siyasi təhdidatı götürə bilməsi tələbina də qol qoymadılar.

Müsəlman qəzetləri, daha doğrusu müsəlman yazıçıları bu məsələdə ikiyə bölündüb, bəziləri Məhəmməd Cəfərov əfəndi ilə Ümummüsəlman fraksiyasını məzəmmət, bəziləri də Ümumrusiya müsəlmanlarının milli ictimai və siyasi organizatsiyaları olmamaqla da xilafı – pərişan bir hal keçirmələrini isbata başlıyib, hər halda öz – özümüzü günahkar bildik. Kadetlərin və blok quranları müsəlmanları haqqındaki müamilə və münasibatını müsəlman mətbuatı müzakirəyə qoymadı. Çünki, dürüst fikir etdikdə həqiqətdə də məhz özümüzün və baxıusus öz baş bilənlərimizin günahkar olduğu meydana çıxdı.

Bu günah nədən ibarətdir?

Bu günah ondan ibarətdir ki, otuz milyonlu Rusiya müsəlmanlarının hal-hazırda kifayət dərəcədə başbilənləri, yəni em oxuyub, ali kurs qurtarib hər ictimai və siyasi məsələlərə kamal ilə vəqif olan adamları müsəlmanların ictimai və siyasi tərtib və təribiyəsi haqqında çalışımyıb, qeydsizlik göstərirər və ağızlara düşmüş töbir ilə «millət işinə qarışmırlar».

Xabi – qəflətdən ayılmış olan müsəlman cəməti bu gün elmin, fənnin lüzumunu anlamamaq dərəcəsinə yetib də degil öz balalarını, hətta, qız balalarını da məktəblərdə oxutmağa meyl və həvəs göstərmək dövrünə çatıbdır. Bu yoldakı tərəqqimizi danmaq olmaz.

Bu günden belə bizim cəməatimizin vəqtidir ki, içtimai və siyasi «məktəblər» daxil edilib bu yolda da tərəqqiyə başlasınlar. Bu yolda isə müəllim və rəhbər olmaq -haman başbilənlərimiz böycürdür ki, ittifaq edib bu xüsusda cürcəcür elm və əmələr vasitəsilə bu otuz milyonluq milləti hazırlasınlar və gözə görünə, nəzərə alına bilən bir «vahid siyasi» şəklində salsınlar ki, dövlətin mühüm işlərində bu müsəlman milləti də həmişə nəzəri -etibarda tutulsun.

Cəfərov məqaləsi danışığının nəticəsi zənnimizcə bu olmalıdır.

Ü.  
«Yeni İqbab», 30 dekabr 1915, № 195

#### müamili -rəftar, hərəkat

**B**ütün rus və Rusiyada yaşayan sair xristiyən vətəndaşlarının təzə ilidir. Müsəlman alməmində təzə il bayramı, yəni təzə il bayram etmək qaidəsi bu qədər, demək olar; bu məsələ xüsusunda danışmağı öz vəqtinə buraxıb da xristiyan alməmində təzə ilin hülulunu bayram etmək rəsmi olduğunu yada salırıq.

Lakin bu qanlı günlərdə nə bayram! 1916-cı il də, keçən 1915-ci il kibi qanlı vuruşmalar içinde keçəcəyi görünməkdədir. Qaranlıq içinde hərdən bir gürünən və gününən də tez batan işıqlar bənzəyən sülh şayisəri 1916-cı ildə mührəbi qurtarıb sülh və saziş əmələ gələcəkdir -deyə hökm etməgə osas vermiyor. Fənə bu sülh xəbərləri də düşmənlər tərəfindən öz qoşunlarına və əhaliyə təsdiq olmaq üzrə buraxılib da, nə Rusiyada, nə də sair müttəfiqlər tərəfindən sülhə girmək hərəkəti görülmüşdür. Biləks tam bir müzəffəriyyət hasil olunucaya qədər mührəbinin davam edəcəgi Rusiya və müttəfiqlər tərəfindən qorara alınmışdır.

1915-ci ilin mührəbi gedinenə gəlince, 1914-cü ilin axır aylarında başlanmış olan bu böyük mührəbi 1915-ci ildə nə sayaq keçdi və 1916-cı ilə nə şəklinde girir xüsusunda müffəssəl malumat verəcək dərəcədə hərbşinas olmadığımız üçün bu mührəbi cəsyanında vəqə olan nə böyük hadisələri müxtəsər də olsa, xatirə gətirəlim.

Avstriya «Serbiya hərəkəti» -mührəbəcuya-sından başlamış olan bu qanlı dava dövüli -müzəffəmlərə təhdid olunan Almaniyanı, vətənimiz olan böyük Rusiyani, bədə müttəfiqlərimizden Fırengistən, İngiltərə və Yaponiyanı mührəbəyə sövq etdi. Zələm və məzəlimalı dərəcədə qanlı bir mührəbi başlandı ki, dünya durdurğundan bəri yer üzündə vəqə olan mührəbinin hamisini hər bir barədə ölüb keçdi. Mührəbi meydani getdiyə genəlməgə başlayan kibi mührəbədə iştirak edən dövlətlərin əddi getdiyə artı.

Qaradag, Belçika, Türkiyə, İtaliya, Bolqariya dövlətləri daxi bu mührəbəyə qarşıb axırdı Yunan ilə İran dəxi rosmən girmədilərə də, yəni topraqları bu mührəbi üçün meydan döyüldü.

Mührəbi dövlətlərindən hər birinin 1915-ci ildə nə hallar keçirdiklərini və 1916-cı ilə nə əvvəl ilə girdiklərini fikrə gətirdikdən əvvəl vətənimiz olan Rusyanın əhval və əvvəl xatirə düşür. Bu

müharibədə düşmənlərdən ən güclüleri olan Almaniya və Avstriya ilə tək olaraq müharibə etmək ağırlığını üzərində çəkən dövlət də vətənimiz Rusiya oldu.

Hüyləgər və qanlı düşmən Qaliçə və Polşaya hücumlarına hazırlanarkən müttəfiqlərimiz olan dövlətlərin başı qarışq bir zamanı seçib bütün zor - gücünü Rusiyaya qarşı çəndərmək fürsatından istifadə ilə Qaliçədən keçib də Polşaya və Qurlandiyyaya soxulmağa nail olmuşdu da, yaraq və silah yoxluğundan korluq çəkən rus qoşunu, rus cəmətinin sərih və ciddi faaliyyəti sayasında bol - bol silah və sair dava lavazimatı alıb da irəliləməkdə olan düşmənin qabığını kəsib hərəkətini dayandırıb və axırda uzun bir müddətdən başlayıb ta indiyə qədər düşməni qatıl və batıl qoydu. Qaliçə, Polşa və Qurlandiya müharibələrinən sonra ruslar ayrı olaraq sülhə məcbur olacaqlarına ümid edən alman əhalisi, rus qoşununun bu böyük müharibədə şəhərlərini və yerlərini qurban edib da əzələrini düşmənin əsil məqsədi olan fəlakətdən qurtarmağını görüb da möyus oldular və görünür ki, Varşava alındıqdan sonra hələ bir Rıqa almaq kimi böyük bir məsələ dəxi vardır və bir də sühl barəsində danışın dəxi vardırsa da, hələ haldə ruslar olmuyub, bəlkə almanın özləri və öz tərəflərdərindər ...

Müttəfiqlərimizə gəlinçə, Yaponiya ilk dəfələrdə almanları Çindəki müharibəsində basıb, indi də öz müttəfiqləri ilə müsavi köməkdən geri durmıyor və vətənimiz olan Rusiya ilə də sixi: bir ittifaq və yaxınlığa girmək tədarikatindədir.

Alman həqiqənlığının qurbanı olan kiçik, lakin mərdənən olan Fiçikaduların qoşunları vətən qisasını almaq və müttəfiqlərə kömək etmək yolunda mərd - mərdənən çalışmaqdə və vuruşmaqdə davam edib hərdən bir müvəffəqiyyətlər də qazanmaqdadır.

Böyük Firəngistan öz paytaxtı olan Parisə qədər soxulmuş olan düşməni müddəbir baş komandanı general Jofrenin hünar və tədbiri sayasında geri çıxardıb xətti - hərbə o qədər bərkidibdir ki, almanlar indiya qədər bir addım da iləri gedə bilmirlər. Firəng donanmasının Dardanel müharibəsində ittişirki dəxi ingilislər bir o qədər kömək verməklə borabər, türklər də bir çox ziyanlar yetirdi. Hal - hərbiye firənglərin ingilisler ilə borabər Salaniki möhkəmləndirib, dəşmənlərə qarşı durması müttəfiqlər üçün çox böyük köməkdir.

Rəsmən qoşunu olmuyub da müstəmləkət və könüllü qoşunu ilə bu böyük müharibədə ciddi bir surətdə iştirak edən İngiltərə dövləti ən güclü olan donanması ilə düşmənlərə çox böyük zərbələr yetirdi. İngiltərə təşəbbüs ilə başlanan Dardanel müharibəsinin xain bolqarların düşmən tərəfinə keçməsinə qədər əhamiyəti böyük idisə də, bu halda haman əhamiyət azaldığına görə qoşunu orada saxlayıb sair mühüm yerlərə köçürmək lüzumuna görə Dardanel müharibəsi toqtanıb Koliyiv cəzirəsinə çıxarılmış olan ingilis və firəng qoşunu haman tələfat verməksizin böyük bir ustalıq ilə oradan çıxarılib başqa yerlərə həml və nəql edildi. Dardanel əməliyyatının böyük bir mənəsəti bir də bu oldu ki, Türkiyə qoşunu Dardaneli məhafizə və müdafiəyə məcbur olub ol - ayağı bağlı bir haldə qaldı. Ona görə də sair yerlərdə zərərlər yetirə biləndi.

İtalya dövləti avvalca Almaniya və Avstriya ilə ittifaqda idisə də, bəzi dövləti mülahizələr gücü ilə haman ittifaqı pozub müttəfiqlərə kömək durdu və Avstriya ilə Türkiyə elanı - hərb edib Avstriya qoşununun bir xeylisini kəmali - müvəffəqiyyətlə saxlamaqdadır.

Hal - hərbiye serblər və Salonikdə olan müttəfiqlərə kömək yetirmək üçün də İtalyada hazırlıqlar müşahidə olunmaqdadır.

Neçə kəro Avstriyanın qoşunlarını öz məmələkatindən çıxarmadıq məvəffəqiyyətlər qazanmış olan Serbiya dövləti alman, Avstriya, Bolqariya və Türkiyə qabığında təbiidir ki, mütəqavimətə qadir olmayıb vətən topragını düşmənə qurban etməgə və Albaniya tərəflərinə çəkiləməgə məcbur oldu.

Lakin nə Belçikanın dağlılığı, nə Polşanın istilası, nə Dardanel müharibəsinin ləğvi müharibənin şiddətini azaldıa bilməyib, biliş dava getdikcə qızışır. Rusiya və müttəfiqləri tərəfindən düşmənin zoru və iqtidarı xüsusunda yanlışlıqlar nəticəsi olan xətalardan da bu dövlətlər istifadə etməgə başlıyib özərini düzəldirlər və düşmən üzərində tam bir müzəffəriyyət qazanmaq üçün lazım olan təşəbbüsətə girişirlər.

1915-ci il ümumiyyətlə və zahirən düşmənlər üçün müsaid bir surətdə keçdiə də, 1916-ci ilin müttəfiqlər müzəffəriyyəti

ilə gəlib keçəcəgini bu dövlətlərin hər bir fərdi arzu və ümid etməkdədir.

Ü.  
«Yeni İqbat», 1 yanvar 1916, № 197

### düvəli -müzəzzəmə -böyük dövlətlər

təhdid - hədələmə

hüləl -girma, daxıl olma

sərəh -açıq -aşkar

haqqılık -haqqı qırın, sundırın

müdəbbir -tədbirli, uzaqqorən

### ORDAN -BURDAN

İndiyə qədər qaidə belə idi ki, bir vilayətin hakimini, yəni bir yerin İnaçalnikini, ya qubernatorunu haman yerdən çıxardıb, özgə yera göndərəndə cəməat asuda nəfəs alıb söyüñüşürdürlər və hakim çıxıb gedəndən sonra əl çəhib deyirdilər ki,

-Gec getdin!

Amma indi baxıb görürük ki, işlər özgə cüra olubdur. Əhali ilə hakim arası o qədər sazlaşdırıldı ki, cəməat hakimdən ayrıla bilməyir.

Özgə şəhərlərdən xəbərim yoxdur. Amma Bakı ilə Gəncə bu saat bu haldadır. Məsələn: Bakı qorodonaçalniki Martinov cənablarının Bakıdan getməsinə Bakı əhalisi və Gəncə qubernatoru Kovalyov cənablarının da Gəncədən getməgənə Gəncə əhalisi razi deyildirlər.

Bu nəyi bildirir?

N ... mahalında bir pristav var idi: çox zalm idı; qabağına çıxanı haqq -nahaq şapalaqlardı, ağsaqqal, qarasaqqlar, qırımızısaqqal qoca, cavan, kişi, arvad heç birini tanımazdı -hamisini doğdurur idi. Yaziq əhalı bu pristavin şapkasını gəndən gəren kimi -məktəb uşaqları küçədə müəllimə rast gələn sayaq -ya qaçıb gizləndirlər, ya da ki, haman dəm əl qatlıyib ikiqat olardılar.

Pristavin sözündən çıxməq olmazdı. Hər nə də desə idi, -o idi. Qatlıq ağdır -ağdır; qaradır -qaradır. Pristavin bir balaca işarəsi bas idi ki, nökəri basıb yiyoşı üstündə böğürtsünlər.

Bir gün oldu ki, pristavi çıxartıdlar. N ... mahalının cəməətini tanımaq olmadı: hər şey dəqişdi. Dünən pristavi görəndə ikiqat olanlar bu gün dərəcəni qeyirdilər, nökər -nayıb də yoldan çıxdı. Qulluqdan çıxmış pristavin amriño o qədər də qulaq asmirdilar, dün pristava atı nədir ki, canını da qurban etməgə hazır olan cəməat, bu gün pristav getmək üçün at istədikdə at kırəsindən səhbət salırdılar. Pristavin hər yanda «məxsus dostları» dəxi vardi ki, hər gün onun qulluğunda olub səhbət etməgi özləri üçün böyük bir fəxr bilirdilər: onlar da qaçırlar.

Yoldan keçirkən üstüne təkəlmüs itlərdən özü qorunmağa məcbur olan pristav dərəni -qəlbən bir ah çəkib diyoridi ki:

-Ey bivəfa dünya, gör nə halə düşümüşəm ki, itlər də mənə hürür.

Pəs bu onu bildirir ki, cəməat yaxşı hakim ilə pis hakimin qədrini bilir. Pis hakim çıxarılanda şad olur. Yaxşı hakim çıxarılanda məyus

olur. Odur ki, Martinovun Bakıdan getməsi üçün canişin hazırlarına təvaqqeyə getmək istəyən Baki cəmiati kimi, Gəncə cəmiati dəyiş nameştinikin yanına vəkil göndərib Kovalyovun Gəncədən çıxarılmamasını arzu edirlər.

Görük ayrıca ne şerecim eme gelecektir.

Filankas

MÖVLİDİ - NƏBİ BAYRAMI

Mövlidi -nəbi bayramı təzə -təzə dəbə düşən bayramdır. Qurban bayramı, orucluq bayramı, Novruz bayramı -bu bayramlar hər kəsə müyyəyən və aşkar bir suradə tanınan olmuş halda, mövlud bayramı hələ bir o qədər məşhur olmuyubdur. Zətan mövlidi -nəbi bayramının dəbə düşməsi aramızda qəzətərlə çıxan günlərdən biridir. Mürsəli -xuda olan zələlat qarənligini hidayət nuri ilə işıqlandırıran və bu gün «islam» adında üç yüz milyon noşar nüfuslu böyük bir əlam vücudunin səbəbi olan ziyan bir peyğəmbərin mövlidin günü na üçün eydi -azha, eydi -fətr və eydi -novruz kimi rəsmi bir surətdə bayram edilmişiyormuş, deyə sual olunduqda cavabı nə olursa -olsun heyvət və təcəccübə səbəb olacaqdır.

Uşaq, büyük, kişi, arvad, fəqir, dövlətli, cahil, alim – hər kəsən  
izzü ehtiramı fərəz bilinən və ismi həmişə solavat ilə yad olunan  
peyğəmbərimiz solavattullahın vücudi – pakına qarşı hörmət və  
ehtiramımızı inkar etmək olmaz. Peyğəmbərimiz həqqində  
qalibimizdə bəslidiğimiz böyük bir məhabəb, sair dində olanların  
qibətsini mövcüb olacaq dərəcədə səmimi və həqiqidir. Bu gün  
məlik mili ictimai və siyasi bir əqidəmiz yoxdur, da, dini  
əqidəmiz mətin və möhkəmdir.

Avropa elm və fənnlərinin aramızda intişarından dini etiqad süstlüğü əmələ gələr, deyə qorxan bəzi ruhani və müridişinin zənni əksi olaraq, təzə elm və fənnlər sayında dini etiqadımızı daha da bərkibiy dini –islamın bir həqq olduğunu daha aydın və müsbət bir sırtda ham başımızda və ham qəlbimizdə yer tutur. Və bu dini gətirmiş olan zatın əzəmət və cətirəmi daha layiqli bir suratda tutulmaq lüzumi meydana çıxır. Böylə olan halda biz öz peyğəmbərimizə olan hörmət, əzəmət və mahəbbəti qəlbimizdə saxlamaqla bərabər, bir də hamılıqla bərabərdə izhar və ibraz etməliyik. Bu nümayis isə günlərimizin ən əziz olan mövildə gündündə icra edilməlidir ki, o gün peyğəmbəri –zisənimiz anadan olubdur. Və bu gün bu yövmi-masudin günü olduğuna görə, ən böyük bir bayramımız münasibətlə oxucularımızı töbüş və töbrik ilə bu əziz gündə şad olmaqla bərabər məxsusi düzəlmis

məclislərdə öz ehsan və ianələri ilə fəqir -füqəraları da şad etmələrini ümidi və arzu edirik.

Üzeyir

«Yeni iqbab», 5 yanvar 1916, № 200

mürsəl - göndərilmiş, peyğəmbər  
zişan - möhtəşəm  
eydi - ażha - qurban bayramı  
eydi - fət'r - orucluq bayramı  
buyum - sahiblin  
təhsir - sad xəbər satışıma

## **ORDAN - BURDAN**

«Saleh» sözünün arəbcə bir ad olduğunu və bu addan rus  
sağında famili qayırdıqda «Salehov» olduğunu biliirdik.

Amma osetin olan «Saliq»ın arapça «Saleh» olduğunu bilmirdik.

Moskvada taza çıxmğa başlayan «Söz» rəsiqimizin naşırı Əhməd bəy Saliqov cənablarının famili Salehov yazılışını görüb də maraqlandıq. «Söz» rəsiqimizi təbrik edərək «Saliqov»un Salehov yazılışını da -degil tanqid yolu ilə -bəlkə məhz maraqlandığımız üçün qeyd və işarə etdik. Ümidişim də bu idi ki, Ayzəfəndi İshaqçı və Hidayət Seyidov kimi məşhur yazıçları olan «Söz» rəsiqimizi bizim bəy qeyd və işarəmizdi diqqət yetirə, osetsin «Saliqin» arəbcə «Saleh» olduğunu biza qandırıv və biz də təşəkkürlərə edərik.

Ömidimiz boşça çıxmadi:

«Söz» rəsiqimiz işarəmə diqqət yetiribdir, olduqca da böyük bir «diqqət»!!

Lakin «Saliqov»un ərəbcə «Saleh» olduğunu bizi qandırmaqdən əvvəl bizim idarəmizi və idarəmizdə olan yazıçılarımızı görmək və bir əhval bilmək istiyibdir. Və buna görə öz yazıçılarından yazı yazmaqdən başqa bir də aeroplannarda uçmaq qabiliyyəti olan «Qədirbay» əsərindin «Məmmədəxan Qazi» ixtira etdiyi aeroplana mədiribdir Bakı şəhərinə göndərilibdir.

Qədribay əfəndi «göz açıb yumunca» Bakıya varid olub «lqbab» idarəsinə tapibdir və görübdür ki, idarəmiz «əshabələrin birisinin hamamına oxsavan bir otaqdır».

Lakin Qodirbay əşəndini böyük bir heyrət və təcəcübə gətirən hamama oxşayan idarəmizdən artıq idarəmizdə işləyən «kişilər» olubdur. Böylə ki, bu «kişilərin» hamisinin saqqal və buğları, saç və dirnəqləri hənə ilə boyanmış, hatta bunlardan «Saliqov»un arəbə «Saleh» olduğunu bilməyən «Məşhədi Əli» saqqalına yaxılmış olan hənənin miqdərini müxbir əşəndi ölçüb yarımlı put olduğunu da təyin edibdir.

«İqbab» həqqində bu «məlumat»dan sonra «Saliqov»un ərəbcə «Saleh» olduğunu «Söz» rəfiqimiz bizim kimi saqqallarına yarım put hənə yaxan adamlara bildirməgi özü üçün layiq görəcəkdirmi, ya

görmiyəcəkdirmi – o başqa məsələdir. Biz rəfiqimizin həqqimizdə göstəmiş olduğu bu qadər «hüsnî -tavəccöh» və saqqallarına həna yaxmayan yevropalılarla məxsus «nəzakətinə» qarşı təşəkkürlər edib, Rusiya müsəlmanlarını bir –birinə yaxınlaşdırmaq üçün faydalı yazılar yazan və «qas qayırarkən göz tökmək» məsəlinə həqqilə «arif» olan «knyaz» Qədirbəy canabalarının elini xinalı əlimiz ilə sıxılıq və bunu da əlavə edirik ki, əfəndi canabları aeroplana Bakıya təşrif gətirir idarəmizi də hamama oxşadıb saqqalımızı yaxılmış hənanın miqdarını ölçərkən biz o cənabi degil, ciddi bir qəzətə mühərririni ki, Qafqaz hamamlarında saqqala həna yaxan bir «dəllək» bılıb lazımı «hörmət» edə bilməmişik. Ona görə bizi əvv buyurmalarını istirham edirik. Bu barədə «Volqaboyu müsəlmanlarının» nəşri –əfkarı olmaq istəyən «Söz» rəfiqimizdən də üzr istiyoruz və diyoruq ki:

-Bağışlayın, sizi tanımirdiq. Amma indi tanıdırıq!

«Saliqovun» arəbcə «Salehov» olduğu daha bir də zəhmət çəkib qandırmağınız lazımlı degildir. Saqqalımızın hənasını yuyub özümüz başa düşərik.

Baqı. Sağ olun!  
Saqqalı hənəli:  
Filankəs  
«Yeni İqbab», 8 yanvar 1916, № 202

səhəba – Məhəmməd peyğəmbərin tərəfdarları  
bağı – həmisişlik, daimi

## ŞUŞADAN

Necə gün bundan müqəddəm Yüzbaşiyev qardaşlarının dükənlərini kəsib min manatdan ziyanə mal aparmaqları xüsusunda yazmışdıq. Yüzbaşiyevlərin polisaya izhar etməkləri bir neçə nəfər dükəncilərə dəxli cəsarət verərək haman vəqtindən müqəddəm düşmüş ittişəqləri polisəyə izhar etmişlər:

Böylə ki: Hacı Ağalar namin dükənini açıb iki kollə qənd, başqasının dükənini hakəza açıb doxsan manat pul aparmışlardı. Lş bu ittişəqlərin vüquvdən naşı pəncənəbə günü aprelin 21 –də pristav camaati məscidi –cameyə biləhuzzar zeyldəki təkliflərdə bulunmuşdur:

1. Hər bir dükənci öz dükəninin qabağında gecələr fənər yandırmaq gərək ki, rastabazar sübhə kimi işlə olub mütərəddinin şaxsi darlığı şagirdlərə məlum olsun.

2. Sair küçələrdə dəxli hər kasın evi küçə kənarında olsa, evinin küçə tərəfindən lazımdır sübhə kibi fənər yandırsın.

3. Şəhərin hər məhəlləsində işsiz gəzən adamların siyahısına şəhərin ağsaqqalları imza yəzib polisəyə təqdim etsinlər, polis işə işsiz adamları müəyyən bir məvəcib ilə mühərbiətətrafında dövlətin bəzi mühüməti –hərbiyyət xidmətlərinə göndərsin. Böyləliklə şəhərin asayışı təmin olunmuş zənn olunur.

0.

«Açıq söz» qaz., 3 may 1916, № 175

İlk dəfədir qəzətin mətnində çap olunur.

hakəza – beləcə, bunun kimi

huzzar – hazır olanlar

rastabazar – düz bir küçədə olan bazar

mütərəddid – gedib -galan

## BİR QƏRİBİN HEYRƏTİ

Qərib bir dostum Bakıdan aldığı təessüratı böylə nəqli ediyordu:  
Nikolayevski küçənin böyük və gözəl imarətlərini gözdən keçirib təzə gəldigim şəhərin küçə və binalarını görmək üçün mehmanxanadən çıxıb bir nəşər bələd ilə üzü yuxarı gedirdim. Nəzərim üç böyük mülk tərəfə düşdü. Xırda qəsəbədən gəlmış adam -cəmiyyəti xeyriyyə və realni məktəb və uprava binaları kibi böyük mülklər. Daha gözümüz çəkə bilmirdim. Ancaq bir şey çökdirdi.

Bir saat gördüm ki, üz yuxarı bir çox adam gedir. Amma düşmən qosunu qabağından qaçmış əsgər kibi bunların hamisinin ayaqqabalarının altı gedib: bunlar qədəm atdıqca ayaqqabalarının üzü qaxıb topuqlarına dəğir. Soruşdum bunlar kimdir və haraya gedirlər. Bələdçi dedi ki, bunlar qənd alış -verişçisidir, upravaya gedirlər.

Gördüm bələdçi yaxşı başa sala bilməyəcək, ona görə də haman adamlardan birinə yanaşı haraya və nə üçün getdiklərini və niyə hamisinin başlığı yirtiq olduğunu sorusudum.

Kişi dərin bir ah çəkib uzun bir şikayət başlıdı. Şikayətinin xülasəsi bu idi ki, guya bunlar hər gün saat 8-dən gəlib upravanın qənd işinə baxan kabinet qabağında səf çəkirler. Saat 9-da «Ağa» təşrif götürür. Bunlar kəmali -ehtiramla səcdə edib qol bağlayaraq hazır dururlar. «Ağa» kabinetə daxil olub saat birə -ikiyədək öz işini görür. Sonra işini qurtarıb evə qayıtdıqda bir dəfə bunların hamisində xəbər verir ki: sabah galarsınız.

Sabah yənə haman qarar ilə yığılır, haman təzim edirlər. Saat 2-yədək gökziliyorlar. Ağa çıxıb buyurur ki: «bu gün qənd yoxdur».

O biri gün yənə galırlar. Haman mərasim keçir. Saat 2-də ağa çıxıb «sabah saat 11-də galarsınız» -deyə uzaqlaşır. Xülasə bu minval ilə tacirlər həftələrlə ilə iş -güclərini atıb upravada «növbətə» dururlar. Çəkmələri haman gəlib -getməkdən dağılmış imiş. Hələ bu şəhərin öz adamlarıdır.

Amma bir kündə də bir dəstə durub söyləşirlər: hamamda tapışmış dərdli arvad kibi hər şeyi unudub ərindən və qayınalarından şikayət edirlər.

Dedim görün bunların dərdi nadir. Yanaşıb gördüm birisi diyor ki: bir aydır ki, (...) uyezdindən gəlmışam. Şaşkovskidən izn

almışam. Uyezd naçalnikı dəxi telegraf çəkib alacağım qəndin bütün bir uyezd əhalisi ehtiyacı üçün olduğunu bildirmiş və qənd buraxılmasını təvəqqe etmişdir. Amma bir aydır hər gün gəlirəm - qənd buraxmırlar ki, buraxmırlar. 500 put qənd aparan 200 manat pul qazanacağam. Amma qabaqcə 90 manat qəsttin kirayəsi vermişəm. Biri, ikisi, üçüncüyü danışdırımdı, hamisinin dördi «Ölələr» pyesəsi oynanan gecə Şəfiqə xanım əsəndiyə şikayət edən xanının dərdindən çox imiş.

Yəqin ki, «Açıq söz» oxuyanlar o arvadın şikayətini oxuyublar. A kişi, görün dünya necə xarab olub: heç görün arvad da öz dərdini açıq danışış şikayet edərmi? Heç görün arvadın da dərdi qəzetəldə yazlarırmış?

Biz eşitmisdik ki, arvad dərdini söyləməz. Söyləsə də, bari toyda, təziyədə, hamamda təpişib danışar, batıb da gedər. Yoxsa gal teatroda dərdin açılsın danış, sabah da qəzetədə yazılsın rüsvayılıq olsun -bunu nə Allah qəbul edər, nə bəndə ... Yaxşı olur: nə üçün onları teatra buraxırlar ki, onlar da böylə bədnəməcliçilik çıxarsın.

Heç bilmirəm bu söz hardan yadımı dəşdə. Xülasə.

Qənd müştərilərinin hərəsi bir dil ilə şikayət edirdi. Ancaq malum oldu ki, hamı bu qədər badxbat degil «əbəzi xohbaxtlar» olur ki, istadıklarını tez ala bilir. Hamı da bunlara həsəd aparsı.

Ban iki şəxə məttəl qaldım:

Əvvəla, nə üçün bunlara vəqtli -vəqtində qənd verilməyir. Yaxud, nə üçün «Ağa» bir dəfa demir ki, filan vəqt olacaq. Axır oraya yığışanlar iş sahibidir. Həftələrlə hər gün 5 saat dükəni bağlayıb gələ bilmezlər. (Məxfi qalsın ki, qənd almaq istəyən garş kildisini də götürüb özü bilzat gəlsin. Odur ki, dükən əksəriyyən bağlı qalır).

Saniyan dəha artıq təccüb burasıdır ki, bu tacirlərin məgər işi, gúcü yoxdur, məgər bu bahalıqda ayaqqabalarına heyfi gəlmir?

Bir nəşər

«Açıq söz» qəz., 22 may 1916, № 191

İlk dəfədir qəzətin mətnindən yenidən çap edilir.

## ABAD OLASAN ABADANLIQ

Bitmışdı hər yaragımız.  
Qalmışdı saqqal darağımız.

Şəhərimizin abadanlıq işlərinə o qədər diqqət veriliyormuş ki, hər işi düzəldəndən sonra indi növbət qəzetəsatın uşaqlara çatıyor.

Şəhər idarəsi qorodonaçılık müraciətlə istidə eyləmşir ki, kükçələrdə əldə qəzətə satan uşaqlar haqqında 1913 sənədində uprava tərəfindən verilib, qubernator və qorodonaçılık tərəfindən təsdiq edilmiş olan qərarlarla əməl edilməsi üçün tədbirlər görsün.

Məzkrə qərarda diyor: Əldə qəzətə satan uşaqlar, yayda ağ və qıṣda qara mahud fortuka geyməlidirlər. Fortukanın boyunu uca, düymələri qabaqdan, özü də altı dənə, papaqlarının qırığı qırmızı mahud, qabağında xüsusi nişan olmalıdır.

Yəni qəzetəsatın uşaqlar hökumət məmurları kimi forma geyməlidirlər.

Bu axır ildə hökumət qulluqçuları forma ilə libas təkdiրə bilmiyor; Həmişə zahirpərəstliklə maşhur olan Rusiya məktəbləri uşaqlara bahalıq namına formadan xaric palter geyməyə izin veriyor.

Amma rəsmi dəftərxana rəisi rəsi xalqın dərdinə qaldığı bir halda cəməatiñ öz nümayəndəsi olan uprava tələb edir ki, gündə beş – üç qurus qazanan qəzetəsatınlar müəyyən forma geyinşinlər.

Bilmirən uşaqlar aylar ilə qazandıqlarını yiğib bir dəst formalı libas alacaq olursalar, onların yemək – içməyini uprava təmin edəcəkmi? Təsəssüfə burasını bildirməmişdir.

Heç bir də insaf deyil ki, Bakı kimi gözəl və abad bir şəhərdə qəzetəsatın uşaqlar forma ilə geyinməsinlər. Əlbəttə, böyük məmür bir şəhərin upravası razi ola bilməz ki, bir qarış torpaq və hər növ zibil ilə dolu olub başdan –ayağa çala –çuxurluqdan gündə iki – üç dəfə at arabası aşan bir kükçədə qəzetəsatın uşaq formasız gəzsin.

Amma araba aşmaq deyirəm – deyirsiniz görəsen bu nə təhər olur. Qulaq asınız, mən deyim:

Məsələn, görürüm Gimnazięski kükçəni. Məzkrə kükçə Verxni Naqornudan o yana daşlanmamışdır. Ona görə yayda toz – torpaq, qıṣda da palçıqdan keçmək mümkün deyil. Əlbəttə, böyük kükçələrdə çala –çuxur dəxi çox olar. Kükçənin bir tərəfi ilə o biri tərəfinin yarım

arşın təsəvvüti var. Bu təsəvvütdən başqa bir də çuxurlar olur. Ona görədir ki, haman küçə ilə gedən arabalar həmişə bir böyürlü qalaraq bir az cold sürdükdə, atı basmamaq üçün böyrü üstə uzanır ki, rahat getsin. Amma bəzi vəqt olur ki, böyrü üstündə də dayana bilməyərək çoxları havaya qalxır.

Bax, haman böylə kükçədə qəzetəsatınların forma geyinməməsi təhəmmül olunacaq şəyərən degildir. Ona görə də abadanlıq komissiyası yaxşı eyləyir ki, bu bahalıqda uşaqlardan forma tələb ediyor.

Ancaq bir şeydən baş aça bilmədim: görəsen, upravanın fikri cəməatiñ gülməkdir, yoxsa xəlqi özüñə güldürmək?

Bir nəsər

«Doğru söz» qaz., 18 iyun 1916, № 15

Məqalə ilk dəfədir qəzətin mətnindən çap edilir.

### Istlədə - xəliş

## O YANDAN – BU YANDAN

- Belə da bahalıq olar? Hər şeyə yaxın gedirsen od qıymatına! Doğrusu bir az da belə getsə, daha onda heç; Onda garak yeməyəsan, içməyəsan, geyməyəsan, tərkı -dünya abidlər kimi gedib oturasan bir dağın üstündə gecə -gündüz Allah'a ibadət edəsan!

-Xeyr a ... Özünü nahaq qorxudursan! Bunları nahaq, nahaq fikirdir. Na olub məgar? Çörəkçi çörəyin qiymətini artırıbsa, başmaqqçı da başağın qiymətini artırıbdır. Bazzaz parçasının qiymətini artırıldığı kibi, dəllək də başın qiymətini artırımdır. Baqqal soğanın, kələmin, kökün qiymətini artırıbsa, dərzi də paltaların qiymətini artırıbdır. Doktor bir manatı iki manat etdiyi kibi (özü də qabaqcə), qazətçi da beş qapığı yeddi qapığ edibdir. Müxtəsər hərə öz işini əməllicə bilir. Yəni çörəkçi başmaqqçıya deyəndə ki, çörəyin girvənkəsi doqquz qapıkıdır, başmaqqçı da çörəkçiyə deyir ki, başağın cüfti altı manatdır. Bazzaz da dəlləğə deyəndə ki, qara çitin arşını dörd abbasıdır, dəllək də bəzzəzə deyir ki, başını üç abbasıya qırıxmır. Baqqal dərziyə deyəndə ki, acı soğanın girvənkəsi beş şahidir, dərzi də baqqala deyir ki, donun birini üç manata tikirik. Qərəz hamisi bu ayaqdandı! ... Yəni mən demək istəyirəm ki, lap arxayı ol, elə bahalıq -zad yoxdur ki, ondan ötrü də tərkı -dünya olub, dağ ətəkini gedib ibadət edəsan. Çünkü bahalıq ona deyirlər ki, ərir girvənkəsi ola on şahı, çörəgin girvənkəsi ola iki şahı, amma dəllək başın birini qırxa bir şahıra, dərzi donun birini tikə ola dörd şahıra, baqqal da yumurtanın birini verə bir qapıya! Doğrudan da buna deyərlər bahalıq! Yoxsa sən onun kisəsinə zar gəl, mən də viziti edim iki manat! İstəyirsən, çörəgin girvənkəsini çıxar bir manata, əlüstü baqqal da yumurtanın birisini verəcək on şahıya! Böylə olanda yənə bahalıq degil. Bir yandan da ki, Allahə şükkür, na qoxdur indi pul! ... Bizim qədim şəhərdə bir həqqal var imiş, yaz olanda tərkəmədən biri satmaq üçün tululgədən önün dükənинə süd gətirmiş. Baqqal xalis musurman olduğu üçün tərkəmənin südünü çəkib təhlív alanda gah olan gücünü gələr imiş tərzinin daşı olan tərəfinə, gah da pudluğu batman - deyə hesab edərmış! Tərkəmə də əvvəller xam olduğu üçün bir söz demiyormuş. Amma sonralar getdikcə ustalaşğından tərkəmə baqqala südü evində çəkib gətirər imiş. Bununla belə yənə

görəmiş ki, süd əksik gəlir. Nə isə tərkəmə öz -özüne deyir ki, buna hiylə etməkdən başqa çərç yoxdur. Bu dəfə tuluğun yarısına qədər süd təkib, o biri yarısını da «Paşa bulagi» adlanan bulaqlan su ilə doldurarmış. Tuluğu gətirib baqqalın tərzisinin gözünə qoyduqda baqqal yenə daş tərəfə güc gələrkən tərkəmə başını silkləyə - silkləyə deyir imiş «həc eybi yoxdur, san daşa güc gal, mən də Paşa bulagini!»

Doğrudan da o tərkəmə demişkən, indi sən qəndə güc gal, mən də soğana! ...

- Bu sözlər hamısı düzdür, hamısı doğrudur. Axi mən məvacibə qulliq edirəm! ... Bir də qulliqçulardan başqa fəqir -fıqərə da var.

- Hə öylə isə sonin da sözün doğrudur. Ondə siz qulliqçular ilə fəqir -fıqərələr tərkı -dünya etməgə həqqiniz var? Yoxsa biz kazinodan, klubdan - filandan əl çökəsi degilik, cüntki imdi hər kəs özünü görə əvvəlkindən çox qazanır. Məgar görmüşsan ki, bu axır vaqtılarda «Aşıq Qərib» operası üç dəfə oynandığı halda, yənə bilet çatmır? Halbuki imdiki teatrların tamaşaçılarının çoxu Quba meydani adamlarıdır? Əgər böylə degilsə, pos adəbsiz sözər nadir!?! O gecəki dava nə idi?!

Bir nəfər

«Sovqat» qaz., 9 oktyabr 1916, № 32

## O YANDAN -BU YANDAN

Bu çərənci xalamın əlindən lap təngə gəlmışəm. Elə ki, olimi çörəğə uzadıram diyor: a qara geymiş, çörəgi az tix, onsuq da görürsən ki, un tapılmır. Deyirəm: a xala! Qorxma Allah korimidir. Unumuz qurtarar, kartof yeyərik, kartof qurtarar, kələm yeyərik. Qaraz bir şey yeyərik. Daha ağızmanız göyə açıb acıdan ölməyəcəgik ki ... Yemək sarıdan qorxma, bu dünyada əlindən gəldigi qədər ye ki, ələndə gözün dalda qalmasın. Odu bax! Adam gərək o bir nəşr milyonçudan dərs alınsın. Kişi erməni, rus arasında ad qoydu. Özü də xaricilər arasında müsəlmanların başını lap ucałdı. Bu zalim milyonçu proporsık olana kimi bir əli qumar kağızında, bir əli ağızında oldu. Elə yedi, içdi, oynadı. Daha bundan başqa alayı bir işi yox idi. Doğrudur diyorları: o milyonlar qurtardı, o böyük evlər hamisə qumara getdi. Amma nə olsun ki, kişi bu gün səhərat qazandı. Elə gərək belə də olaydı. Cünki: adam dövlətlə olanda gərək bir səhərat qazansın. Bir müsəlman dövlətlisi ki, səhərat üçün iş görmədi, onun nə ləzzəti?! Onlar da bir neçə aqılış xaricilər kimi degillər ki, bir xeyir işə pul veranda səhərat üçün vermasınlar və bir iş tutanda əzgələr ondan iibrət götürməsinlər. Xülassa, zalim milyonçu pulları yaxşı yedi, doğrudan da daha ələndə gözü dalda qalmaz. Bon hələ bu sözlərin dəlini deyəcəgdim, birdən xalam başına elə qapaz saldı ki ... bir də onda gördüm ki, xalamın loçəgi hirsindən xadimi -millət Məşhədi Məməsin papağı kimi qulağının dibinə düşüb. Gördüm ki, bir az da dayansam, daha da şuluq olacaq, yavaşcadan sovuşmaq istədim. O saat xalam fikrimi bilib gözlərinə bərəltidi və əlimdən tutub məni elə sirkəldi ki, gözlərim qaralıq gətirdi və elə bildim ki, mən da mühəribə meydanında 42 santimetroluq topları qabağındayam. Doğrudan da xalam çox qüvvəli imiş, baxdım ki, xeyr, qapəzin biri də goləcək. Ona görə yaltaqlığa başlayıb, təsəlli üçün dedim ki: Ay xala! «Un»dan ötrü fikir eləmə! Qoy bu fikri o ac nəmsələr etsinlər ki, taxıllarımla damlarda okırlər, bizi nə var?!

Bizim o qədər yerimiz var ki, igirmi il davə olsa, əkib yeməğə qurtarmaq olmaz. O ki, bahalıq məsələsidir: onu da yazıq dəgirməçilər ondan ötrü ediblər ki, cəmənşət ayıq olsun, bilsinlər ki, bəli! Bu gün davadır. Daha bir də gedib dəgirmənləri -filanı dağıtmalarınlar. Bir də nə var ki, Allah'a şükür, biz kasıb -filanı degilik

kil ... Mən bu sözləri deyəndə xalam bir az sakit olmuşdu. Odur ki, yumuşaqlıq ilə mənə dedi ki: bu sözlərin düz! Amma o əlindəki bir -iki parça yerə güvənmə! Həmişə dayın oğlu «Zərbəli»dən iibrət al! Həni onun o atadan qalmış o gözəl yerləri? Hamisini o zalim «Veysəb» onun əlindən alıb dostu «Cəfər»in əlinin salmadı? İndi dayın oğlu ha tullanıb düşür ki, əlinə bir yer salınsın, sala bilmir. Ona görə, balam, əqlini başına cəm et! Bu gün yəro -filana güvənməli vəqt degildir. Yaxşısı budur ki, çörəgi az ye, sabaha da qalsın. Yoxsa sonra acıdan ölürsən!

Bu sözlərin qabağında mən daha bir söz deyə bilmədim. Çünkü deyəsən xalamın sözləri yaman söz degil idi ...

Bir nəşr

«Sovqat» qəz., 12 oktyabr 1916, № 35

İlk dəfə aşkarlanıb qəzətin mətnindən çap olunur.

## TEATR VƏ MUSIQİ

### Qara bəla

Dekabrin 2-də cümə günü gecə Tağıyevin teatrında Hacıbəgov qardaşlarının müdürüyyəti tərəfindən artist Bağdadbəgov cənablarının benefisi olaraq benefis sahibinin təbdil etmiş olduğu məşhur Namiq Kamal bağın «Qara bəla» adlı faciası mövqei - tamaşaşa qoyuldu.

Faciənin məzmunu böylədir: Hindistan padşahı Əkbər şah hindinin övlad namına «Bəhrəvərbənu» adında yalnız birçə qızı olur ki, bu qız vətən üçün müzəffəriyyət və qalibiyyyət qazanmış vəzir oğlu Xosrov Mirzəyə aşiq olmuş və yekdигarını atəşin bir eşq ilə sevmişlər. Eyni zamanda Əxşit namında əslən məchəl və quldur bir ərəb hiylə və quldurluqla qazanmış olduğu yüz minlər ilə parasını sərf etmiş də Bəhrəvərbənu malik olmaq üçün Əkbər şah hindinin sarayında saray ağası rütbəsinə nail olmuşdur.

Bəhrəvərbənu isə daima Xosrov Mirzənin eşqilə dəmgüzər olduğu üçün əslə aram olmaz və bu yolda onşəkkiildən bəri dayası olan Mehrlilin verdiyi nəsihətlərə qətiyyən qulaq asmayıb getdikcə Xosrov Mirzənin cangıldız eşqilə zəif olmaga başlar və eyni məhəbbətlə kui cananda dolaşan Xosrov Mirzə daxi bir qara vüsal arar. Bunları görən Əmir Əxşid Xosrov Mirzəni bir hiylə ilə aldatmaqdan sonra Bəhrəvərbənunun yanına galib Xosrov Mirzənin ona layiq olmadığını və binaənileyib hər sövdədən vaz keçməsini məla - nətkənən bir surətlə bayan etdiğə Bəhrəvərbənu ona açıqlanar, lənat oxuyar və əhəsil buradı da hiylənin lizumini hiss edən Əmir Əxşid tarzi ifadəsini dəyişir və yumusaq bir lisan ilə Bəhrəvərbənunun ürəgini əlaqələr Xosrov Mirzəni saraya gətirib də onunla görüşdürücəgini vəd edər. Biçarə və namuslu daya işin dərəcəyi - vəxamatını anlarsa da, Ümidi -vişal ilə sərməst olan Bəhrəvərbənu və onun sözünü rədd edər. Və əhəsil Əmir Əxşid sarayı xalvatlıyərək Bəhrəvərbənu ilə Xosrov Mirzəni görüşdürər. Az bir fasılada sonra bir bahana ilə onları yekdiginəndən ayıran və Bəhrəvərbənunu təkləyərək bu dəfə öz qəddar eşqini xanım sultana izhar edər. Bəhrəvərbənu qəzəblənər, küfr edər. Əmir Əxşid isə kəndi arzusuna nail olmaq üçün Xosrov Mirzənin həbs edildigini

söylər. Bəhrəvərbənu qəş edər. Xanım sultanın bu halindən istifadə edərək Əmir Əxşid onu aparar və məlum məqsədində nail olar. Bəhrəvərbənu tutulmuş olduğu bu rüsvayçılıqdan ölüm döşəgina düşür. Atası Əkbər şah isə işin künhündən xəbərdar olmadığı üçün hər növ tədabir və nəsihətdə və hətta Xosrov Mirzə ilə izdivac vəndində bulunursa da, karkir olmaz. Nahayət, Bəhrəvərbənu Əmir Əxşidi çağırıb daha Xosrov Mirzəyə məhabbat etmədiyi üçün onu qətl etməgə qərar verdigini söylər və buna dəstərs olmaq üçün bir qədər zəhor istər. Ümidi -vişal ilə sərgəşə olan Əmir Əxşiddən aldığı zəhəri xanım sultan özü işib çabalamaya başlar. Bu səsə təlaşla gələn dayadən Bəhrəvərbənu atasını və axır nəfəsində Xosrov Mirzəni görəmkən istədiyi əvən onların hazır olmasını arzu edər. Hamisə gələrlər. O halda Bəhrəvərbənu əli ilə malum qara ərəbi göstərərək: «Bu bənim namusuma təcavüz etdi...» - deyə ona nifşin edər. Bu məlum xəbəri eşitməklə haldan çıxan Xosrov Mirzə Əmir Əxşid ilə qılınclaşar, onu qatlı edər və Bəhrəvərbənidan sonra özünən daxi sağ qalmasını istəməyi oradaca intihar edər və facia xitəm bular.

İşlək bir qələm və üslub ilə yazılmış bu faciədə nə qədər şairənə təşbihlər, nə qədər ruhınə vəz, nə qədər gəzel şivə və ədalar var ki, əfradı gayət az və hər pərdəsində eyni adamlar görüldüyü üçün təbii tamaşaçıları usandırıb kələlə gətirəcəyi yerdə biləks hər kəs də böyük bir maraq, dərin bir diqqət, tələn bir hal görünlürdü. Gayət məhdud olan bu fəsih nə qədər böyük bir qüdrət qələmiyyə ilə yazılmışdır ki, o hər zaman şikayət edilən tamaşaçıları belə bilaixtiyər özünə ram edib, onlara şairənə bir əzəzi -ruhani verirdi. Bərəkət versin ki, bunu təbdil edən Bagdadbəgov cənabları o cümlələrə, o incəliklərə toxunmadan təbdil etmişlər.

Artistlara gəlinca, Əmir Əxşidin rolunu oynayan benefis sahibi Bağdadbəgov aməqanının qiymətini və benefisinin parlaq çıxmasına təqdir etmiş olmalıdır ki, bu dəfə rolunu olduqca gəzel oynaya bildi və qiymətli hədiyyələr aldı. Xosrov Mirzə rolunda olan Abbas Mirzə Şərifov həmişəki kibi bu dəfə daxi müvəffəq oldu. Fəqət Bəhrəvərbənunun o odlu məhabbatını layiq bir surət və sima ilə degil, aşiq olmalı bir libas geyinməyi tərəf etməli olmalı idi ki, surətdən çox libasına əhəmiyyət vermişdi. Bəhrəvər rolunu ifa edən Alinskaya xanımı bir artist olursam, doğrusu hasad apparm. Onun o gəzel əda və hərəkətini gördükəsə insan kəndi -kəndinə

«əcəba bir gün olur da bu Alinskaya bizim səhnəmizi tərk edərsə, onun yerinə kim qaim olur?» - sualını verir də - Həq! - cavabını alıncı məyus olar. Dayə mehrdil rolunda olan ikinci Alinskaya isə rolunu o qədər apara bilmədi. Əkbər şah hindinin azca rolunu oynayan Mirzə Muxtar dəxi çox zaif idi. Gözəl, sakit və müvəffəqiyyətlə keçən bu oyuncun tamaşaçısı avvalklılar nisbatan az idi.

Ü.  
«Sovqat» qaz., 5 dekabr 1916, № 78

İlk dəfədir qəzətin mətnindən çap olunur.

dəmgüzar – vaxt keçirən  
mələnət – lənətə laylıq  
vəxamət – təhlükə  
sərgərş – coşmuş  
kələl – bezikma, usanma

## DİL DAVASI

«Parisdən «B.V» qəzetəsinə verilən məlumatə görə Fransa əsgəri mütəxəssislərindən Feyler Almaniya tərəfindən İsveçrənin bitərəfligi pozulması ehtimalı haqqında şayia olan xəbərlərdən bəhsə «Jurnal»da yazıyor ki, onun zannincə Almaniya baş komandanlığı garak sövqalgeyə və garəksə siyasi mülahizələrdən dolayı bu işə iqtidam etməz. Zira ...

Qəzətələrimizdə böylə bir xəbəri oxuyan kibit görürsən oxucular ağızını açı, gözünü qayıdı, vəldindən baxış şikayet dilini açdı:

-Bu nədir canım? Yazıcılar özlərini lotu qayırırlar, yoxsa sizi dəli hesab edib ələ salırlar. Bu nə dildir, nə üçün öz dilimizdə yazmırlar ki, biz də oxuyub başa düşək?

-Yaxşı sizin diliniz hankıdır? «Türkçe?»

Uzun bəhs başlanır. Biri isbat edir ki, yazıçılar savadlı olduqlarını göstərir, o biri deyir bizim əslə dilimiz yoxdur; Üçüncü, dördüncü ... Xülasa, hərə bir söz diyir; Saatlər ilə höccətləşir, ancaq ildə bir dəfə möcüz qabilindən bir adam tapılır ki, özünün savadı olduğunu da boynuna alır.

Əliqissa, yazılar hamisi türkçe yazılımalıdır ki, oxuyanlar hamisi başa düşsün.

Türkçe ... Əlbəttə, alifələttə türkçe yazılın.

Aradan bir müddət keçir: dəlinin birisi qəzətə böylə bir şey yazır: «Ökinçilər – işçilər» tükədənlər dərnəgini düzəldənlər Əmirhacanyan və yani olanları ellərini «Ökinçilər – işçilər» dərnəginin özü ilə tanış etmək üçün bu adına gənű üylədən sonra saat dörd sonunda məkatib yapısına çağırır.

Qəzətə şəhərlərdə, kəndlərdə yayılır, oxunur. Güllürlər, istehza edirlər. Qəzətin abu qismını kəsib ciblərinə qoyurlar, uşaq dərs əzberleyən kibit əzberliyirlər. Beş adam bir yerdə yiğisində oxuyurlar, danışırlar. Bəzi alicənablar tapılır ki, «a kişi dəlinin birisidir, bu da böylə fokus ilə çıxıbdır» - deyə «dəlini» ofv edirlər. Amma coxları onun günahından keçmək istəmir, keçə də bilməz. Çünkü:

Bu nədir, kim başa düşür; Nə dildə yazılıdır. Nə üçün bunu öz dilimizdə yazmırlar ki, görək nə demək istiyor. Bəlkə bizi bu dil ilə söğür, təhqir edir ...

-Balam, bircə de görüm axır sizin öz diliniz hankıdır? Yazan nə dildə yazsin?

«Türkəcə, türkəcə, türkəcə! ...»

-Qardaşım, bu yazı tamamilə türkəcidir. Saat və məktəb sözlərindən başqa burada bir əcnəbi sözü yoxdur. Sən türkəcə istiyorsun, bu kişi də surf türkəcə yazıbdir. Pəs acıqlanmaq nə üçündür?

Yox, bir şey yazanda gərk diqqət edilsin ki, oxuyan başa düşsün. Ona gəro oxuyucuların öz dilində yazmaq lazımdır.

Baxdim gördüm, xeyr, səhbət çox uzundur. Söz verdim ki, bundan sonra oxuyucuların öz dilində yazım. Hətta nümunə olmaq üçün bir şey də yazdım. Haminin xoşuna getdi. Yazdığım bu idi:

Bu gün yanvarın 12-dən etibarən «Açıq söz» çitatellərinə obesət edirəm ki, min bəd bundan sonra bir şey yazanda inostrannı söz və qəliz ibarə işlətməyib həmişə öz radnöy dilimizdə prostoy yaziq ilə yazacağam. Hanki dildə yazmaq istədigimi bildirmək üçün də bunu bir obrazes yazıs oxucularına predstavit edirəm».

Bu əmrin istehkamı üçün öz dəst -xəttim ilə qol yazdım.

Bir nəşr  
«Doğru söz» qaz., 14 yanvar 1917, № 39

İlk dəfədir ki, qəzetiñ mətnindən çap edilir

sövqalgeys -strategiya  
əllifəlbət - mütləq, yəqin

## BALACA FELYETON Qənd -çörək və atın bahşları

Mirzə Təhmasib qullığunu bitirəndən sonra şəkinin alt gözündən möhkəm bir kağıza sarıqlı üç girvənkə qəndi götürüb paltovunun altına vurdu və üsulluca divanxananın qapısından çıxıb evlərinə gəldi. Gizlin gətirdiği qəndi mizin üstündə duran çörək və atın yanına qoydu. Qənd onları gərcək gəyət mütəkəbbirəna bir tövri ilə gözlərini ağarda -ağarda səzə başlayış dedi ki:

-Görsən indi bu saatdə dünyada məndən əziz, məndən istəkli bir şey varmı? Mənim mərtəbəm o qədar böyülmüşdür ki, bu saat dillərdə mənim adımdan başqa bir söz yoxdur. Məndən ötrü hər şəhərin böyük adamları yığılıb gündə məsləhət və məşvərət edirlər. Cürbəcürə işlər düzəldirlər, kartoçka paylayırlar. Bilirsizimzi ki, bu kartoçka məsələsi nə qədar əngəl -üzər və bulaşq bir məsələdir? Bu kartoçka üsulunu düzəltmək üçün minlərlə adam, milyonlar ilə para işləyir də yənə başa bir şey çıxara bilmirler. Düz indi təzə ildən iki ay keçir, hələ Bakı kibi zorba bir şəhər bu kartoçka məsələsilə çalışıb -vuruşur. Axırda başını itirdigindən sıltıq edən uşaq kibi indi də diyor ki, gərk haminin başbortu əlində olsun ki, ona beş çetver qənd verilsin.

Görsünüzüm mənim gücümüz?

Bundan sonra gərk Qadiməlinin anası dabani çatça xalanın, səfiliñ arvadı Ağcanın əllərində paşportu olsun ki, onlar mənim üzüm görə bilsinlər! Yoxsa hələ -hələ məni görmək olmaz. Doğrudan da mən çox əziz olmuşam. Məsələn: mənim adım hər gün qəzetlərdə yazılır. Hətta o gün qəzetdə var idi ki, bədəşkarlar Məşhədi Qulaməlinin evini kəsib üç yüz manat pulunu, beş yüz manatlıq mülkəlifatını və iki girvənkə də qəndini uğurlamışlar! Mən buraya gəlməzdəm. Ancaq birisi öz nəhaq işini xoda vermək üçün məni rüşvət verib işini qabağa saldı. Bilirsizimzi ki, mənim sayəndə nə qədər aclar dolandırılır: nə qədər dəmir yol məmurları yüklerini tutdular? Qərəz ki, imdi bu saat də məndən əziz, məndən istəkli bir şey yoxdur.

Qəndin bu lovlığını gərən ət hirsindən qızarıb açılı bir surətdə dedi ki:

-Mən özüm demirəm, get sən məni qəssabların kassalarından xəbər al, gör ki, nə qiyamətlər qoparmışam. Hətta şənim o qədər ucalıb ki, böyük -böyük adamlar məni qəssablardan telefon ilə xəbər alıb qayat etdirəm ilə məni evlərinə aparırlar. Bu saat mən öylə bir vəlvələ salmışam ki, qəssabları şümur edib, şümürə rəhəmat oxudururam. Dəvə atı o yana dursun, eşşək, it ətlərindən xəboriniz yoxdur. Ha, ha, ha -deyə acı bir qəhqəhə çalıb vüqarlı bir halət aldı.

Bu sözlərə təcrübədiddə bir nəzər ilə baxan salxorda çörək bir söz deməyi, ancaq mənəli bir təbəssüm etdi. Guya o demək istiyordu ki:

-Mənsiz vay insanların halına! ... Bilmirəm məndən sonra insanlar nə edəcəklər!

Bu haldə içəri girib bunların söhbətini eşidən Mirzə Təhmasib mösiətin tünfligindən və çolux -cögüçün çoxluğundan bir söz deyə bilməyi, dili tutuldu və hönkür - hönkür ağlamağa başladı!...

Ü.

«Sovqat» qaz., 1 mart 1917, № 149

Felyeton ilk dəfədir qəzetin matnlindən çap edilir.

Üzər - ayıb

salxorda - dünya görmüs

## ORDAN -BURDAN

Nikolay vtoroy davani başlayanda diyordu ki:

Allah bilir ki, bu davadan mənim qəsdim məhz odur ki, kiçik millətlər hürriyət qazanıb dünyada azad yaşasınlar.

Məni bu davaya vadar edən məhz insaniyyətpərvərlidir!

Odur ki, türəngimin içində müsavat, niyəzmin ucunda ədalət və qılincimin ağızında hürriyət görürsünüz!

Biz, əlbəttə, bu sözlərə inanmırıq. Biz elə biliyik ki, Nikolay, ingilis və firəng ilə əlbir olubdurlar ki, Germaniyani, Avstriyanı və Osmanlı parça -parça edib sonra bölsünlər, belə ki:

Germaniya olsun rus, ingilis və firəngin halal mali.

Avstriyanın bir yarısı düşsün Serbiyaya və o biri yarısı da Çernoqoriyaya, Osmanlının da hər nə topraqı var gənə olsun rusun halal mali, əzümlü İstanbul ilə Dardaneli da Milyukov ilə «Bakü» qəzetəsinin müdürü Vermişevə versinlər və hərgah Ənvər Paşa əla keçərsə, onu da diri -diri tutub «Bakines» qəzetəsinin müdürü Cinoridzəyə versinlər ki, öz əli ilə Ənvər Paşanın başını kəsib qanı ilə qazetəsinə yapsın ki, Ənvər Paşa öldürfüldü...

Qərəz, biz belə biliyik və inanmırıq ki: Nikolay kiçik millətlərə hürriyət hazırlası! Halbuki, vəqədə kişinin sözü doğru imiş və nəhaq yərə biz onun haqqında bədgüman olmuşuq.

Germaniyani bölmək istəyən -öz məmələkətinin lap yağlı yerlərini ona verərmə?

Avstriyani parçalamaq istəyən - Serbiya ilə Çernoqoriyani ona peşək edərmi?...

İstanbulu, Dardaneli və Ənvər Paşanı almaq istəyən - Milyukovu, Vermişevi və Cinoridzeni bolşeviklərə qurban edərdim?

Lap nəhaq yərə biz Nikolay haqqında bədgüman olub onun sözlərinə inanmırıq.

Kişi doğru diyormuş ki, mən kiçik millətlərə hürriyət qazanmaq üçün bu davani başladım.

Həqiqət, hərgah bu dava olmasa idi: Finlandiya Rusiyadan ayrıilib birkərəlik azad ola bilərdimi? Polşa təzədən dirilib padşahlıq qura bilərdimi?



## GİZLİ MÜAHİDƏLƏR VƏ ALƏMİ -İSLAM

Kerenskinin hökuməti, Rusiya, İngilis, Firəng və İtaliya hökumətləri arasında müharibə əsnasında bağlanmış olan gizli müahidənamələri meydana çıxarmına cürət eləmədi.

Bu müahidələrin elanını tələb edənən Rusiyadə az degil idi. Əzümlə müsləmlər dəxi elan tələbində idilər. Lakin albır hökumətlərin təzyiqi xaricdən və kadet fırqəsi nüfuzu daxildən Kerenski hökumətinin bir çox məsələlərdə ol və ayağını bağlayan kimi, bu işdə də qabağını kəşmişdi. Diyordular ki, gizli müahidələri elan etməgə, yəni albır hökumətlərin sırrını açmaq diplomati nöqtəyi -nəzərindən indiyə qədər görünməmiş qəbələ bir fel və nəzakətsiz bir hərəkətdir.

Lakin diplomatiya nəzakətinə heç bir mənə vermiyən və dürüstlük dərəcəsinə varınca qədər rast məcəz olan bolşevik hökuməti iş başına keçən kimi biləsfürər düşmən ilə müsaliha başlayıb gizli müahidələri də elan etdi.

Kadetlər bolşeviklərə zidd olan sair partiyalar Lenin hökumətinin bu hərəkətindən son dərəcə inciyib xariciyyə vəziri əvəzinə olan komisar Trotskinin sökürlər, digər tərəfdən bu əməlin tasırını alzalmaq məqsədi diyorlar ki: nəhaq yera zəhmət çəkildi. Bu gizli müahidənamələrdə şayani -hürriyət və calibi -diqqət heç bir şey yoxmuş...

Əlbəttə, bu müahidənamələrdən kadetlər üçün şayani -heyət heç bir şey yoxdur. Zətən haman müahidənamələrin məzmunu kadet fırqəsinin məramnaməsi olub özlərinə də məlum idi. Və bir də bolşevik hökumətinin də bu müahidənamələri eləndən məqsədi Rusiya cəmiyatını bir o qədər heyətə gatirmək olmuyub, bəlkə gizli diplomatiya idarəsinin ləğv edilməsi idi.

Lakin biz Rusiya müsləmlərindən ötrü bu müahidənamələr son dərəcə şayani -heyət və dedikə calibi -diqqətdir. Nəinki, tək biz Rusiya müsləmlər, bəlkə ümum əlamə - islam bu müahidənamələrinin məzmununa böyük əhəmiyyət verib mütənəbbih olmalıdır!

Nədən ötrü biz Nikolay və Milyukovlar qoşununa kömək edirmiş? Nədən ötrü Rusiya müsləmlərini müharibə meydənında can verib, qan tökürmüşlər?

Nədən ötrü hind, ərəb, əcəm və türk müsləmlərini ingilis və firəng qoşunlarının alman topları altında əriyən səflərini doldurmuşlar?

Ondan ötrü ki, Nikolay hökuməti zəfəryab olub Aya Sofya məscidini kalışaya döndərsin!

O məscidin dərgahı əleyhinə ol qaldırılmış olan mübarək məhəparası üzərinə Milyukovların nəhsli əllərilə xəq qondarılın!

İslam topraqı dağlışın, islam taifəsi pərişan və pərəkəndə edilib Türkistan əhalisi kimi colayı -vətən olsunlar!

Əfəgan, İran, Osmanlı, Misir, Ərəbistan bütün istiqlaliyyətlərini, şərəf və heysiyatlarını itirib bugünkü Xiyəvə və Buxara halından da bədər bir həl düşsünərlər!

Bütün dünyada bir dana da müsləman hökuməti, müsləman dövləti qalmاسın!

Əlamə -islam bütün -bütüne xaricilərin malı və qulu olsun!

Lakin min şükürət Allahın dərgahına ki, bu fikri -fəsad və bu xəyalı -xam əmələ gəlmədi, fələqin çərxi döndü, əlamə -islam düşmən və öz raiyyatına zəlim əsaslışmış olan Nikolay hökuməti özüllə bərabər qovuldu. Milyukovların ağızna vurulub dəmxor istahları küsdürüldü. Bu biməzmun müharibə işə haman mühəribəni başlayınları zirü -zəbər dərəcəsinə gətirdikdən sonra bu gün qurtarmaq üzərdir.

Fəqət əlamə -islam üzərində cövlən edən təhlükə həls qurtarmamışdır. Bu təhlükəni birkaralıq, əbədi surətdə rədd etmək üçün bu gündən belə çalışmaq ümum -islam əhli və islam taifələri üçün fərz və vacibdir. Bu gündən belə amalımız və əfsarımız bu olmalıdır ki, hər bir yerin, hər bir diyarın müsləmlərini bir -birinə və qüvvələr ilə kömək edib əcnəbi hakimiyyəti altından azad edilsinlər. Ondan sonra ol -olə verib islam əlamə təhində birləşsinlər və almanın kimi qavi bir «müst -zireh» əmələ gatırıb həmişə davaya hazır olsunlar.

Əlamə -islamin əzəmət və şövkəti ancaq ittihad və ittifaqə bağlıdır!

Üzeyirbəy Hacıbəyov  
«İttihad» qəz., 6 dekabr 1917, № 3

Üzeyirbəyin bu dəyərli məqaləsi bu vaxta qədər nəinki heç bir nəşrə daxil edilməmiş, hətta onun ensiklopediyası və əsərlərinin

bibliografiyasına belə salınmamışdır. İlk dəfədir yenidən işq üzü görür. -Ş.H

mühahidə – əhdnamə, müqavila, bağlaşma  
qəbəl – Çırkin, yaramaz  
rastmizac – doğru təbət  
biləsfür – təngə gəlmə  
müsaiilə – sülh, barışq  
nəhs – ugursuz  
məhpərə – ay parçası  
cələyl – vətən – vətəndən ayrı düşmə  
zirü – zəbər – alt üst olma  
müst – zireh – zirehli yumurraq

## ORDAN –BURDAN

İsgəndərzadə canabları «Açıq söz» qəzetosuna Petropavlovkadan məktub yazıb diyor ki:

Buranın müsəlman əhalisi dinc və dinməz oturub öz işlərinə məşğul idilər. Sonra buraya bir sürü kazak gətirdilər ki, bu dinc əhali arasında nizam və qaidə bərpa etsinlər.

Kazaklar nizam və qaidəni bu növ ilə salmağa başladılar:

Müsəlmanların başından dəri papaqları götürüb qaçırdılar...

İsgəndərzadə canabları bu «form» nizam salmaq işində şikayət edir və diyor ki, müsəlmanlar qorxularından başlanına şapka geyib bazara çıxırlar.

Əlbəttə, kazakların bu hərəkəti müsəlmanlar həqqində züldür. Özü də iki növ zülm:

Həm maddi və həm mənəvi.

Maddiligi ondan ibarətdir ki, papaq çox bahadır;

Mənəvviliyi də bundan ibarətdir ki, papaq kişinin namusudur.

Papaq getdi – pül getdi.

Papaq getdi – namus getdi.

İndi məsələ burasındadır: nə tövr etmək ki, kazaklar müsəlmanların papaqlarını başlarından götürüb qaça bilməsinlər.

Bunun üçün man bir neçə slac təklif edə biləram: Petropavlovka müsəlmanları müləhizə etsinlər, hansı məqbul görünüş, ona görə iş görşünərlər.

Mənim təklif etdiyim əlaclar iki növdür: «praktiçeski» və «moralni praktiçeski» bunlardır:

1) Papağın bir tərəfinə kəmər bənd əlaçılın, belə ki, papaq başa qoyulanda kəmərin sallanan ucu çənənin altından keçirilib papağın o biri tərəfinə həlqə ilə bağlansın; Ancaq kəmər möhkəm olsun və möhkəm də bənd edilsin ki, kazak papağı dartanda qırılıb üzülməsin.

2) Bazara çıxmada bir –iki saat qabaq papağın içindəki qayışın üzərinə yapışqan və ya «çırıp» deyilən maddədən bir qat sürtüsnlər və sonra papağı başa qoyub bərk bassınlar ki, möhkəm yapışın. İki saat keçəndən sonra bazara çıxməq olar. Cünki, bu orzı –müddətdə papaq başa elə yapışar ki, üç kazak da dartsa, çıxarda bilməz.

İndi keçək «moralni» əlaclarla:

Neden bu? Bir filolog və Məlyutinə qədərindən Məlik dəvəti hərəkəti, soyort adı nadirən təsvir edilmişdir. Məlik dəvəti, qızıl qəhrəmanlıq və qəhrəmanlıqın yüksək formalarıdır.

Övvələ -Petropavlovka müsəlmanları bir «papaq komisəsi» düzəltsinlər. O komisəyə müraciət edib əhvalatı söyləsinlər. Komisə də milli komitəyə müraciət etsin. Milli komitə də Zakavkaz komisaryatına müraciət etsin. Zakavkazski komisariyat da kazak hökumətinə müraciət etsin. Kazak hökuməti də Petropavlovkaya kağız yazış kazaklara tapşırınsın ki, Petropavlovka müsəlmanlarının papaqlarına dəgməsinlər.

Və sənianən, Lenina bir əriżə göndərmək və ərizədə yazmaq: Sən ki, diyorsan bolşeviklər müsəlman alomini cəbri -zülmədən azad etmək istiyor - Allah səndən razı olsun və sən ki, diyorsan biz: istiyirik İstanbul müsəlmanların özlərində qalsın, yəni Allah səndən razı olsun. Ancaq bunu da öz programınıza daxil edin ki, Petropavlovka müsəlmanlarının papaqları da öz başlarında qalsın, artıq bir təvəqqimiz yoxdur.

Doğrudur mən bu əlacları söylədim və qəsdim də müsəlman qardaşlarına kömək etməkdir. Amma hər halda bu sözlər ilə mən onu demək istəmirəm ki, Petropavlovka müsəlmanlarının öz gördüklləri əlac pisdir.

Xeyr! Dəri papaq əvəzinə şapka geyib bazara çıxmağın özü də çox məqbul əlacların biridir. Özü də bunu isbat edir ki, müsəlmanların heç kəs ilə işləri yoxdur, davakar degildirlər. Ancaq bir burası var ki, şapkanı geyə bilər cavan müsəlmanlar, bəs Hacı Qurbanlı nə eləsin? O da şəpgə qoysun??

Nə eləmək qoysun: müvəqqətən şapka geyməgin zərəri yoxdur. Kazaklar eləyib qalmayacaqlar ki, bir gün olacaqdır ki, çıxıb gedəcəklərlər. Təki arada şuluqluq olmasın və bir də Sədi Əleyhîrrəhma papaq haqqında gözəl deyibdir:

«Dərvish sıfat baş kolah -e tətəridar» \*.

Filənkəs

«İttihad» qəz., 8 dekabr 1917, № 5

Felyeton ilk dəfədər qəzətin mətnindən çap edilir

\*Dərvish sımalı və şış papaqlı ol

## ORDAN -BURDAN

Bəki Dum qlasını Qasim Qasimov keçən gün Dumda müsəlmanların adından şikayət edib və deyibdir ki, bu axır vəqtlərdə bəzi adamlar saldat şineli geyib gəlib xəlqin evlərini axtarırlar və karəstilərini alırlar. Təvəqqə edirik ki, belə -belə şeylər olmasın.

Bəki milis naçalniki yerini dolandırın qlasını Varşamyan müsəlmanları sakit etmək üçün cavab veribdir və cavabında belə deyibdir:

«Biz saldat forması geyib uğurluq edən adamlara qarşı gücsüzük.

Hərgəh tovariş Varşamyan bu sözləri daha bir açıq yerdə söyləsidi, bili ki, ora məsləhət yığıncaq yeri ola: məsələ, Parapet, Hürriyyət meydani, vağzalyanı, o halda daha artıq mənşət yetirmiş olardı; Kimsə?

Əlbəttə, saldat forması geyen oğurlara! Çünkü həriflər milisin gücsüz olduğunu bilməs naçalniki ağızından eşidib hər bir halədən arxayınlarda olacaqdılarsı ki:

İndi meydan tamam bizimdir!

Şübəhəz, Dum zalında denilən sözlərin «mənşəti də» az olmıyacaqdır.

Əcəb burasıdır ki, Varşamyan öz məxsus vəzifəsində gücsüz olduğunu boynuna alır, Dum qlasını da buna bir söz demiyib keçirərlər.

Özgə məmləkətlərdə qaidə belədir ki, bir adam öz vəzifəsini yerinə yetirməkdə gücsüz olsa, ona deyirlər ki:

Bas bayıra!

Lakin Rusiyada bunu deyə bilməzərlər, ona sabəb budur ki, işlər «fors -major» olub, filanı -şilanı məsuliyətli tutmaq mümkün deyildir. Rus demişkən, «nepredvidenneya obstatelstvo»lar olur.

Ancaq müsəlmanlara demək olardı ki:

Ay müsəlman qardaş! Sən haçana kimi öz dərdini özgəyə şikayət edəcəksən. Nə olar ki, bir kəro də özün -özüne şikayət edəsən!

Bu saat bir elə zamandır ki, gərək hər kəs özü -öz başına bir çərəqilsin.

Sənə aşkar diyorlar ki:

Başlı -başını saxlasın, mən başımdan bezmişəm!

Di son da bir hünar göster və başını saxla, nə şikayət yeridir!

İndi ki, bəzən dumlarda, sudlarda, uçastoklarda boyun burub  
şikayat edəcəyik daha nə qiyamətdir ki, düzəltmişik! Onun biza  
mənəfəti nadir?

Nə oldu ki, Kazan müsəlmanları, Türküstən əhli, Krimlər,  
Başqırlar, Qırğızlar, Ləzgilər, Kazaklar, Maloruslar, Polyaklar,  
Gürçülər, Ermənilər və kimlər, kimlər öz başlarına çərə qılıb öz -  
özlərini dolandırırlar, amma biz Qafqaz müsəlmanları o qədər  
bişur olmuşuq ki, özümüzü uğradan da gözləyə bilmirik.

Ela bilirsiz Bakı şəhərinin heç olmasa müsəlman hissəsini  
oğrundan qorumaq çatın işlərim!

Burasın da unutmamalıdır ki:

Bakı müsəlman şəhəridir və sahibləri də müsəlmanlardır! Kömək  
istəyələr, nəinki biz gərək, özgələr bizi şikayət edib bizdən  
özgələrdən ...

Filakəs  
«İttihad» qəz, 14 dekabr 1917, № 10

İlk dəfədir ki, qəzetin mətnindən çap edilir.

## ORDAN -BURDAN

Rus yazıçılarından, rus əhvali - ruhiyyəsin gözəlcə bilən bir  
yazıcı vardır da, o da maşhur malorus Qoqol idi.

Kitabının bir yerində diyor ki:

Çıçıkovun arabası bir cuxura düşüb aşdı. Atlar arabanı yerindən  
tərpədə bilmiyordular. Aşağıda da səbəb arabacının sərxos olmadığı  
imis.

Yoldan ötən «müjiklər» bu əhvali görüb köməgə göldilər:

Bunlardan birinin adı Minay və o birininkı də Mitay idi.  
Başladılar hay -huy salmağa, atları dahan da karixirdib dəli kimi  
eladılar. Axırdı qərar qoydular ki, Minay əmi atun birinə mənsin və  
Mitay əmi də daldan qamçılınasın.

Amma bundan bir əlavə olmadı, sonra qərar qoydular ki, bu soñə  
də Mitay əmi minib Minay əmi qamçılınasın, bundan da bir faidə  
olmadı.

Sonra qat etdilər ki, Minay əmi də, Mitay əmi də ikisi ata minib  
arabanı qamçılınasın, bundan da heç zəd çıxmadi. Gənə durdular  
qıçırıb bağırmağa, atları bilmərə ürkütüldər, Allah bilir bunun  
axırı nə olacaq idi, hərgəl yoldan keçən özgə arabanın kuçeri galib  
özün yetirməsə idi.

Özgə kuçer galib əlinə künütü aldı və on əvvəlcə Mitay əmi ilə  
Minay əminin söküb qovdu. Sonra atlın yedəğindən yapışdır  
ustalıqlı arabanı çıxardıb yola saldı ...

İndi Bakı da - nəinki bütün Rusiyada qaidə salmaq lazımdır,  
hərc -mərc coştuq dahan zinħara götürübdir, hətta bir çoxları Nikolay  
adı çəkiləndə dəruni - qəlbənən bir ah çəkib diyorlar ki:

Keçən günə gün çatmaz, calasan, günün gına!

Qərəz hamı Bakı müsəlmanları kimi diyorlar ki, ya bir qaidə  
olsun, ya dəki hamımız qırılaq. Amma na eləməli ki, Minay əmi ilə  
Mitay əmlərin bahsi və cahli qoymuyor ki, işlər bət qaidaya düşsün.

Vəenni Revolusiyonni komitət diyor ki, siz heç zədə al vur-  
meyin, bizi şəhəri qaidəyə salaq, o birilər diyorlar ki, yox sizin qaidə  
salmaga ixtiyarınız yoxdur, qaidəni gorək şəhərin Dumu salsın.

Bu birilər diyorlar ki, yox Dum nəqidir? Komitetin hökmü Dum-  
dan böyükdür.

Digəriləri diyorlar ki, xeyr, bu saat şəhərin bir sahibi varsa, o da Dumdur.

Bir başqları da diyorlar ki, nə olar komitə də qaidə salsın, Dumda onlara cavab verirlər ki, yox bəla yaramaz, qaidanı gərək ya Dum salsın, ya heç kəs.

Bunlar öz -əzərlərlə «ağalıq» mənsəbi üstündə mübahisə və mücadilə etməkdə, uğralar da öz işlərində, piyan soldatlar da öz peşələrində, provakatorlar da gecələr güllələr atmaqla xəqli qorxuya salmaq sənətlərində getdikcə məharət göstərməkdədirler.

Bax bu saat mən bu sətərləri yazdım yerdə güllələr atıldığını eşidirdim. Saydım, hələlik doqquz əl güllə açıldı. Kim atır, kim atır, neçün atır -heç bilən da olmayıacaqdır...

Necə -qaida salmaq ağılığını istəyənlərdən soruşmaq lazımdır ki, qaidanı ilə salmaq istiyorsan?

Dəsə ki, «nazidaniye» ilə -yəni nəsihatamız sözlər ilə -onda deməlidir ki, boş danışsın, Quran oxumaqla donuz daridan çıxmaz!

Dəsə ki, zor -qüvvə ilə, onda deməlidir ki -buyur meydana, qaida sal! Həqiqət, bu saat qaidəni ancaq zor və qüvvə ilə salmaq mümkündür. Hər kəs bu qüvvəyə və bu zora malikdirsə, buysursun, qaida salsın. Daha burada artıq mübahisə və mücadilə lazım degildir və hər kəsin zoru və qüvvəsi yoxdursa, nəhaq yera əl və ayaga dolaşmasın və o birilərinə də «məşət» eləməsin. Vəssəlam.

Və əgər heç kəsin qaida salmağa iqtidarı yoxdursa, o da başqa məsələdir.

Onda da canımızı düşimizə tutub gözlərik, bəlkə bir gün olar ki, özgə qoçoquna qunut doluyub galor ...

Filənkəs

«İttihad» qəz., 20 dekabr 1917, № 14

5 MAY - BAKI

## QAFQAZ MÜSƏLMAN MÜTƏƏLLİMİN QURULTAYI

Müjdə sızı, ey millət!

Diyordular, diyordik ki, bizim mütəəllimlərimiz ruslaşmışlar, onlardan biza mənfiət yoxdur.

Diyordular, diyordik ki, bizim mütəəllimlərimizdə millət və islamiyyət hissini qalmamışdır.

Diyordular, diyordik ki, bizim mütəəllimlərimiz başqlaşış, cəmaatdən ayrıldığı üçün millətimiz arasına təfrīqə düşüb, bir tərəfdə qara cəmaət, bir tərəfdə də istiqbalın intelligenti olan mütəəllimlərimiz duracaq və böylülük mahv olub gedəcəyiz.

Əvət, çox şey diyordular və diyordik, fəqət, müjdə sızı, ey millət! Öylə degilməş, Əmin olunur ki, bizim mütəəllimlərimiz damarlarında axan qan əsla təvəssü etmib onların cavan qanlarında türklük və islamiyyət carəyini olduğu kibi var və davam edir. Bunu isbat üçün 5 mayda «İsmailiyyə» salonunda Ümumqafqaz müsəlmən mütəəllimləri tərəfindən başlanan qurultaydır ki, burada iştirak edən mütəəllimlərin, gələcək millət qəhrəmanlarının meydana qoyduqları gözəl fikirleri, ürəklərindən sevə -sevə bəslədikləri milli amalları insan gördükcə na qədər sevinir! Bunlar diyorlar ki, məktəblərimiz islah edilsin, dilimiz sadəlaşın, qarmaqarışçı imamlımlar düzəlsin, hürufatımız asanlaşın, millət və islamiyyətimiz mühafizə edilsin. Əzər çəhət mütəəllimin mənəfeini gözlayən xüsusi mətbuatımız və bunun üçün fondumuz olsun. Əhvali -hazırı ilə əlaqəmiz üsul altına alının, əhvali -hazırı ilə mütəəllimlərin hali tövbiq edilsin, ilax ...

Həqiqətən na qədər gözəl fikir! Hələ adalarına mütəəllim denilən bu qəhrəmanların qurultayı öylə təcrübəkar kişilər qədər (yanıma yırısam bir az da artıq) idarə etmələri millətimizə na qədər ümidiər veriyor!

Aşarın övladı -millət! Çalışınız, çalışınız ki, istiqbal sizindir. Sizsiniz gələcək övladının ata və anaları! Bu vəqət qədər sənigün millətimizi ancaq siz rahi -nəticət və saadətə sövq edəcəksiniz.

Bəli, müjdə sızı, ey millət! Haydi onların qurultayından bir qədər məlumat verəyim.

Cümə günü 5 mayda akşam saat 8-də qurultayın birinci icası açıldı. Bu icasda 55-ə qədər müsəllim və müsəllimə iştirak edir. Qurultayı banilərindən Əbdül Əbdülləzadə məclisi açıb hali –hazır olsun gözəl bir nitq dedikdən sonra qurultayı idarə etməq sədlər və katiblər intixabını məclisə təklif etdi. Məclis daxi açıq üslub ilə heyati –sədərətə Əbdül Əbdülləzadə, Xanım Tatubulac (müsəllimə), Sərdədin Vəzirov, Yusif Əlizadə, Əjdor Əlizadə və katibligə Balala Ağayev, Ağahüseyin Məhəmmədov, Abbaslı Kazimov və Əli Qasimov intixab olundular. Bədə heyati –sədərət arasından Əbdülləzadə sədrliliğə seçilib və sədrin xahişi üzrə Axund Molla Ağa Ağaoğlu məclisi istitah edib fəsih bir xütbədən sonra gözəl bir nitq deyib qurultayı təbrik və müvəffəq olmalarını cənabi haqqdan isterham edir. Bədə sədrin təklifi üzrə hərriyyət qurbanlarının istirahəti –ruhları üçün məclis ayağa qalxır. Ondan sonra sıra ilə bu adamlar təbrikatda bulunurlar: «Bakı müsəlman mühərrir və ədibləri cəmiyyəti» və «Açıq söz» qəzetəsi tərəfindən Xəlil İbrahim, «Nicat» maarif cəmiyyəti tərəfindən İsabəy Aşurbəyli, Temirxanşura müsəllimləri tərəfindən müsəllimə Xanım Tatubulac, Bakı və ətrafi müsəlman müsəllimləri tərəfindən Məhbubaxanım Mehmandarovə, yəhudİ və erməni müsəllimləri tərəfindən iki müsəllim, mahallİ müsəlman bürosu tərəfindən İslambey Qabulov, «Musavat» fırqəsi tərəfindən Abbasqulu Kazimzadə, «Yeni iqbal» qəzetəsi tərəfindən Orucov, «Səfa» maarif cəmiyyəti, sənəat və ticarətxanə xidmətkarları tərəfindən Əsədullah Məhəmmədov, Moskva müsəlman tələbələri tərəfindən student Məhəmməd Hənifə, Bakı müsəlman tələbələri tərəfindən Əziz Seyidov və Piri, «Sovqat» qəzetəsi tərəfindən Rza Zaki, «Cəmiyyəti – xeyriyyət» tərəfindən Əbdülləlibay Əmirxanov, Hacıbəyov qardaşları müdürüyyəti və artistləri tərəfindən Xəlil Hüseynov, Benqazi müsəlman əməkələri tərəfindən Piri və sair yerlərdən galmış müsəllim nümayəndələri təbrikatda bulunub alıqlanırlar. Bu təbrikat nitqləri arasında öylə atasın və müssərləri var idi ki, gurultulu alıqlar ilə ruh yüksəkligi göz öündən təcəssüm edirdi. Bu nitqlərdə «Nicat» maarif cəmiyyəti tərəfindən İsabəy Aşurbəyli cənabları «Nicat» tərəfindən və edir ki, müsəllimlər müavinətdə bulunmaq üçün cəmiyyət hər vəqt hazırlıdır. «Səfa» maarif cəmiyyəti tərəfindən Əsədullah Məhəmmədov diyor ki, tələbələr üçün bir pansion açmağı cəmiyyət təhti –qərara almışdır.

Hacıbəyov qardaşları müdürüyyəti tərəfindən Xəlil Hüseynov diyor ki, məzkr mədiriyət bu qurultayın nəfisə olaraq bu yaxında Tağıyev teatrında bir tamaşa göstərəcəkdir. Bu nitqlər sırasında osetin və acar müsəlman müsəllimləri tərəfindən denilən nitqlər o qədər islam-iyətpərvərənər idi ki, uzun alıqlar arasında heyati sədərətə olan Əli Yusifzadə aşağı düşüb məzkr nümayəndələr ilə Qafqaz müsəllimləri namına horarəti öpüşərək qardaş olduğunu isbat etdilər.

Bir da bu icas arasında müsəllim Aslanovun təklifi üzrə Tiflisdə «Əmək» və saldat vəkilləri şurası qəzetəsinə teleqram vurub məhtərəm Stralkovskiçə izhari –taşqıkkürətdə bulunmaq məsələsi təhti –qərara alınır. Axırda sədr ikinci icasın sabah gündüz saat onda olacağını xəbər verməklə məclis qapanır.

### İkinci icas

Qurultayın ikinci icası 6 may gündündə saat 10 –da başlanır. Yenə təbrikat mərasimi davam edir və təbrikatdan sonra ətraf şəhərlərdən galan teleqramlar oxunub alıqlanır. Bədə sədr cənabları təbrikatın tamam olduğunu xəbər verməklə məsələyə keçməyi təklif edib diyor ki, qurultayımızın baxacağı məsələlər halalik bunlardır:

1) Məktəb məsəlesi. 2) Əhəvali –hazır 3) Fond məsəlesi. Sədr bu maddələri göstərib müfəssal böyanat verdikdən sonra yenə hanki maddələrin lazımlığını olduğunu məclisden sual edir. Bir çox müzakirədən sonra fond məsəlesi «mərkəzi –idarə və fond» deyə təbədil edilir və Tiflis nümayəndələrindən Vəzirovun təklifi üzrə yuxarıkı üç maddə üzrə ittihadı – aray ilə dördüncü olaraq «əhəvali –hazır və müsəllimlər» maddəsi də əlavə edilir.

Bədə bu dörd maddəni müzakirə etmək üçün hər biri on –on iki nəfər müsəllimlərdən ibarət dörd komisiyə intixab edilir.

Məclisin axırında 8 –mayda «Nicat» cəmiyyətinin «cəbə ianasi»na müavinət olunmaq üçün nümayəndə olan – müsəllimlər tərəfindən cəbə gəzdirmək təklifi qəbul olunub, qərar verdilər ki, o günü qurultayda olan nümayəndələr cəbə gəzdirməgə «Nicat»a müavinətdə bulunsunlar.

Ü.

«Sovqat» qəz., 8 may 1917, № 201

Bu hesabat səciyyəli geniş yazı haqqında heç bir nəşrdə, salnamədə,

bibliografiyada məlumat verilməmişdir. İlk dəfədir ki, işq üzü görür.

mütəallimin – məktəbli  
əzər – aydın, aşkar  
iftitah – açma, açılma  
müsəssir – təsirli  
ara – ray  
İttihad – birlik, yekdil  
cəbə – yesik, qutu

## ORDAN –BURDAN

Bəlli İdareyi –ruhaniyyə məclisi quruldu. Lakin sədhey!... Birinci məclisə üzvlər arasında ittifaq olmadığına görə məclis bağlanıb və qurulmayı da qalibdir Dövlət duması qurulandan sonra. Təccüb burasıdır ki, bir böylə ki, qəzətə sünunlarında ittifaq, ittifaq yazıyırlar heç bir kəsə bunun bir əsari olmuyor. Hami bu sözləri bər qulağından alıb o biri qulağından çıxarı. İndi hərgah idareyi –ruhaniyyə məsələsi üçün Tiflis yığın üzvlər bu ittifaq sözlərinin yadlarında saxlaşı idilər, heç bir vaxt məclis bağlanmazdı və sonraya da qalmazdı. Vaqeada belədir. İttifaqın qədrini bilən adam heç vaxt deməzdə ki, mən Şeyxüislam həsrətləri tərəfindən yazılımış məqaləyə qol qoymaram. Qariba budur ki, Şeyx həsrətləri zəhmət çəkib gəca sabahadək oturub məclisin ən mühüm məsələsinin yazılmasını, yəni bəyan edibidir ki, «İşədən müdiri mollalara sataşır, amma vəkillər ittifaqı zədi yaddan çıxarıb Şeyxin bu məqaləsinə qol qoymayıbdurlar. Hərçənd iki nəşər qazı cənabları dəxi çox soy edibidlər ki, bu məqaləyə qol qoysunlar, amma genə də iş baş tutmuyubdurlar. Odur ki, məclis də naçar bağlanıb, duma qurulandan sonra qalıbdır ...

Ey üzvlər! Bəri siz «sülh islah» komisyonu üzvlərindən «ittifaq» öyrəna idiniz ki, orada erməni vəkillərinin bir sözü iki degil! Və bir də aslina baxsan, heç üzvlərin ixtiyarı yoxdur ki, bu məclisə bir söz danişsınlar. Çünkü, bunları cəməat seçib göndərməyiib. Şeyx həsrətləri özü çağrıbdır. Yaxşı deyil ki, bir adam səni səhbətə çağırı. Sən də durub onunla mübahisə başlayıb yazdırına də qol qoymasın! Və bir də əsl mətbət işə bundadır ki, idareyi –ruhaniyyə islahı barəsində danışılında həmişə ona baxırlar görək kim ruhanılara sataşır. Və haman sataşan adama «rəddiyyə və bəyani həqiqət» yazarlar və bu «rəddiyyə və bəyani həqiqət»dən malum olar ki, görək bizim ruhanılara nə lazımdır. Neca ki, Şeyx həsrətləri öz «rəddiyyə və bəyani -həqiqət»ində bunu bilavasitə göstərib və bəzisini də balaman ilə qandırıbdır. Lakin nə eləmək? İttifaqsızlıq işin hamisini xarab edib və idareyi –ruhaniyyə məsələləri də qalıbdır ay batandan sonra ... Amma bir yana baxsan bu məsələnin ay batandan sonra qalması dəxi pis degil. Allah qoysa ay batar, hər yer qaranlıq olar, heç kəs heç kəsin eybini görməz və heç kəs də heç

bir kəsə sataşmaz və bu məsələ də qarənlıqda tez həll olunur. Çünkü, hamı qarənlıqda məsum göründüyündən artıq mücadiləyə və mübahisəyə də ehtiyac olmaz ... Ayın batması da bağladı Dövlət dumasının qurulmasına. Duma qurulduğum Rusiyani öylə bir zülmet bürfüşün ki, göz -gözü görməsin! Onda bildigini elə, hər çə bada -bad!

Filankəs  
«İşad» qəz., 28 may 1906, № 124

**İlk dəfədir qəzetiñ mötnindən çap olunur.**

NƏŞRLƏRDƏ İXTİSAR VƏ  
«REDAKTƏ» EDİLMİŞ  
ƏSƏRLƏRİNİN TAM MƏTNİ  
(1906 - 1912)

## ORDAN -BURDAN

**K**im diyor ki, Bakı şəhər idarəsinin pulu yoxdur?

-Bakı rus -müsəlman məktəbinin sabiq müəllimi cənab M.A. Axundov diyor; Cənki, şəhər idarəsi ona pul borcludur, lakin vermek istəməyir.

-Bəs, kim diyor ki, Bakı şəhər idarəsinin pulu çoxdur?

-Bakı şəhər idarəsinin sabiq üzvü M.A. Belyayevski diyor. Cənki, sırada gün şəhər idarəsi ona təqadüt maaşı (pensiya) təyin ediriyormuş.

Təcəccüblü iş! O da M.A. bu da M.A. Ona pul yoxdur, buna var. Görünür ki, əvvəlinci M.A.-in xəzinəsi vardır. Amma ikinci M.A. «bankrot» olubdur. Öylə isə Bakı şəhər upravası zəlîm degil, adildir!...

\*\*\*

Cavad uyezd naçalnikı ilə Gəncə uyezd naçalnikı dəxi adıldırlar. Əvvəlinci müsəlmanların tüsənglərini zəbt edib göndərmiş ki, gədiniz silahlı İran quldurları ilə əlibəs dava ediniz. Ermənilərin beşəçənlərinə dəgənməyir. Özünüz də -diyor -quldur -filan ilə işiniz olmasın... Ikincisi də baydaq, muzuka, qoşun və top və tüsəng ilə Qaracaəmirli kəndinin üstü töküllüb iki igidlik edibdir: əvvəla zavalı kəndi lap nəhaqca yerə topa basıbdır və saniyan kəndin arvad -uşağıni Kür çayına dək qovubdur!! Şücaətə baxırsanız?!... Əhsan «vəsət blaqorodiye! Səni Əqsayı -Şərqə göndərsə idilər, əminləm ki, Port -Artur əldən getməzdil!

\*\*\*

«Port -Artur» adı çəkiləndə həmişa cibim yadına düşür. Əvvəl manım aqlım kəsmiyordu ki, cibim ilə «Port -Artur» arasında bir münasibat olsun. Sonra Bakı küçələrində bir qədər seyr edib gördüm doğrudan da cibim galdıqca «Port -Artur»a döñür. Buna da sabab odur ki, Bakı küçələri «yapon» qoşunu ilə doludur, hər qədəm da garək cibini müdafiə edəsan. (Yaponun acığı tutmasın ki, mən onun qoşununu Bakı diləncilərinə təsbiha ediyorum. Mən bu sözü buna istinən diyoram ki, yapon saldağı ilə Bakı diləncisi arasında ümumi bir sıfət vardır ki, ona aliciliq diyorlar). Yaxşı olardı ki, «Cəmiyyəti -xeyriyyə» yaxud «İttifaqı -xeyri» şəhərin küçələrini məzkrə «qoşun»dan təxliyə (evakuasiya) edib bər xeyir iş görə idi....

\*\*\*

İş! ... Bütün dünyani hərəkətə götirən bu sözdür ha! İş görmək ... hənərin varsa tənbəl adama iş görmək təklif olə. Dünya dağlışın bir iş

görməz. Amma erməni təssübkeşinə söyle ki, «iş» gör, o saat sənin üçün bir «iş» görsün ki, özün də məsələlər! Onu da deym ki, sənin söyləməgin əbsədir, onşuz da erməni təssübkeşləri «iş» görməkdədirler. Onlardan birisi bu yaxınlarda bir «iş» görüldür ki, heç bizim dəli - qudurmuşumuz da ölü iş görməzdə. Nə qayımbıdır?

-Nə qayıraq! Kitab qalmayıb, kağız qalmayıb, daftər qalmayıb, coğrafiya kartaları (xəritələri) qalmayıb hamisini özünə şalalayıb yügürüb dərəz «Novoye -vremya»nın böyük yazıçılarından hesab olunan Menşikovun yanına, qapıdan içəri girəntərə tərləmiş, pörətmüş ağzindən köpük daş -daşa qışqırıbdır ki: bu saat qazetənizdə yaz ki, «müsəlmanlar rus dövlətinin böyük düşmənidir. Amma ermənilər rus dövlətinin əziz dostudur». Menşikov da böylə -böylə «zakazları Allah-dan istiyormuş. Haman saat qəlamı alına alıb erməni təssübkeşinin söz-lərini yazıbdır. İndi bütün Rusiyanın hor yerində oxuyurlar ki: müsəlmanlar rus dövlətinin böyük düşmənidir, amma ermənilər haman rus dövlətinin əziz dostudur. Bəs, erməni təssübkeş gördüyü «iş» budur. Necidir, təcəccüblü burasıdır ki, əvvallərda erməni təssübkeşinin yanında Menşikovun adı çəkiləndə təssübkeş durdugu yeri tüsürək ilə buluyurdu. Amma indi ... ey bivaşa ruzigar!! Nə ruzigarbaşlıdır, burda iş görürər. Buna politika deyirlər. Ancaq onu bilmiyormi ki, axırda Menşikov ermənilərinin əlində kor bir alət olacaq, yoxsa kırvalar «menşikov»larının qapısında «formalni» casusluq edəcəkdir. Amma şəksiz bu ikisindən biri olacaqdır. Gözləyək, görək ...

\*\*\*

Gözləmək -biz müsəlmanların peşəsidir. Tariximiz bizi gözləməgə çıxanən əğrıcıdır. Bir müsəlmana vəda ver ki, filan seyi sənə verəcəgam, amma gözə -müsəlman gözlər. Qiymətə kibi gözlər. Görürsən məscidi -məvqafatımızı necə bir sobə ilə gözləyir? Amma ermənilər gözləmədilər, əzlərkini aldılar, biz gözləyirik, gözləyirik: bu gün keçər, sabah ətər, o biri gün görürsan ki, dəvənin quşruyu yera dəgdi. Məscidi -məvqafatımız da verildi. ... İnşallah!!

Filənkəs

«İrşad», 16 mart 1906, № 69

Felyetonun axırındı iki bölümü nəşrlərdə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 40 - 41; 2005, 2-ci c. səh. 190 - 191). Hər iki nəşrdə bir sər-

sözlərdə yazılış xataları hətta cümlə daxilində ixtisar da edilmişdir. Məsləhət: «Müsəlmanların tüsənglərini zəbt edib göndərir ki, gediniz silahlı İran quldurları illə əlibəş dava edliniz. Ermenilərin beşəçüllərinə dəgəmliyir». Son cümlə ixtisar edilmişdir.

məscid -məscidlər

məvqusat -vəqf üçün ayrılmış mülk

## ORDAN -BURDAN

Ermənilər bizi aldadırlar ki, guya Osmanlıda türklər ilə ermənilər arasında ədəvət -filan vardır. Bunun yalan olduğunu mən bu gün İstanbul qəzətərlərindən anladım. Əlimdə İstanbul qəzətərlərindən iki məşhurları idim. Biri «İqdam» ki, onu nəşr edən müsəlmandır, o biri də «Sabah» ki, onu da çıxardan ermənidir. Bu qəzətərlərdə erməni -müsəlman ədəvətinə dair bir söz də yoxdur. Bundan masiv bu iki «din rafiqinin» arasında mən bir «emünasibəti -dostanı» dəxi müşahidə elədim: «İqdam»da Yevropa qəzətərlərində tərcümə olunan şeklärin hamisi «Sabah»da da var idi ki, bu da bunların «həmməsləkliginə» böyük bir dəlalətdir...  
\*\*\*

Rus məməkətində, yaxud -Osmanlıdan siva -qeyri məməkətlərdə nəşr olunan qəzətəları adam oxuduğda qəlb hüzün, kədar, əlam, yasla dolub əhvəli pərişan olur, qanı xərab olur, canı sıxılır, başı ağıriyır - bir kəlmə adəmin ovqatı təlx olur, hətta ürəgi papiroş kağızı kibi nazik olan damallardan bəziləri bitab olub ürəgi getməsin - deyə özünü sarın havaya verir, o biri «nervinni» deyilən əsbi bir mərzə mübtəla olmaqdan həzər edərkən qəzətə oxumaga tövə ediyor - və sairə. Amma Osmanlı qəzətərlərində bu «nūhüsət» yoxdur. Odur ki, adam onları oxuduğda ovqatı - filanı təlx olmuyor. Çünkü, bu qəzətələr vəsitəsilə baxıb görür ki, dünya tamaam bir süküt içindədir ki, nə «revolyusiya» var, nə «reaksiya» var, nə «ictimaiyyun -amiyyun», nə «inqilabiyyun -amiyyun», nə «məşruteyi -ammiyyə», nə «hürriyəti -milliyyə», nə Rusiya, nə Qafqaz, heç zad yoxdur. Əlam digər bir aləmdir: hər kəs öz işində -gündündə ... Adam oxuduqca «qəlbə fərəhənlər» -bununla da belə «naşırı yeni türklər» Osmanlı senzorlarından şakidirlər, halbuki, onlar görünür ki, çox «mürəvvətlə və insaniyyətparvar» adamlardır  
...

Bizim başımızın sahibi cənab «Çerivanski» hazırları dəxi Osmanlı senzorları kibi çox «insaniyyətparvar» adam imiş. Böylə «insaniyyətparvar» imiş ki, hətta qırğızlara da yazılışı galibdir. Baxıb görübüdür ki, müsəlmanlıq binəvə qırğızlari «əvəhi heyvan sıfıstına salır» -surəti -qətiyyədə bir «yox» -deyib -mən heç vəqt qəbul

etməzəm ki, insan durduğu yerdə vohsi heyvana dönsün!» Haman saat qırğızları çağırıb deyibdir ki: qorxmayınız! Siz bundan sonra müsəlman degilsiniz, niciatınız xatirəsi üçün mən sizi xristiyan elədim! Bu «ehsanə» məni «insaniyyətparvərligim» məcbur etdi! Gedinizi! Qırğızlar da gedibdirlər ...

\*\*\*

Fars şairlərindən birisi talein müsəlmanlardan üz döndərib ağyrılara yardımını olduğunu nazara alıb bədbinalarə mənsub acı bir istehəz ilə ruzgardan şikayətə başlıyor. Diyor, diyor axırdı taleət böylə bir sual verir:

«...Bəs ma betamaşaye -cəhan amədeim? ...»

Şimdi görünür ki, talein binəva şairə yazığı gəlib dilbərlər məxsus bir nazu -hərəkət ilə başını döndərib müsəlmanlara üzünü göstərməkdədir. Buna dəlil odur ki, şimdiyədək biz şairlərinə tamaşa edirdi, simdi isə ağyr biza tamaşa etməkdədir. Nəcə tamaşa etməsin? İki müsəlmanın bir -birini öldürdükdə taşkil etdikləri mənzərə şayani -tamaşa degilmə? Yaxud orada -burada müsəlmanlar tərəfindən «mövqeyi» -tamaşaya vəz edilən» qoç doğuşması, it boguşdurması, xoruz vuruşdurması kibit sirk oyunları və bunun bədində «sirkçilərin» özlərinin vuruşması, boguşması, toqquşması əhəmiyyətsizmidir, zənn ediyorsınız? Şimdi şair sual etsə ki, «bəs ma betamaşaye -cəhan amədeim?» -cavabında diyorum ki, xeyr: «mərdəm betamaşaye şöma amədeändi!». Bəlli!

\*\*\*

Farsca danışdım, fars mühafizəkarları xatirimə geldi. Məzkurlardan birisi mənimlə türk dili xüsusunda səhbat edərək türklərin ərəb dili ilə təbiətə mügəyir bir tərzi istifadə etmələrindən şikayət etdi. Dedi ki: türklərin nə ixtiyarları var ki, «təkəmmül» sözündə «tafaübə bəbi qayırib «təkamül» sözü istemələr. Ərəbdə «təkamül» sözü yoxdur! Bu təbiidirmi?

Dedim, cəm, nə təbiibazlıqdır. Ərəbin «təkamül» sözü nə ehtiyaç yoxdur. Onun üçün də «təkamül» sözü istemələr etməyordu. Simdi bu sözə ehtiyaç vardır. Binaanileylik isteməli də lazımdır.

Mühafizəkar mənim ilə müvafiqət etmədi təbii degil, təbii degil - deyə inadlıq etdi. Dedim: təbiliqə qalsa -dəmir yol qatarında on günlük yolu iki gündə qət etmək, telefon vasitəsilə görmədigin adamla danışmaq, bunlar da təbii degil, öyləmi? Hərif bir qədər

duruqdusa da sonra tez: əlbəttə, əlbəttə! -dedi. Dedim: odur ki, İranda dəmir yol, telefon -filən tapılmaz və teleqrafın İranda mövcud olmasına siz mühafizəkarlar nə tövr ediyorsınız, onu qanımıyorum.

Filankəs

«İrşad», 17 aprel 1906, № 70

Felyetonda 1 və 3-cü bölmələr ixtisas edilmişdir (bax. 3-cü c. 1968, soh. 42 -43; 2005, 3-cü c. soh. 191 -192). Felyetonun dili də müasirlaşdırılabilir, hətta bəzi xətlələrə yol verilib. Məsələn, «simdi» - «indid», «əsədə» - «sonra», «masəvə» - «başqa», «təbətiñə» - «təbəñə», «şakıdılrlar» (şikayətçidirlər) - «şagirdlər» (şükredəndirlər) və s.

Felyeton qəzətin mətnindən çap olunur.

masıva - başqa, savayı  
nūhusat - ugursuzluq  
şakı - şikayətçi

## ORDAN – BURDAN

İkinci erməni –müsəlman sülh konfransı!! Bilirsinizmi?! Bir neçə gün bundan iqliki ikinci erməni –müsəlman sülh konfransı vəqə olubdur! Ancaq bilmiyorum bu konfrans Tiflisdə münəaqid olubdur, yaxud Ərəş uyezdində. Hərdən isə olubdur. Bunu bən dünən «Tiflisski listok»da oxudum (nömrə 61). Burada hər iki tərəfdən birəcən vəkil varmış: erməni tərəfindən məşhur cənab «Xanzadə», müsəlman tərəfindən də Lombati kəndindən «məhtərəm bir qoca»miş. Konfransın müdəddəti az çəkibdir. Bir neçə «sülhamiz» söz danışından sonra müvafiqəti –kamilə hasıl olubdur və konfrans da qurtarıldı. Cənab «Xanzadə» müsəlman vəkilini təklifi edibdir ki, müsəlmanlar ermənilərin zərər xəsarətini tamam –kəmali versinlər. Müsəlman vəkili «məhtərəm qoca» bu təklifi kəmali –sövg və zövg ilə qəbul edib deyibdir ki, bundan əlavə «ebizim içimizdə bəzi bədəfkar və müfsid adamlar da var ki, qırğına bailsdırırlar (!). Gərək onları öz aramızdan təbyid və tərd edək». Erməni vəkili cənab «Xanzadə» bu sözü eşitdikdə ləri xoruz kibi ayağa sıçrayıb əllərini döşüncə vurub uca səs ilə banlıyibdir: «ququlu qu! Yaşasın üxüvvət və sülh!»...

Ququlu qu! Yoxsul müsəlmanı cərimələmək üxüvvət təriqi degil! Ququlu qu! Müsəlmanların yarısını nəfyi –bələd etmək ilə sülh olmaz!

\*\*\*

Sülh!... Bu bir –iki ilin ərzində çox davalar oldu, çox da sülhər oldu. Rus –yapon ilə dalaşdı, axırdı sülh oldu, erməni –müsəlman ilə savasdı, axırdı sülh oldu. Genə savasdı, genə sülh oldu. Genə savasdı, genə sülh oldu. Qafqaz hökuməti də gürçülər ilə savasıbdır. Amma sülh etmək istəmeyirlər ki, istəmeyirlər!... Hökumət gürçülərin üstə yaman düşübür; özlərini döğür, kənd –kəsəklərini viran ediyor, qəzətlərini də çıxıqla bağlıyor, çıxıqla bağlıyor. Neçə gün bundan irəli mən bir «peygəmbərlik» edib deməmişim ki, gürçülər digər bir qəzət qıxarsalar, hökumət onu da bağlıyacaqdır. Dədigim doğru oldu; «Sovremennik» qəzətsindən sonra gürçülər

artıq bir fikir etməyib «Na poverote» adında digər bir qəzət çıxartıldılar. Hökumət isə, o da artıq bir fikir etməyib sabahı günü qəzetəni bağladı. Bu safla gürçülər fikra getdiłar –yox dedilar, böylə olmaz, galiniz gedək canışın hazırlarına şikayət edək və köhənə senzorun təkrar təyin edilməsini rica edək!» (1)

Hm! ... Bu nə oldu? Köhənə hamam, köhənə tas?! Nə etməli? «Hər şeyin tazası, dostun köhnəsi». Senzor da məlum olduğu üzrə mətbuatın köhnə «dostudur».

\*\*\*

Amma müsəlmanların dürülu –dürülu «dost»ları vardır, hal! Uzaq «dost», yaxın «dost», laübali «dost». Keyfiñ istəyən «dost»! Kutaisin sabiq qubernatoru Staroselski hazırları da görünür ki, müsəlmanların «dost»u imiş! Qafqaza olvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski «dostluq» vazifəsinə ifa etmək niyyəti Peterburqda «ictimai və siyasi klub»da müsəlmanları tərif və tövsiyə başlıyıbdır. Deyibdir ki: «müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdır. Hökumət dəxi bunu bilib, onları sairərin üstə qısqırır». Lakin bunun səbəbini cənab Staroselski böyan etmək istəmibidir. Çünki, o surətdə sözərinin şayəni –etibar olduğuna xələ yetərdi. Nə lazım? ...

Lakin buna «dostluq» deməzər, əli dinc durmuyub salba (selbə) atmaq deyirlər. Amma hər «dostumuz» bizə bir salba atsa, bizə baş –göz qalmaz. ...

\*\*\*

Salba (selbə) dedim, yadına türkün məsəli düşdü ki: «Ağac bar gətirəndə başını aşağı tutar». Lakin biz türk ola –ola bizim «ağaclarımız» bar gətirdikdə başlarını övei –səmaya qaldırırlar». «Bar» yemək arzusunda olan əli gödəklərimiz də «ağaclarımızın» dibində ora –burası fırının «bar» umidiyla hərdəm bir başlarını yuxarı qalxırlar. Lakin «bar»ın al çatısı olmadığını görüb, ya Krilovun tülküsi kibi «Əh! Yetişməyib, kıldır!» –deyə naümid gediyorlar. Yaxud əksər əvgət acıçıları tutub «ağaca» «salba» atmağa başlıyı-

lar, bu da «ağaclarımıza» xoş gəlməyir. ... Məndən işə -başını övci - səməyo qaldırma, səna da «salba» dəğməsin.

Filankəs  
«İrşad», 22 mart 1906, №74

Felyetonda 1-ci bölmə və 2-ci bölmədə bir neçə cümlə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, sah. 44 - 45, 2-ci c. 2005, sah. 192 - 193).

münəqid - baş tutmuş  
müfsid - fitnəçi  
təbyid - sürgün etmə  
tərd - qovma  
üxüvvət - qardaşlıq  
nəşfi - bələd - ölkədən çıxartma

## ORDAN -BURDAN

Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov, «Irşadın 76-ci nömrəsində mündəric «Mərəzələrimizdə bir» ünvanlı məqənlərin məzmunu ilə müvafiq edəməyi diyor ki: «Mərəzimiz cürətsizlik degil, məktəbsizlikdir!». Cənab Mahmudbəyova cavab: Əsendim! Məktəb açmaq üçün bir cürət lazımdır, yoxsa məktəb bahar gülü kibi özbaşnamı açılar?? Bunu da unutmayalım, əfəndim, özünü «oda və köza toxuyan» adama cürətlə deməzərlər, axmaq deyərlər. Bundan əlavə siz məqənlərdə özünüzü kənarə qoyub «taqdırı -qəza qüvvəti -bazu ilə dönməz» misrasının məzmun və məmlina tabe olan əvəmi özünüzü qalxan edər kibi meydana çıxarırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvəmizdə «məktəblı» olub «hümmətül -rical təqləl cibəl» kibi ali fikirlərin qövldən -fəla gətirilməsilə naili - murad olsun, əfəndim.

\*\*\*

### Nə tövə ermənilər ruslar ilə dostlaşmaq istyolar

Keçmişlərdə, yəni Hürristan (Qurya) dağlılığından əqədəm, ermənilərin ruslardan zəhlisi gediyordu. Kirvalər üzlərini müsəlman və gürçü qonşularına tutub «əşnə, bu urus çıx pis adımdır. Qatsı, urus bizi halak elədi ki» -deyə şikayat ediyordular və rusların qanına yerkiliyordular. Lakin bad az xərabeyi -bəsərə işi özgə bir surətdə gördülər. Və ... zəhlələri getdiyi ruşlar ilə dostlaşmaga tizi -qeyrat etdilər. Bunun üçün neçə -neçə xəyanətkarana vasitələr ittixazında bulundular. O vasitələrin biri da budur, massəlon:

«Arac» yalandan yazıyor ki: «On nəşar silahlı müsəlman bir nəşər silahsız ermənini tutub, lap nahaq yərə öldürmək istyordular. Xoşbaxlılıkdən bir «rus ofşarı» bu işin üstü çıxıb binəva ermənini şərir müsəlmanların əlindən xilas edibdir. Yaşasın rus ofşarı!»

Lakin ... rus ofşarı «yaşamaq» filan istəməyi diyor ki: sözün doğrusu nə «şərir müsəlman» görmüşəm, nə də «binəva» ermənini xilas etmişəm. ... «Arac»ın sözləri hiyıldır.

\*\*\*

Əcəb türkün ürkəndən tikan çıxardan məsəlləri vardır! Məsəlon: «Abbasını bağışmamın beş şəhi çıxardar». Bu zarbüləməsələ bir taqum başı boş, bişüür, məslək və əqidəsiz firqların hər bir karkün zatə

qarşı etdiyi istehzaya bir şafidir. Hər bir millətin içinde «abbasını bəğənmiyən» fərdlər vardır. Lakin bunlar üç qismidir: biri –abbasını bəğənmiyib beş şahı çıxardanlar, digəri abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəğənmiyib beş şahı çıxarda bilməyinlər və üçüncü – abbasını bəğənmiyib beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qism hər bir millət içinde müzərr bir ünsüdür ki, onun sənəti iş görməgə bel bağlıyan adamları havasdan salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə iş görənlərimizdə öz istedad və qüvvələrinə etiqad olsa, böylə «abbasını bəğənmiyənlərin» hər bir qövl və felini daşa –qayaya çırparlar.

**Filankəs**  
«Irşad», 5 aprel 1906, № 82

Felyetindən «Nə tövər ermənilər ruslar ilə dostlaşmaq istiyorlar» nimsərlövhəli 2-ci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, sah. 50, 2-ci c. 2005, sah. 196 -197).

müvafiqət – razılıq  
karkün – iş görə bilən  
şafidir – qənaətləndirici cavabdır

\* Alın yazısı – qol qüvvəsi ilə pozula bilməz  
\*\* Kişilərin sayı dağları qoparar

## ORDAN –BURDAN

Qarelerimizə məlumdur ki, neçə vəqt bundan irəli Qarabağın Ağdam deyilən müsəlman mərkəzində kazaklar lap nəhaq yərə dörd –beş müsəlman öldürmüdürlər. Gəncə general –qubernatoru cənab Alqtan Ağdamə gedib müsəlmanları təsəlli vermiş. Cənab Alqtan sözündən bu çıxmış: hərçəndi sizin hər hüquq və ixtiyarınız əlinizdən alınıbdır hesab etmiyor (?). Hərçəndi kazaklar səhv edib sizin dörd –beş adamınızı öldürübdlər və dörd –beş ailəni lap nəhaq gözüyəşmiş, ürsyi qanlı və kimsəsiz qoydular, amma zərər yoxdur, siz kazaklar ilə qarda olunuz. Yoxsa qonşularının başına galan sizin də başınızda gələr! Hərçəndi Gülləli kəndini ermənilər elə dağdırıblar ki, bir nişanə də qalmayıbdır, amma zərər yoxdur, qoy gülləblilər gedib öz yerlərində (?) –sakin olsunlar. Xudahafiz...

Xudahafiz... yaxşı təsəllidir. Aya bundan kimə nə soyuqluq, kimə nə istilik?

### «Bir başı qapaklı»nın söylənməgə:

Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayırda çıxmayaq, ya ki, çıxsaq da hər torəfdən qapaz yeməgi gözümüzün öñünə alaq. Bilet alıb qaqona miniriz - kanduktor qapaz vurub diyor ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb qaqona miniyoruz - yənə kanduktor qapaz vurub diyor ki, nə üçün biletəsiz gediyorsan. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (ürçəjdeniya)larının qapısında biz həmisi boyunu buruq və əli qoynunda durub həftələr ilə «novbat» gözliyoruz: axırdı da «zavtra» ilə bir qapaz alıb möyus gediyoruz. Ürəgimizin qəmini dağdırıb, əhvalimizin pərişanlığını düzəltmək niyyatılı «ebulvar» və «asad» deyilən təsərrüfahları çıxıyoruz – qaradovoy qapaz vurub dışarı çıxardıq ki, bura sizin yeriniz degil. Tamaşa üçün teatrlara gediyoruz pul ilə də biza bilet vermiyorlar: görünür ki, ora daxi bizim yerimiz degil. Küçələrdə gəzmək bizi üçün xətadır: Sübh vəqt qabağımiza çıxan adam bizi görüb geri çekilir ki, tuf! «əmnəhus» adama rast gəldim: İşim düz gətirməyəcəkdir. Axşam çağlarında da bizi qaradovoy və strajniklər soymasa – quldurlar soyur. Diləncilər də bizi görüb təkəbbürlük satırlar. Itlər də hər yerdə tek bir biza

hürür. Uşaqlar da bizi sataşır... Guya ki, biz bu dünyaya gəlməkdə böyük bir xəta etmişik».

\* \* \*

Bəzi qumarbazlar vardır ki, oyun əsnasında əvvəl udalar, sonra da uduqlarını bir -bir uduzmaga başırlar. İstə Bakı şəhər idarəsi dəxi bu qumarbazlara bənzir. Əvvəlcə idarənin mədaxili başa gələn deyil idi, amma indi... O ordan pul istiyor, bu burdan pul istiyor. Pul da yox, ayın igirmisi də yaxınlaşmaqdadır...

\* \* \*

Demək olur ki, bütün Rusiya dəxi maliyyat cəhətinə bizim Bakı şəhər idarəsinə bənzir. Rusiyada da pul yoxdur. Hər nə qızıl var idi göndərildi «dərəyanın o biri tərsinə». Halbuki, bu tarzda pul dərmanı olan dərərlər başa gələn degil... Qəribi qonşular da borc pul vermək istəmeyirlər. Şərqi qonşularдан da tək bir İran borc pul verirdi, əgər özünün borcu qədər pulu olsa idi!

Filankas  
«İrşad» qəzeti, 6 aprel 1906, №83

Felyetindən «Qarabağın Ağdam deyillən müsəlman mərkəzində» rus kazakları və ermənilərin vəhşiliyinə həsr olunmuş 1-ci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 51-52; 2-ci c. 2005, səh. 197 - 198).

təfərrügah – gəzinti yerləri

## ORDAN – BURDAN

Rus və yapon müharibəsi əsnasında bizim avam xəlqimiz diyorular ki: yaponlar quş kibi uğub Peterburqun yanına gəlibdirlər, iki saatdən sonra rus paytaxtını alacaqlar... Yaponlar öz döryalarının dibinə girib bir aydan sonra rus döryasının içində çıxıbdırlar və saira. Biz «obrazovannı»lar avamumuzın bu sözlerini eşitdikdə gülürdük, belə şey yoxdur –deyirdik. İmdi bizdən milyon dəfə artıq «obrazovannı» olan əcnəbilər bizim bu Qafqaza dair öylə qəribə əhvalatlar danişırlar ki, «bişmiş toyuğun güləməyi tutur». Bu əhvalatı yalnız danişırlar degil, məşhur qəzetlərində da yazırlar. Belə ki, ingilis qəzetlərində yazımdılar ki, Bakı şəhəri general qubernator ilə bir yerdə dağlıb viran olubdur. Sonra yazmışdır ki, Qafqazda dərman üçün də erməni tapılmış. Yəni hamisini müsəlmanlar qırbdırlar. İmdi da ulman qəzetlərində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir sıraq İran'a gedib, İran əhlini rus əleyhinə qalxızlarmış, bunt salmaq istiyorlarmış və bu sıraqın əlinde iki qəzətə və hər qəzetənin 70 min (Pah! Atonan yeri!) müşərəsi varmış!...

İmdi biz bu mədəniyyəti əcnəbiləri də öz avamımız yerində qoyub güləlimmi, yoxsa bu mədəniyyətin daşb –tökülməsindən irəli gələn sərsəm azarı dərddir –deyə qulaq ardına vuralım?

\* \* \*

Osmanlı dövləti Rusiyada vəqəf olan ixtiəsin, baxıusus «zabastovka»nın hamisini «qulaq ardına» vuruyordu. Amma imdi «zabastovka» mərzi özüne də sirayat etməkdədir. Böyle ki, «Tuna» qəzetinin sözüne görə, İstanbulun tütün (tənbəki) fabrikalarında üçüncü dəfədir ki, «zabastovka» vəqəf olmaqdadır. Odur ki, hökumət bərk «ol -ayağa düşübdür». Malumdur ki, insanı heyvan dərəcəsinə yetirən «zabastovka» da eylər «baykot» da eylər, həz desən ...

\* \* \*

«Baykot» ... Krim müsəlmanları Dövlət dumasını xah - nahax «baykotluyubdurlar», yəni Krim müsəlmanlarından Dövlət dumasına bir müsəlman da seçilməyiibdir. Nə üçün? Çünkü,

müsəlmanlar əvəzinə seçilən ruslar müsəlmanların həyat və məsiyəndən yaxşı xəbərdardırlar. Hm! ... Öylə isə, heç digər müsəlmanlar da zəhmət vermiyib əvəzlarından cənab Çerivanskini seçə idilər, yaxşı olmazdım? Axi cənab Çerivanski «müştəriq» (orientalist) olduğundan müsəlmanların içəna də, çölünə də yaxşı boladı! (?)

\*\*\*

Mən də rusun dilinə yaxşı boladəm! Ancaq bir qüsürum vardır. Rusun bəzi sözlərini tələffüz etdikdə başına bir «i» artırır. Məsələn, «stol» əvəzinə «istob» deyirəm, «stupay» əvəzinə «istupay» deyirəm, «strana» əvəzinə «istrana» deyirəm və i.a. ... Mənim şkolada (genə «şkola» əvəzinə «şkola» -dedim) oxuyan zaman bu «i» üstündə başına dörlü -dörlü bələlər gəldi. Ruslar rus uşiteli ilə bərabər, lap rus kibi danışan müsəlmanlar ilə bərabər məni məsxoxaya qoyub güllərdildər. On, igirmi, otuz dəfə «stob» deməgə məni məcbur ediyordular -fayda vermiyordu. «Bezabeda» -qoyurdular, fayda vermiyordu, «divə» qoyurdular -fayda vermiyordu, sonra dilimi tutub barmaq, qəlam və sair alət ilə «məşq veriyordular», geri itiliyordular, iləri çəkiyordular, yuxarı qalxırdılar, aşağı endirirdi, -amma bu «gimnastika»dan da bir fayda çıxmıydı. Axırda acıqları tutub «statarin» -deyə söğürdülər. Bu «operasiya»lardan mənim canım incidi. Özümü bu əziyyətdən qurtarmaq üçün əyildim və düşündüm ki, mən «statarin» olub «stob» deməgi bacarmadığım kibi müəllim də «curus» olduğundan «Məhərrəm», «Həsən» kibi sözləri düz deyə bilməz. Mən aldanmadım uşitel həzrətləri ha cahd elədi - «Məhərrəm» əvəzinə «Mağarram» dedi: «Həsən» əvəzinə «Gasan» - dedi ... İsta baxalı «stob» sözünü rus adamları hər bir halda anlıyorlar. Amma «Mağarram» və «Gasan» sözlərini hənki «müddəris»dən sorsan deyər ki: ismi -məkandır nə başınızı ağrıldım. Cənab uşitel dəha məndən ol çəkdi.

Flankəs  
«İrşad», 9 aprel 1906, № 85

Felyetindən 3-cü, 4-cü bölmələr ixtisar edilmişdir. Hətta birinci bölmədəki məndən də erməniparəst Qərb mətbuatının yalanını ifşa

edən aşağıdakı cümlə də buraxılmışdır: «Sonra yazmışdilar ki, Qafqazda dərman üçün də erməni tapılmaz. Yəni hamamus müsəlmanlar qırıbdırlar» (bax. 3-cü c. 1968, səh. 53; 2-ci c. 2005, səh. 198).

müştəriq (orientalist) -şərqşunas

## ORDAN -BURDAN

### Cavanşir uyezdində Gürcüstan!

Cənab Əlixanovun Gürcüstanı təxib etdikdə göstərdigi «şöhrət» bəzi sahibi – hökumətləri qıtbə məqamına gətirdi. Onlar dedilər: bizim də Əlixanov kibi şöhrət qazanmağa iqtidarıımız vardır! Biz da istəsə Qafqazın könlülərinin sevan yerini xarabaya döndərə bilər!

Qıtbəlilərdən bərk «ürəgi atılan» Cavanşir uyezd naçalniki Pivovarov hazırları idi (Bu cənab Şuşa müsəlmanlarına yaxşı tanışdır. Bu cənabın fərəzindən də bir müsəlman yoxdur ki, «tanımamasın» marqum oğlan, Rusiyada colladlıq edən kazaklardan bir dəstə götürüb erməni – müsəlman davasında Şuşa müsəlmanlarından «intiqam» alırdı).

Cənab Pivovarov «şöhrət» xayalına düşüb bunu qövldən – fəsə götürmək üçün fursat axtarındı. Gün keçdi, ay galdı, fursat yetişdi. Müsəlman qaçaqları Cavanşir uyezdində bir neçə nəfər rus colladını öldürdü. Pivovarov hazırları bu əhvalati eşidib «şiri –jayan kib» qızdı. «Fürsəti fəvi eləməz aqıl məgər nadan ola» – deyildi pristav Şəfibəy özünə bələdçi götürüb kazakları ilə bir yerde düşdü uyezdin canına. Qabığına çıxan kəndi odladı: yol ilə keçən müsəlmanları öldürdü və bir neçə müsəlmani diri tutub verdi kazaklara – bunlar sizin olsun, nə istiyorsunuz eləyin! Hansı zülm ilə öldürəcəksiniz öldürün, faili – mutxarsınız! – dedi. Kazaklar da silvəqə colladılarını an aydın bir surətdə göstərdilər ...

İşte, cənab Pivovarovun «şöhrəti» qafqazlılara faş oldu.

\*\*\*

Cavanşir uyezdində pristav Şəfibəy Fətəlibbəyova açıq məktub  
«Dusti -mehrləban» cənab Şəfibəy!

Əvvələ ümdeyi mələkə vücudi – «zicud» inizin salamat və afiyyət üzrə bərqrar rəqəti payidar olmayıdır. Və saniyən, əgor iltifat məqamına galib bu tərafın əhvalatını xəbər alsanız lillahülhəmd və əlinnən sağ və salamat olub «səmri giran bahanizo daim duagu varıq». Və salisən neçə vəqtdən bəridir ki, siz cənablarından heç bir əhval yoxdur. «Bu işə bizi bir gəm və ələm dəryasına gərq etmişdi». Amma bu günlərdə sizin başınızın sahibi və naçalnikiniz Pivovarov hazırlarına xoş gelmək üçün təqsirsiz və günahsız müsəlmanlara

rəva gördüğünüz zülm və sitəmin «şöhrəti» bütün afaqə oydan olduğundan biz dəxi ondan xəbərdar olub «şadman və məsərətə nail olduq». Bundan sonra siz bizim «mədarı -iftixarmız» oldunuz. Biz acıclar tərəfindən «taşşəkkürler» qəbul etmənizi artıq – artıq rica ediyoruz. Doğrudur, siz bu igirmi beş ilin orzində kəmali -sədaqət ilə ifasında bulundugunuz pristavlıq dövründə hökumətə çox böyük qulluqlar edibsiniz. Sizin qamçı (qırmac) iniz altında olmuş müsəlmanların, odunuz ilə yanmış evlərin, hökmünüz ilə dərbadagın edilmiş mal və mülklərin «həyəniz» ilə bəhəya edilmiş avradıların, şiri -jayınlara mənsub nərəniz ilə bağrı yarılmış uşaqların ədədini götürüb mühələzə etsən, görərsən ki, neçə -neçə qəbristanlıqların təmiri sizin «hünəriniz» vəbəstə imis. Amma bu axırkı günlərdə ibraz etdiginiz «hünər» on şədid zülmkarın «şöhrətin» baturıbdır! «Sağ olunuz! Var olunuz!». Sizin bir namaz qılan və oruc tutan pristav olduğunuz bizim hamimizə mölümür. Binaənley hətədəni nidanı bəndeyi -həqirinəndən qəbul ediniz: Ey su yerinə müsəlman qanı ilə dəstamaz alıb razi -niyaz edən abid! Və ey arvad -usaq əski ilə qüsli edib ibadətə məşgül olan zahid! Behistin ala dərəcəsində məqamınız var! ... Qafqazda tamam igirmi beş il pristavlıqda qalmığınızdan rəncidə -xatir olmayıñız, öz qulluğunuzda davam ediniz, öldürünüz müsəlmanları, dağınızın ev - eşiklərini, əlinizdən galan zülm və sitəmi onların haqqında əsirgəmiz! Bəlkə bir gün olar ki, hökumət sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiginiz qan və əşklər sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır. Əvvəlcə yumuşaq yaradılmış ürəginiz müruri -əyyam ilə bərkiliyə daşa dönübür. Lakin zərər yoxdur, bu naçalnik olmağı mane olamaz. Çünkü, başımızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdən ötrü vicedən, ədalət və insaf və ürəgə heç bir ehtiyac yoxdur! Əmidvar olunuz: səbər və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başımıza olsun. Onları özünüzə nümuneyi -imtisal tutub hənkı uçastok və uyezdə dəgisilənən, onlar kibi müsəlmanlara zülm və sitəm etməkdə davam ediniz. Axırda da onların məsəbənin çatarsınız. Və bir də bağışlıyınız, manım səza «yol» göstərməğim əbsədir. Siz öz «dərs» inizi yaxşı bilirsiniz. Artıq dərđi -sar vermək lazımdır. Bu axırkı «şöhrətiniz» Qarabağda adınızı bağı qoyacaqdır. Ölülər cəsədlərinən sizə bir yadigar rəkz etmək

Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayeyi -mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyiniz, bəqi vəssəlam.

Sizin müxlisiniz

Filankəs

«İşşad», 10 aprel 1906, № 86

Felyetindən «Cavansır uyezdində Gürcüstan» sərlövhəli birinci bölmə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 54 –55, 2-ci c. 2005, səh. 199 –200)

mərqum – adı yuxarıda çəkilmiş

filvəq – həqiqətən

məsrət – sevinc, şadlıq

raznlyaz – dua və rica etmək

əşk – göz yaşı

müxlis – səmimi dost

vaya – nəsib, pay, məqsəd

## ORDAN –BURDAN «Dərə xəlvət tülübü bəg»

Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil sahraların xəlvət dərə hesab edib özü də tülükbəg olubdur. Bu tülük öz ağası olan canavarlar tək binəvə müsləmlərin hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub çəkib yeməkdədir. Bu tülükünə paqonu – filani olduğundan, paqondan ürkən müsləmlər ona kəmali – inqiyad ilə itaat edib balalarının yem və xörəgini onun doymaq bilməyin qarına təpirlər və tülükünə qorxusundan bu baradə heç bir kəsə söz demək istəməyirlər. Tülük də «əlindən gələn beşqaba çəkir» ... Çəksin ... Kişi dövr sürür: Muğan ilə Mil kimi sahraların xanıdır -, kimin nə borcuna qalıbdır ona desin ki: nə üçün Qafqazı İrana döndərib ağızı otlu heyvan yerində olan müsləmlərin qanını sümürürəsn!

•••

Tülükə bəg dedim: - «Tifliski listok» qəzetəsi yadına düşdü. «Tifliski listok» qəzetəsi müsləmlərin içində bu qədər bəg olduğundan inciyib diyor ki: bu nadir, hənki müsləman çıxır – bəgdir, hənki müsləman yazılışı çıxır – xandır! Nə bölgik, xanlıqbaziqdır, hərdən müsləmlər bəg – xan oldular? Nahaq yera müsləmlər özlərin aldadırlar. Onların heç biri bəg degill ... Görəsən müsləmlər özüne bəg deməsə ermənilərin işi düzələrmi? Yoxsa «Tifliski listok» müsləmlənlərə böyük, xanlıq yaraşmır – demək istiyor? Mənim muradım müsləmlən bəylerini müdafiə etmək degil, ancaq yaraşa qalırsa «Çəfərbəg», «Səmədbəg» - «Mikirticəbəg», «Xaçaturbəg» dan çox yaraşlıdır – zənn ediyorum. Halbuki, imdi Qarabağda Arzuman kirvəyə bəg deməsən üzüna baxmaz.

•••

### «Bakı»nın yuxusu

«Bakı» qəzetəsi yatıb yuxusunda görübdür ki, «İşşad» qəzetəsində yazılıdır: Ay müsləmlər! Görünüz ermənilər nə qayınları. Lağım atıb əsləhə ambarını soymaq istiyorlar, tez olunuz, bu əhvali hökumətə bildirin!

Bu yuxu «Bakı» qəzetəsinə öylə bir təsir edibdir ki, ayıldığdan sonra da bu əhvalin yuxu olduğunu yadından çıxarıb, haman saat

yazibdir: Görünüz ay hürriyyətpərəstlər, müsəlman qəzetəsi casusluq ediyor və müsəlmanları nəhaq yera qızışdırır ...

Hər bir kəs bu fəqərəni eşidib «Baku»ya diyordu ki: «Sogan yemiyibsən, bəs neçün için göynüyör». Amma mən öylə demək istəməyorum, mən ancaq «Baku» qəzetəsinə tövsiyə ediyorum ki, yatmaqdən qabaq bir neçə dua oxumağı özünə adət eləsin ki, bir də öylə qorxulu yuxular görməsin!

Filankəs  
«Irşad», 11 aprel 1906, № 87

Felyetonda «Tifliski listok» və «Baku» qəzetlərini ifşa edən 2 və 3-cü bölmələr ıxtisar edilmişdir. (bax. 3-cü c. 1968, sah. 56, 2-ci c. 2005, sah. 200)

## ORDAN -BURDAN

Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftəri və Şuşa ərbəbi -hökumətinin bu gına rəftərə bietinə və qeydsiz baxmayışı Qafqaz ermənilərini böyük bir höycən və golyano gətirdi: Arvad, kişi, uşaq ayrı dad haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılardı. İş istintaq olundu, Şuşa uyezd naçalnikı ilə barabər bəzi məmurlar suda verildilər.

Kazakların Cavanşir uyezd naçalnikı Pivovarov və pristav Şəfiyə ilə barabər Cavanşir kəndlərində icra etdiyi zülüm və sitəmi müsəlmanları eşidib bildilər. Heyf dedilər, qox pis iş olubdur, gərək öylə olmayıyadıl - söylədilər və ... bu faciəni nisyan bucağına atıb işlərinin dalınca vardılar ... Şayələr görə bu ahvalatı istintaq etmək üçün Cavanşirə mahkəmə məmurları göndərilibdir, nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavin suda verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm takrar baş verə ...

\*\*\*

Qəzetlərdə göründü ki, Fas konfransı qurtardıqdan sonra İtalya, Trablis -Gərb konfransı qurmaq niyyətindədir. Bu konfrans da qurtardıqdan sonra növbət İrana çatar, sonra Dövləti -Aliya «Osmanlıyədə konfrans olduğunu eşidib baxıb görək ki, daha özbaşına dolanan bir islam hökuməti qalmadı ... Müsəlmanların -harada olursa -olsun -böylə bir öldürүcü qeydsizliyindən hər cürə bəla və müsibət törəyə bilər.

\*\*\*

«Rus» qəzetində yazılmışdı ki, Peterburg şəhər hakimi müsəlman axundunu hüzuruna çağırıb deyibdir ki: dövlətin müsəlman taifəsinə artıq hüsni -təvəccəhi vardır (!!)

Binaənleyih müsəlmanlara vacibdir ki, Allaha sükür edib dinc -dinməz dursunlar: yəni heç bir kağıza qol qoymasınlar və heç bir məclisde işləri olmasın! Müəmmaya bənzəyan bu sözərin tərcüməsi zənniməcə budur: Rusiyada olan hər bir millət öz hüquq və ixtiyarati -milliyyə, diniyyə, mülkiyyə və sairəsini hal -hazırda tələb etməkdədir və tələblərinə əncam almaq üçün çarələr aramaqdadırlar və çarələri tapmaq üçün iş görməkdədirler. Binaənleyih məclislər də

qururlar, kağızlar da qol qoyurlar və hər bir lavazimatı yerinə yetirirlər. Amma siz müsəlmanlar böylə işlərə qatışmayınız, qoy sair millətlər hüquq və ixtiyarın sahibi olub, səadət və bəxtiyyarlıq nail olsunlar, müsəlmanlar isə hər bir insana (insan olduğu üçün) lazım və vacib imtiyazlardan məhrum qalsınlar ...

İşte bu hüsnü -təvəccöhdür! Görəsən Axund cənabları şəhər həkiminə cavabın bir söz deyibmi, yoxsa mat qalıbdır?

\*\*\*

#### Ekonomiya (İqtisad)

«Veçerni qolos» qəzətəsinə Varşavadan böylə xəbor veribdirlər: general İskalon əmr veribdir ki, müqəssir və caniləri asmaq əvəzinə güləbəran etsinlər, çünki, asmaq üçün callad lazımdır və cəllada da hər dəfə 75 manat pul vermək istor. Halbuki, saldatlar müftəcə güləbəran ediyorlar ki, bu da onların vəzifəsidir.

Məmurlarımızdan ekonomiya gözələyən yalnız bir İskalon olubdur -desəm, xəta etmərəm -zənnindəyəm.

Filankəs  
«İşad», 14 aprel 1906, № 89

Felyeton 4 bölmədən ibarətdir. Onlardan cildlərə yalnız 1 və 3 -cü bölmələr daxil edilib. Verilmiş hissələrdə də mətnlərə əl gəzdirililib. Məsələn: «ayrı» əvəzinə «dir», «bu gün» əvəzinə «belə», «vardılar» əvəzinə «getdilər», «binaönüley» əvəzinə «buna görə də» və s. (bax. 3-cü c. 1968, sah. 57 - 58, 2-ci c. 2005, sah. 201 - 202).

## ORDAN -BURDAN

Bir neçə il bundan ilər erməni gürəhi Rusiya ədəbiyyatına əsaslıdır. Şiddətli bir «zərbə vurmusdu». Məsələn, mütəvəffa Veliçonun «Əfə ilanları» adlı əsərinin içində doğru sözlər olduğuna görə xoşlamayıb kökündən yox etmək istəmədilər. Və bu niyyətlə məzkrə əsərdən minlərə cildlər alıb cirirdilər, yandırıldılar, yərə basdırıldılar. «Məlum» yerlərdə tələf edirdilər. Bir kalma «doğru söz göğ çıxardar» zərbulmasılinin acı bir həqiqətdən ibarət olduğunu aydın bir suradə izah və aşkar ediyordular. Lakin bu yaxınlarda, yəni Quriya dağlığından sonra erməni gürəhi Rusiya ilə dostlaşdı. Və bu dostluğun möhkəmləndirmək üçün, daimi adətlərinə görə təməllüqcü libasına girib Rusiya üçün neçə -neçə «əidməbədər» göstərdilər. Əzəncümələ keçmiş «zərbəni təsviya etmək qəsdi» rus ədəbiyyatını zənginləndirməyə qeyrət edildilər. Bir neçə kitab yazardılar. Onlardan «maşhur» - «Cəhad» və «Gəncə qanlı günləri»dir. Əvvəlinci kitabın məzmunu ilə qarələrimizi aşına etmişdi. İkinci kitabı isə Gəncədə vəqəf olan erməni -müsəlman davasından bəhs ediyor. Lakin bu kitabı yazan erməni Gəncə hadisətini tərsinə nəql edibdir. Yəni müsəlmanlar edən işləri ermənilərə isnad veribdir. Ermənilər edən vəhşilikləri müsəlmanların üstüna yığıbdır. Və bu bithəyalıqla iktifa etməyib müsəlmanın pişovlarını sökübdür. Amma qıfaya, mərqum erməninin bu kitabı ruslara xoş galmyılıbdır. «Malades» əvəzinə rusun bol söyüslərindən birisini alıbdırlər. Lakin söküdən rəncidəxatır olmuyub (çünki imdi yeri degil) öz kitablarını özləri tərif və tövsiyə başlıyıbdırlar. Böylə ki, erməni «daşnakstüyun» fırqəsinin vasitəyi -nəşriyyatı (orqan) «Araç» qəzətəsi yazıyor ki, daha bundan gözəl bir kitab tapılmaz: içində yazılınlar doğru, bir sözündə yalan yox və sairə, sairə ... Lakin ... «Araç» nə var? Ari yeyib, namusu qurşağına bağlıyıbdır. Yalançıya diyor - peygamberəsən. Doğruçuya diyor -biza düşmənsən. Böylə qəzetənin özü nə, sözü nə?

\*\*\*

Qəzətə dedim, yadına rəhmətlik «Şərqi -rus» düşdü... Heç bilirsinizmi bu Bakı, nə Bakıdır. Yazıq «Şərqi -rus» batırıldı. Əvəzində guya yaniq vermək üçün iki qəzət çıxardı! Odur ki, «Şərqi -rus» baş mühərririnin acığı tutub imdi «Şərqi -rus»

diriltmek qəsdilə rus və müsəlman dilində «rəsmi» bir qəzətə vermek istiyor. Özü də diyor ki, müsəlmanların içində pis-pis fikirlər törəməkdədir. O fikirləri dağıtmak üçün rəsmi qəzətə lazımdır. Və bundan sonra müsəlmanları ruslara bitişdirmək lazımdır ki, bu da rəsmi qəzətə vasitəsilə mümkündür...

Bəd degil: qoy cənab Şaxtaxtinski bizləri ruslara bitişdirsin ki, görək bu təcrübədən nə çıxacaqdır!

\*\*\*

#### Mühüm suallar və əhəmməcavablar:

Sual: erməni -müsəlman məsələsi nə vəqt qurtaracaqdır?

Cavab: ermənilərin əqli başlarına galib, ürəkləri təmizləndikdən sonra. Bunun da nə vəqt olacağını mən bilmiyoram, «daşnakşuyun» sırfasından xəbər al desin.

Sual: Biz nə üçün geridə qalmışq?

Cavab: Çünkü bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıbdırlar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmiyoram. «Vişsi kurs» qurtarmışlarımızdan xəbər al desin.

Sual: İdareyi -ruhaniyyələrimiz nə vəqt düzələcəkdirler?

Cavab: İdareyi -ruhaniyyələrimizin düzəlməsi «Stanislav» və «Anna» nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlar ilə təzyin edildikcə idareyi -ruhaniyyələrimiz də müzəyyən olub düzələcəkdir. Nişan almayıñ da yoluñ mən bilmiyoram, «Molla Nəsrəddin»in əvvəlinci səhifəsilə bərabər «Tərcüman»ın 36-ci nömrəsindən xəbər al desin.

Sual: Məktəblərimiz nə vəqt islah olunacaqdır?

Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yoluñ da mən bilmiyoram. Zaqqafqaz seminariyası müəllimlərindən xəbər al desin.

Sual: Biza nələzimdir?

Cavab: Dine dinnəz oturub öz hüquq və ixtiyarını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşguliyyət üçün bir -birimizi öldürmək, qanlılıq salmaq. Amma «heç bir kağızda qol qoymamaq və heç bir məclisdə iştirak etməmək», bunun da hikmətini mən bilmiyoram. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al desin.

Sual: Biz nə vaxt qəflət yuxusundan oyanacağız?

Cavab: "Mədəniyyət" şübhə açılıb «əmərifət» günüçi çıxandan sonra. Bunun da nə vəqt olacağını mən bilmiyorum. Bizi ruslara bitişdirmək istəyən Şaxtaxtinski kibi müəzzzinlərdən xəbər al desin.

Sual: Biz nə etməliyiz?

Cavab: Sözün doğrusu, heç nə! Çünkü bir işə iqtidə onu başa aparmaq lazımdır, biz isə -hər bir işimizi daim yarımcıq qoyuruz, bunun da səbəbini mən bilmiyoram, «bütün» adamlarımızdan xəbər al desin.

Sual: Nə üçün bizim elmimiz yoxdur?

Cavab: Hanı elm??

Filakəs

«İşad» qəzeti, 17 aprel 1906, № 91

Felyetonun 1-ci hissəsi ixtisas olunub, 2-ci hissədə bəzi ifadələrə əl gəzdirilib. Məsələn: «Bizi ruslara bitişdirmək istəyən Şaxtaxtinski kibi müəzzzinlərdən xəbər al desin» cümləsi görün necə təhrif olunub: «Bizi ruslara yetişdirmək istəyən Şaxtaxtinski kimi məzunlardan xəbər al, desin». Bir var «bitişdirən», bir də var «yetişdirən».

müəzzzin – azan verən  
məzun – məktəbi bitirmiş

\*Veliko «Qafqaz» qəzetəsinin sabiq baş mührərri olub, rus ədiblərindəndir – Ü.H.

## BİR TƏDBİR LAZIMDIR, YA YOX?

Zaqafqaziyada işlər xarabdır. İravan və Gəncə quberniyalarından bir -birindən həyacanlı, bir -birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatılık bu zavallı quberniyalarda adı hadisələr halını çıxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürülür, bir tərəfdə soyurlar. Bir tərəfdə asır edib heç bir təqsini olmicianları min cüra aziyət və əzabə giriftar ediyorlar. Qəzətelər böylə hadisələri öz stulnlarında xəbər verib onu dəxi qeyd ediyorlar ki, filan yera qoşun göndəriləbil, filan yera top aparıldı. Lakin bu qoşun, bu top məzkr hadisələrin gün -gündən siddətlənməsinəmə kömək ediyor, yaxud əksilməsinəmə? Biz isə bu hadisələrin əksilməsini görmiylib har gün yeni hadisələr vüquini xəbər veririz. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vəqe olan hadisələrə qarşı yalqız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm, itim, quldurluq, basqınlığa bir intəha olmaz. Bəlkə bunlar hamisi o qədər siddətlənən ki, axırdı ümumi bir qırğına mübəddəl olub ölkəni ağızına alar. Ondan sonra ... «əsaslı» tədbirlər görülməsinə mübahisət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməga başlanıllar. Lakin üç gün keçməz ki, genə sahibi -tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuz azalar, yenə ölüm, itim, hückum öz qidakasına girir. Top və qoşun göndərilər, heç bir faidəsi olmaz. İşin axırı qırğın və ixtişaşa müñçər olar və habelə ... Bunlar hamisi təkər kibi fırlanmağa başlar və bunların har bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər...

Lakin bir fikir edelim, məgər doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazımdır? Məgər doğrudan da qədəlibdir ki, hər nə olursa –olsun! Məgər keçən erməni –müsəlman şurasından [hüsnü -] natiçələr cıxa bilmədiyi rəslərimizi, baş bilanlarımızı dəha, həvəsdən saldı! Lakin bu erməni –müsəlman şurasından arzu edılan natiçələr cıxa bilmədiginə səbab nə oldu?

Əgər işə diqqət ilə baxılırsa, məlum olar ki, bu şurənin şəmərsiz qalmışığına və qanlı hadisələrin, hətta qırğınların davamına və siddətlənməsinə yalnız bir o həqiqət səbəb oldu ki, məzkrə şurənin qərarı ilə canişin, qubernator, naşçalıñ və pristavlar hüzurunda təşkil olunmuş sülh və solah komisyonları öz vəzifələrini layiqincə yerinə yetirə bilmədilər.

Ən əvvəl bu həqiqəti yadımıza salalım ki, yuxarıda zikr olunan erməni —müsəlman şurası qurtarır canışını —Qafqaz hüzurunda komisyon qurmağa başlandıqda erməni cəmaatinin ifratparvar hissəsi öz vəkiliyini mazəmmət edib, hətta onların vəkilliğə haqları olmadığından danışmağı şuru etdilər. Bu da ondan naşı idi ki, məzkrur şurada müsəlmanlar tərəfindən biməhabət rast və mərd —mərdənə danişan vəkilləri bu erməni müsəlman ixtişaşına böyük səbəb ermənilərin "daşqınsı" adlanan ixtiləçli fırqası olduğunu dəlib və sübutlar ilə hökumət hüzurunda bayan etmişdilər. [Erməni vəkillər isə bu aşkara həqiqəti inkar edə bilmiyib iqrar və etiraf etməcəbur olmuşdular. Bu isə məlum olduğu üzrə ermənilərə xoş gəlməmişdi.

Lakin nədən isə canışın hüzurunda komisyon təşkil olunanından sonra etiraz və protest edən erməni hissəsinin məzəmmət səsi kasıldı. Görünür ki, bilaxır aşkarla göründü ki, bunlar ilə öz vəkillişlər arasında itlaf və razılıq hasil olmuş imiş. Lakin dörd burasıdır ki, bu etilaf və razılığın yarlıq bir qərəz və tərəfəyliyikdən ibarət olduğu müruri -zaman ilə kamalı -təsəssüf ilə göründü. Daha doğrusu komisyon təşkil olunan gündən etibarən indiyə kibi getdikcə kasbi -şiddət edən bu cinayətlər və qanlı hadisələr erməni vəkillərinin tərəfəyliyiklərini güzgү kibi göstərdi. O vəqt ki, erməni qəzetərinin müsəlman tərəfindən filan yerdə, filan cinayət baş verdi - deməklərinə heç bir haqq və salahiyətləri yoxdur. Bizim qəzetlərdən hər gün ermənilər tərəfindən cinayət olduğu yazılıb şikayət ediliyordu. Biz ümidi edirdiyim ki, «sülh», «əslah» komisyonu bu şikayətlərə qulqıq verib müsəlmanların dadına çatmaq degil, gələcək qorxulu hadisələrin öünü almaq üçün bir tədbir ittiham edər. Lakin komisyon tərəfindən heç bir təşəbbüs görünmüyor...)

Pas, o saat ki, ölkənin orasında -burasında müsəlmanlar ölüm, itim və hücuma girifstar olurdular, canışın hüzurundakı «sühl və səlah» komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o saat ki, hökumət qılınquşuları öz provaktorluqları ilə və fitnəvə fəsadları ilə aranı qızışdırıldılar. Və müsəlmanları erməni bədkərdərlərinin ayağına verib, erməniləri müsəlmanların üstünə qalxırdılar, yənə məzkr komisyon kamalı -istirahət ilə oturub, böylə bir şeytanətkarana əməllərə etina etmişdi və diqqət

yetirmiyordu. Demek olmaz ki, bu cinayətlərin sədasi və zülmidələrin ah -nəsləsi komisyon üzvlərinin qulaqlarına yetişmirdi. Xeyr, onlar bunun hamisini yaxşı bilirdilər. Lakin bilsə -bilsə özlərinin bilməməzləgə vururdular. [Şəhət bu əhvalat, erməni vəkillərinin qarəz və tərəfəgirliklərini aşkar etdi. Və erməni vəkillərindən də Xatisov və Kalantar cənablarının ciblərini pul ilə doldurduq Qazax uyezdində getmələri və «müsəlmanların pullarını gatırımsıq, müsəlmanlar da bizim pulu versinlər» -deyib, müsəlmanlardan lap iki qat artıq pul tələb etmələri onların bu tərəfəgirliklərinə rüşvət qəbul etməgə qabil olmuyan böyük bir şahid oldu... Komisyonun ancaq «erməniləri incidirlər» sədasi eçidilən tək iş görməgə şurə etması dəxi erməni vəkillərinin tərəfəgirliklərini qəti suradı bəyan və aşkar etdi!]

Şəhət fikir edəlim: bir komisyon ki, adı «Sülh və Səlah» olub da özü tərəfəgirlik təriqilə iş görə -həqiqi sülh və səlahin bərəqər olmasına yardım edə bilər? Bir komisyon ki, xüsumat və düşməncilikdə bulunan iki tərəfi barışdırmağı boynuna alıb da bir tərəfə qarəz və digər tərəfə tərəfəciliğə nəzərlə baxı -bu iki tərəfin barışması oyanda dursun, təkrar vuruşmaya səbəb olmazmı? Bir komisyon ki, «sülh və səlah» komisyonu adlandırdığı yerda durub əksinə iş görə, sülh və səlah nəfisə cüzi bir şəhəmiyyəti, azca bir nüfuz və əsəri olarmı? ...

Biz qarəz və tərəfəgirlikdə bütün komisyonu behəqq ittiham ediyoruz. Çünkü, məzkr komisyonu adlandırdıqdə biz ancaq erməni vəkillərini nəzərdə tuturuz və xəta da etmıyoruz.

Zira əvvəla həmin komisyanın əksər üzvləri ermənidirlər və saniyən orada müsəlman üzvləri dəxi vardırsə da, onların olmaları olmamalarına bərabərdir. Vəqəen bir üzv və vəkil ki, müvəqqətən təyin olunub da öz keyfişə yerində əbədilik otura və otura -otura da öz millatının qeydində qalımiyə, biz müsəlmanlardan ötrü yox mənziləsindədir.

Və salışən, tutalmı ki, biz müsəlman «vəkil»lərinin məzkr komisyonasında varlığını iqrar ediyoruz. Lakin dərd burasıdır ki, bu müsəlman «vəkil»ləri dəxi bitəraf və biqarəz degildirlər! Əgar bu müsəlman «vəkil»lərinin əvəzindəki gürçü və yaxud ədalətli rus olsayıdı, əvvəlcə ermənilər tərəfdən baş verən cinayətlərə onlar qeydsiz və etinasızlı baxardılar, zənn edirsınız? Xeyr, insaf və vicdanları buna yol verməzdi. Hətta qeydsiz baxmağa məcbur olsa

idilərsə də, «sülh və səlah komisyonunun üzvü» namını üstlərindən götürüb özlərinə özgə bir yaraşlıq ad qoyardılar. Və yaxud üzvlükden ol çəkərdilər! Müsəlman «vəkil»ləri isə nə onu edirlər, nə də o birini. Və özlərini də «sülh və səlah komisyonunun üzvləri» adlandırmaq sahibi -qarəz və tərəfəgir olan erməni vəkillərinin dündügüne oynınlıqlar, yəni özləri də tərəfəgirlik ediyorlar ...

Şəhət bir ölkədə ki, orada iki tərəf düşməncilik edə və o iki tərəfin sülh və səlahına məsalimət və fəlahına səy edən böylə bir qarəz və tərəfəgirlik ilə iş görən «sülh və səlah» komisyonu ola, o ölkədə xüsumat və ədəvətin bağı qalması heç bir halda mövcibi -istiğrab və təccüb deyildir!

Demək olar ki, əgər bu sülh və müsəlmatı özünə vəzifə ittixaz etmiş caniñin hüzurunda olañ bu baş komisyon öz müqaddəs vəzifəsinə layiqincə ifa edə bilsə idi, yəni qarəz və tərəfəgirliyi kənarə qoyub sidqi -dil ilə işə baş qoşsaydı, abəs yera bir bu qədər qan tökülməzdi. [Əgər İravan quberniyasında baş vermiş erməni cinayətləri dürüst istintaq edilib canılər tutulsayıdı və layiqincə tənbih olunsayıdı, o cinayətlərin nəticələri müsəlmanlara bir o qədər təsir etməzdi. Əgar Gəncə quberniyasında erməni tərəfəgiri olub provakatorluq edən hakimlər komisyonun hökmü ilə öz vəqtində qulluqdan kənar olunsayırlar, onların provakatorluq bu zavallı quberniyada arzu olunmayan hadisələrə səbəb olmazdı...]

İmdı har iki tərəfdən biruz edən cinayətlər siddətlənməkdədir, «sülh və səlah» komisyonları isə bir tərəfdən qarəz və tərəfəgirlik və digər tərəfdən ətalət və cəbunluq illətinə giriftar olduqlarından olañ bu qorxulu hadisələrin önünü almaqdə gücsüzdürələr. İş komisyonun bu axırkı qorppardan neçə ki, gözləndirdi heç bir hüsni -nəticə hasil olmadı... General Qoloşçapovun Qarabağda təkrar təyin olunub getməsindən heç bir şey çıxmadi, generalın burnunun qabağında neçə -neçə cinayətlər baş verdi. General isə buna qarşı heç bir tədbir görəmedi. [Hətta ermənilər ilə rus soldatları tərəfdən Əskəran denilən səngərin yanında icra olunan bir cinayətin üstüna özü çıxb nöqtəyi -etinə etməmişdi və zülmidələrin şikayatına və sədai -istimadlarına qulaq asıb bir tədbir görəcəgini vəd etmək əvəzində bunu demiş ki: bu cinayət yoldan kənardə vəqə olubdur, mənəm vəzifəm isə yola baxmaqdır...]

Məzkur komisyon tərəfindən general Qoloşapovun öhdəsinə həvələ olunmuş köç məsələsi əhal naməcməl qalıbdır. Köçün bir yarısı dağda və bir yarısı arandadır. [ Dağdakılar ermənilər tərəfindən cövrü -cəfa görürler, arandakılar isə adətkərd olmadıqları istidən zərər və azyiyət çəkirər...]

Komisyon qarar qoymuşdu ki, Gəncə quberniyasının provakatorluq edən hakimləri qulluqdan kənar olunsun. Əlan o provakatorlar öz başçıları olan Xankəndi pristavi Voskresenski, Zəngazur pristavlarından Saxarov ilə bahəm hələ hökm sürməkdədirler...

[Şayani -diqqət və təcəcüb burasıdır ki, İrəvanda mayın 27 -ndə væye olan hadisədən sonra baş «sühl və salah» komisyonumuz şiddətli tədbirlər görüb galəcək möhtəşəl hadisəni qabaqlamaq əvəzində bununla iktifa etdi ki, İrəvan komisyonundan sordu: Sizə kömək lazımlı degilmi?

Və bu sualdan sonra hər nə cavab alırsa, bir iş görmiyib istirahətə maşğıl oldu. Amma iyunun 6-da İrəvanda ixtişaş təzələndi və indiya kibi şəhərin atraf və əknasında dəvəm etməkdədir...

İşti tərəfçirlər, ətalət və cəbulluğun nəticələri aşkarıdır...] Ölkəninin və millətinin qeydində qalib dərd və qəmini çəkən və yalançı «millətpərvəntlik» örtüyü (maskası) altında özünü gizləməyin və millətbəz olmayan şaxs və işlər və bu əməllərə diqqət yetirməlidir və galəcək vəxəmat və təhlükələri nəzərdə tutub sual etməlidir ki, aya, dəvəm edib də şiddətlənməkdə olan bu hadisələrə qarşı cəsi tədbirlər görmək lazımdır, ya yox?

\*\*\*

Tədbir vacibdir və əzəldən vacib idi. Lakin indiya kibi görünlən «tədbirlər» necə ki, görürük, heç bir hüsnü -nəticə verə bilmədi. İndi isə ciddi tədbirlər görmək vacibdir. Hal -hazırda neçə -neçə fırqələrin bu əhvala dair nəzərləri biza məlumudur. Bu fırqələr dəxi keçən «tədbirlərin» və azoncümüla «sühl və salah» komisyonlarının puç və bihuda olduqlarını görüb də galəcəyə dair təsəvvürlərini izhar etməklə bərabər öz tərəflərindən dəxi aqidələrinə həqiqi saydıqları tədbirlər təklif ediyorlar. Məsələn: erməni sosial -demokratiya partiyası, bizim ictimaiyyən -amiyyən fırqəsi ilə bərabər isbat ediyorlar ki, hal -hazırda tərzi -idarə (rejim) in vücudu ilə ölkənin süküt və istirahəti -tamması, yəni bilmərrə sakit və salim olması mümkün

degildir. Bainhəmə bu tərzdə bir tədbir təklif ediyorlar ki, bu ixtişaşın qatı yalqız bir Qafqazın zəhmətkeş hissəsinin əliə məmkün ola bilər. Binaənileyə haman zəhmətkeşlərdən, yəni füqərayı -kasibə deyilən fahla ilə kəndçi sınıfından comiyyyətlər təşkil edib ixtişişi qat etmək işini onlara əhvala etməlidir. Lakin əvvəlcə təşviqat və təhrikat vəsaitilə bu füqərayı -kasibə fırqəsini o məqamə yetirməlidir ki, onlar işin əslindən xəbərdar olub öz xeyir və şərəlini qansınlar.

Bu nəzar və bu tədbiri hər halda təqdir və təhsin etmək olmaz. Bu yaxşıdır. Lakin iş buradadır ki, bu tədbirin işa qoyulması çox uzun çəkər, istər ermənilərin və istər biz müsəlmanların kəndçi qismini xeyir və şərr tanımış məqəmına gətirmək üçün neçə illər sərf etmək lazımdır. Halbuki, bu böhrənlə zamanda iti, əsəri tədbirlər gormək lazımdır.

[Ermənilərin digər bir fırqəsi ki, onun içində hər sinif və silkdən olanı vardır, bu ixtişaşın hamisini polisinin üstünlə yixir və ah provakator! -deyə söylənir. Lakin məttəaussüf bu fırqənin sözlərinə inanmaq müsəlmanlardan ötrü çox çətin və çox da qorxuludur. Çünkü, bu iki ilin ərzində biz qonşularımızın içina və çölünə, üzüñə və astarına yaxşıca bələd olub bilaxıra bunu dəxi duydug ki, bunlar provakator ismi ilə yalqız o çinovnik və məmurları adlandırırlar ki, onlar provakatorluqlarında müsəlman tərəfini gözlayıb, erməniləri bizim ayağımıza verirlər. Amma o polissə sahibləri ki, erməni tərəfdarı olub fitna və fasadlarını müsəlman başında çatlatmaq istiyorlar. Haman erməni fırqəsinin yanında on adıl və on insaflı qulluqcu hesab olunurlar... Odur ki, bunların «Filan məmər çıxısin, filan məmər təyin olunsun» -deməklərinə biz bir o qədər etimad və etibar ilə baxa bilmiriz degil, hətta xoşlamıyoruz da. Gah vəqt bunlar öz «xozeyn»ləri üstüñə tökülməgə layiq olan təqsiri bizim bağbəstlərimiz, ağalarımız və xanlarımız üstüñə töküb qatı suradə diyorlar: bu bəğlər və xanlar və ağalar olmasa, Qafqazda bir damcı da qan tökülməz! Lakin bu sözləri deyib də onlar öz -özlərini aldadırlar və öz vəcdanlarının sadəsən müxalif danışdıqlarını batının iqrar edirlər, cünki, bizim bəğ, xan və ağalarımızın kim olub -olmadığını ermənilər özləri bizdən yaxşı tamıylar. Ümumiyyət etibarı ilə bu fırqənin sözü, nəzəri və təklif etdikləri tədbirlər boş və bimənidir. Və nəzəri -etibara layiq deyildir. Indiya kibi ölkəmizdə ixtişaşa qarşı ittixaz olunan «tədbirlər» bu fırqənin

səlahididilə olmuşdu. Fəqət məlum olduğu üzrə onlardan bir şey çıxmamışdı.]

Biz müsəlmanlar dəxi rus məmurlarının provokatorluqlarını icarə və etiraf edib də, erməni «daşnakşuyun» fırqəsinin də bu ixtişaşın dəvəminə səbəb olduğunu anlıyib ölkənin sakitlik və rahatlığı xatırası üçün tələb ediyoruz ki, provokator olan məmurların bərkan olması ilə borabər onların olnıda kor alət olan «daşnakşuyun» fırqəsi dəxi daxılıb puç olsun. Əlbəttə, bizim bu tələbimizə tez əncam verilsə, ixtişaş tez bir zamanda sükünat və rahatlıq mühəddələr olar. Bu şübhəsizdir. Lakin iş buradadır ki, bizim bu haqq -tələbələr tez bir zamanda əncəmpazır ola bilməz, çünkü, doğrudur erməni cəmaatinin özü bu halda öz «mühəfizləri» olan «daşnakşuyun»dan incikdir. Amma bainhəmə illər ilə təskil və təqviyyə edilmiş bu fırqə bu gün özünü öz cəmaati arasında öylə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox məhaldür. Onun terror vahiməsi hələ cəmaatın canından çıxmışdır...

Bəs nə etməli?

Məlumdur ki, ixtişaş və qan tökmək olmamaqdən ötrü lazımdır ki, provokasiya olmasın. Bu provokasiya həm hökumət tərəfindən ola bilər və həm də hər iki cəmaatın ərzəl və dəni şəxsləri tərəfindən. Və saniyan bir qanlı hadisə vase olandan sonra səy etmək lazımdır ki, bu hadisə təkrar dəvəm etməsin və sair yerlərə yayılmasın. Bu da o zaman mümkündür ki, qanlı hadisəyə səbəb olan şəxslər bilətəxir adılan, lakin şəhid cəza və tövbixə yesinlər, yəni təkrar ediyoruz, ölkəni bari heç olmasa indiki halına nisbətən sükünat və rahatlıq üzrə saxlamaq üçün lazımdır ki, ümddə diqqət iki şəxə calb olunsun: provokasiyanın olmamağına və müqəssirin bilətəxir layiqincə cazalanmasına, zətən bu düşmənçilik, bu iki millətin arasına kənar əlia soxulmuş bir şeydir, əsası deyil. Binaənleyən kənardan gəlmüş bu düşmənçiliyi yuxarıda zikr olunan tədbirlər ilə rəf etmək mümkündür. Lakin bu şərtlə ki, o tədbirlərin tətbiqində heç bir qüsür və müsamihə olmasın.

\*\*\*

İşte ölkənin sülh və müsalimat üçün ümddə iki tədbir görmək lazımdır: provokatorları qovub sürmək və caniləri layiqincə tənbəh etmək. Qətiyyən demək olar ki, bu erməni -müsəlman ixtişişi başından indiyə kibi nə bir provokatora və nə də bir caniya arzu

olunan suradə cəza və tənbəh olunmuyubdur. Provokatorlar öz yerlərindədir və ya bu yerdən o biri yərə dəqişilibdir. Əsil müqəssir və canilər isə cəza üçün hökumət alına verilmiyibdir.

Zətən provokatoru və caniləri mahkəmə əlia tənbəh və tövbix etmək bizim bu «sülh və səlah» komisyonlarının vəzifələrindəndir. Lakin nə etməli ki, bu komisyonlar öz təqsirlərinə görə bu işdə güclüs və qüdrətsizdir... Halbuki, indi yalçın bu guna tədbirlərlə ölkənin sükünat və rahatlığını, -əhali aqla və huş galınca, -saxlamaq mümkündür. Məlum olduğu üzrə hökumət bu tədbirlər heç bir vaxt layiqincə ixtişaş və tətbiq etməz. Hər haldə bu tədbirlər cəmaatin özəli ilə işə qoyulmalıdır və bu tədbirlərin əncamına yetərəfli cəmaat özü göz yetirməlidir. Çünkü, provokatorun da və caninin də kim olduqlarını cəmaat özü yaxşı bilib tanır və bunlara tənbəh və cəza olunması cana doymuş cəmaatın siddətlər arzusudur. Söz yoxdur ki, cəmaatin bu işə müdaxiləsi ancaq öz vəkillərinin vasitəsilə ola bilər. Binaənleyən cəmaat bu işdə olsun deyən genə komisyon və komitə qurmaq lizmdir. Əlbəttə, bu komisyon və komitələrin indiki «sülh və səlah» komisyonlarına çox az müşahibəti olmalıdır. Əvvəla bu indiki komisyonların vəkilləri cəmaat tərəfindən bəqaiədə seçilmiş həqiqi vəkil degildirlər. Bunlar Tiflisdə ələltündə olan adamlardır ki, tutub hökumətin salahididilə vəkil təyin edilibdir. Sair məhəllə komisyonlarının vəkilləri isə hamçinin «əxudşər» vəkilidirlər. Və saniyan bu «vəkil»lərin qərəz və tərəsgirlikdən bəri və uzaq olmalarına heç bir kəs göz yetirməyər. Onlarda tərəsgirlikləri isə indi hamiya malumudur. Və salışan bu «vəkil»lər iş görməkdə bir o qədər ixtiyar sahibi degildirlər. Odur ki, hər nə «səlah» bilib təklif ediblərsə də, hökumət tərəfindən əməl olunmuyubdur. Bundan aşkarlırdır ki, həqiqi və işə yarar komisyon təyin etmək üçün lazımdır ki: əvvələ, baş komisyonun vəkilləri biləvətən cəmaat tərəfindən seçilsinlər. Cəmaat özü öz dərdbilənlərini və yara təniyanlarını özü yaxşıca bilib də tanır. Hökumət vəkil seçmək işinə müdaxilə etməsin.

Saniyan baş komisyonunda hər iki tərəfin cəmaati vəkillərindən savayı tərəfi -cəmaatdən də vəkillər olsun. Bu bitəraf vəkillərin hüzuri vacibdir ki, bunların diqqət və nəzəri bitərafənə və biqərəzanəsi sayında haman komisyonda (indiki komisyonda aşkar olunan) tərəsgirlik və qərəzin iyi və tozu da olmasın. Bitəraf vəkillər məlumdur ki, gürçü cəmaatdən olmalıdır, çünkü, bu nəcib

taifə bu qardaş qanı tökən ixtişaşa qarşı həqiqi ələm və kədərini izhar edib, həmişə soy ediyordu ki, adilanə və münsifənə təriq ilə bu biməni ixtişaş və şurişa bir intihə çəksin və ya çəkilsin. Adil və münsif gürcülərin gözündən heç bir provokator, heç bir canı yayınmaz. Gürcü vəkillərini gürcü cəmaati özü seçsin.

Səlisən, bu gənə təşkil olunmuş komisyonaya provokator və caniləri tutub sud və möhkəmə ilə cazasına yetirməkdə külli -ixtiyar verilsin və onların hər bir qərardadları bilətəxir təsdiq və icra olunsun.

Rəbiən, komisyonun əzələri hökumət ianə və maaşı ilə dolansınlar ki, onsuz da mali -mülki dağılıb tükənmış cəmaətə zərər dəğməsin.

Məhəlli komisyonlar isə haman seçgi qərarı ilə qurulmalıdır. Lakin burada bitərəf vəkillərin hüzuru artıqdır. Bu komisyonlar isə baş komisyonə tabe olmalıdır. Bu komisyonların əmal və rəftərindən baş komisyonə şikayət etməgə cəmaət muxtaridir.

Məlumdur ki, baş komisyon ilə məhəlli komisyonlar ümde diqqətinə provokatorların və canilərin cəza və tövbəxina calb edib də bu iki taifanın genə ülfət və üns tutmalarına da vasitələri ilə səy və qeyrat etməlidirlər.

Böylə bir həqiqi sülh və müsalimat komisyonlarının vücudu ilə bərabər erməni sosial -demokratları və müsəlman ictimaiyyün - amiyyunları ittifaq və ittihad edib iki cəmaəti felən dərraka və qanacaq məqamına gətirtməgə himmət etsələr, ümid olunur ki, həqiqi sülh bir tez zamanda bərqərar və paydar olub ətrafdan soxulmuş düşməncilik bilmərrə puç və mahv olar. Və bu qədim dostlar əl -ələ verib ümumvətən üçün xidmətə şüre edərlər. Dəxi ermənilər görərlər ki, elmsiz qonşuları indi iri -iri qədəmlər ilə irəliyə hərəkat etməkdədirler. Kasbi -hürriyyət və azadi işində onlara məməniaq degil, müavİN olarlar.

#### Ü. Hacıboylu

Bədəttəhrir. Ümidiyər ki, bu məsələyə dair sairlər dəxi öz təsəvvüratlarını izhar etməklə, ölkənin sülh və müsalimatı xatirəsi üçün ciddi tədbirlərin bir tez zamanda tətbiq və icrasına yardım edərlər.

«İrtəsad», 12, 13, 14 və 15 iyun 1906, № 137, 138, 139, 140.

«İrtəsad»ın dörd nömrəsində dərc olunmuş məqalənin demək olar ki, hər bir bölümündən müəyyən vacib hissələr ixtisar edilmişdir. Bu ixtisarlar mətndə mötərizəyə alınmışdır []. Mətnlərdə bəzən sözlər çıxarılmış və düzəlşlər da edilmişdir. Məsələn, «hüsn -natiçolar» - (yxası natiçolar) - də «hüsн» sözü buraxılmışdır. Yaxud, «xəbər veririz» - «xəbər verirlər» kimi getmişdir və s. (bax. 3-cü c. 1968, soh. 93 - 98; 2-ci c. 2005, soh. 231 - 236). Məqalə qəzet mətnindən olduğu kimi çap olunur.

illət - xəstəlik  
naməcməl - xülaşəsiz  
cası -iri, böyük  
ərzəl -ən rəzil, alçaq  
müsəməh -səhələnkarlıq  
müshəhib -bənzər, oxşar  
xudsər -özbəşinə  
bədəttəhrir -yazıldıdan sonra

## ORDAN -BURDAN

**B**udur neçə vaxtdır ki, qulağıma iki cüra səs gəlməkdədir.

**Biri:** İslərimiz xarabdır. Bu gün, sabah qış galır. Əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır ...

**O biri:** Əcəb İslərim düz gətirməkdədir, ha! Bu gün sabah Mariya Qriqoryevna da galır. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur ...

**Biri:** Su da kəsilibdir. Altı veriş yox. Dükəncilər hamisi olı qoynunda qalıblar: taxılı dolu doğub, qalanını çayırtgə yeyib, qış üçün bir buğda da qalmayıbdır ... nə tövə olacaq?

**O biri:** Filan düşmanım öldürülüb, arada söz, hekayət də yox, mən ilə çəkişən adamların hamisi burunlarımlı sallayıbdırlar. Qabağında bir adam da qalmayıbdır ... Necədir, məgar?

**Biri:** Görünür ki, bizim axırımız yetibdir vallah! Heç bir işimiz düz gətirmiyor. [Barışq üçün komisyo qurdुq -vəkillərimiz dönbərmanı oldular...]. İdareyi -ruhanıyyamızı düzəltmək üçün məclis qurdुq, birisi məclisi qovub dağıtdı ki, aşı, nə məclisbəzliqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışınları, gedib, orada yixılıb yatıldılar. Görəsan bizi kim qarğayıbdır?

**O biri:** Görünür ki, indi dövrən mənimkidir, sən ölü! İşçilərimin hamisi mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum -dönbər bir -birinə düşmanı oldular. Mariya Qriqoryevnanı özüümə mayıl etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh olub, dedilər ki, ta biz pəs, hər nə bilirsən elə. Biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da kələkləyib, başından elədim ... Pəs mənim böxtim oyarıbdır!

**Biri:** Ey gələcəyi yada salmayanlar! Axırkı pəşimanlılıq fayda verməz ha!... Qabağınız uçrumdur. İndidən özünüzə bir özgə yol axtarınız. Yoxsa bir az keçməz ki, mahv və nabud olarsınız. Dünyada adınız da qalmaz! Neçə ildir ki, xabi -qəflətdə yatıb, dünyadan bixəboranızın. Gələcəyin qayığınızı çəkməyordunuz, bəri, heç olmazsa bu olinizdə olan 5 gündən nəfibordar olunuz ki, axırınız bir şeyə çıxınsın!...

Dogru deyib Sədi ki:

Ey ki, pəncəh rəftə dərxabı  
Məgar in pəncə ruze dəryabı?!

**O biri:** Ey dünya qayığında olanlar! Vallah axırda peşiman olacaqsınız ki, abas yera bu nə qayğı idı ki, çəkirdim!... Qabağınız ölümdür, indidən kefiniz çəkin, ləzzət aparin, yoxsa, bir az keçməz ki, ölüm yetişər, dünyadan kamıls gedərsiniz. Neçə ildir ki, baş -dış ağrısı ilə əlləşib vuruşursunuz. Bari heç olmasa, bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın!...

Dogru deyib Sədi ki:

Ey ki, pəncəh rəftə dərxabı!  
Məgar in pəncə ruze dəryabı?  
Vallah, nə yabi!!

Filankəs

«Irşad», 8 iyul 1906, № 159

Felyetindən «Barışq üçün komisiya qurdुq -vəkillərimiz dönbərmanı oldular...» cümləsi çıxarılmışdır. Bundan əlavə matnə xeyli əl gəzdirilib, bəzi sözlər ixtisar edilib, düzgün oxunmuşub. Məsələn, «mahv və nabud» avəzinə «mahv», «əkaləkləyib» avəzinə «güllələyib», «əğərəsan bizi kim qarğayıbdır?» avəzinə «əğərəsan kim qarğayıbdır?» və s. (bax. 3-cü c. 1968, səh. 112-113; 2-ci c. 2005, səh. 244-245)

\*Ey ki, 50 il ömründən keçib və yatıbsan  
Qalx! Bəlkə bu gündə bir şey əldə edə biləsen.

## ORDAN -BURDAN

Uyma dünyaya ey dili -qafıl  
Nə olur bu əcuzədən hasıl!

Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləmə və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən -göydən üzürlər.

Bu hakimlərin və bəzi üləmə və ruhanilərin nəzərində hürriyyət istəmək, millət moclisi açdırmaq, kasib -küsubun qeydiyənə qalmaq, xalqı maarifləndirmək -hamisi, dünyaya uyub qafıl olmaqdır.

Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırxbib cibini soymaq adəti bir işdir ki, yatıb -durmaq, yeyib -içməklə onların arasında heç bir təfəvüt yoxdur, odur ki:

Uyma dünyaya ey dili -qafıl!

Yəni, ay camaat, hürriyyət -filan istəməyin, qoyun hakimlər, filanlar sizi həmişəki kimi soyusunlar!

• • •

Amma bir tərəfə baxsan, bizim içimizdə olan bəzi «yalançı pəhləvanlara» -«Uyma dünyaya, ey dili -qafıl», demək çox yerində olar.

Bu yalançı pəhləvanlar yalançı pəhləvanlığı nədən ötrü eləyirlər? Bundan ötrü ki, camaat içinde ad-san qazansınlar.

Amma bu binavalar doğrudan da ad-san qazanmağın yolunu heç bilməyirlər. Ad -san qazanmaq üçün camaat işinə qatışib böyük bir məsələni qalxımaq və o məsələ yerindən qalxbı fil boyda olanda qorxudan siçana dönüb deşiyə girmək lazımdır. Bu tövr ilə ad -san qazanmaq olmaz. Biabır olmaq olar. Ad -san qazanmağın yolu bax budur:

Çıxırsan bazara, görürsən ki, Məşədi Mahmud galır, yanına gedib salam verirsən və deyirsən ki: Məşədi Mahmud, qəribə sən yaxşı adamsan, üzündən gözündən tamam nur yağır, adam sıfətinə baxanda lap valeh olur, buyur papiros çək.

Ondan görürsən ki, Kərbəlayı Bədəl galır.

Onun da yanına gedib deyirsən ki, Kərbəlayı Bədəl, nədəndirsə, sən görəndə elə bil ki, lap əziz adamımı görürəm, Allahın altında hamı müsəlmanlar sənin kimi xoşasiyyət, xoşəbiət, xoşsifət,

xoşsöhbət, xoşrəstar, xoşgöftər, xoşxülg, xoşdil, xoşzəban və xoşbəyan ola idilər.

Buyur, gedək bir stəkan çay içək.

Ondan görürsən ki, Şərbət bay galır, özü də uduzubdur.

Haman saat yanına yürüür, qulağına piçildayırsan ki: Şərbət bay, yaxşı pulum var ... (ta dalışını demək lazımdır, Şərbət özü arısfıdır).

Ondan sonra görürsən ki, bir molla galır.

Həmin saat cibindən təsbehçi çıxardıb, öz başına dualar oxuyursan və mollaya da komali -təzim ilə baş endirirsən.

Ondan sonra görürsən ki, bir dövlətləi adam galır. Nə qayıracaqsan? İkiqat olub qalxırsan.

Və bu minvalla baxıb görürsən ki, səni hər yerdə tərif edirlər və özün də əməlli -başlı ad-san çıxardıbsan, ta bundan yaxşı nə var?

• • •

[Ondan yaxşı heç bir şey yoxdur. Amma bundan da pis heç bir zəd yoxdur ki, bu əinoñniklər bizi lap ola salıbdır. İndiyo kimi nə qayırıbsalar qayıribdırlar. İndi də məsələn, Tiflis müsəlmanlarını tutubdurlar ki, gərək bazar günü dükanlarınız bağlayıb, cüma günü açasınız. Həlo bu heç. Bir dəfə bizi tutmuşdular ki, gərək ana dilinizi yadımızdan bilmərrə çıxardıb tək bir urus dili danışasınız. Həlo bu da heç. İndi də genə tutubdurlar ki, gərək sizin əlifba kitabınızı dağışib əvəzində sizin üçün urus hərislərindən çərəkə qayıraq. Həlo bunu da demək heç. Rusiyada bütün müsəlman mollalarına diyor ki, gərək gedib soldat olasınız.

Demək bu da heç. Amma qorxuram sabah galib bunu da desin ki, gərək badımcان dolmasının əvəzinə qırxayaq şorbası içsiniz -onda bilmiyorum nə tövr olacaqdır!]

Filankəs

«İşad», 15 fevral 1907, № 26

Felyetonda axırıncı bölümə ixtisar edilmişdir (bax. 3-cü c. 1968, səh. 139-140; 2-ci c., 2005, səh. 264-265).

əcuzə - fani dünya

## ORDAN –BURDAN

### Tazə xəbərlər

**B**akıda -ışlar elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günlərlər də get qazamatda yat.

Müsəlman oğurları müsəlman kişilərindən ol çəkib, indi də müsəlman arvadlarını soymayı, bir iki gündən bəri dir ki, qaydaya qoyubdurlar.

Ayın igirmisənə igirmi gün qaldığına görə hələ məlum degildir ki, görək şəhərin upravasının kassasında pul var, yoxsa yoxdur.

Partapart əsnasında yaylım güllələrin hamısı, həmişəki kimi, genə ıran ahlina dəğir.

Bakı polisi oğurları və qatilləri tutmaq üçün, elə bir ucdan tədbirlər ittixaz eyliyir.

Deyirlər ki, məhərrəm ayı qurtarandan sonra şəhərin müsəlmanları genə qayda üzrə gündüzlər qoç doğusdürüb və it boğuşdurub, gecələr də fişəng atmağa başlayacaqdırlar.

♦ ♦ ♦

[Qafqazda müsəlman pişrovları aleg məsələsilə köç məsələsinin həllini saxlıyibdirlər. Çəritgə məsələsi çatana kimi diyorlar ki, bunların hərəsına ayrı -ayrı diqqət sərf eləməkdənə üçün də bir gündə qurtarmaq məsləhatdır.]

Gəncə quberniyasının oğurları sözbir olubdurlar ki, bundan sonra ittihad və ittiifaq ilə iş görüb, bütün Gəncə quberniyasını bir gündə soyub qurtarsınlar.

Pristavlar çox ədalətlə iş görməgə başlayıbdırlar: Əvvəla, kənd kişilərini dögdürməgə aparanda arvadlarını da apardırlar ki, kişiləri qorılık çəkməsin və bir də cəmi strajniklərə bərk tapşırıbdırlar ki, ta bir də oğurlara qoşulmayıb, özlərini yaxşı aparsınlar.

Hökumət Allahdan istiyor ki, Qarabağda, filanda genə bir urus öldürsünlər ki, «ekzekusiya» qoymağa bəhənə olsun, çünki, heç bilirsinizmi ki, bu cürə «ekzekusiya»ların xəzinəyə nə qədər nəfi var!?

Rusiyada: - Bir də diyorlar ki, Dövlət dumasını bağlayacaqdırlar, bir də diyorlar ki yox, bağlamayacaqdırlar. Adam bilmir ki, hansına inansın. -«Əsil urus adamlar» diyorlar ki, əgər bu sañar da Dövlət

duması hökumətin sözüne qulaq asmasa, yəqin bilin ki, cəmi təqsir yəhudü tayfasındadır.

Əcnəbi qəzətləri yazırlar ki, payız faslı Rusiyada bir o qədər qarşız yox idi, nə qədər ki, indi bomba vardır.

Əcnəbi vilayətlərdə -ingilis, firəng və sair böyük hökumətlər çox bərk fikir eliyorlar ki, görək genə bir müsəlman padşahi varmı ki, üstünlər təkəlüb payı -püşk eləsinlər. Hələ fikirlərinə bir yer galmır.

Osmanni hökuməti bu fikirdədir ki, hərəg Osmanlıda da, İranda olan kimi şurış -filan olsa, məmləkəti əcnəbilərə satıb canın qurtarsın. -

İngilis hökuməti İran hökumatına ürək və dirək verib diyor ki, qorxma, cəməat çox oydan -buyan eləşə, ləşin burda durubdur! -

Fas sultani Yevropa padşahlarının hücumundan sonra neçə vaxtdır ki, ta bir də kamança çaldırmayıb və cəngi oynatmayıb.

Filankas

«İrşad», 2 mart 1907, № 37

Felyetonda əvvəlki bölmədən sonra gələn ikinci bölmədə ilk abzas və sonuncu bölmə ixtisar edilmişdir. Mətndə həmçinin çox xətalı və mənənə təhrif edən bir düzəlşiz edilmişdir. Üzeyirbəy yazırkı ki: «Hökumət Allahdan istiyor ki, Qarabağda filanda genə bir urus öldürsünlər... » Bu cümlədə «urus öldürülsə»ni «adam öldürülsə» kimi düzəlmişdirler» (bax. 3-cü c. 1968, soh. 163 –164; 2-ci c. 2005, soh. 281 -282).

## ORDAN –BURDAN

Bələ rəvayət eləyirlər ki, stolipinlər və sair ministrlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırparlar və hərdən deyirlər: vay, fəlak, evin yixilsin, bu nə pis iş idil ki, bizim başımıza görtürdin! Fəlak də deyir ki, balam, mən nə qayırmım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinciyi yığan da. Ministrlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq?! Fəlak də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz...

Ta fəlayin o biri sözlərini hələ eșitmək mümkün degil; çünkü burada «hürriyəti -matbuat»ın axır -uxurudur.

• • •

Axır -uxur dedim, yadına dünyanın axırı düşdü.

Bəli, İtaliya münəccimlərinin deməgina görə beş -altı gündən sonra qiyamat bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmış lazım degil. Çünkü bizim ölümdən qorxmamızı o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məhəmmədcəfər yaşasın.

Amma qiyamat bərpa olsa, ta Məhəmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə olarıq. O ki qaldı bizim iş -gümüüzə, nə var: onları o dünyada da görmək olar. Çünkü bizim işlərimizə baxılsısa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təsəvütü yoxdur.

Ələlxüsəs hökumət üçün o dünya ilə bu dünyanın heç bir təsəvütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqdə, kəsdirəkdə, aramaqdə, axtarmaqdadır.

Məsələn, srağı gün Bakı hökumətinin könüllü adam axtarmaq həvəsi düşməşdi. Bilmirdi ki, hara getsin və kimi axtarsın.

Fiki elədi, elədi, elədi, axırdı alımına vurub dedi: Ha, bildim! Və yola düşüb getdi və golib «İslamiyyə» mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən da orada idim, məni da axtardı və xalqa çox azyiyat verdi və axtarmamış yer qoymadı və xalqın yorğan -döşyini eşəyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxartsın və heç zad tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl -biçəqlarını aparsın. Amma çəngəl -biçəq ilə xörək yeyildiyinə görə və xörək yeməkdən

xilafı -hökumət bir şey olmadığını görə əlibəs getməkdən savayı bir əlavə tapmadılar.

İndi bilmirəm, Bakıda «İslamiyyə» mehmanxanasını axtarmaqdə hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, «İslamiyyə» panislamizm sözündən çıxıbdır.

• • •

Mehmanxana dedim, yadına Peterburqun «Yevropa» mehmanxanası dündü. Dünən teleqraf böylə xəbər gotirdi ki, orada bir rus əfsəri gürçü knyazı ilə dalaşış onun qulağını kasıbıdır. Gürçü knyazı da qulaqsız qaldığını görə haman əfsərə iki dana patron vurub öldürübdür.

Osmanlıda Trabzon şəhərində daxi bir əfsər öz paşasını vurub gülə ilə öldürübdür.

Böylə rəvayət eliyirlər ki, haman paşa da rus əfsəri kibi öz Osmanlı əfsərinin «qulağını kasıb» məvacibini verməyənmiş.

Bunların hamisində belə məlum olur ki, bundan sonra qulaq kasımkən çox xətadır.

Filankəs

«Irşad», 8 mart 1907, № 41

Felyetindən axırıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, sah. 174-175, 2-ci c. 2005, sah. 290-291).

## ORDAN -BURDAN

**H**amiya malumdur ki, müsləmanların içində bu cürə bir qayda vardır.

Məsolən, birisi durub, bir söz deyəndə ki, silan iş belədir, o birisi cavab verir ki, yalançının özüne lənat! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı değil. Yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.

İndi hökumat and içir ki, Rusiyada achiq-macılıq yoxdur və heç bir kəs də qızılı satıb, çörəyə vermir. Qəzətələr dəxi hökumatın doğruluğunu bilmək üçün deyirlər ki, yalançı belə -belə olsun. Amma hökumat bu «belə -belə»yə razı olmur və bu sözə bərk açığı tutub qəzətələri sudxanaya çəkir.

\*\*\*

Qoy, hökumat elə bir ucan adamları sudxanaya çəkməkdə olsun, biz də baxaq, görək dünyanın axırı hara çəkir.

O səfər, əzəncümələ, mən özüm də yazmışdım. İtaliya münəccimlərinin diməgina görə, beş -altı gündən sonra dünyanın axıdır. Görünür ki, bu xəbər çox adamlara bərk əsər elayibdir. Ona görə yamanca ol -ayağa düşübdürler. Fırangistanın «Maten» qəzetəsi camaatın bu cürə ol -ayağa düşməgini görüb İtaliya münəccimlərindən xəbər alıbdır ki, doğrudurmu, siz deyirsiniz ki, bir neçə gündən sonra dünyanın axıdır?

İtaliya münəccimlərindən cavab gəlibdir ki, «hənsi palas?...»

Yəni bu söz yalandır və bu səs -küyü salan da yalançıdır.

\*\*\*

İndi ki, yalan diməgə qaldı, qoyun, bir yalan da mən diyim:

Bəla rəvayət eliyorlar ki, Qarabağda Yevlax stansiyası ilə Şuşa şəhərinin arasında - ki, cəmisi bir qaric yoldur -bu yaxınlarda dəmiryol çələçəkdirler.

Əslində baxsan, bu xəbər doğrudur. Amma bu xəbər bildir, inişil, keçən il və hətta on il bundan irəli də diyləməgina görə, mən hələ gümən eliyoram ki, yalandır.

\*\*\*

İndi də bir söz deyim ki, doğru olsun:

Ermeni «Məsaq» qəzetəsinin ahlı -insaf olan bir yazıçısı var idi. Bu binəvani bu günlərdə öldürübdürler.

İndi «daşnaqsütun» fırqəsi diyor ki, ey camaat, o kişini biz öldürməmişik.

İdarədən: Soğan yeməmison, içün niyə göyniyor!

\*\*\*

Hökumatın Peterburq telegraf agentstvası Naxçıvan uyezdindən şeytan dilində bir xəbər yazıbdı:

«Fevralın 23-ndə bir dəstə müsləman qıldıru dörd nəfər galın aparan ermənilərin üsta təklül onları öldürübdürler. Və galını də bühörət edib öldürübdürler. Ermənilər bu əhvalatdan bərk həyəcana gəlibdirlər....».

Bu xəbəri şeytan dilindən adam dilinə tərcümə edəndə mənəsi bəylə çıxı:

«Ay ermənilər, siz nə bişür taifəsiniz ki, müsləmanları qırımıyorsınız. Neçün qırğın salımıyorsınız? Neçün farağat oturubsunuz? Ay bir tez qırğın salın ki, hökumatın işi pisdir. Bəlkə bir az dincələ!!»

Filankəs

«İşad», 13 mart 1907, № 43

Felyetində axırıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c., 1968, səh. 180 - 181, 2-cü c., 2005, səh. 292 - 293)

## ORDAN -BURDAN

S. -: Dünənə hamidən çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir?

C. -: Rusyanın baş vaziri Stolipin və onun yoldaşlarıdır. Çünkü bunların bütün əlləşib -vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməgə xələ yetirməsinən.

\*\*\*

S. -: Dünənə hamidən az dərəcədən adamlar kimdir?

C. -: Zəngəzur acları, cünnəti onların hər biri bir millətin qeydində qalıb, bir dərəcədə çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydində qalıb, milyon dərəcədən çəkirlər.

\*\*\*

S. -: Dünənə İran məməkətlərinin on yavuq xeyirxahları kimlərdir?

C. -: İran xanları və hakimləri. Çünkü bunlar çox yaxşı bilirdilər ki, İran həmşəki halında qaldığı vəqt kafir əcnəbilər galib onların vətənini istila edəcəkdirlər. Ona görə, bunlar da səy eliyordular ki, vətəni kafir əlinə verməkdənən, elə həzar özlərinçə soyub, dağıdıb kafırları «adamag» qoysunlar.

\*\*\*

S. -: Rusiyada hamidən artıq sair tayfaların yaxşılığını arzu etləyən kim idi?

C. -: Pobedonossev adında bir urus idi, amma nə fayda ki, kişi - canınıza sağlıq - bir neçə gün bundan irəli sağ - salamat durduğu yerdə vəfat elədi... Çünkü bu kişi elə bilirdi ki, dünənə hamidən yaxşı adam urusdur. Ona görə sair tayfaları da urus edib, «yaxşı adam» olmaqlarına çalışırdı.

\*\*\*

S. -: Dünənə rus hökumətinin lap bərk dostu kimdir?

C. -: Dövlət dumasının «sol» sıfırqları, çünkü, bunlar əvvəldən indiye kimi hökumət əhliləri diyorlar ki; Ay balam, ta, siz yorulubsunuz, az iş görün, çıxın, galin oturun bir yerdə, qoynun qalan işləri da biz özümüz görərik.

\*\*\*

[S. -: Dünənə hamidən xoşbaxt hansı təifədir?

C. -: Yəhudü təifəsi, çünkü, hara getsələr onlar üçün vətəndir.]

S. -: Nə vəqt adam öz evində qonaq kimi olur.  
C. -: Evini qaradavoylar «obisk» cyiliyəndəl

Filankəs

«İrşad», 15 mart 1907, № 45

Felyetindən altıncı bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, sah. 183 – 184; 2-ci c. 2005, sah. 295 – 296).

## ORDAN –BURDAN

- Qırıllar.
- Kim?
- Yəhudiləri.
- Harda?
- Hər yerdə.
- Qorxuzurlar.
- Kim?
- Müsəlmanları.
- Harda?
- Hər yerdə.
- [ - Görmək istəmirlər.
- Kim?
- Erməniləri.
- Harda?
- Hər yerdə.]
- Qapazlayırlar və qapazlıyacaqlar.
- Kim?
- İranlıları.
- Harda?
- Hər yerdə.
- Tərifləyirlər.
- Kim?
- Stolipini.
- Harda?
- Öz evində.
- Bərəkalla deyirlər.
- Kim?
- Kuropa<sup>kina</sup>.
- Harda?
- Öz üргündə.
- Buyur, buyur, deyirlər.
- Kim?
- Pobedonossteva.
- Harda?
- Cəhənnəmin qapısında.

- Gəldi.
- Kim?
- Dumanın Bakı vəkili.
- Hardan?
- Tiflisdən.
- Getdi.
- Kim?
- Bakı vəkili.
- Haraya?
- Tiflisa.

Biz uşaq olanda biza deyirdilər: «Bala, saldat gəldi, qaç, saldat gəldi, qaç!» Sonra böyüküb gördük ki, əsi, elə indi saldatın özünə deyirlər ki: «Ədə, yapon gəldi, qaç! Yapon gəldi, qaç!»

Biz uşaq olanda biza deyirdilər: «Bala, küçəyə çıxma, cuhud gölib qanını içər!» Böyüküb gördük ki, əsi, elə yazılı cuhudların özürünə qanını içirlərmiş!

Biz uşaq olanda biza deyirdilər: «Ədə, düz otur «əcnəbi» hərəkəti çıxarma!» Sonra böyüküb gördük ki, əsi, elə əcnəbilərdən yaxşı hərəkət çıxardan yox imiş, indi hamu istəyir ki, əcnəbi kimi olsun.

### Müalicə

Bir pərdəli komedyadır. Əqli –məclis: 1) **Məşədi Millat** –çoxdan bori azarlamış bir kişidir, 2) **Mirzə Mücahid** –həkimdir, özü də and içir ki, bütün tobabat elminin su kimi ibtidir. Məclis vəqəf olur **Məşədi Millat**gilda. **Məşədi Millat** vayfaydır.

**Məşədi Millat** : Vay, azara düşən canım, vay, dəvəsiz dərda girifstar olan bədənim, vay, vay!...

**Mirzə Mücahid** : Nə olub sənə?

**Məşədi Millat** : Azarlamışam, dərda düşmişəm!

**Mirzə Mücahid** : Nəbzini görüm, azarın nadir? (baxır) Hə, bildim sənin azarın nadir, ancaq qorxma, heç bir şeyin yoxdur.

**Məşədi Millat** : Vay, vay ...

**Mirzə Mücahid** -: Səhər ertə yerdə duranda könlün bulanmayaır ki?

**M.Millat** -: Yox!

**M.Mücahid** -: Gərək bulanmasın! ... Axşam çay içəndən sonra qusmağın tutmur ki?

**M.Millat** -: Heç çay içə bilirəm ki, vay!

**M.Mücahid** -: Gərək içə bilmiyəsan! ... Hə, ürəyin xiyar istiyormu?

**M.Millat** -: İstiyor!

**M.Mücahid** -: Gərək istəsin! ... Durduğun yerdə gözün qaralırmı?

**M.Millat** -: Bəli, qaralır!

**M.Mücahid** -: Bəs, gərək qaralsın... Badımcən dolmasılıq aran necədir?

**M.Millat** -: Adını çəkmə, qusaram!

**M.Mücahid** -: Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən?

**M.Millat** -: Heç ayaq yoluṇa getmirəm.

**M.Mücahid** -: Gərək getməyəsan... Mənim rəhmətlik atamı tanıyrıdn?

**M.Millat** -: Yaxşı tanıyırdım...

**M.Mücahid** -: Gərək yaxşı tanıyasın... Həbbi -səlatin versəm içərsənmə?

**M.Millat** -: İçə bilmərəm!

**M.Mücahid** -: Gərək içə bilməyəsan... Başın altına qoysügen nədir?

**M.Millat** -: Pul kisəsidir...

**M.Mücahid** -: Gərək pul kisəsi olsun... Balıq yağıının içini bir az şəkər tőküb, içini tüpürsəm, ağzına ala bilərsənmə?

**M.Millat** -: Yox, irgənərəm!

**M.Mücahid** -: Gərək irgənəsan... O kisanın içindəki puldan mənə verə bilərsənmə?

**M.Millat** -: Götür, yarısı sənin olsun!

**M.Mücahid** -: Gərək yarısı mənim olsun! (pulu götürəndən sonra). Azarlıının yanında həkimin çox oturmağı yaxşı degil, gedirəm. Xudahəfiz. Amma heç qorxma. Bir neçə gündən sonra yağı durarsan. (gedir).

**Məşədi Millat** -: Ay, başım töküldü. Ay, qarnım çatladı, ay, qiçalarım sindi. Ay, gözlərim çıxdı, ay beynim burnumdan göldi, ay, vay, haray, həkim, həkim, həkim...

(Pərdə salınır).

Filankəs

«İşad», 15 mart 1907, № 48

Felyetonun əvvəlində «Görmək istəmirər. Kim? Erməniləri. Hərəkət? Hər yerdə» cümlələri ixtisar edilmişdi (bax. 3-cü c. 1968, sah. 187 –189; 2-ci c. 2005, sah. 296 -298).

## ORDAN – BURDAN

Şu uyezдинин Ağdam һәм Xankəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət elayirlər ki, bəli, aldiğə şeyi geri vermir.

**İdarədən:** Həq görün daxli var! Nəcə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayı Bünyətqulunun dörd arşın bir palazını alıb sonra desin ki, ala balam, verirəm özünə, yazılışan. Onu eşidən –bilən nə deyər?

\*\*\*

Qarsdan yazırlar ki, burada bir qədər pul yiğilib bir müsəlmənə verdir ki, apar bunu Gəncə məktəbinə ver, amma müsəlmənə aparıb verməyiib.

**İdarədən:** Nə olsun? Burada nə təcəccüblü iş var? ... Müsəlmandır, pulu qoyub cibinə və həlbət ağlinə bir şey gəlibdir ki, aparıb yerinə verməyib, yoxsa nəhaq yera durduğu yerde eləməyiib!

\*\*\*

Yenə Qarsdan yazırlar ki, ta burada müsəlmən qalmadı ki, mal və mülkündən əl çəkib Osmanlıya getməsin.

**İdarədən:** Çünkü Osmanlıda yel asib qoz töküldür, indi gedəndə görərlər.

\*\*\*

Kazanda müsəlmənənin öz içlərindən tərtəzə casuslar törəməgə başlayıbdır.

**İdarədən:** İnhəallah bundan sonra qabağa gedərik, çünkü, indiyə kibi bizi məttəl qoyan elə bu casusluğun başa gəlməsi idi, o da ki oldu. –Ta bizim işimiz bitdi; yaxşıdır.

\*\*\*

«Vəqt» qəzeti yazar ki, Uralski oblastında qırğızlar öz qəsb edilmiş yerləri üstündə kazaxlar ilə bir qədər vuruşdular.

**İdarədən:** Lap nəhaq yera, çünkü:  
Kim nə bilir, kim qazana, kim yeyə.  
Axmaq odur dünya üçün qəm yeyə.

Filakəs

«Ərşad», 21 mart 1907, № 49

Felyetonda axırıncı iki bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 190; 2-ci c. 2005, səh. 299)

## ORDAN – BURDAN

Hesab məsələləri  
(Zadaçalar)

1

Bakı quberniyasında 6 min müsəlman öldürülüb dır və hər bir müsəlmanın öldürülüşünə əqlənn 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamisina neçə dənə «Tərəqqiyyə müşətti yazdırmaq olardı?

2

Cəmi dünyada 100 minə qədər qəzətə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dənə qəzetəsi var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsayıdı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfus var).

3

İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sindirdi. Əgər İran məclisi beş il davam etseydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sindirdirdi?

4

[Bir erməni –müsəlman davasından sonra müsəlmanlar 25 dənə məktəb açıdlar. Yüz dənə məktəb açmaq üçün neçə dəfə erməni – müsəlman davası lazımdır?]

5

Bir dənə Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırırmış üçün neçə dənə Lyaxov lazımdır? (İranda 10 milyon adam var).

6

Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur?

7

Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur. Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur?

8

Bir müsəlman birisinin 150 manatlıq paltarını uğurlayıb bir neçə manata satdı. Paltar sahibi uğrunu görüb dedi: Satığın paltardan

aldığın pulu məndən istəyedin, məni bir də 142 manat üç abbası zərərə salmazdım. Müsəlman qardaş paltarı neçəyə satmış imis?

Filankəs  
«Tərəqqi», 16 sentyabr 1908, № 53

Felyetonda 4-cü «zadaça» ixtisar edilmişdir (bax. 4-cü c. 1968, sah. 44-45; 2-ci c. 2005, sah. 30-31).

## ORDAN -BURDAN

Füzuli: -Ah kim bir dam fələk rayımcı dövrən etmədi!  
Şah: -Hər kəski göndərdim Təbrizi viran etmədi.

Füzuli: -Nalədəndir ney kimi avazeyi -eqsim bülənd.  
Şah: -Zülmü tərkin qılmazam ney tak kəsiləm bənd -bənd.

Hafız: -Del mirəvəd zedəstəm, sahebdəlan xodara!

Tiflis mövqusat müdürü: -Dərdə ke, raze penhan (ki, mövqusat pulunun başına daş salmışam) xahad şod aşkaram\*.

### Müxtəlli xəbərlər

Qəzəto müxbirlərindən birisi Eynüddövlədən soruşubdur ki, bəs neçin bir bu qədər zamandır ki, Təbrizə hücum etmirsən. Eynüddövlə cavab veribdir ki, maritliyib -maritliyib birdən soxulacağam.

♦♦♦

Bolqar hökuməti Osmanlı xəriciyyə vəzirindən teleqraf ilə soruşubdur ki, neçin bizim elçimizi həmişəki kimi nahara çağırmadın?

Vəzir teleqraf ilə cavab veribdir ki, həmişəki baba öldü!

♦♦♦

Bu saat Almaniyada sülh konfransı vəqe olmaqdadır.

Yəni oraya yığılan adamlar istayırlar ki, bir iş qayırınlar ki, daha bir də dava olmasın! Görək ... ancaq qorxuram ki, bu sülh konfransının axırı Bakının «Hidayət» məclisi kimi ola.

Filankəs

«Tərəqqi», 18 sentyabr 1908, № 55

\* Tərcüməsi: Ürəyin aidən gedir, ey ürəyi olanlar, Allaha baxın. Dərd ondadır ki, gizli sırlar aşkar olacaqdır.

Felyetonda «Müxtəlli xəbərlər»dən 2-ci ixtisar edilmişdir (bax. 4-cü c. 1968, sah. 47; 2-ci c. 2005, sah. 32-33).

## ORDAN –BURDAN

Müsəlmanların hali

**H**ökumət qapısında:

- Kərbəlayı Bədəl, gərə bildin?
- Gərə bildim.

-Nə dedi?

Dedi: «Zavtra!»

**Ağalar qapısında:**

-Məşədi Fərəcullah, ağa evdə id?

-Bəli, evdə id.

-Səni gördü, nə dedi?

-İki dəfə üzüma tüpürdü, bir dəfə də atamın goruna söyüd.

**Intelligent qapısında:**

-Mahmud əmi, razi oldumu?

-Balam, yox!

-Nə üçün?

-Dedi, bəs yüz manat ver yazım.

**Dövlətli qapısında:**

-Kərbəlay Müseyib, getmişdin?

-Ha, getmişdim.

-Gərə bildin?

-Balam, yox: səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.

\*\*\*

«İşad»ın dünənki nömrəsində xüsusi müxbirlərimizdən cənab «Səyyah» diyor ki, Tiflisdə cənab E. Əliyəbəy oğlu bir ev kirayə tutub aşağı mərtəbədə özü şiraxana işinə məşguldur. Orta mərtəbədə traktir açıb məhəz qumarbazlardan ötrü. Yuxarı mərtəbədə nə əmal olur, dəxli mana demədi.

Çox gözəlçox acəb! İndi mən «Səyyah» cənablarından soruşuram ki, yaxşı indi ki, o kişi yuxarı mərtəbəni sənə demədi, bəs sənə nə düşməndi ki, oraya çıxıb baxırındır? Sayahat eləmək üçün başına yer qohat olmuşdu, yoxsa yaziq E. Əkbəroğlunu utandırmaq istiyordun?

Flankas

«İşad», 9 aprel 1907, № 58

Felyetonun sonuncu bölməsi ixtisar edilmişdir (bax. 3-cü c. 1968, sah. 203; 2-ci c. 2005, sah. 307).

## ORDAN –BURDAN

Dünən «Progress» qəzetisinin 46-ci nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uşitellərə kağız göndərib diyor ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.

İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı ... [ürəndən iraq –urus uşaqlarına yaraşan bir kitabdır, ancaq bütün rus Livitskilerin müsəlman uşaqlarını da göləcəkdə o rus cənab eladığında gərə haman kitabı müsəlman uşaqlarına da oxutmaq istiyorlar.] O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilməyir və dərsi dəxli «lal qaidəsi» ilə versin. Bu da belə.

İndi gələk «lal qaidəsinə».

[«Lal qaidəsi» odur ki, məsələn: hərgah məktəbdar bilatariqən gəlib özü gərə və gərəndən sonra da gedib cəmaətə deyə ki, evinin yixiləndir, uşaqlarınız bədəbatlı oldu –deyərəm ki, kişinin haqqı var və sözü də doğrudur.]

«Lal qaidəsi» bax bu cürədir.

Uçitel daxil olur otağa və istiyor ki, dərs desin –özü də gərək müsəlmanca bir söz danışmasın. Baxır Livitskinin kitabına, görür yazılıldır ki: «Ya rıdayu» –yəni mən honkürüb ağlıyorum. Uçitel istiyor bu sözləri uşaqlara qandırsın –özü də gərək müsəlmanca bir söz danışmasın. Ona gərə uçitel cibindən dəsməli çıxardıb başlıyor honkürüb ağlamaga və uşaqlardan rusca soruşur «işto ya delayu», yəni man nə qayrirram?

Uşaqlar qalır məttəl, bilməyrlər ki, uçitel nə soruşur, ona nə olubdur, ələn kimdir, uçitel genə ağlıyorum və genə uşaqlardan soruşur ki, «işto ya delayu» –özü də gərək müsəlmanca bir söz danışmasın. Uşaqlar genə qalırlar belə, bilmirlər ki, uçitel nəyi ölübüdür, təqsir kimdədir?

Uçitel də bu tərəfdən qışınıyibdir ki: «işto ya delayu?» –yəni mən nə qayrirram, özü də gərək müsəlmanca bir söz deməsim. Axırda uşağın biri barmagını qalxırız, uçitel sevinir və rusca diyor ki: «Nu ka işto ya delayu?» Uşaq durur ayağı və müsəlmanca diyor ki: Mirza, qarnım ağriyir, qoy çıxım çöla! Uçitelin bərk acığı tutur, özü

də gərək müsəlmanca bir söz danişmasın, tüpürür yerə və o başa –bu başa gəzinib, uşaqları rusça diyor ki: «ya rdayu» -yəni mən hönkürürəm. Uşaqlar da diyor ki: «ya rdayu». Amma uçitel buna razi olmur. Çünkü, uşaqlar gərək desinlər ki, «ti rdayeş» -yəni sən hönkürürsən. Uşaqlar da bunu bilmirlər. Uçitel də gərək müsəlmanca bir söz danişmasın. Vəqt keçir, uçitel çigirir, uşaqlar qanırm, dərs qalır...

Axırdı uçitel diyor: «ti rdayeş» -yəni sən ağlıyorsan. Uşaqlar da bunu diyor. Uçitel bir az keyfi açılır. Dəsmalını gözünə tutub bir də tazədən hönkürür və rusca soruşur ki, mən nə qayırıram? Uşaqlar da diyor: mən nə qayırıram! Uçitel genə qalır belə, uşaqlar da qalırlar belə.

Uçitel diyor ki, «sən ağlıyorsan», uşaqlar da diyor ki: sən ağlıyorsan. Uçitel soruşur ki, mən nə qayırıram? Uşaqlar da diyorlar ki, mən nə qayırıram? Uçitel diyor ki, sən hönkürürsən. Uşaqlar da diyor ki, nə qayırıram? Sən hönkürürsən! Uçitel çox bikef olur, -özü də gərək müsəlmanca bir söz deməsin. Bu vəqtli işkol zəngi çalınır. Uşaqlar durub otaqdan elə qaçırlar, elə qaçırlar ki, guya onları tutub tələya salmışdır və sonra evlərinə gedib analarına diyorlar ki, bu gün işkənda ağlaşma vardi. Analar soruşur ki, bii vadi –zad yox idi ki? Diyorlar: yox. Diyor bir da olsa, biza da xəbər verin gedək bir az ağlayaq, savabdır. Onlar da diyorlar ki, yaxşı.

İndi haman «dal qaydası» bax budur ki, nümunəsini göstərdim. Ancaq cənab Liviltskiyə deməlidir ki, balam hərgah kitabını satmaq istiyorsan, get bir özgə bazar tap, yoxsa bizim uşaqlar indi elə bicişibdirler ki, hərgah bir də onlar görsələr ki, uçitel gəlib ağlıyor, gedib analarını çağırıb sənin kitabının üstündə ağlaşma quralar.

#### Filakəs

«İrşad», 16 aprel 1907, № 70

Felyetonda matnında bəzi cümlələr ixtisar edilmişdi. Onlar tam matnında iri mötərizə lənləndə verilir (bax. 3-cü c. 1968, sah. 222-223; 2-ci c. 2005, sah. 317-318).

**Q**əzətələrin yazdıǵına görə iki rus keşişi arıza verib biri müsəlman Qolmaq və o biri də moltanı olmaq xahiş edibdirler. Hökumətin əmrińa görə müsəlman olmaq istəyəni haman saat tusdaq edib özüne də əziyyət verirlər. Moltanı olmaq istəyən də hələ durur.

**İdarədən:** Ay yazıq keşis, ay binəva keşis! Yaxşı ki, səni hökumət qandallayıbdır. Yoxsa görəsən səni hanı bədbəlxlik basmış imiş ki, müsəlman olmaq fikrinə düşmüs imişsən!!

• • •

«Tərcümən» yazar ki, bu il Kazan şəhərində müsəlman məktəb şagirdləri yığılb icimə qurmaq istiyorlar. Oraya hər yerdən şagirdlər yığılb galəcəkdirler.

**İdarədən:** Görəsən orada bir «Allah bəndəsi» yoxdur ki, götürüb onlardan danos versin??

Yoxsa danosbaşlıqdır hər yer bizim bu topraga bab ola bilməz??

• • •

«İrşad»ın yazdıǵına görə Zəngazurda erməni daşnakşakanları Zəngazurun ac müsəlmanları üstüna bəzi vəqt hücum eləməgi lazımsız hesab eləmirlər: bu tərəfdən dəxi erməni icimaiyunları erməni fabrikalarında işləyən ac müsəlmanlarının halına ağlaşmağı da ədalətdən xəric bilməyörələr.

**İdarədən:** Bəli, deməli «kivit» olur çıxır gedir də!

#### Müsəlman kəndlisinin siyasi səhbəti

- Atamoğlan əmili İndi sən bizim içimizdə agılı adamsan dayna! Özün də pristav qabağında söz danişən. Şəhərə -zada da çox - çox gedib gəlirsən. Birçə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil?

-Əlbəttə, vəzir böyükdür!

-Yaxşı, indi söz gəliş, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkil tutub qazamata sala bilərmi?

-Salar!

-Vəkil də, söz gəliş, istəsə goburnatı salar, elə degilmə?

-Bəli!

-Goburnat da deməli, nəçənləyi salar?

-Boli!

-Naçənlək də pristavı salar?

-Boli!

-Pristav da yüzbaşını salar?

-Boli!

-Yüzbaşı da, deməli bizi salar?

-Boli!

-Yaxşı, onda deməli, bu gün məsələn, vəzir istəsə tutub vəkildən tutmuş bizə kimi cəmi camaatı qazamata salar da?

-Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

-Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur ...

Filakəs  
«İrşad», 26 aprel 1907, №77

Felyetonun əvvəlinci üç bölməsi ixtisar edilmişdi (bax. 3-cü c. 1968, sah. 230; 2-ci c. 2005, sah. 320 -321).

## ORDAN -BURDAN

### Bizə dair

Müsəlmanların «igid»ləri çöxdür. Yəni müsəlmanlar içinde «igid» və «nəcib» adam az degil.

Məsələn: eğer bir dəstə haman «igid» və «nəcib» adamlardan ola və hərəsinin də belində bir dənə əfsərski pişto ola. Bir gün gələrlər şəhər bağına və orada bir urus uğşığına sataşalar, eğer urus uğşığ durub onların birinə bir təs şəpalax vura ki, şaqquşılışından qulaq tutula, «hamanigid»lər heç vaxt qorxub qaçmazlar və sonra da qorxularından haman rus ilə dost olub qol -qola gəzməzlər.

• • •

Müsəlmanların mehmənnəvəz adamları da çöxdür.

Yəni müsəlmanlar içinde çox qonaqsevən və qəribi dost tutan adamlar vardır. Məsələn, eğer bir kişi galib bunların birisinin evində qonaq ola, səhər yerdən duranda görər ki, cibi sağlamdır və bir qəpiyi də uğurlanmayıbdır. Və yainki bir qərib galib birisinin qonşusu ola -heç vaxt onun evini daşın basmazlar və heç vaxt onun evini yarmazlar.

Müsəlmanlar içinde xain, tamahkar adam yoxdur. Yəni müsəlmanlar bir -birinə o qədər mehribandırlar ki, heç vaxt bir -birinin xainliyini çəkməzler və iştirələr ki, özlərinə nəf olan kimi özgələrə də olsun. Məsələn, eğer bir müsəlman dükəncisi gərə ki, bir aynış da galib onun yanında dükən açıbdır -heç vaxt ona kağız yazdırıb demək ki, eğer burdan təşrif aparmasan dükənini dağıtdıracagım və özünü da oldürücəyim.

Qərəz, camaatımız içinde «gözəb» sıfaklı adam çöxdür. Ancaq mən burada hamisini demək istəmirəm. Çünkü öz -özümüzü tarifləmək bir az yaxşı degil.

• • •

### İranə dair

Bizə belə xəbor galibdir ki, bu saat İranın cəmi adamları üç böyük partiya olubdurlar.

Bu partiyalardan biri diyor ki, gərək İran «məşrütə» olsun.

O biri paritya diyor ki, xeyr, İran «məşruə» olsun.

Üçüncü partiya diyor ki, yox, gərək İran «məşruba» olsun.

Hökumət dəxi qalib olı qoynunda. Bilmir ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları ona məsləhət görürər ki, gərsün bu üçüncü partiya ilə əlbir ola biləmi?

\*\*\*

### Firəngistana dair

Bu saat Firəngistananın aşağı tərəfində bir «vur çatlaşın»dır ki, göl tamaşa elə. Buna da səbəb odur ki, Firəngistanan haman yerlərində xalqın dolanacağı çaxır qayırıb satmaqladır. Amma di göl ki, bu il orada çaxır boldur, amma alan yoxdur. Ona görə xalq da güzərandan düşüb hökuməti qışnayıblar ki, ya bu saat bize çörək ver, ya da çaxırımızı sat.

İndi Firəngistan hökumətinin cami ümidi ondadır ki, bəlkə İran «məşrutədən» dönbü «məşruba» ola və Firəngistanda satılmayan çaxır boçkalarını oradan yumaliyalar düz İrana.

### Filənkəs

«İşad», 1 iyun 1907, № 102

Felyetonda birinci bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, səh. 266-267; 2-ci c. 2005, səh. 346-347).

məşrə -konstitusiyah, konstitusiya

məşrə -plan, layihə

məşruba -ləçləcək şey, suvarılmış

## ORDAN -BURDAN «Molla Nəsrəddin»

Dövlət dumasını bağladılar...

«Molla Nəsrəddin» jurnalını dəxi bağladılar...

Dövlət dumasını bağlayan hökumət oldu...

«Molla Nəsrəddin» də bağlayan hökumət oldu...

Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar, padşah əmri ilə, amma, «Molla Nəsrəddin» jurnalını –danos ilə...

Bəli, aləmə maşhur olan qadim Molla Nəsrəddini dəxi müstəbjid və müstəbidlər xadimləri haqq və həqqanlıyyəti üstündə sevmiyib, o qədər incitdilər ki, yazılı axırdı özünü dəlliliyə vurdular...

«Molla Nəsrəddin» bir o qədər «siyasi töhmət» yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da «məmizüri məslakına görə» bağlaya idi. Xeyrl! «Molla Nəsrəddin»ın rus hökuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi bizim öz «hökumətimiz» ilə idi. Yəni «Molla Nəsrəddin» haqq söz danışındı.

Və haqq və həqiqət acı olduğuna görə biz həmişə «şirni» yeməyə öyrənmış «hökumətimiz»in xoşuna gəlmədi və gəlməyən surətdə «hökumət» hökumətə danos verib, haqq və həqiqət ağzını yumdu.

Lakin yumdura bildimi?

Bu özgə məsəldir. Bunu get cəmətdən xəbər al, desin!!

### Durnovonun bijligi

Stolipindən qabaq Vitte ilə iş görən «məşhur» Durnovonu oxucularımız yaxşı tanıyorlar.

Bu günlərdə xəbər çıxmışdı ki, guya Durnovonu genə Stolipinin yerinə qoyacaqdırlar. Bu xəbəri təhqiq eləmək üçün Durnovo bu cüro bir kələk qurur:

Hökumətə diyor ki, mənə izn ver çıxım gedim zaqransısa, cünki, kələkbəz özü bilir ki, hərəkət bu xəbər doğru olsa, hökumət izn vermiyəcəkdir.

Hökumət isə diyor: buyura bilərsiniz! Durnovo üzə düşüb çıxır gedir...

\*\*\*

### Telfon ilə səhbət

-Salam əleykim!  
-Əleykəssalam, sabahın xeyir olsun!  
-Sənin də gözün aydın olsun.  
-Necə?  
-Axaribdirlər?  
- Ba, hamisini?  
-Ha, hamisini!  
-Çox gözəl. Bəs nə tapıbdırlar, kimi Sibirə göndərirlər, hansını  
boğazından asacaqdırlar, bir tez nəql elə görüm. Əshi, səni xeyir xəbər  
olanı!  
-Balam... Utanıram deməgə heç zad tapmıyıbdırlar ...  
-Mən ölüm??  
-Sən ölü?  
-Ba, bu olmadı ki... Bəs kimi tutublar?  
-Gənə heç kəsi... Sonra tutular da bir saatdan sonra buraxarlar  
...  
-Yox, aşna, bu olmadı ... Mən belə demirdim ...  
-Nə eləmək? Bu səfər belə oldu, Allah qoysa gələn səfər özgə cüra  
olar...  
-(Bir az fikirdən sonra)-Mən ölüm məni tovlamırsan ki?  
- (Tələsik) -bıy, bu son ölü, arxayı ol, bu nə sözdür tovlasam, mən  
gərək namərd olam!  
-Xudahafiz.

Filankəs  
«İşad», 12 iyun 1907, № 109

Felyetonda ikinci bölmə ixtisar edilmişdi (bax. 3-cü c. 1968, sah. 275; 2-ci c. 2005, sah. 351)

### ORDAN -BURDAN «İran xəzinəsində pul yoxdur» Qəzetəldərən

Əmir Bahadır Cəng qapıları bir -birinə vurub çıxdı və başladı  
söylənməgə:

- «Bəli, gedək pul dilənək!.... Qəribə işdir, vallah, İranın rəsiyyatı  
də dilənsin, vəziri də... Amma ... zərər yoxdur, mənə də  
«Süphəsaları -külli -qoşunu -İran, vəziri -hərb Əmiri Bahadırı  
Cəngi deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində  
söylənir!».

Özüna bu cüra təsəlli verib, Əmir Bahadır bir qapını dögdü, səs  
gəldi: kimsən! Cavab verdi ki, «Süphəsaları -külli -qoşunu -İran,  
vəziri -hərb, Əmir -Bahadırı -Cəngambı.

Qapı açılıb daxil oldu.....

-Bəri heç olmasa yarımca milyon versəniz, bizim işimizi  
düzəldərsiniz. Haman pul ilə biz İrani sakit edərik və Siz də galib  
əvvəlki kimi İranda alış -veriş edib, on qat mənfəət qazanarsınız!

-Bəs girov nə qoymaq istiyorsunuz?

-Girov?... Nə girov?

-Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü!

-Çox gözəl!... Papağımı girov qoymaram!

-Xan, sizin papağınızın qiyməti, ha özünü öldürə, on beş  
manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istiyorsunuz!

-Xeyr!... Siz məni başa düşməndiniz. Papaqdan məqsud mənim bu  
başimdakı papaq degil, bəlkə mən «Süphəsaları -külli -qoşunu -İran,  
vəziri -hərb, Əmiri -Bahadırı -Cənginə» namusudur. Yəni əgər sizin  
pulunuz geri verilməsə, onda mən gərək binamus olam və bu papaq  
kübi, bu saat başımdadır, çıxardam və başıaçıq gazəm. Hərçəndi sizdə  
başıaçıq gazəmək ayıb degil, amma bizdə böyük binamusluqdur.

-Yox xan, biz o sövdəya girişə bilərmik!

-Yaxşı, «Süphəsaları -külli -qoşunu -İran, vəziri -hərb, Əmiri -  
Bahadırı -Cəngi» Sizdən borc pul istiyor, -Siz də vermişsiniz?!

-Yox, vero bilmərik!

-Yaxşı, İran padşahı ki, ona Zillüllah və Şahənsəh -Məmaliki -  
Məhrumeyi -İran deyirlər, o, «Süphəsaları -külli -qoşunu -İran,

vəziri –hərb, Əməri –Bahadırı –Cəngini» göndərib sizdən yarımca  
milyon pul istiyor, vermirsiniz!

- Yox, vermirik.
- Di onda bari bir qədər cib xərçliyi verin... Məsələn, üç yüz min!
- Olmaz xan!
- İki yüz min!
- Olmaz!
- Yüz min!
- Olmaz!
- Əşı, zarafat eləmə!
- Yox, bizərafat, olmaz.
- Di əlini cibinə sal, gör nəyin var?
- Cibim yanında degil...
- !!?
- Verdi lərmi?
- Bəli verdilər!... Bir qəpik də vermadılər!
- Bəs nə tövr olsun?
- Nə tövr olacaq? Sən də, mən də yiğaq görək qızıldan –mizdən  
nəyimiz var, aparaq tökək bu kaşiflərin qabağına, soxsunlar  
gözlərinə, pul versinlər! Ayrı acət yoxdur.

#### Müxtəlif fikirlər

-Görəsən bu sarbازın əlində tüsəng qapının ağzında durub bizi  
gözləməkdən məqsədi nədir? Yoxsa bizi pişiklərdən qorumaq  
istiyor?

*Iran xəzinəsində sakin olan sıçanlar.*

♦♦♦

-Əşı, əvvəller hardan olsa, genə Iran qərib –qürəbasının ciblərinin  
iylöyib bir şey tapirdi. Əmma indi... həpcix! -Yəni bir az səbər e!»

*Əmir Bahadır Cəngin burnu.*

♦♦♦

-Gəldim İrana  
Qoydum viranə!

♦♦♦

*Lyaxovun gordası*

-Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək  
subaşına getməkdən yoruldum.

*Mir Həsimin aflatası*

-Bir zaman var idi ki, istiyordum tac olam, amma qorxurdum ki,  
başımı əzib beynimi çıxardı!

*Zillisultanın papağı*

-O qədər həram yedik ki, axırda ishal azarına düşdük.

*Osmanlı sahiq vəzirlerinin cibləri.*

*Filankas*

*«Tərəqqi», 17 avqust 1908, № 31*

Felyetonun mətnində ixtisar yoxdur. Ancaq bəzi ciddi xətlər var.  
Məsələn, «Sizdən borc pul istiyors» - «Sizdən pul istiyor», «Di əlini  
cibinə sal» - «Bir əlini cibinə sal», «Di ondan barb» - «Di bundan barı»,  
«Zillisultanın papağı» - «Zillisultanın palazı» kimi və s. Bu isə fikir və  
mətbəhlərin müstəqilliyinə xələf göstirmişdir. Qəzet mətnində olduğu  
kimi verilir (bax. 4-cü c. 1968, səh. 27-28; 2-ci c. 2005, səh. 18-19).

## ÜSULİ -TƏBİİ (Müxtəsər cavab) Müəllim Əli cənablarına

**Ə**fəndim, məqalənizdə başdan -ayaq qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə «Üsuli -təbii»nin əcnəbi bir dili öğrenmək üçün «ən təbii və ən asanraq olduğunu» özünüz iqrar ediyorsunuz. Bədə «Üsuli -təbiini» pişləyib məktəblərimizdə (öz təcrübəniz göstərdiyi üzrə) yaramaz olduğunu isbata çalışırsınız. Axırda da hər iki üsulun tətbiqini müəllim özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzdür -mənalında sözlər deyib, ən başda özünüz «əhəmm» adlandırdığınız məsələnin üstünü örtmək istiyorsunuz! Görünür ki, məqalənin axınıni yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdə çıxardıbsınız.

Bədə əzümlə yazırsınız ki, «Üsuli -təbii» o halda yarar ki, uşaqları öğrendiyi dildən başqa özgə bir dil öğrenməsin.

Xeyr! Üsuli -təbii hər yerde və hər halda yarar. Ancaq bəzi halda -verəcək olduğu səməri tez bir zamanda verər, bəzi halda da haman səməri gec zamanda verər.

Məsələn: mən yapon dilini üsuli -təbii ilə Bakı şəhərində iki -üç il ərzində öğrenərsəm, haman dili haman üsul ilə Yaponiyanın özündə beş -altı aya qədər öğrenərəm.

Əcəba, bu iş bunu isbat edirmi ki, haman yapon dilini Bakıda mən tərcümə üsulu ilə iki -üç il ərzində -məsələn bir il və ya iliarında öğrenərəm?

Öylə olan suradə bəs nə üçün yeddi -səkkiz il fars və ərəbə tərcümə üsulu ilə dərs alan tələbələrə an asan bir cümləni fars və ərəbə söyləmək üçün dörd saat həqinərlər!

Buyrursunuz ki - uşaq əcnəbi dilindən üsuli -təbii vəsítəsiə öğrənnmiş bir -iki sözü «dörd tərəfdən asan bu yolların (yəni ana dilinin) qabağında xatirində saxlaya bilərmi? Rəfisiqim, sizin bu sözləriniz üsuli -tərcüməni müdafiə degildir.

Bəlkə haman üsuli daha da heç məqamına göturməkdir. Çünkü, üsuli -təbii vəsítəsiə öğrənilmiş sözləri xatirində saxlaya bilməsə, üsuli -tərcümə ilə tədris edilmiş sözləri bilməlliyyə unudur.

Səbəbini qabaqda ərz etmişəm. Görünür ki, öylə mühüm yerlərə diqqət yetirmək istəmiyibsiniz.

Təkrar ərz edirəm:

Ancaq əvvələ bu bir -iki sözü diyorum ki: haqqıqtə aranılan yerdə ifrat və təfrīt lazımdır, siz baltanı dibindən vururusunuz. Sizin o sözlərinizdən bu çıxır ki, heç dili öğrenmək mümkün degildir, cünki, «dörd tərəfdən asan yollar (ana dili) məməniyat göstərmiş», bu iş mügəyib haqqıqtadır.

Allah -taala insani o qədər zəif yaratmışdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki, beş -altı dil bilən adamlar çıxır.

Mən özüm və mən ilə bərabər igirmiyə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürçü məktəbində -gündə üç saat rus dili əğrəni də başqa zamanları öz evlərində ana dilinin səli içində keçirən gürçü uşaqlarına üsuli -təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə etdək qədər rusca danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmərə verdiyindən dolayı şad və xoşhal olduq.

Və genə mən Bibiheybət məktəbində ləzgi uşaqlarına türk dilini üsuli -təbii ilə tədris edib, uşaqların bir sənədə türkə danişdılalarını görüb şad olmuşum və genə haman məktəbdə türk uşaqlarına iki il tərcümə üsulilə rus dərsi verib şagirdlərimin bu iki il ərzində iki kəlmə rus sözünü bir -birinə yaraşdırıb deyə bilmədiklərini görüb mayus və mükəddər olmuşum. Deyəcəksiniz ki, ehtimal mən pis dərs vermişəm!

Bilmirəm! Hər halda mən çox çalışmışam və ana dilinin də rus dilinin tərcüməsi təsirilə xarab edilməməsinə artıq soy etmişəm.

Yuxarıdakı matləbə qayida! Siz iddia edirsiniz ki, üsuli -təbii ilə tədris olunan sözlərin mənasını uşaq yaxşı anlamazlarmış ...

Halbuki üsuli -təbiiyə ətraflıca bələd olan müəllimə böylə sözlər yaraşmaz.

Əfəndim, bilmirsinizmi ki, üsuli -təbii ilə tədris olunan əcnəbi sözlər uşaqların zehnində daha bərk yer tutur, nəinki tərcümə edilmiş kəlmələr. Çünkü üsuli -təbii ilə öğrənilən kəlmələrin mənasını uşaqlar özləri təpib həmin sözlərin nə ifadə etdигini və anna dillərində nəyin müqəbil olduğunu şagirdlər özləri kaşf edirlər. Və burası da sizə məlum olmalıdır ki, bir şey kaşf edilən suradə dənə

yaxşı yadda qalar. O səbəbdəndir ki, əfəndim, didaktika tələb edir ki, bir qaydanı (məsələn, hesabdan, sərf -nəhvən və hər nədən olursa -olsun) -uşaqlara tədris edən zaman əvvəlcə qaydanı şagirdlərə deməməlidir. Ancaq döri elő bir yola salmalıdır ki, şagirdlər özləri həmin qaydanı keşf etsinlər. Çünkü o suradə qaydanın əzberlənməsi şagirdlər üçün asan olar, Zira özləri keşf etmişlər və saniyən bu keşf etmək yolunda şagirdlərin əqli, dərrakəsi, zehni təbiyə tapıb, getdikcə kasbi -qüvvət edir (didaktikada və ümum pedaqojiyada «analiz», «sintez», «deduksiya» və «indüksiya» bəhslərinə təkrar müraciət etməniz tövsiyə degil, rica olunur).

Məsələ aydınlaşdır, məsələn, «ya siju» cümləsinin mənasını müəllim desəmi usağın yadında bərk qalar, yoxsa usaq özü onun mənasını keşf etsə!!

Və bir də, əfəndim, siz mənə bir irad tutubsunuz ki, o iradı əvvəllərdə student Mir Hidayət canabları tutmuşdu, lakin Mir Hidayət canablarının öylə bir iradə haqqı vardı. Çünkü o kişi pedaqoq olmadığını özü təsdiq edir. Lakin sizin öylə bir iradə haqqınız yoxdur.

Əfəndim mən bir bu qədər yazdım məqalələrimdə nə tərcümə üsulü, nə də üsuli -təbii ilə verilən dərslerin nümunəsini yazmadım və yazmağı da lazımlı bilmədim. Çünkü əvvəla, mənim muradım yalnız müəllim arkadaşlar ilə səhbətdir. Müəllim yoldaşların isə hər iki üsulu ehtimal bilirlər və zətan bilməyə də məcburdurlar və saniyən qəzətə sütununda «konsept»lər çap edə bilmirəm. Mən ancaq tərcümə üsulundə usağın passiv rolda və fisi -təbiidə həmin usağın aktiv rolda olduğunu göstərməğə çalışmışam.

Binaən əleyh «loşad bejib» sözlərinin üsuli -təbii ilə tədrisini göstərdikdə, mənim muradım şagirdlərin nə tövr ciddi suradə dərsdə iştirakını və sözün mənasını keşf etdiklərini göstərmək idi. Binaən əleyh «toje», «et», «çelovek», «sobaka» və i. a... sözlərinin tədrisini göstərməyə heç bir ehtiyac yox idi. Siz buyurursunuz ki.. «lakin bunların mənalarını Üzeyir onlara nasıl öyrədib, yazmayıbdır?»

Xub, mən sizdən sual edirəm: əgər mən onların da tədrisini yazsaydım, o halda siz məndən «ya», «iqrayu», «çitayu», «spit», «spal» xülasə bütün rus kəlmələrinin nasıl tədris edilməsi lazımlı olduğunu məndən sual etməyə haqqınızı olmazdim? Əlbəttə olardı.

Lakin mənim həmin sözlərin qazeta vasitəsilə tədrisini göstərməgə iqtidarımlı olsam?

Fərzi edəlim olar. Fəqat birçə siz mənə deyin görüm: bu sözlərin, yəni bilkülliyyə bütün sözlərin üsuli -təbii ilə nasıl tədris edilməsi lazımlı olduğunu məndən neçin sorursunuz? Görünür ki; ya siz özünüz bilmirsiniz, yaxud məni imtahana çəkmək istiyorsunuz? Bu iki şeydən xali degildir.

Əgər məni imtahana çəkmək istiyorsunuzsa, o halda deməli siz üsuli -təbiini qəbul edibsiniz, ancaq iş ondadır ki, görək Özeyir də bu üsulu bilmir. Lakin bu degil, çünkü siz üsuli -təbii təsəffərə degilsiniz. Onda görünür ki, sizin üsuli -təbiidən bilkülliyyə xəbərinə yoxdur. Çünkü fövgəzlər sözlərin üsuli -təbii ilə nə tövr tədris edilməsi lazımlı olduğunu bilmiyorsunuz ki, məndən soruştursunuz!

Bəs, bir halda ki, sizin üsuli -təbiidən xəbəriniz yoxdur, bəs nə əsas və nə insaf ilə meydana çıxıb: üsuli -təbii bizlərdə yaramaz diyorsunuz?! Yəni ətraflıca bilmədiginiz bir şeyi nə tövr tənqid edə bilərsiniz?

Gələk üsuli -tərcüməyə.

Əfəndim, üsuli -tərcümə ilə dərs vermək üçün hər iki dili mükəmməl suradə bilmək lazımdır. Dilin birini yaxşı bilib o birini pis bilsərsən, darslarından heç zad çıxmaz və ancaq bilmədigin dili xarab edərsən. Keçən səfər mən bu barədə müfəssəl yazımadım. Əbəb yerə siz diqqət yetirmiyibsiniz.

Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhatinə sırf bisavadırlar. Bədbəxtlik burasıdır ki, öz türk dilimizi öyrənmək həvəsi də bəz müəllimlərdə yoxdur. [Bz türk dili üzrə böyük bir padşahlıq təsisi etmiş olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə xarab olub türkük ruhunu itirmiş olan dilimizi təzadən öğrenmək əvəzlinə hələ osmanlıları bağışlılıq sərf cahillə olduğumuz bu məsələ əsas onlar ilə mübahisəyə də casarət edirik!]

Sizin həmin bu məqalənin, əfəndim, (mən yazar məqalələr kimi) türkçə yazılmayıbdır, ruscadan tərcümə edilibdir. Yəni siz (və mən) əvvəlcə rusça fikir edib sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin

də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırınız:

«Unutmamalı ki yoldaşımız Üzeyir şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmiyor...»

Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkçə tərcüməsi qoyulubdur. Bax, ruscasını yazım, bir –birinə tutusduraq:

«Ne nujno zabivat, čto tovari... etu stat'go po russki prepodaet tem učenikam, kotorie ne znaot značenie ni odnoqo slova...»

Qafqazda türk dilini mükməmmal bilənlərdən Əli bay Hüseynzadə canabları dəfələrə qotı surtda elan etmişlər ki, türk dilində «hansi ki», «hansılar ki» sözü yoxdur. Mən da diyoram ki, bu sözü tərcümə üsüllə dərs verən müəllimlər, rusun «kotoriy» kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun isteməli dil üçün lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı:

«Diqqət yetirməli! Üzeyir conabları şagirdlərə rusca bir hekaya təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmiyorlar.

Digar bir yerdə yazırınız: «...Mən bu əqidədəyəm ki, əgər o halatın birindən çıxməq tərcümə üsulu ilə asanlıq olar».

Diqqət yetirməli: «*halatın birindən çıxməq*» -yəni (*vityi iz gtoqo polojeniə*).

Bəlli! Yoldaşım müəllim Əlil Sizin və bənim məqalələrimiz tərcümə üsüllə verdiyimiz dərslərin nümunələridir ki, rusca «kotoriy» sözü düşəndə «hansi ki» və «vityi iz gtoqo polojeniə» kimi sözləri da «o halatdan çıxməq kimi» ümumi türk dilinə və bizim avamların dilinə də müqayisə sözlərlə tərcümə edib dilimizi puç və xarab edirik.

Canım! Həqiqəti inkar etmək nəyə lazımlı? İndiki müəllimlərin tərcümə üsüllə dərs verməsi bir tərəfdən dilimizi xarab edir, digər tərəfdən usğa rusçayı öğretmiyər. Oylə isə, hər iki dili öz - əzlüyündə ayrıca olaraq əsli -təbii ilə öyrətmək yaxşı degilmi?

Vallah, bizim bu günkü dilsizligimizə, ədəbiyyatsızlığımıza bir tərəfdən fars və digər tərəfdən də rus dillərinin tərcümə vasitəsilə aramızda tədris edilmələri səbəb olubdu.

Və bir də, əfəndim, mənim məqaləmə təqnid edərək, bir yerində mətərizə içində olaraq deyirsiniz ki: «Bu sözlərdən özgə bir iy galır». Sizdən təvəqqim budur ki, bir də mənim məqaləmə iyləməyəsiniz, əfəndim.

Üzeyir

«Tərəqqi», 1 aprel 1909, № 67

Məktubda ixtisar edilmiş parçanı əhəmiyyətinə görə qara şriftə verilir. Məqalədə bir sırə digər xatalara da yer verilməyidir. Məsələn, sərlövhədə «Müxtəsər cavab» ixtisar edilib; «sözlər» əvəzinə «sirlər», «gtu stat'go» əvəzinə «gtu skazku» yazılıb, bəzi sözlər ixtisar edilib, bəlkə də düşüb və l.a. (bax. 4-cü c. 1968, sah. 109-113; 2-ci c. 2005, sah. 72-76).

## ORDAN –BURDAN Müxtəlif qəzətələrimiz

**Ə**gər əhalimizdən hər sinifin özünə məxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin məzmunu bu yolda olardı ki, ərz olunur:

### Ruhanılər qəzəti

**Teleqraf** – Tehran – Ağayı –əcilli –əkrəm balaca, ... damət təyidatühüm, bugünkü günlərin şərflü günlərdən bir gündür və o günün şərafəti barəsində əzizim –şüərayı –islamdan çox kimsələr gözəl qəsidişlər inşad buyurubdurlar. Balai –mənbərə süud buyurub müsəlmlərinin əvvaliminci əlamətlərindən olan saqqala nə vəzndə həna yaxmaq və nə miqdarda rəng sürtmək keyfiyyətini tamam hüzərrə fəsih və bələq bir zəban ilə təbliğ buyurdular və tamam hazırlınlı seyyiyab etdilər.

**Məqalə** – O vaxtdan ki Allah –tala insanı yaratdı, insan cəmi məxluqatın əfzalı oldu.

Məsələn, əgər sizin içinizdən birisini götürüb at, eşşək, qoyun, xoruz və sair bu kibit heyvanları ilə bərabər tutsaq, yəni tərəzuyi –mənəvi ilə çəksək və adamı tarazu daşı məqamında qoyub cəmi heyvanatı da o biri gəzə sığışdırda bilsək, onda görərik ki, haman insan bunları hamisindən ağır gəldi.

Yəni ağır gəldi, nəinki bu mənəda ki, insanın cismi dəmirdən yaranıb ağır çəkir: xeyr, bəlkə əqli, zakavət, bəlaqat, fəsahət, həməqət, komalat cəhətinəcək insan sair məxluqatdan artıqdır və o sabəbdəndir ki, dünən yarananandır boridir ki, o vaxtdan yetmiş min il keçib və bundan sonra da yetmiş yeddi min il keçəcəkdir. Heç yerdə və heç bir vilayətdə görünməyib ki, bir at və ya bir eşşək insanı yohərləyib onun üstünlə min sin. Bəlkə hər yerdə və hər zamanda insan at ilə eşşəyin üstünlə minibidir. Bəs bəla olan surətdə, o kaşları ki, diyorlar insana elm lazımdır, nə üçün bu boş sözlər ilə insanı zələlətə salırlar? Halbuki insan oxusun –oxumasının cümlə məxluqatdan əfzəldir. Və qeyri əzin olara, əgər bütün insanlar elm dalısına düşüb biz həqirələr kimi elm yolunda otuz –qırıq il sərf etsələr, aya o surətdə kim bizim üçün hammallıq eylər, kim bizim üçün başmaq tikər, kim bizim üçün xörək hazır edər? Heç kim!

Cünki hamı diyor ki, mən mollayam, axundam və hamı mollı və axund olan surətdə – mən ağa, sən ağa bəs inəkləri kim sağa –məşəli –məşhuri üz verib dünya bərbad olar.

### İntellegentlər qəzəti

**Teleqraf** – Peterburq – Intellegentlər klubunda klub üzvlərinin birisi ikicə saatın prodoljeniyasında iyirmi üç min səkkiz yüz doxsan dörd manat pul viqrat eyləyib, gecə poyezdilə Amerikaya otpravıtsa oldu. O pulu proiqrat eləyən əvvəlcə istəyib zastrelitsə olsun, amma sonra istəməyibdir.

\*\*\*

**Istatyā** – Aya bizim musurmanlar qanmazdır! Çesnistrovo, adam ruslar yanında az qalır ki, utandığından yərə girsin. Birdən sluçay olur ki, bir rus kavaleri və ya bir rus damasıqlı qulyaniyaya çıxırsan, bir də görürsan ki, qabağına bir adam çıxdı: başı qırıq, saqqal qırmızı, əl hənəl, ayağındakı başmaqların da taqqılıtı bir verstdən eşidilir. Gəlib sənin yanından keçdiyi bəs degil, hələ arsuzığına salıb onların yanında sənə bir salam da verir. Az qalır ki, dişin bağırsağına kəssin. Bununla belə də bəzi liberallar çıxıb diyorlar ki, biza işkol lazımdır [Məktəb lazımdır, nə bilim elm lazımdır.]. Daha onu başa düşə bilmirlər ki, bu musurmanlar bir bədəbəxt tayfadır ki, Allah həmisi bunları başı qapazlı yaradıb, qünki ona da laiqdirler. Əş! ... nə deym, valla! Allah insaf versin Əhməd bəy Ağayevə ki, Peterburqdan belə gedib gəzməklə, adam görməkla, qəzətə yazmaqla qoymadı ki, bu qanmaz tuyfanı hökumət «viselit» eləsin «k çortu»! Nahaq yərə başımızaavaldırular!...

### Əsnaf qəzəti

**Telegram** – İsfahan – Burada bir seyid zəhur edib, bir ocaq açıb və bir ziyanətgah qayırıb. Arvad –uşaq hamısı baş açıq, ayaq yalan onun hüzuruna gedib nəzər verir. İki nəfər mələk bu qurban olduğunu şəkk götirdikləri üçün, birinin gözü kor oldu, o biri də ayaq üstə qurudu.

**Məqalə** – Din əldən getdi, musurmanın məhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlərini qırıldırıb!

Himmət yox, həmiyyət yox, namus getdi, qeyrət qalmadı. Papaq biza haram olsun. Xalq bizi aldatdı. İttifaq yox, ittihad yox, heç

utanmırıq, heç qızarmırıq, din əldən getdi, musurmanınlıq möhv oldu.  
Həmiyyət yox, namus getdi, qeyrət qalmadı, iman süst oldu.

Papaq biza haram olsun. Qaradavoy göldi qaç.

#### Cavanlar qəzətsə

Telegram – Parиж –Burada təzə bir zad ... Cəmaət yox, cəmiyyət yox, əcəmiyyət yox, yox əşİ, «obşestvo» əmələ golibdir. Onun zadı ... belə nişanı yox, zad ... ha, məqsədi yaxşı –yaxşı işlər görməkdir! Amma biz bədbəxt musurmanlar ... daha nə deyim!

Qabaq bizim müqəddəs vəzifəmiz odur ki, cəmaət içində yaxşı – yaxşı işlər görək və razi olmayaq ki, bizim cəmaət pis –pis işlərə məsələlər olsun. Biz molodoj, yox ... biz cavanlar görək çoxlu –çoxlu yığılıq və orada səhəbət eləyi, cəmaətimizin dərdinə yaxşı –yaxşı dərman hazırlayıraq. Biz gərk bu yolda çoxlu –çoxlu iş görək və razi olmayaq ki, hamı irəlidə olsun, amma bizim bədbəxt cəmaətimiz daldı qalsın...

Bu saat bizim cəmaət bir quyunun içindədir, o quyu ki, onun adına rus dilində «nevezestvenni», amma bizim dilimizdə xəcalət quyusu deyirlər. İndi bizim borcumuz o quyunu darmadagın eləməkdir və ... və ...

**İdarədən:** - Və boş –bos sözlər danışmaqdır.

#### Filakəs

«Tərəqqi», 26 iyun 1909, № 141

Bu yazida bir cümlə - «Məktəb lazımdır, nə bilmə elm lazımdır» sözləri ixtisar edilmişdi (bax. 4-cü c. 1968, səh. 128 –130; 2-ci c. 2005, səh. 82 –84).

## ƏHVALIMIZDAN

Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məməkənlərdə əhalinin həyat və məsihi dəfələrcədəkindən rahat və tərəqqiyə hali olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsb –karlarına məşğul olmaları bizim üçün həssəd ediləcək əhvalandır.

O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməgən yolunu bilib, bu nəhəv ilə sərbəst və müstəqilən yaşayırlar. Və böyükən rahat və azadə yaşamaq sayəsində günün –gündən bir şey ixтиra edirlər ki, ələrinə və bütün insaniyyətə mənfaət yetirir.

Orta əhalisinin aqlı, insafı və sair hissisiyati bizimki kibi daim təzyiq altında degildir. Kimse kimşəsə tərrüt etməz, zirdəst və zəbərdəstlik əhvalat ola bilməz. Hər kəs, böyük olsun, kiçik olsun, bir miqdarda sərbəstdir. Bir şəxsin istifadə etdiyi hürriyyət digərlərinin dəxi payıdır. Və hər kəsa verilməsi olan belə bir hürriyyət bir əməl və ya bir hadisə ilə xələldər olduğu suradə, bu is istər əhalinin, istər hökumət əhlinin son dərəcədə nifşatına səbəb olub, insanın rəhatlığını pozan elə hadisələrin dəfi üçün hərəkət qüvvəsi ilə çalışır. Bunun hamisini səbəb odur ki, o yerlərdə hər kəs öz hüququnu və özgənin hüququnu təməyib, öz hüququnu müdafiəyə qadir olmayı ilə özgənin hüququna təcavüz etməyə qüdrətsizdir.

Əlbəttə, insaninkı da odur ki, mümkin dərəcədə sərbəst olub, heç bir təzyiq altında qalmasın, ta ki onun aqlı sərbəstənə iş görməklə, mənfaət yetirən kimi, insaf və vicedanı da sərbəst qalib, fənaliyi qəbul etməsin. Yoxsa insanın aql və insafı təzyiq altında iş görməgə məcbur olsa, elə insanın aqlı çox az səmərələr verib, insaf və vicedanı da fənaliyi qəbulu məcbur olar.

Bu gün bizim və Əməkdarlıyanın içində hər an vüqu bulan fəna və murdar hərəkətlərin ümde səbəbi hürriyyətsizliyidir.

Doğrudur, hürriyyətdən sui –istifadə edən və hürriyyəti, sərbəstligi başqa bir rəngdə anlayan adamlar çoxdur. Və ola bilsin ki, o adamlara hürriyyəti –taməm verilsə, onlardan daha fəna, daha dar hərəkətlər baş verət: buna heç bir sözümüz yox. Lakin burasını nəzər –diqqət almılmalıdır ki, öylə adamların da cəhəl məsələ olub da, hürriyyəti anlamadıqlarına səbəb, yənə hürriyyətsizliyidir. Nə üçün? Çünkü, hərgələ bir yüz allı il bundan əqdəm hamiya hürriyyət veril-

səydi, o halda bu gün hürriyyət kibə neməti -əzimənin qədrini bilməyən adam qalmazdı. Neca ki, indi Yevropada qalmışındır. Yəni o vəqt verilmiş olan hürriyyət sayasında hər kəs sərbəstanə öz tərəqqisi üçün çalışıb mədəniyyət kəşf etmiş olurdu. Cahalat da ortalıqdan rəf edildi. İnsanın cəhalatı elmsizlikdəndir. Elm kəsb etmək üçün də insana yol vermelidir, mane olmamalıdır.

Ləəqəl, hürriyyəti -təmmədən məhrum edilmiş bir cəmaətin əhvalına yazışı galən başçılar öylə etməlidirlər ki, heç olmasa cəmaət öz mösiət və güzəranını yüngüllətmək üçün rahat və arxayın yaşaya bilsin. Yəni heç kəsin istirahəti pozulmasına, qorunsun. Halbuki hürriyyətdən məhrum qalmış cəmaətlərin əksəriyyəti o böyük nemətdən məhrum olduğu kimi, hər bir müdafiə və məsaliyyətdən də məhrumdu. Onların asayışı və istirahətini mühafizə edəcək heç bir qüvvə olmur. Odur ki, o bədəxət cəmaətin da ömür və mösiəti onlar üçün bir azabi -əlim olur. Onların içində zirdəst və zabərdəst əmələ golur, qüvvətlə zaif basır, zaif də fürsət möqamında qüvvətlidən intiqam almağa başlayır. İnsanlıq itir, insanın ömrü heç bir zada sayılır. Heç kəs öz malından, canından, əvləndən əmin olmur. Təccüb deyildir ki, belə bir şərait içində keçən mösiət insanın ağlındır, insafını da pozub heç bir yaxşılığı qoymuyor və hər bir insanın fitratında qoyulmuş istedad və qabiliyyəti -xariqülədəsi itibatır, bir şeyə lazımlı olmuyor. Ona görədir ki, hürriyyəti -taməm içində yaşayan yevpalıhələr bir gün olmur ki, insanlıyata xidmət edəcək və insanın mösiətini asanlaşdıracaq bir ixtira əmələ golməsin. Halbuki hürriyyətdən məhrum olan cəmaətdən heç bir yaxşı şey çıxmır ki, onun insanlıyata bir mənəfəti olsun.

Xüsusi mösiətə gəldikdə Yevropada hürriyyəti -taməm üzrə yaşamaqla mərifət qazanmış olan cəmaətin və həm də öyləcə mərifətli olan hökumətin nəzarəti şəhərin istirahətini, rahati -can və malını hər bir təərrüz və təcavüzdən məsən qılır. Orada polis ahlının vəzifəsi oğrunu, aqrını kənarında qoyub da xalqın əqidəsini, fikir və məsləkini sinamaq degildir. Bölkə müxtəlif əqidə sahiblərinin əqidə və məsləkini, mal və canına təərrüz qılmaq fikrində ola, ədəbsizləri görüb tovqif və bərkanar etməkdir.

Hürriyyət nemətdən məhrum qalmış ölkələrdə isə bu əhvalat tərsinadır. Əhali mədəniyyətsiz və mərifətsiz olduğuna görə insanlığın və insan kibə yaşamağın yoluna çıxıb axşam sağ və

salamat qayıdaçığını bilmədiyi kimi, qayıdış da ev -eşığını öz yerində görəcəgini də bilməyir. Çünkü bu yerlərdə hər kəs, hər yerdə və hər bir an hər bir cürə vəhşiyənə təərrüzlərə düşər ola bilir.

Söz, hərəkat, gediş, gəliş, pul, dövlət, büxl, həsəd, din, əqida, achiq və bəb kibə sabobalar ucundan hər kasın canı fənaya gedə bilir. Və böylə fənaliqların vüquunu dəf etməgə də heç bir tədbir görən olmuyor. Odur ki, bu yerlərdə də hər nə pis və murdar əməl varsa, hamisi baş verməyə başlıyor.

Qaf

«Həqiqət», 30 dekabr 1909, № 5

Məqalədə «hərgələ bir yüz səlli il bundan əqdam hamiya hürriyyət veriləsdi, o halda bu gün hürriyyət kibə neməti -əzimənin qədrini bilməyən adam qalmazdı. Neca ki, indi Yevropada qalmışındır» - cümləsindən «Neca ki, indi Yevropada qalmışındır» sözü çıxarılmışdır. Bir neçə yerdə isə ayrı -ayrı sözlərdə ciddi yanlışqlara yol verilib. Məsələn, «hürriyyəti tamə» «hürriyyətnamə» kimi yazılıb. «Yevropa» sözü bir neçə yerdə ləxtlisar edilmişdir (bax. 4-cü c. 1968, səh. 188 - 190; 2-cü c. 2005, səh. 123 - 125)

nəhəv - sayaq

təərrüz - təcavüz etmə, sataşma

zirdəst - əlaltı

zabərdəstlik - qoçuluq

laəqəl - az da olsa

tovgif - saxlama, dayandırma

büxl - paxılıq, xəsislik

## TİCARƏT

İnsanların hayatı ve məişətində an böyük rol oynayan xüsus — ticarətdir.

Ticarət: insanların kəsbə -rütüsü üçün bir vasitə olmaqdan başqa, din, miliyyat, sinif, fırqə və sairə bu kibə ayrıqlarla biri —birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir rabitə təşkil ediyor. Və bununla insanları biri —birinə yaxınlaşdırır. Bundan əlavə ticarət öz —özlüğündə hər bir insanı tərəqqiyə səvq edən, əqlini artırın, gözlerini açıq edən və hüssər qılan bir vasitədir.

Ticarətin: insanların ruzusu üçün bir vasitə olması aşkardır. Odur ki, ticarətləri tərəqqi etmiş bir dövlətin və dövlətin təbəəsi olan cəməatin sərvət və samani, ticarəti tənazzüldə olan dövlət və cəməatlərdən qat —qat artıqdır. Zətən, ticarət olmasa, dövlətin xəzinəsi də dolu olmaz. Odur ki, hər bir dövlət, öz cəməatinin ticarətini artırmaq üçün əlindən gələn tədbirləri müzayiqə etmir. Dövlətlər arasında ittifaq düşən müharibələrin bir çoxu da ticarət üstündədir. Bu gün Amerikanın, Ingiltərənin bir o qədər sərvət və samana malik olmalarına səbəb möhz ticarətlərinin tərəqqisidir.

Heç bir dostluq, aşinalıq insanları biri —birinə o qədər marbut edə bilməz, necə ki, ticarət. Ticarət işində haqq və hesab düz olsa və rəqəbat öz qaydası hüdudundan xaric çıxmasa, insanlar arasında heç bir münazət və münaqişə törəməz. Çünkü mənafeyi —ümumiyyəni xəlaldər edəcək hadisələrə heç bir təraf razı olmaz.

Tarix göstərdigi üzrə an qədim zamanlardakı insanlar arasında hələ ticarət yox idi. O vaxtlar ovçuluq, maldarlıq və köçərilik ilə yaşayın insanlar arasında da heç bir rabitə və münasibət yox idi. O vəqt insanlar bir —birinə bigana idilər, yad idilər. Bir —birlərindən vahimə edirdilər. Aralarında etibar və etimad yox idi. Lakin insanlar köçərilikdən, ovçuluqdan ol çəkib oturaq halda yaşamağa başladıqdan sonra bunların arasında ticarət başladı və getdiqə tərəqqi edib bu ticarət sayasdə insanlar bir —birini gördü, tanıdı, bir —birinə yaxınlaşdı. Aralarında etibar və etimad törədi və bunun sayasdə idi ki, şəhərlər tikildi, yollar açıldı və insanın hər yerdə yolu oldu.

Yuxarıda ərz olunduğu üzrə ticarət insanın əqlini artırır, hüssər edir. Doğrudan da ticarətə məşğul olan adam hər yerdə öz

mənafeyini güdmək, gözləmək və artırmaq üçün cürbəcür vasitələr, vasitələr arayır, səyahətə məcbur olur, görəmdigini görür, bilmədigini bilir, özündən şəyər icad edir. Qərəz hər halda fikrini açıq saxlamaga vadar edilir.

Təcəssüflər olsun ki, biz hər bir işdə pəsməndə olduğumuz kimi, ticarət işində də çox geridə qalmışq. Sairləri bütün fikir və əqillərinin öz ticarətlərinin tərəqqisi yolunda sərf etdiyi bir zaman, biz də başımızı puç və mənasız xəyalərlə doldurub, bir —birimizin canına düşmüşük ki, filan adam, filan yerdə bələ oldu, filankəsin əqidəsi gəcdir. Filan adam papagını düz qoymuyor və s. Əziz olan vəqtiimi də hamamlarda keçirmişki. O səbabbdəndir ki, ticarətimiz tərəqqi etməyibdir. Sairlərə möhtac olmuşuq. Hal —hazırda da özgə tayfalar dan götürülmüş olan on nəfərin beşi tacir, üçü sənətkar, ikisi alım olduğu halda, bizdən götürülmüş on nəfərin üçü tacir, biri sənətkar, (yarımlı) qalanları da müftaxorlardır. Zətən hal —hazırda da bizim tərəqqimizə mane olanları da həmin müftaxorlardır ki, puç və çürük xiyalat ilə ticarət və sonata məşğul olan adamlarımızı da işdən —gündən farığ edib qoymular ki, xalq öz fikirlerini öz işlərinin tərəqqisi yolunda sərf etsinlər. O səbabbdəndir ki, bizim tacirlərin əksəriyyətindən gözüaçıqlıq yox, səvq və həvəs yox, kasalat, atalat bol —bol, rəqəbat nə olduğunu və nə yol ilə rəqəbat faydalı olduğunu əslə bilməz, buna görə də ticarəti tərəqqi etməz. Alma satandırısa ömrü olanı alma satan qalar, baqqaldırsa ölən qədər baqqal olar, müştəri cəlb etmək vasitəsini anlamaz, ticarəti yolunda lazım olan bilik və tacribələrə heç şəhəriyyət verməz. Özünün də təvsi ticarət işində heç bir cürati olmaz.

[Ən təcəccüb və təcəssüf ediləcək yer burasıdır ki, ələmi —islamın hər bir tələfəsində ticarət işi tənazzüldədir: Osmanlılar öz başlarının milli papaqları olan fəsli də özgədən alırlar. İran rus, İngilis olmasa lat —lüt və ac qalar. Bizi də ki, nə haldaiq —məlumundur.]

Ü

«Haqqıyat», 14 yanvar 1910, № 10

Məqalədə sonuncu çox mühüm bir nəticə ixtisar edilmişdir (bax. 4-cü c. 1968, sah. 207 — 208, 2-ci c. 2005, sah. 136 — 137).

münazə — mübahisə, sözleşmə

fariq — asudə, boş

## ORDAN - BURDAN EVLƏNMƏK MƏSƏLƏSİ

D ünyada hər bir şey asandır, amma birçə şey çatındır.  
O şey:

Evlənməkdir.

Bu əyyamda bizdə hər bir şey «aziatski» və «yevropeyski» olduğuna görə arvadlarımız da həmçinin «aziatski» və «yevropeyski»dir.

«Azıatski» -yəni oxumamış arvad almaq çox asan şeydir və nöticəsi da qorxulu deyildir. O iş -at almaq kimi bir şeydir.

Məsələn:

Sən istəyirsən bir at alasan, pulun da var. Golırsan dəllal yanına, o sənin üçün bir at alır. Sən o atı gətirib tövlədə bağlayırsan. Lazım olanda mlnırsın, olmayanda at tövlədə qalıb arpa - samanını yeyir. İndi bu gün sən özünükünü tövlədə qoyub gedib bir ayrı at mlnsan və ya fayton mlnasən və ya lap eşək mlnasən, öküz mlnasən, sənin tövlədəki atın heç vaxt deməz ki, ey mənim sahibim, na üçün mən burada ola -ola sən gedib ayrı şəxə mlnırsən? At bu sözü deməz.

Bəs oxumamış arvad almaq da buna bənzər bir şeydir. Məsələn, sən arvad almaq istəyirsən. Anana və bacına deyirsən ki, get mənim üçün bir qız al. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırdı öz xoşuna galon bir qız seçir. Sən də o qızı alırsan. Qız olur sənin arvadin və oturub evdə saqqızını çeynəyir. İndi bu gün sən durub .... ya gedəsən və ya pulunu qumarda udusazan və ya «piyanska» olsan və ya «matışka» - saxlayasən -sənin arvadin heç vaxt deməz ki, vay mənim sahibim, neçün mən burada dura -dura sən pis -pis işlər görürsən? Arvad bu sözü deməz.

Amma oxumamış arvadın evinə gedərsən, otaq səliqəsiz, zir - zibil, çirk, toz - torpaq -

-Süpürən yox, süpürtdüren yox. Balış üzü: keçinəcək, ərinin tuman -köynəyi sapsarı.

-Yuyan yox, yudurturan yox. Uşağıın burnunun firtığı ağzının suyaq qatışdır.

-Sılən yox, sildirdən yox. Uşağıın üzünü it yalasa doyar. Təmizləyən yox, təmizlədirdən yox.

Ona görə bizim elm oxumuş və kamal qazanmış cavanlarımız «aziatski» arvad almaq istəmirlər. Onlar axtarıb «yevropeyski»sinə təpirlər.

«Qıraxmal» taxan cavanlarımızdakı onların bir çoxu sövdəgər oğlanlardır və özləri də türk dilini «matışka»lardan ögreniblərlər - elmlı cavanlarınızın bu işini görüb «həvəsa» düşürlər və diyorlar ki:

-Kərbələyi Novruzun oğlu hərcənd «kurs» qurtarıbdır, amma onun heç dövləti yoxdur, bununla belə gedib bir oxumuş müsəlman qızı aldı. Mən hərcənd kurs qurtarmamışam, amma pulum çıxdı, gərk mən də oxumuş qız alam.

«Qıraxmal» taxan cavan bu həvəsa düşüb özünü **vurur** cavanlar oxumuşlar cərgəsinə: diyor, danışır, gülür, cibindəki puldan səhəbat salır, barmağında brilyant üzügү göstərir və elmi -kəmali göstərmək üçün diyor: on kəra Məskəyə getmişəm, iki kəra Fitilbörkə, bir kəra istədim Parija gedim, amma tək sabır gəldi. Qarəz bir növə oxumuş qız alır.

Alandan sonra həvəsi yatar. Axşam durur bir yera getməgə, arvad soruşur ki, hara gedirsin? Diyor: heç, yoldaşlarımı gədirəm. Arvad diyor: mən də gedəcəğəm. Bu razı olmuyor ki, orada qumar oynanılaçaqdır, şərab içiləcəkdir. Arvad diyor: öylə işə mən səni o cüra yera qoymasıq.

- Qoymazsan?

- Bəli, qoymaram!

«Qıraxmal taxan» görür ki, xeyr, bu oxumuş arvad xətalı şeydir. Bu bunun əl -ayağımı bağlıyaçaqdır. Diyor, vaxsey, mən özümü acəb işə saldım!... fikir edir və diyor ki, yaxşı, olbat bir gün olar özümüz salaram Məskəyə.

O gün olur, cavan gedir Moskvaya və şəhərə varid olan kimi özünü ölü kimi salır «kəfəşəntənlər»... Matışkələr düzülür bunun dörd ətrafinə, arvad -filan yaddan çıxır. Kef, nə kef! Pul xəzəl kimi səpalənilər. Hər gecə belə, hər gecə belə ...

Amma heyf iş belə gətirir ki, bunun oxumuş arvadının student qardaşı və bir qohum Moskvada olub, cavanın bu hərəkətinə görür və diyor ki, filankəs, bu yaxşı iş deyildir ki, son edirsin. İndiyə qədər kef çəkirdin, çünki subay idin. **Axmaq**, indi evli adamsan. Arvadın da oxumuşdur. Belə şəyəri eşidib bilsə, səndən inciyə və razı olmaz ki, azarlı matışkələrdən sonra gedib onu da azara salasın.

«Qiraxmal taxan» cavan görür ki, evlənmək onun üçün böyük əngəl oldu. Diyor, yox gərək ev qayıdan kimi arvadı çadralayam. Çünkü, çadrası olsa, danışmaz. Amma arvad çadraya girmək istəməyir. Dava düşür, qalmaqal çıxır, səs -kūy qalxır, axırda baş yarılır. Qəraz çox pis -pis işlər əmələ gəlir və «qiraxmal taxan» cavan diyor ki:

O gənə bir daş düşə idi ki, mən oxumuş arvad almaq fikrinə düşdüm ... Baisin evi yuxılsın!

Pəs bundan məlum olur ki, elm və kəmali bir «qiraxmal taxib» «gusəbərə papaq» geyməkdən ibarət bilən cavanlardan ötrü oxumuş arvad almaq «xətədürü». Məsəl var ki: zər qədrini zərgər bilər.

Filankəs  
«İqbab», 25 sentyabr 1912, № 170

Bu felyeton Üzeyir Hacıbayovun 1985-ci ildə nəşr olunmuş seçilmiş əsərlərində (səh. 424 -426) bəzi ixtisar və xətələr dərc olunmuşdur. Ixtisar olunmuş hissə və ötürülmüş sözlər qara şriftlə verilir.

## ПИСЬМА О ПЕРСИИ

### I

### ЛЕСНЫЕ БРАТЬЯ

«Дженгель» - по-персидски значит лес; «дженгели» - лесной. Лесными себя приверженцы Кучик Хана, который является главой персидской партии «Иттихад Ислам».

Название «лесные» произошло от того, что основатели этой партии Кучик Хан, Гаджи Ахмед, доктор Хипмат и др., будучи преследуемы русскими властями в Персии, должны были скрываться в непроходимых лесах Гиляйской провинции. Цель партии - освобождение Персии из под чужеземного владычества и очищение ее территории от иностранных войск, создание боеспособной армии и полная реорганизация государственного строя страны.

Члены партии отрастили себе бороды и волосы, дав себе слово не стричь их до тех пор, пока не достигнут своей цели. Большевистское правительство России довольно отозвать русские войска из Персии на много облегчило задачу дженгелийцев, которые не преминули воспользоваться этим обстоятельством и заняли господствующие положение по всей Гиляйской провинции; русский престиж пал; Рештский и Энзелийский консулы, пользовавшиеся неограниченной властью до права наказания персиян смертной казнью были удалены; здание русского консульства в Энзели реквизировано и до сих пор там помещается «Хююкмет» - правительственные учреждение.

Гиляйские части персидской казачьей бригады, образованной во время экс-шаха Мамед Али русскими властями под руководством русских инструкторов, перешли на сторону дженгелийцев, к ним же примкнули и персидские сарбазы, а так же добровольцы «мюджахиды». Взяв управление Гиляйской провинцией в свои руки, дженгелийцы обложили имущий класс крупным налогом, от которого не освобождены были и русско-подданные: некоторые крупные имущества, как например, громадные и богатейшие поместья известного Супехлара были совершенно реквизированы и приносили дженгелийцам громадный доход; кстати, отметим, что главное богатство Гиляйской провинции - это рис.

В общем, управление дженгелийцев отличалось с хозяйствственно-экономической стороны заботливостью, а с общественно-политической - достоинством и лояльностью. В то время, когда вся остальная Персия голодала и когда на улицах персидской столицы ежедневно умирало голодной смертью по 500 с лишним человек, когда число халхалских нищих с каждым днем увеличивалось - Гилян, благодаря заботам и предупредительным мерам дженгелийцев, благоденствовал, имея в достаточном количестве и рис и хлеб и все остальные продукты, которые продавались сравнительно по очень умеренным на персидские деньги ценам. Вызов продуктов из провинций был воспрещен дженгелийцами; сторожи следили за тем, чтобы не скрывали рис и зерна в амбарам со спекулятивной целью.

Большое внимание обращали дженгелийцы также на деятельность разных учреждений, служащих общественному благоустройству и благополучию; так, при них действительно работало «Беледие» - учреждение в роде городской думы: улицы аккуратно освещались и очищались; существовали бесплатные лечебницы; аккуратно функционировала почта; полиция, опиравшаяся на силу дженгелийцев и чувствовавшая над собой их надзор, стояла на высоте своего призвания: воровство, уличные скандалы были редкими случаями; об убийствах и речи не могло быть.

По отношению к иностранцам дженгелийцы были крайне вежливы и предупредительны; не то привилегированное положение, которое занимали до дженгелийцев русско-подданных, было доведено ими до минимума. Справедливость требует отметить, что в Николаевское время своеюлье, произвело и разнозданность русско-подданных по отношению к персиянам доходили до таких непермых размеров, что персияне чувствовали себя в России гораздо спокойнее, чем у себя на родине. Власть русского в Гиляне была неограничена; консул имел право вешать провинившихся персиян; несчастные «гилеи» (жители Гиляна) переносили от русско-подданных всякие обиды и оскорблении, подвергались разным унижениям. Дженгелийцы положили предел этому своеюлью русско-подданных и создали положение, уравнивающее всех живущих в Гиляне жителей независимо от их подданства, если не перед законами персидского правительства, то по крайней мере перед лицом партии «Иттихади Ислам».

## II

### НАСЕЛЕНИЕ И ДЖЕНГЕЛИЙЦЫ

Исторически сложившиеся обстоятельства сделали персидского обывателя в общем безразличным ко всему тому, что творится вокруг него и в смысле политической пертурбации; но при более близком знакомстве со взглядами и желаниями обывателя, являющегося представителем того или другого класса, замечается, что каждый класс имеет склонность к различной политической ориентации.

Малочисленный чиновничий класс Гилянской провинции, живущий на жалованье из государственной казны являются сторонниками шахской власти; против же Кучик Хана и вообще дженгелийцев ничего не имею, ибо эти последние, по их мнению, никто иные как такие же шахские «нукеры» (слуги). Того же мнения о дженгелийцах и та часть населения, которая по своему развитию не может еще дать себе отчета в том, что происходит кругом. Дженгелийцы не только не борются со стремлением части населения к шаху, но отчасти и поощряют его, хотя поощрение происходит пассивно; так ведь в день вошествия шаха на престол населению города Энзели и Решта разрешено было разукрасить дома, улицы и устроить иллюминацию, при чем войковые части, подчиняющиеся исключительно дженгелийцам, устроили парад с музыкой, оказавшейся вполне образцовым.

Вполне доволен дженгелийцами трудовой и беднейший класс населения, который благодаря заботам Кучик хана и его приверженцев всегда имел возможность питаться рисом, сверх того свободно пользоваться рыболовством, что до дженгелийцев ему строго воспрещалось, в силу того, что право ловли рыбы было монопольно предоставлено русско-подданному известному Лианозову. Чувство благодарности питает к дженгелийцам также крестьянство, которое часто прибегает к их защите против сильных притеснений ханов или купцов помощников.

Большая часть интеллигентии, получившей европейское образование, являются сторонниками Кучик Хана и своими знаниями и опытом оказывают ему всевозможную поддержку; молодые доктора, отказываясь от выгодной практики, поступают на службу к Кучик

чик Хану, получая сравнительно маленькое содержание. Кстати отметим, что и сам Кучик Хан получает от партии жалование 50 туманов в месяц, что по нормальному курсу серебра составляет рублей 80.

Кто «не доволен дженгелийцами – это купечество и помещики, которым приходится платить в пользу партии в виде налога крупные суммы.

Налог этот в сравнении с приходом плательщиков нисколько не может считаться обременительным; но персидский купец, не имеющий никакого понятия о несуществующем в Персии торговом налоге и, не несущий никаких государственных или общественных податей и обязанностей, считает требование дженгелийцев насилием, а взыскиваемую сумму «харамом» т.е. деньгами пользование которыми шарнатом возбраняется, несмотря на то, что сам, пользуясь отсутствием контроля над мерой и весами, а также всякими удобными случаями, не совершает ни одной мелкой или крупной сделки, которая не нарушила бы повеление шариата.

Вообще говоря, персидский купец – самый безопасный гражданин своего государства; в нем даже нет чувства любви к родине; патриотизм, национализм, долг гражданства - все это слишком чуждо и непонятно для его ума и сердца, ибо все его помыслы и чувства поглощены одним лишь желанием –личной наживы; не мало в Гиляне купцов, которые переходили в подданство более сильного, чем Персия государства для того, чтобы занять привилегированное положение и пользоваться большими правами и большим простором в азартном стремлении к своей конечной цели –наживы. Слово «налог» для персидского купца синоним «штрафа», он его боится.

Рештский беледие (городская дума) не мог функционировать правильно, не было средств, ибо население города, за малым исключением состоявшее из одних купцов и торговцев, не хотело платить никаких налогов; слабая, даже незаметная деятельность этого учреждения поддерживалась прошеной платой, взыскиваемой из копеечного прихода несчастного сельчанина, снабжающего город овощами, дровами, углеми и т.п. Да в Персии одни только крестьяне платят налог и то не в государственную казну, а помещикам и разным «арбабам» (господин) из купцов же, на деньги приобретших поместья и «рай».

Из «выдаваемых из кармана» денег персидскому купцу понятна только та сумма, которая через некоторое смотря по обстоятельствам- время должна возвратиться обратно в его же карман, только в удвоенном, утроенном и т.д. размере. К таким деньгам относятся и те, которые на обыденном языке называются –взятками; ибо взятки, допустим в 100 туманов, могут принести ему пользу в 500-1000 туманов и т.д. Рассуждение же о том, что потраченные купцом в виде налога в «беледие» 5 туманов могут принести ему пользу, заключающееся в очищении улицы, от зловоний и предупреждении эпидемических болезней, или в устройстве школ, больницы и т.д.-пустое философствование, «не стоящее и гроша».

После всего указанного понятно, как ненавидело и в то же время боялось дженгелийцев купечество, которое в сердце радовалось успеху англичан во время польской стычки с дженгелийцами, и каково было его (купечества) горючение, когда по мирному договору между англичанами и дженгелийцами, последние готовились вернуться к своим постам и продолжать свою работу по реорганизации края. Как передавали пишущему эту строку из авторитетного источника, часть купечества взволнованная над этим событием, обратилась к английским представителям с просьбой не допускать дженгелийцев к вмешательству в административные дела провинции.

Характеризуя персидское купечество Гилянской провинции и их отношение к дженгелийцам, я конечно, беру своим объектом подавляющее большинство, которое к сожалению затмевает и тех единичных патриотов из купцов же, кои всегда по мере сил рука об руку работают со всеми искренними доброжелателями народа и готовы пожертвовать всем своим состоянием на благо и пользу истоптанной родины.

\*\*\*

### III

## ДЖЕНГЕЛИЙЦЫ И АНГЛИЧАНЕ

Освобождение Персии от пагубного для нее иностранного вмешательства, поставившего государство в полную зависимость от более сильных соседей и очищение территории от иностранных войск, разорявших страну до полной нищеты - вот одна из главных задач, входящих в программу дженгелийцев.

Задача это благодаря российскому перевороту, легко была выполнена дженгелийцами в Гилянской провинции. Теперь забота дженгелийцев сводится к тому, чтобы оградить край от возможных покушений английских войск.

С этой целью дорога в Тегеран была закрыта, и Менджельское укрепление, находящееся в нескольких переходах от города Казвина (главного сосредоточения английских войск в Персии), занято вооруженных дженгелийцев.

Вместе с англичанами в Казвине находились последние остатки войск генерала Бартова, под названием отряда «Бичерахова». Как известно, Шаумянское правительство пригласило Бичерахова со своим отрядом в Баку и, получив согласие последнего, обратилось к Кучик-Хану с просьбой пропустить бичераховцев через Гилян в Баку.

Дженгелийцы согласились пропустить Бичерахова, и этим очистить персидскую территорию от последних остатков русских войск; но, заметив, что вместе с бичераховцами собираются проходить и англичане, цель которых было занятие городов Решт и Эзели, поспешили было воспрепятствовать этому, но уже было поздно: Менджельское укрытие было в руках бичераховцев; в рядах дженгелийцев произошло замешательство и они после двухчасовой перестрелки вынуждены были очистить дорогу в Решт, а сами уйти в леса; находившиеся в Реште и Эзели дженгелийские деятели и все подчиняющиеся им муфлахиды, казаки, сарбазы и др. оставили город и последовали за своими товарищами.

Бичераховцы и англичане вступили в Решт и расположились первые за городами на открытом поле, а вторые в постройках около русского консульства.

За недельное пребывание в Реште бичераховские казаки не раз показали персиянам примеры пьяных скандалов, мордобитий, грабежей,очных нападений, приставание к женщинам и т.п.; примеры эти не оставались без подражаний; любители чужого добра одевались в казачьи формы и занимались вымогательством, как в горах, так и в селах.

Причиненные бичераховцами отдельным личностям убытки частью были возмещены русским консульством.

Через неделю Бичерахов со всем своим отрядом отправился в Баку. Остались одни англичане, которые постепенно прибавлялись в числе, оживляя затихший город шумом многочисленных автомобилей и вызывая любопытство население Гиляна, первый раз видавшего английские войска, ввиду того, что эта часть Персии составляла зону русского влияния.

Английские солдаты, состоявшие частью из индусов, частью из самих англичан, по отношению к населению вели себя корректно и вообще, были слишком заняты своими делами и кроме своих никого другого не замечали, оказывая лиць внимание только тем, которые умели говорить по-английски.

Так проходили дни и общее спокойствие ничем не нарушалось, но вот стали говорить о загородных стычках между англичанами и дженгелийцами; слухи подтверждались доносившимися из окраин перестрелками; иногда по улицам проезжали автомобили с ранеными.

Загородная перестрелка, ясно слышавшаяся в городе, стала обычным явлением; но город все же оставался спокойным, и отношение англичан к населению никакого не изменилось.

Наконец, это было в конце июля, загородная перестрелка, начавшаяся с четырех часов утра, стала постепенно усиливаться и доноситься все яснее и яснее; вместе с ружейными выстрелами стали трещать и пулеметы; иногда разрывались и ручные бомбы, слышались и орудийные выстрелы, в десяти часах утра стрельба достигла высшего напряжения; дженгелийцы вошли в город, и бой перенесся на улицы города.

С обеих сторон стали устраиваться бастионы, рылись окопы, занимались крыши домов. Сильные бойцы шли у английского банка, у русского консульства и у бульвара «Саби-Майдана»; дальние бои шли и за городом. После трехдневного боя англичане,

которые количеством очень уступали дженгелийцам, были оттеснены и отрезаны от Казвинской дороги; большая часть города оказалась в руках дженгелийцев, которые предложили англичанам сдаться и разоружиться; день-два шли переговоры, как приблизительно на 6-й день боя из Казвина прилетел английский аэроплан и стал над городом бросать бомбы.

Начались пожары: население охватила паника, стали просить дженгелийцев перенести бой за город; последние не желая быть причиной больших разрушений в городе, где находились жены и дети большинства из них и в виду слухов о приближении английских подкреплений, прорвавшихся через Казвинскую дорогу - оставили город и ушли в леса. Город остался за англичанами, которые поспешили вдовзорить порядок и учредили милицию.

У.Г.

Газета «Азербайджан»,  
1, 4, 6 ноября 1918 г.,

№24, 26, 28.

(Публикуется впервые после 1918 г.).

## Mündəricat

Ön söz	3
Ordan -burdan	5
Türk və Bolqar etilifi haqqında	6
Ordan -burdan	8
«Arşın mal alan» erməni dilində	9
Rusiya və Bolqariya və ingilis matbuati	11
Balkanlarda	13
Parlaq ümidişlər	15
Ordan -burdan	17
Ordan -burdan	19
Ordan -burdan	21
Bolqaristanın cavabı ətrafında	23
Ordan -burdan	26
Ordan -burdan	28
Ordan -burdan	30
Ordan -burdan	32
Ordan -burdan	34
Ordan -burdan	37
Ordan -burdan	39
Ordan -burdan	41
Ordan -burdan	44
Ordan -burdan	46
Ordan -burdan	48
Ordan -burdan	51
Ordan -burdan	53
Ordan -burdan	55
Ordan -burdan	58
Ordan -burdan	60
Ordan -burdan	61
Ordan -burdan	63
Ordan -burdan	65
Ordan -burdan	67
Ordan -burdan	69
Ordan -burdan	70
Ordan -burdan	72

Nəyimizin vaxtıdır?	73
Ordan -burdan	87
Nəticə	89
Ordan -burdan	91
1916-ci il	93
Ordan -burdan	97
Mövlidi -Nəbi bayramı	99
Ordan -burdan	101
Şusadan	103
Bir qəribin heyrəti	104
Abad olasan abadanlıq	106
O yandan -bu yandan	108
O yandan - bu yandan	110
Teatr və musiqi. Qara bəla	112
Dil davası	115
Balaca felyeton	117
Ordan -burdan	119
Ordan -burdan	121
Gizli müahidələr və aləmi islam	122
Ordan -burdan	125
Ordan -burdan	127
Ordan -burdan	129
5 may -Bakı. Qafqaz müsləman mütəəllimin qurultayı	131
Ordan -burdan	135
Ordan -burdan	137
Ordan -burdan	139
Ordan -burdan	141
Ordan -burdan	144
Ordan -burdan	147
Ordan -burdan	149
Ordan -burdan	151
Ordan -burdan	154
Ordan -burdan	157
Ordan -burdan	159
Ordan -burdan	161
Bir tədbir lazımdır, ya yox?	164
Ordan -burdan	173
Ordan -burdan	174
Ordan -burdan	176
Ordan -burdan	178
Ordan -burdan	180
Ordan -burdan	182
Ordan -burdan	184
Ordan -burdan	186
Ordan -burdan	188
Ordan -burdan	190
Ordan -burdan	191
Ordan -burdan	193
Ordan -burdan	194
Ordan -burdan	195
Ordan -burdan	197
Ordan -burdan	199
Ordan -burdan	201
Ordan -burdan	203
Ordan -burdan	206
Üsuli -təbii (Müxtəsər cavab)	212
Ordan -burdan	215
Əhvalımızdan	218
Ticarət	220
Ordan - burdan. Evlənmək məsəlesi	222
Pisma o Persini	223

**NƏSRİLƏRDƏ İXTİSAR VƏ «REDAKTƏ»  
EDİLMİŞ ƏSƏRLƏRİNİN TAM MƏTNİ  
(1906 -1915)**

Ordan -burdan	138
Ordan -burdan	141
Ordan -burdan	144
Ordan -burdan	147
Ordan -burdan	149
Ordan -burdan	151
Ordan -burdan	154
Ordan -burdan	157
Ordan -burdan	159
Ordan -burdan	161
Bir tədbir lazımdır, ya yox?	164
Ordan -burdan	173
Ordan -burdan	174
Ordan -burdan	176
Ordan -burdan	178
Ordan -burdan	180
Ordan -burdan	182
Ordan -burdan	184
Ordan -burdan	186
Ordan -burdan	188
Ordan -burdan	190
Ordan -burdan	191
Ordan -burdan	193
Ordan -burdan	194
Ordan -burdan	195
Ordan -burdan	197
Ordan -burdan	199
Ordan -burdan	201
Ordan -burdan	203
Ordan -burdan	206
Üsuli -təbii (Müxtəsər cavab)	212
Ordan -burdan	215
Əhvalımızdan	218
Ticarət	220
Ordan - burdan. Evlənmək məsəlesi	222
Pisma o Persini	223

## ÜZEYİR HACİBƏYLİ

NƏŞRLƏRDƏ KƏNARA QOYULMUŞ,

İXTİSAR VƏ "REDAKTƏ" EDİLMİŞ

### ƏSƏRLƏRİ

#### *II hissə*

Bakı - "Elm" - 2010

Formatı 60x84 1/16.

Həcmi: 14,75 ç.v

Tirajı: 250. Sifariş № 37

«Elm» nəşriyyatında çap olunmuşdur.  
(İstiqlaliyyat 8)

Az 2010  
631



606